

NİZAMİ GƏNCƏVİ

İSKƏNDƏRNAMƏ

İqbalnamə

“LİDER NƏŞRİYYAT”
BAKİ-2004

*Bu əsər “Nizami Gəncəvi. İskəndərnəmə” (Bakı, Yaziçı, 1982)
kitabı əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edəni: **Mikayıl Rzaquluzadə**
İzahların müəllifi: **Əkrəm Cəfər**
Ön sözün müəllifi: **Zümrüd Quluzadə**
Elmi redaktor: **Xəlil Yusifli**

894.361'1 - dc 21

AZE

Nizami Gəncəvi. İskəndərnəmə. İqbalnamə. Bakı, “Lider nəşriyyat”, 2004, 256 səh.

“İqbalname” əsəri Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi hesab olunan “İskəndərnəmə”nin ikinci hissəsidir. İskəndərin kamil insan, alim və ağılli, müdrik bir filosof kimi təsvir olunduğu bu hissədə Nizami ictimai, fəlsəfi düşüncələrə üstünlük vermiş, insan ağlığının təntənəsindən bəhs etmiş, eləcə də insan və təbiet, yaradılış və dünya, həyat və ölüm, elm və din kimi məsələlərlə bağlı dövrün ən qabaqcıl görüşlərini eks etdirmişdir.

“İqbalname” “Şərəfname” ilə bir yerdə bütöv əzəmətli əsər olan “İskəndərnəmə”nin bir-biri ilə sıx bağlı iki budagıdır.

ISBN 9952-417-02-9

© “LİDER NƏŞRİYYAT”, 2004.



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



KAMİLLİK ZİRVƏSİ

Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmani xatrladır. Bu sonsuz ümmanı insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə və sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə qoruyub saxladığı və yaşatdığı bu mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan fəlsəfi poeziyasının ən görkəmli nümayəndəsi, Şərqi və Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər yaradıcılığı xüsusi yer tutur.

Fəlsəfənin müxtəlif müddəalarını fövqəladə gözəl ədəbi formalarla ifadə etməkdə Şərq mədəniyyətinin bəşəriyyət qarşısında böyük xidməti var. Dahi İbn Sina Aristotelin “Poetika” əsərinə yazdığı şərh-də yunan mədəniyyətindən fərqli olaraq Şərq üçün mahiyyətə insani olan fəlsəfi poeziyanın səciyyəviliyindən bəhs edir. Bu poeziyanın yüksək inkişaf zirvələrinə çatması Şərq mədəniyyətinin çıçəklənmə dövrünə – orta əsr Şərq intibahı dövrünə düşür. Nizami də daxil olmaqla bu dövrün dahi alim, mütəfəkkir və sənətkarları öz yaradıcılıqlarını yüksək kamala yetmiş, nəcib əxlaqi sıfətlər, əql və gözəllik daşıyıcısı İnsana həsr etmişlər. “İqbalnamə”nin də əsas qəhrəmanı adı böyük hərflə yazılan İnsan obrazıdır. Bəlkə məhz buna görə Nizami belə bir qəhrəmanı sərkərdə, hökmədar və elm havadarı kimi şöhrət tapmış Makedoniyalı İskəndərin surətində verir. Poemanın əsas məqsədi isə insanın səadətinə xidmət, bu səadəti təminetmə yollarını arayıb tapmaqdır.

“İqbalnamə”də bir-biri ilə üzvi surətdə bağlı üç istiqamət, üç məqsəd izlənir: İnsan ağılinin, zəkasının və bununla əlaqədar elmi, fəlsəfənin tərənnümü və təbliği; insanın yüksək əxlaqi keyfiyyətlərinin tərənnümü və təbliği; insan xoşbəxtliyini təmin edən, zülmə və bədxahlığa son qoyan ədalətin, azad, bərabər və dost insanların cəmiyyətinin tərənnümü və təbliği.

Nizami “Xəmsə”sinin özəyini təşkil edən bu üç ayrılmaz xətt “İqbalnamə”də özünün ən yüksək fəlsəfi-bədii ifadəsini tapır və poemanın müxtəlif hekayələrinin əsas məzmununu təşkil edir.

Böyük mütəfəkkirin dünyagörüşünü heç cür dövrün hakim ortodoksal dini dünyagörüsü çərçivəsilə məhdudlaşdırı bilmərik. Filosof şair dinlə əlaqədar məsələləri islam ruhaniləri mövqeyindən yox, ruhanilər tərəfindən çox vaxt kafir damğası vurulmuş məşhur Şərq filosofları Fərabi, İbn Sina, Bəhmənyar mövqeyindən işıqlandırır.

“İqbalnama” XII əsrə yazılıb və bu dövrdə yazılan bütün başqa əsərlər kimi o da bir sıra ithaflarla – Allahın, peyğəmbərin, dövrün hökmədarlarının şəninə yazılmış mədhiyyələrlə başlayır. Lakin Nizamının ənənə üzrə yazdığı mədhiyyələri hər şeydən əvvəl böyük mütəfəkkirin humanizmi və özünəməxsus bir səciyyə daşıyan rasonalizmi ilə fərqlənir. Məsələn, minacat (Allahı mədh) əslində ağlın mədhinə çevrilir:

Ağıl bir yerdə ki, xəzinə tapar
Allahın adını eyləyər açar,
Allah ağıllıya nəvazışkardır,
Ağılsızlara da əlacı vardır.

Şairin dövründə hökm sürən mürtəcə ruhanilərin kor-koranə inamı ağla qarşı qoyaraq, elmi, fəlsəfəni və xüsusən məntiqi küfrlə eyniləşdirmələrini və bu yolun yolçularını amansız təqib etmələrini nəzərə alsaq, ağılı və elmi bu şəkildə tərənnüm edən Nizaminin bir vətəndaş kimi qorxmazlığı, mərdliyi daha çox çarpar və onun orta əsr şəraitində təbliğ etdiyi rasionalizmin əhəmiyyətini müasirlərimiz daha düzgün qiymətləndirə bilərlər.

Nizami yaradıcılığı yüksək inkişaf pilləsinə qalxmış orta əsr Şərq və Azərbaycan mədəni intibahının məhsulu idi. Lakin nəzərə almalı-çıq ki, bu İntibah kəskin, amansız siyasi və ideoloji mübarizədə qələbə çalır, onun nümayəndələri isə çox vaxt canlarından belə keçərək əqidələrini müdafiə və təbliğ edirdilər. Yeri gəlmişkən, poemanın girişində şaha ithafa nəzər salaq. Şair şahla öz bərabəri kimi danışır, şaha özünü necə aparmaq barədə məsləhət verir. Burada şahlara nəinki itaət görünmür, əksinə, onlar tənqid atəşinə tutulur:

Boşdur çox şahların ancaq başları,
...Zəlitək qan sorub ləzzət alarlar.

Nizaminin ənənə üzrə yazdığı mədhiyyələr öz ideya məzmununa görə daha çox nəsihətnamə adlanı bilər. Bunlarda şair itaətkar kimi yox, mərifət öyrədən müəllim kimi çıxış edir. Nizaminin şahlara itaətkarlığı ilə bağlı ədəbiyyatşunaslıqda ara-sıra rast gəlinən fikirləri isə səhv hesab edirik.

“İqbalnamə” orta əsr fəlsəfi poeziyasına məxsus tərzdə qurulub. Yüksək bədii formada yazılmış hekayələr bir-birilə əvəz olunur və əsərin süjetini açaraq oxucunu heyran edir. Burada mütəfəkkirin fəlsəfi konsepsiyasının məğzını insanın əxlaqi və intellektual kamilliyinin cəmiyyətin sosial kamilliyi ilə tamamlanması ideyası təşkil edir.

Ayrı-ayrı hekayələrdə bu ümumi konsepsiya ilə yanaşı, biz filosof şairin dünyagörüşünün muxtəlif cəhətlərini açan, nisbətən konkret məsələlərin qoyuluşunu və şərhini də tapırıq. Məsələn, Arşimed ilə çinli kənizin, Qibti Mariyənin hekayələrində əsas məqsəd elmin, ağlın təbliğidir. Eyni zamanda birinci hekayədə şəhvət pislənir, həqiqi insani sevgiyə isə bəraət qazandırılır.

Yoxsul çörəkçinin hekayəsi və onun varlanması haqda danişarkən Nizami taledən söhbət açır, taleyi maddi aləmin, ulduzların qanunauyğun hərəkətilə bağlayır və ulduzların sırrını açmağı poemada Valisə (qədim yunan filosofu Falesə) həvalə edir.

Orta əsr dünyagörüşünə müvafiq olaraq Nizami tale və qəzavü-qədəri insan üzərində hökmran hesab edir. Qəzavü-qədərlə mübarizədə insan gücsüzdür. Məhz buradan da Nizami qəhrəmanının fələyə qarşı, bəlkə də özü tərəfindən tamamilə dərk olunmamış, etirazı irəli gəlir. Məcnunun səhraya qaçması, İskəndərusun şahlıqdan imtinası fələyin zülmünə etiraz deyilmə?

Poemada fələk “qəddar”, “oyunbaz”, “qaniçən”, “təlxək” və başqa təşbehlərlə xarakterizə edilir. Fələyə qarşı ən güclü etirazı İskəndərin vaxtsız ölümü doğurur. Nizami öz qəhrəmanı ilə birlikdə yer üzərində həyatın çox qısa olduğundan şikayətlənir. İskəndərin ölümü səhnəsində oxucu qarşısında iki əzabkeş dayanır: İskəndər və Nizami özü.

Şərq, eləcə də dünya ədəbiyyatında Allah və fələyin bir-birinə münasibəti problemi öz daxili ziddiyyətlərinə görə ən maraqlı problemlərdən biridir. Fələyi adətən bütün şərlərin törədilməsində günah-

landırır, onu hətta çox vaxt şərlə eyniləşdirirlər, Allah isə pak təsəvvür edilir.

“Alimlərin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəsin”də həsəd, alçaqlıq, yalan kimi mənfi sıfətlər pislənir. Eyni ideyalar sonrakı “Əflatunun çalğı aleti qayırması” hekayəsində də təbliğ edilir. Burada da həsəd, özündən bədgümanlıq pislənir. Lakin bu hekayədə Ərəstu sonra öz səhvini başa düşdüyü üçün əfv edilir. Hekayə böyük insan hünərinin mədhinə həsr edilmişdir. Sokrat İskəndərə deyir:

Kim qane olarsa bir ovuc dənə
Dönməz dəyirmantək sənin dövrənə?
Arpa çörəyinə edib qənaət,
Buğda çörəyinə çəkmərəm minnet.

Yəni dünya nemətlərindən əl çəkmək insana zülm və zalimliq hökm sürən dünyada öz mənliyini, insani ləyaqətini qorumaq üçün lazımdır. Nizami qəhrəmanlarında tərki-dünyalığa meyl də buradan doğur. Nizami qəhrəmanları tərki-dünyalığa behişt naminə yox, bu dünyada insani ləyaqəti qorumaq, insan qürurunu itirməmək naminə meyl edir, aza qane olurlar. Eyni zamanda, hekayədə əxlaqi paklıq, təmizlik, nəcabət ideyaları da Sokratın dili ilə təbliğ və tərənnüm edilir.

İskəndərə mənəvi, əxlaqi paklıq öyrədən Sokratın hekayəsindən sonra, Nizami öz qəhrəmanını və onunla bərabər saysız-hesabsız oxucusunu yenə də əqlin qulluğuna dəvət edir. İskəndərlə hind aliminin görüşü zamanı Nizami mahiranə bir şəkildə, sual-cavab yolu ilə, dövrü üçün bir sıra mühüm fəlsəfi və elmi məsələlər qoyur. Məsələn, din öyrədirdi ki, Allahın varlığı ağılla dərkedilməzdır. Hindli alim isə şahdan Allahın varlığı, mahiyyəti və yeri haqda ağıllı dəlillərlə əsas-landırılmış sübut tələb edir, bizim kainatdan başqa bir kainatın olması, o dünya, insanın canı, röya, bədnəzər haqda suallar verir. İskəndər hindliyə dini qane edəcək cavablar verir, bir tərəfdən “əqildə görünməz şeyə yer yoxdur” deyirsə, digər tərəfdən din tərəfindən qəbul edilmiş təsəvvürlərdən kənar çıxanı qılınc və teşt, yəni edam gözləməsini də onun və başqalarının nəzərinə çatdırır. İskəndərin hindliyə cavabları Nizami dövründəki Şərq elminin və bu elmə əsaslanan fəlsəfənin səviyyəsini eks etdirir.

Qədim yunan elminin Ərəstu, Bəlinas, Sokrat, Əflatun, Valis, Fərfuriyus kimi nümayəndələrini bir yerə toplayan böyük mütəfəkkir onları orta əsr fəlsəfə və elminin ən ümdə və mühiüm məsələləri haqda fikir söyləməyə, qoca kainatın tarixindən danışmağa məcbur edir. Maraqlı burasıdır ki, Nizami qəhrəmanları – filosofları dilləndirərək onların fikrini çox vaxt olduğu kimi yox, Şərq fəlsəfəsi cərəyanlarına uyğun şəkildə verir. Orta əsr ərəb dilli filosoflar, məlum olduğu kimi, qədim yunan fəlsəfəsinə dair əsərləri tərcümə və təfsir edərək, bu fəlsəfəni qədim və orta əsr Şərq fəlsəfi fikriylə birləşdirib, yeni orijinal keyfiyyətli təlim yaratmışlar. Nizami poemasındaki məclisdə də yunan alim və filosoflarının adından söylənən fikirlər, orta əsr klassik ərəb dilli fəlsəfə süzgəcindən keçirilən və böyük mütəfəkkiri bu və ya digər şəkildə xüsusişlə maraqlandıran fikirlərdir. Nizami qəhrəmanların dili ilə müxtəlif müddəaları sadalayıb qarşı-qarşıya qoyarkən, açıq və doleyi yollarla oxucusunu öz dünyagörüşünə bələd edir, ona feodal cəmiyyətində hökm sürən, ehkam kimi qəbul edilmiş fikirlərə qarşı öz şübhələrini, inamsızlığını aşılıamağa çalışır.

Poemada qoyulmuş məsələlər, onların izahı, aydın və örtülü şəkilidə, Nizami azad fikirliliyini, onun elmi-fəlsəfi görüşlərinin, xüsusən dinə münasibətinin tarixən mütərəqqi olduğunu açıq nümayiş etdirir. Əgər hindli alım ilə səhbətdə şah “haqqı düşüncədə olmaz axtarmaq” və onu sirriacılmaz pərdə hesab edirdi, yeni məclisdə fələyin “sirrini” ortaya qoyur və onu açmağa cəhd göstərir: “Yaradılış necə olub? İlk tərkib nədir? Dünyadakı dəyişkənlik necə baş verib?” Yeni məclisdə səhbət bu məsələlər ətrafında gedir.

İlk xilqət haqqında birinci Ərəstu söz açır. O, yaradılışın başlanğıcını və əsasını hərəkətdə görür. Alım hərəkətdən odun yaranmasını, oddan havanın, havadan suyun, suyun xiltindən isə torpağın yaranmasını, bunların qarışmasından da nəbatat və heyvanatın əmələ gəlməsini söyləyir. Valis hər şeyin əsasında olan ilk cövhəri suda görür, su və hərəkət dörd ünsürü və dünyani yaradır. Bəlinas əvvəl yerin yaranması və sonra onda hərəkət vasitəsilə dörd ünsürün əmələ gəlməsini qəbul edir.

Əgər Ərəstu, Valis və Bəlinas ilk yaradılışdan danışarkən hərəkət və dörd ünsürü əsas götürür, Yaradandan səhbət açmırlarsa, Sokrat bunların içində birinci olaraq Yaradandan danışır. Yaradanın heybə-

tindən bir bulud qalxmış, ondan göy və yer əmələ gəlmışdır söyləyir. Sokratın ardınca Fərfuriyus da Yaradandan və onun yaratdığı cövhərin suya, suyun isə göyə və yera çevrilməsindən söhbət açır.

Hürmüz Yaradanın varlığını iqrar edir, lakin ilk xilqətin nə sayaq əmələ gəlməsini bilmədiyi söyləyir. Əflatun dünyanın Yaradan tərəfindən mayesiz yarandığını qəbul edir.

İskəndər bu məclisi tamamlayaraq Yaradanın varlığını qəbul edir, lakin yaradılışın necə olduğunu dərkedilməz sayır. Nizami məclisə yekun vuraraq öz fəlsəfi qayəsini burada işqlandırır. Nizaminin fikrincə, Yaradan hər şeydən əvvəl əqli yaratdı və ona ilk yaradılışın sırrından başqa dünyyanın bütün sirlərini açdı. Nizami bu məclisi tamamlayarkən Xızırın özünə müraciətlə dediyi:

Bu gizli sözləri, fikirləri sən
Neçin lal dillərə isnad edirsən?

beyti yeddi alim məclisində söylənilən müdədə, iqrar və inkarlarım, əslində şairi düşündürən fəlsəfi fikirlər olduğuna bizi inandırır, onun bu yolda inamı, tərəddüdü və şübhələri haqda aydın təsəvvür yaradır. Təsadüfi deyil ki, Xızırın verdiyi suala cavab kimi aşağıdakı beyt səslənir:

Dövrün kişiləri nakişidirlər,
Elmə yox, nücumə həvəs edirlər.

Ancaq əsərin orta əsr oxucusu üçün yazıldığını nəzərə aldıqda, onun hakim dünyagörüşünə nə cür zərbə vurdığını dərk etmək olar. Poemanın bu fəsli ardınca gələn “İskəndərin peyğəmbərliyə yetişməsi” fəsli də söylənilənləri bir daha sübut edir. Həmin fəsildə İskəndər daha yaradılışdan söz açmayıb Yaradarı axtarrı. Əgər əvvəller İskəndər yaradılış sırrı və Yaradarı dərkedilməz hesab edirdisə, indi:

İstədi çalışıb sirləri örten
Yeddi qat sūrməni silsin tamamən.

Maraqlıdır ki, şah ilahi qəzəbə gəlmir, əksinə, mərhəmətli Allah alim və rəhmdil şahın bu axtarışı qarşısında ona peyğəmbərlik bəxş edir. Allah peyğəmbər kimi səfərə çıxan İskəndərdə yenə də dünyəvi biliklərə ehtiyac hissi oyadır. Peyğəmbərlik səfərinə çıxan İskəndər dünyəvi aqla möhtacdır.

Nizami rasionalizmi və azadfikirliliyi gələcək hadisələrin izahında xüsusilə gözə çarpir. Şah yola dini kitabları yox, Ərəstu, Əflatun və Sokratın yazdıığı nəsihətnaməleri götürür. Nəsihətnamələri oxuduqca onların arxasında qədim yunan mütəfəkkirlərindən çox Nizami dühəsinə, Nizami məntiqi və Nizami insansevərliyini görürük; mütəfəkkirin siyasi və etik görüşləri burada geniş planda verilmişdir. Nizami huma-nizmi və müdrikliyi İskəndərin səfərə çıxarkən anasına etdiyi vəsiyyətdə də özünü göstərir.

Poemanın belə səhnələri İskəndərin bir şah və sərkərdə kimi müdrikliyini nümayiş etdirir, onun yüksək insani keyfiyyətlərini açır və onu bir nümunə kimi dünya şahlarına və hər şeydən əvvəl, şairlə həmdövr olan şahlara göstərir. İskəndər ədalət səsini aləmə yayaraq zülm, nadanlıq və bədxahlıqla mübarizəyə qalxır. Ölkələr fəth edərək, xalqları haqqı və ədalətə tabe edərək şah bu üç qüvvədən özünü də, insanları da xilas etməyə çalışır. Onun müharibələri sülhə xidmət edir; o, dağıtmaqdən çox qurur. Əmin-amanlığın bərpası İskəndərin əsas qayəsidir. Poemada Nizami özünəməxsus sənətkarlıqla İskəndərin tikintilərinin füsunkar gözəlliyindən bəhs edir.

İskəndərin səfərinin təsvirində mütəfəkkir həyatı səhnələrlə ya-naşı, alleqoriyadan da geniş istifadə edir. Məsələn, səfər vaxtı İskəndərin əsgərləri iti daşlarla dolu yolu keçərək, yüksək dağın zirvəsinə qalxıb oradan özlərini sevinclə o biri tərəfə atırlar. Şah alımların məsləhətilə bu qəribə görünən hərəkətin səbəbini öyrənə bilir. Demə, insanlar qorxunc, düşgünlük və ehtiraslarla dolu, əzablı həyat yolunu keçib zirvəyə (zirvə burada kamillik, paklıq rəmzi) qalxdıqda azad dünyaya çatırlar ki, bu da yaşadığımız dünyadan tərki deməkdir.

Lakin hadisədən xəbərdar olan şah bu sırrı gizli saxlayır, qoşununu tez o yerlərdən çəkir və yenə də insanlara din öyrədə-öyrədə səfərini davam etdirir. Burada biz bir daha İskəndərin tərki-dünyalıqdan uzaq, bu dünya ilə bağlı olduğunu görürük.

Nizami alleqoriya və realist təsvirləri üzvi surətdə birləşdirərək İskəndərin mənəvi yüksəlişini insanların ağlı və mənəvi kamilliyi uğ-

runda apardığı mübarizə fonunda verir. Əsəri oxuduqca bu iki məqsədi güdən müvəzzi xətt unudulmamalı və poemanın insanın dünyəvi səadətinə xidməti Nizami oxucularının diqqət mərkəzində olmalıdır.

Kamilliyin zirvəsi ictimai bərabərlik, azad və xoşbəxt insanlar şəhəridir. Bu şəhər nizamişünaslıqda Nizami utopiyası kimi məlumdur. Bu şəhərə çatana qədər şah çox ölkə və möcüzələrə rast gəlir, çox zülmə və nadanlıqlara son qoyur, xeyir və mərifət yayır. İskəndərin susuz səhra əhlilə görüşü, onlara etdiyi xeyirxahlıq, xaqana din qəbul etdirməsi, dənizin dəhşət doğuran səsindən sahildə yaşayan əhalini xilas etməsi, Yəcuc səddini bağlaması sanki şahı pillə-pillə ideal şəhərə yaxınlaşdırır.

Şəhər İskəndərin səfərinin sonu və axtarışlarının zirvəsidir. Nizaminin ideal cəmiyyət haqqında təlimi ədəbiyyatşunaslıqda və xüsusən nizamişünaslıqda ən geniş işlənmiş problemlərdən biridir. İdeal şəhər və cəmiyyət haqda həm qədim dövr, həm də orta əsr Şərqinin abidələrində müxtəlif təsəvvürlərə təsadüf edirik. Yaxın və Orta Şərqdə böyük şöhrət tapmış IX əsr alim və filosofu Fərabinin “Xeyirxah şəhər” əsərində hətta ideal şəhərlərin müəyyən təsnifatı belə verilir. Bu dövr ədəbiyyatında rastlaşdığımız ideal şəhərlər haqqında yazılar adətən real və eyni zamanda alleqorik məna daşıyır. Həmin şəhərlər həm həqiqətən ictimai zülmü dəf etmiş insanlar, həm də çirkin mənəvi ehtiraslarına qalib gəlmiş pakların cəmiyyəti kimi düşünülür.

Orta əsr Şərq humanizminin məhsulu olan ideal utopik cəmiyyətlər adətən bu iki funksiyanın ifaçısı kimi çıxış edir. Tarixdən məlumdur ki, kəskin sınıf mübarizə nəticəsində xalq kütləlerinin gücünə əsaslanaraq, Şərqdə ideal dövlətləri bu və ya digər dərəcədə xatırladan demokratik qərmətilər, ismaililər dövlətləri mövcud olub, bunlar və xüsusən Beyləqanda, XI əsrдə kəskin sınıf mübarizə nəticəsində müvəqqəti də olsa yaranan xalq hakimiyyəti, sözsüz ki, Nizaminin ideal cəmiyyət nəzəriyyəsini qidalandıran real zəmin idi.

Nizaminin kamil cəmiyyət nəzəriyyəsi fantastik uzaqgörənliyin məhsulu, şair dühasının qeyri-adı tapıntısı deyil. Bu nəzəriyyə Şərq və

dünya ictimai-fəlsəfi fikir tarixinin ideal cəmiyyət haqqındaki nə-zəriyyələr zəncirində bir halqadır - XII əsrə qədər tarixən mövcud olan bu və ya digər dərəcədə utopik ideala yaxınlaşan, müvəqqəti də olsa ömür sürmüş demokratik dövlətlərin qanuna uyğun davamıdır.

Deyilənlər mütəfəkkir şairin “Xəmsə”də inkişaf etdirdiyi və “İqbalnamə”də tamamladığı görüşlərin tarixi əhəmiyyətini əsla aşağı salmir, əksinə, ümumdünya mədəni inkişafının mütərəqqi axarında Nizamının iştirakını göstərir.

Nizamiyə görə insanın mənəvi kamilləşməsi cəmiyyətin mənəvi kamilləşməsinin rəhnidir, lakin birinci yalnız ikincinin kamilliyyi zamanı özünə tam imkan tapır. Əsil insanların cəmiyyəti üçün ictimai bərabərsizlik, zoraklıq, tamahkarlıq, qanlı mühəribələr, kin, qorxaqlıq, yaltaqlıq, sevincdə və qəmdə qardaş həmrəyliyinin olmaması, sonsuz mənəvi və ictimai fitnələr qəbul edilməzdir.

“İqbalnamə” “Xəmsə”ni tamamlayır, başa çatdırırsa, ideal cəmiyyət təlimi də “İqbalnamə”dəki axtarışların, istəklərin son zirvəsidir. “Sirlər xəzinəsi”ndən başlamış “İskəndərname” yədək Nizami hər bir poemasında zoraklığı, nəcib zəhmətkeş xalqa zülm edilməsini, əyri yollarla var-dövlət yiğmağı, tamahkarlığı, qəddarlığı, vicdan alverini, rüşvəti dəfələrlə kəskin tənqid etmiş, adil hakimlər silsiləsi yaratmışdır.

Nizaminin ictimai rifah haqqındaki son təsviri yürüşlərdə əldən düşmüş ordunun və İskəndərin qarşısında canlanan, Günəş şüalarına qərq olmuş, gözəl ab-havaya malik, çəpərsiz bağları, çobansız sürüləri ilə təəccüb oyadan hakimsiz bərabərlik və dostluq diyarı olan şəhərdir. Bu şəhəri qoruyan sırli qüvvələr oğruları və zorakıları cəzalandırırlar. Şəhərdə ürək istəyən hər şey varsa da, nə qala divarları, nə şəhər darvazaları nəzərə çarpır. Zəngin dükanlar qiflsizdir.

Bu şəhərin əhalisi həm də qonaqpərvədir. İskəndərin “Siz nə üçün belə cəsursunuz?” sualına onlar “Biz zəifik, ancaq dindarıq, doğruçuyuq, əyriliklə işimiz yoxdur” deyə cavab verirlər. O insanlar İskəndərə öz sosial-etik qayələrini izah etdikcə, sanki qarşımızda din və

etiqad haqqında Nizami təliminin mahiyyəti canlanır. Başa düşürük ki, mütəfəkkirə görə, “din” bərabərlik və ədalətdir.

Bizdə bərabərdir hamının vari,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz...
Birini qəzəbli, acıqlı görsek,
Ona məsləhətlə eylərik kömək.
Qızılı, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
Xəsislik bilmərik dünyada bizlər,
Zorla şey almariq bir arpa qədər.

Gördüyüümüz kimi, bu adamların etiqadı həqiqətə əsaslanan ümumi ahəngdarlıqdan başqa bir şey deyilir. Xeyir və ədaletin rəmzi olan bu həqiqət mütəfəkkirin dövründə dillərində “ənəlhəqq”, əllərində silah Yer üzərində ədaletin təntənəsi üçün mübarizə aparanlara xüsən yaxın və vacib idi.

Diqqətəlayiq cəhətdir ki, bir çox xalqları öz dininə gətirmiş peyğəmbər İskəndər bu məkana yetdikdə öz peyğəmbərliliyini unudur. Onun dini burada heç kimə lazımdır. Əksinə, o özü bu insanların əqidəsinin əsil mənasını başa düşür ki, bu mənanı da bircə insanlıq sözü ilə ifadə etmək olar. Ömrü boyu uğrunda mübarizə apardığı kamillik artıq İskəndərin qarşısındadır. Şəhəri görərkən İskəndər yolunun sona çatdığını anlayır və Ruma qayıtmağı qərara alır.

Bu şəhərin təsvirini verməklə Nizami öz dünyagörüşünün izahında da son nöqtəni qoyur, çünkü bərabərlik şəhəri mübariz humanist Nizaminin də, dövrün zülmlə daim mübarizə aparan zəhmətkeş xalqının da istək və arzusunda son zirvəydi.

Nizaminin ədalətli cəmiyyət konsepsiyasını uydurma, həyata keçməyəcək arzu, boş fantaziya hesab etmək olmaz. Bir qədər fantastik olsa da, o, gerçək ola biləcək arzunun ifadəsidir və mövcud quruluşla, mövcud siyasi və əxlaqi münasibətlərə barişmayanlar üçün bələdçi

rolu oynayır. O, öz insani ləyaqətini başa düşərək, zorakılığın və qızılın yox, insanlar arasında xeyirin, dostluğun, məhəbbətin hökm sürməsi uğrunda mübarizə aparanların arzusunu ifadə edir. O, insan ləyaqətinin mənəvi təmizliklə, başqasına təmənnasız kömək etmək, başqasının kədərinə və sevincinə şərik olmaqla ölçüldüyü cəmiyyət uğrunda mübarizə aparanların arzusunu ifadə edir.

Nizaminin başqa əsərlərində öz əksini tapmış sosial-etik görüşləri ilə birlikdə götürürərsə, “İqbalnamə”dəki kamil cəmiyyət təlimi oxucunu ədalət uğrunda daha fəal mübarizəyə çağırır. Nizami idealının bütün dövrlərin insanlarına yaxınlığı və doğmalığının səbəbi də buradadır. Şairin öz sözü ilə desək, “İqbalnamə” dürr yox, dəryadır. “İqbalnamə”nin təkrar edilməz bədii gözəlliyini yalnız onu dəfələrlə, sevə-sevə oxuyanlar dərk edə bilərlər.

Zümrüd Quluzadə



Harda ki, ağıl bir xəzinə tapar,
Allahın adını eyləyər açar.
Allah ağıllıya nəvazişkardır,
Ağılsızlara da əlacı vardır.
O, sözün sırrini əyan eyləyər,
O verər zəlilə, acizə hünər.
Zahirdən, batindən aşikar, nihan,
Əqlə yol göstərən odur hər zaman.
O, bu imarətin səqfini tikmiş,
O, bu karxananın nəqşini çəkmiş.
Qəlbə də xoş gəlir ondakı qüdrət,
Əqlə də vacibdir ona itaət.
Bütün varlıqların fövgündə durur,
Varlığı hər şeyi yaradıb qurur.
Hikməti gizlindir, hökmü aşikar,
Onun tərifinə dil aciz qalar.
Əsl pak, zati pak, təkdir vücudu,
Nə oddur, nə torpaq, nə yel, nə də su.
Varlıqlar hamısı onun möhtacı,
Onunsa heç kəsə yox ehtiyacı.
Yeddi qat içində nə var binadan,
Min alqış ona ki, odur Yaradan¹.
Ona qovuşmağa yol yoxdur fəqət,
Əqlə, düşüncəyə siğmaz bu hikmət.
Desək ki, göydərdir o pərvərdigar,
Ona təzim edən yer tənha qalar.
Yox, əgər yerdədir, söyləsək, Allah,
Şənini alcaltımaq olmazmı günah?!
Məbudun zatından danışan zaman
Axtarma nə göydə, nə yerdə məkan.
Əgər qüdrətindən deyib-danışsaq,
Hökmünə tabedir bu göy, bu torpaq.
Hər bir kərəminə, qəzəbinə sən,
Naşükür olmayıb, baş əyməlisən.
Birinin könlündə yandırar çıraq,
Birinin könlünə çəkər dərdlə dağ.

Birinə saraylar verər fələkdən,
Birini quyuya salar yüksəkdən,
Birdir hüzurunda onun çox, ya az,
Böyüyü, kiçiyi əsla ayırmaz.
Onun qarşısında çöp kimidir dağ,
Hökਮünə bağlıdır ölmək, yaşamaq,
Heç bir kəs torpağa dil verə bilməz,
Nəqş vura bilməz suya da heç kəs².
Təkcə o, yaradar torpaqdan insan,
Tək odur suya da naxışlar vuran.
Azanın yoluna nur saçan odur,
Bağlı qapıları ilk açan odur.
Sakin, mütəhərrik, – nə var dünyada,
Varlığı bağlıdır o böyük ada.
Hökmüylə yaranmış bütün kainat,
Bütün canlılara o verir həyat.
Ondan ad almışdır bu varlıq tamam,
O, tamdır, qalanlar nə var – natamam.

MİNACAT

Bəndəyə əl tutan sənsən, ilahi,
Yoxdur səndən başqa onun pənahı.
Olmuş-olacağı sənsən yaradan,
Sənin kərəminə möhtacdır insan.
Lütf elə, əlini mənə də uzat,
Mənə öz qovğamdan özün ver nicat.
Sənsən, Pərvərdigar, hər bir muradım,
Səndən hasil olar hər bir muradım.
Mərhəmət görərsə səndən bir insan,
Nə göydən qorxar o, nə də ulduzdan.
Sən varkən ehtiyac yoxdur göylərə,
Asiman var ikən kim baxar yerə.
Varkən bu dünyada hər cürə büsət,
Behiştə nə üçün axtaraq həyat?
İnanma ki, cənnət burdan şən olsun,
Deyirsən yaxşıdır, sən deyən olsun.
Bizə də behiştə bir yer ayır sən,

Sil pis naxışları düşüncəmizdən.
Biz öz çarəmizi bilmirik əsla,
Hansi yol yaxşıdır apar o yola.
Səni ümid ilə hey axtarmaqda
Kimisi qarada, kimisi ağda³.
Bir meyvə dərməkçün sənin bağından,
Hərə bir qapıda eyləyir fəğan.
Məndə cəsarət yox sənə söz deyim,
– Onu ver, – deyərək bir şey istəyim.
Diləyim yerinə yetsə hər kəsdən,
Görürəm o deyil, sənsən lütf edən.
Sənin mövcudata yox ehtiyacın,
Onların hamısı sənin möhtacın.
Sən ki, dostluq ilə çıxdın qarşına,
Biganəlik külü tökmə başıma.
Feyzindən işiq ver gözlərimə sən,
Qoy olum asudə özgə gözlərdən.
Pərvanə olmuşam şəbçəraqına,
Bir quşam, qonmuşam sənin bağına.
Bu kiçik bəndəni salma gözündən,
Böyüksən, kömək et böyüklükə sən.
Mən nəyəm, bir zərrə – gözlə görünməz,
Səndən nur almışdır o zərrə – sönməz.
Sənin qüdrətinlə aşkar olmuşam,
Hər bir xəzinəyə açar olmuşam.
Köhnə hekayəti çatdırıdım sona,
Başlasın təzə söz indi cövlana⁴.
Saldın ilk sözümü sən dildən-dilə,
Bu son addımı da yetir mənzilə⁵.
Ziya saç, qoy qəlbim işıqla dolsun,
İncə mətləblərə o, güzgü olsun.
Bu çətin yollarda budur məqsədim:
Sənin bəyəndiyin bir yolla gedim.
Elə kömək et ki, işlərimə sən,
Özün şad olasan dediklərimdən.
Mən öz xoşum ilə gəlim öünüə,
İtaət eyləyim peyğəmbərinə.

SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ

Nə bir taxt istədi Məhəmməd, nə tac,
Qılıncla çox aldı şahlardan xərac.
Yox, yox, səhv elədim, o böyük nəbi
Həm taxt sahibiydi, həm tac sahibi.
Onun taxtı idi bütün bu əflak,
Başının müqəddəs tacıydı “lövlak”⁶.
Mələk simalıydı, Allahtanıyan,
Bizə də Allahı o verdi nişan.
Bizləri cənnətə odur aparan,
Cəhənnəm odundan odur qurtaran.
Parlayıb nur saçdı bu kainata,
Bənzərdi Zülmətdə abi-həyata⁷.
Uca qalxmasayı ərşin tağından,
Kimdi kainatın sırrını açan⁸?
Mənəvi bir töhfə o verib bizə,
Ərşin sovqatını göndərib bizə.
Yolunun torpağı olan başımız
Dəyməz başındakı bir tükə yalnız.
Bizim halımıza qəldən yanaraq
Gündüz Günəş oldu, gecələr çıraq.
Hər siniq ürəyin odur pənahı,
Odur bağışladan hər bir günahı.
Dahidir, böyükdür o dahlərdaən,
Üstündür, yüksəkdir hər peyğəmbərdən.
Cənnətdən torpağa gəldisə Adəm,
O qoydu torpaqdan cənnətə qədəm⁹.
Aytək çıxdı Yusif quyudan əgər,
Nur saçdı quyudan o, Aya qədər¹⁰.
Xızra abi-həyat oldusa qismət,
Həyat çeşməsindən keçdi Məhəmməd¹¹.
Yunisi uddusa balıq bir zaman,
Ona səcdə etdi balıqla ilan¹².
Davuddan yadigar tək bir zireh var,
Məhəmməd yüz zireh qoyub yadigar¹³.
Süleymanın taxtı getdisə bada,

Məhəmməd əbədi qaldı dünyada.
İsanın beşiyi göyə qovuşdu,
Məhəmmədsə özü göylərə uçdu¹⁴.
Tur dağı Musaya oldusa eyvan,
Məhəmmədin qəsri yarandı nurdan¹⁵.
Şəminin öündə durub çiraqlar,
Səndən işiq istər, səndən pay umar.
Şəffaf bir çeşməsən, təmiz bir bulaq,
Üzünü suyunla yuyub bu torpaq.
Bu quru torpağın səfası sənsən,
Bu xəstə dünyanın şəfası sənsən.
Həkimsən, aydırındır düşüncən, zəkan,
Əlində Allahın hökmü bir dərman.
Məxluqun gözünə sən işiq verdin,
Göydə mələklərə yaraşıq verdin.
Adın möhür kimi sözə ziynətdir,
Camından hər qətrə əbədiyyətdir.
Ondan bircə udum içərsə hər kəs,
Dünyada dərd bilməz, əziyyət bilməz.
Elə et ki, olsun o dadlı şerbət,
Bu yazıq bəndənə – mənə də qismət.

KİTABIN YAZILMASININ SƏBƏBİ

Dolanıb döndükcə qoca ruzigar,
Özünə bir yeni müəllim arar.
Köhnə havaları dəyişər tamam,
O, yeni nəgmələr bəstələr müdəm.
Dövran oyunbaztək oynar bir müddət,
Çıxarar pərdədən bir təzə surət.
Edib füsunkarlıq bu surət ilə,
Xalqı əyləndirər bir zaman belə.
Onu da qocaldıb dövran itirər,
Səhnəyə yeni bir surət gətirər.
Təzə şairlər də təzə xətt ilə
Köhnə tarixləri təzələr belə.

Hər dövrün olar bir usta bağbanı,
Bəsləyib böyüdər körpə fidanı.
Bir gövhər hüsnünü itirsə əgər,
Daşdan baş qaldırar başqa bir gövhər.
Gəlinimdə olan şuxluq, təravət
Peykərşünaslara eylər kifayət¹⁶.
Təzə olmasayı bu əsər, yəqin
Təzə bir söz demək olardı çətin.
Bir harın at idim bir zaman mən də,
Zəhmətlə, zillətlə düşdüm kəməndə.
Hər bir xəzinədə var məndən nişan,
Ancaq, heyf olsun ki, deyiləm cavan!
Gənclik – təzə nallı, harın, köhlən at,
Qocaldın – nal qızır, düşür əldən at.
Kürədən çıxanda güzgü bərq vurar,
Fəqət sinan zaman zireha yarar¹⁷.
Söz, sənət eşqilə çirpinan ürək,
Alır sirdəş kimi ilhamdan kömək.
Düşüncəm beynimin qızıl qanından,
İncitek incə söz alardı hər an.
Çünkü gizlində bir ilhamçımvardı,
Mənimlə örtülü söz danişardı.
Susmuşdur sirdəşim xeyli zamandır,
Mən də söz tapmiram, halim yamandır.
Bir də ki, sözümüz dinləyib duyan,
Bizi tərk eləyib, gedib dünyadan.
Şah Arslan torpaqda, qəbirdə ikən,
Necə söz söyləyim, şeir yazım mən?
Şah əgər lütf ilə etsə mərhəmət,
Yeni söz deməyə eylərəm cürət.
Bu dar keçidlərdə dərd məni aldı,
Bədənim sustaldi, rəngim saraldi,
Yolumu tufantək tutdu fikirlər,
Gözümdə qalmadı yuxudan əsər.
Gecə, dar qəlblərdən qara bir gecə,
Yollar baş tükündən daha da incə!
Belə bir gecədə mümkünü səfər?

Heç belə bir yolda quyu seçilər?
Zülmətə bürünmüş keşikçixana,
Həmlə eləmişdir fil pasibana¹⁸.
Bir ahu balası doğmuşdur çəmən,
Müşk-ənbər saçmada öz göbəyindən¹⁹.
Nə pərvanə şamdan uzaq dayanır,
Nə də ki, şam ondan uzaqda yanır.
Bir belə gecədə oturmuşam tək,
Kağızda yazılar qara gecətək.
Dürr üçün qəvvastək suya batırdım,
Gah seçib götürür, gah da atırdım...²⁰
Gecədən bir qədər keçmiş olardı,
Hələ qaranlıqdı, şübhə çox vardi,
Fələyin köhləni olub təngnəfəs²¹,
Xoruzlar banlamır, gəlməyir bir səs.
Daxmada gecənin hörüklərindən
Yeddirəng ipəklər toxuyuram mən²².
Bu lacivərd küpdən mən də İsatək
İplər çıxarıram hər an rəngbərəng²³.
Övvəldən bəsləyib tərbiyə verən
Bir nəcib insandır məni yetirən;
Mötəbər bir şəxsdir o Xoylu İmad,
Qalxmaq istəyənə o edər imdad.
Səxası dünyani salmış heyrətə,
Dürlə bəzək vurmüş o, səxavətə.
Bu qoca dünyada ona tay hanı
Ki, sözü, səxası tutsun caham?
Onda Müştərinə görərək hər an,
Vurar üzüyünə Ütarid nişan²⁴.
Əfsus ki, bəxtimin sərkəşliyindən,
Gizləyir bu dünya o zati məndən.
İşlərim düyünlü, nəsibim dərd-qəm,
Nə yaxın bir dost var, nə də bir həmdəm.
Məgər neçə uşaq tutar bir mama?
Bir ağaç nə qədər yetirər xurma?²⁵
Yuxusuz, ac-susuz qalıb o gecə,
Bu mavi dəryada üzürdüm təkcə²⁶.

Gecə gecə deyil, dibsiz bir quyu,
Ayı da, Günü da udmuşdu suyu²⁷.
Gecənin bağrını yarmışdı zülmət,
Kölgə eləyirdi işığa töhmət.
Atlığım kəməndlə, şahın bəxtindən,
Əmlilik ceyranları ovlamışam mən²⁸.
Əngin dənizlərə mən tor atmışam,
Bu torla növbənöv balıq tutmuşam²⁹.
Xoş görüb bəxtini şahın rəsəddə,
Mən sözə başladım xoş bir saətdə.
Vuruşur önumdə Çin ilə Həbəş³⁰,
Şaha edəcəyəm onları peşkəş.
O qorxunc gecədə süstləşərdim mən,
Tutmasayıdı şahın bəxti əlimdən,
Çatdı mədəninə gövhər axtaran,
Könül azad oldu qəmdən, qubardan.
Qızıl çadırını Günəş ucaltdı,
İpləri dağların başına atdı.
Gecəki əzabı unutmaq üçün
Bir məclis bəzədim mən də həmin gün.
Ariflər bəyənən bir yer seçərək,
Orda bir taxt qurdum mən sultanlartək.
Yeni bir üsulla büsət quruldu,
Düşüncəm məclisə xidmətçi oldu.
Şərabım, reyhanım, məzəm, həmdəmim
Sözümdü, fikrimdi, qəlbimdi mənim.
Qızışib coşduqca beynim şərabdan,
Gəldi səxavətə söz də bu zaman³¹.
İlləm buludlarım çökdi nərələr,
Gövhərşünaslara yağdırıldı gövhər³².
İki şey cəsarət istər insandan:
Biri od, biri də yırtıcı aslan.
Sanki həmcins imiş odla aslan da,
Nə düşsə məhv edər bunlar bir anda.
Taleyim açıldı, oldum bəxtəvər,
Zöhrə dəf göndərdi, Müştəri dəftər³³.
Lütfən gah bəzək yaradıram mən,

C@' 84!.. / @%@ / "9+! 98! 4 < 3Ú
C@<%# "#> !@ ?! 9! 3<8&@@Ù
I *368>@(@ 684 8?80#"> !0 @@Ù
W 38! 3 4 ! < 3! 4 ! 3 ! 5 - 9@% Ú
C; <8 +! 98! 388 4 ! \$98!)@% Ú
G;) 7@(% < 787@@ < @%4 @Ù
_ - = %?@? - < @2 < Ù! 08Ù72+5@?@~
S;) ! > @. @ D 3#! 5@8! 0< = @% Ú
_ 8<8i H D , 3@ ! ! Ù4 - 0@@ @% Ú
F2(< I 88 3@%5%; 084 Ù! 3! .84 Ù
C"0' @@= @-@@ 4 ! 384 (" D .84 ~
C"0! > ! 53! ! 6<84 Ù#" 0?8<83! 5 0Ù
O%#%?- / @@?88<@@ Ù
S;) ! 825@68Û#"> ! 0 / ; > ! 35 0
` +. @%. @4 @% ?@? 5 #> ! 0Ù
` +%68. @%&@#> ! 0 / @@Ù
W@(%@ @@@@/ @%&%< @Ù
Q@8@ ! 4 0; .@? ! 9! 3/88 ?@?@Ù
D 0@0) ! 4 ! 3! #! .@8 3" > 0@Ù
] ! 583- 583- (@% (! 0 , 8! 4 ! 3
C*& @% 8-0@% (! , ! = 8 8< ! 3Ù
_ 8 / ! 0 ! ?! 9! < 84 684 ! 88 (@ 25- 3Ù
R3- 3 (! 0 , 8! ?@! 5 0 < 25- 3Ù
H; 8072+Ù4 ! 3@% 3! 94 7@@5@
I ! .856) ! 64 ! 95 0235@@! > @
\ @@@< @ & > @%) %@@@ @&@
_ 8868! .8<8#" 9! 5 / "9 .@4 @Ù
_ - 88 +! 7@@4 ! 3882 (< - 0 < - Ù
V" 35 4 * 3 @ (8; 7384 ! > - 0 < - Ù
B9 . * / . * 4 ? @% @= @- < %& @4 ! 384 Ú
] - 0 - 7 - ? = @@@@ < 3 < ? ! < 384 Ú
C! 58& ? - #! 9! 5#! 58 ' @8 Ù
T ! 3 < ! / ! ?0#! D 6Ù (@< @ " > / ! 5 Ú
O 9! ? @Ù? @@@@ ' @@@ & @Ù
T ! 3 3! 5 0 < 784 4 Ù2 3! 5 0) @@
_ 884 8! 4 Ù? - = ! < 0 , * / - 36 @ / " 98 Ù
_ @8= 7 / - 3 < @) %@3! . ! ! 0 1 Ú

Zöhrəyə o “Zənd”i kimlər öyrətdi,
Oxuyub Harutu tamam bənd etdi?³⁷
Sehirli nəğməmdən Zərdüst xar oldu,
Söndü çox “Zənd”lərin alovu, odu³⁸.
Dəryaya dürr saçısın qətrə buradan,
Qoy xurma daşısın Bəsrə buradan³⁹.
Bu altıkünc tağda bir buludam mən,
Səpərəm hər yana su ciyərimdən⁴⁰.
Bitkitək pay alır hamı suyumdan,
Yağışım sərvlər yetirir hər an⁴¹.
Kölgətək işıqdan kim çəksə zərər,
Əlbəttə, həmişə ondan çəkinər.
Çəsməmdən feyziyab olsa da çoxu,
Getmir gözlərinə həsəddən yuxu⁴².
Mənim meyxanamdan içərlər şərab⁴³,
Mənim sözlərimdən bağlarlar kitab.
Bu feyzi onunçün qazandım ki, mən
Əsla su içmədim yad bir çəsmədən⁴⁴.
Xəlvətdə poladdan sildim ki, pası,
Yaqut rəngi alsın onun aynası⁴⁵.
Silib bu aynanı parlatdım par-par,
Yerdən toz-torpağı külək aparan.
O Çin üzlü nigar, bilmirsən məgər
Rumun qalasını necə fəth edər?
Xəzinə kəşf etmək istəsə biri,
Gərək unutmasın çətinlikləri!
Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər!
Məsəl var, deyərlər, eşit, qulaq as:
“Viranə ocaqdan heç tüstü çıxmaz!”
Yuxu var, əvvəlcə çox qorxunc olur,
Gün doğur, ürəyin fərəhlə dolur.
Qəlbə qorxu salan çox şeylər üçün,
İnsan şükrə eləyir axırda bir gün.
Nə çoxdur şairlik iddia edən, –

Qorxuram meydanda qan tökülməkdən.
Yayın ortasında çox yağsa yağış,
Elə soyuq düşər, sanki dönüb qış.
Havaya yağışdan nəm çöksə əgər,
Günəş o çırkları silib məhv edər.
Payız yetişdikdə, bilir ki, hər kəs,
Daha lətif külək, incə meh əsməz.
Artıq rütubətdən törəyər vəba,
Tənəffüs çətindir belə havada.
Bundan qurtarmaqçün qalayarlar od,
Tökərlər bu oda səndəl, gül və ud.
Təbimlə şaha ud yandıraram mən,
Daha başqa bir iş gəlməz əlimdən.
Allah məni ona bəndə xəlq etmiş,
İtaətdən başqa bilmərəm bir iş.
Dünyagörmüş adam, – yaxşı ya yaman, –
Şikayət eyləməz öz ruzgarından.
Bu dünya heç kəslə deyil həmavaz,
Sazəndələr kimi bir hava çalmaz!
O sazda görərsə ipək bir teli,
Qırıb atmaq üçün uzanar əli.
İpək yetirməkdə iki cür qurd var,
Ziddir odla sutək həmişə onlar.
Biri baramanı toxuyur bir-bir,
O biri karvanla ipək məhv edir.
Pətəkdə iki cür arı var müdam,
Necə ki, aldadar pərvanəni şam, –
Biri yem daşıyar hey axşam-səhər,
O biri gizlincə o yemdən yeyər.
Bal verən arının bircəsi, yəqin,
Yüzündən yaxşıdır bal yeyənlərin.
Hələ can almamış əcəl, turactək:
“Dad, məni tutdular!” – çığırıb dad çək⁴⁶.
Tamahkar dünyadan nə ummaq olar,
Ya səni yandırar, ya da çiy saxlar;

Qaynayıb coşarsan, yanarsan dərddən,
Qaynayıb coşmasan, çiy qalarsan sən.
Fələk – yeddibaşlı qorxunc əjdaha,
Bircə zərbə vursa, məhv oldun daha⁴⁷.
Xəlbirə bənzeyən teştdir asiman,
Sən bir xəlbir torpaq, o da bir teş qan⁴⁸.
O, teştdən su töksə başına nahaq,
Sən elə xəlbirtək üstünə torpaq.
Torpaq da, çeşmə də olan bir yerdə
Lazımdır, əlbət ki, teş də, xəlbir də.
Bu göy rəngli küpün çox hiyləsi var,
İçindən görərsən yüz cür rəng çıxar⁴⁹.
Küpə bir cadugər minər, deyərlər,
Bu küpə minmişdir yüz min cadugər⁵⁰.
Fələk hesabını gəl etmə nahaq,
Alçağı yüksəkdir, yüksəyi alçaq.
O gah altda olur, gah üstdə olur,
Ona alt-üst demək daha doğrudur.
Əbəssdir fələklə bəhsə girişmək,
Heç kəslə həməhəng olmayıb fələk.
Atdıği hər addım fənddir, kələkdir,
İşləri büsbütün oyundur, rəngdir!
Birini göylərə ucaldır bəzən,
Bəzən də qul edir onu, görürsən.
Tülüktək geydirər qırmızı papaq,
Sonra qara itə yedirdərancaq⁵¹.
Nədir dörd yol üstə məskən düzəltmək?⁵²
Nədir qarın güdmək dördayaqlıtək?
Dörd balış qeydindən qurtaranda biz,
Asudə yatarıq səssiz-səmirsiz⁵³.
Yolüstü mənzildir bu köhnə torpaq,
İkicə qapısı var onun ancaq:
Giriş qapısından girərsə hər kəs,
Çıxış qapısından çıxmaya bilməz.
Bədbəxtdir bu dərin quyuda qalan,

Qar kimi düşərək donub buz olan.
Xoşbəxtdir şimşəktək yalnız bir anda
Parlayıb sönənlər fani cahanda.
Nə lazım dünyada fərsiz bir şamtək
Gecələr uzunu can verib sönmək?
Etibar etməyən öz gəmisinə
Gərək əvvəlcədən üzmək öyrənə.
Tələsən adama köhlən at gərək,
Yabılıyla nə qədər o, yol gedəcək?
Hiylədən pozulub, korlanıb dünya,
Nə qəlbədə qan qoymuş, nə üzdə həya.
Fələk o fələkdir: dağ çəkib hədər,
Bizi gah saraldar, gah da göyərdər.
Hər pərdədə yalnız o adam çalar
Ki, ola pərdədən yaxşı xəbərdar⁵⁴.
Düz yolu yaxşı bir rəhbər göstərər,
Mən yola çıxıram, bəs hanı rəhbər?
Elə bir pis vaxtda gələcək ölüm
Ki, bezmiş olacaq dünyadan könlüm.
Qəflət qoşun çəkib gələcək birdən,
Yatağa baş qoyub yatacağam mən.
Xəyal dünyasına edib tamaşa,
Ömrü yuxu kimi vururam başa.
Belə qol-qanadla olarmı uçmaq?
Hara çatdıracaq belə əl-ayaq?
Belə dörd müxalif yol ayricindən
Çıxmaram, ya qoca olum, ya cavan⁵⁵.
Qocalıq ədası göstərsəm əgər,
Məndən bu cavanlar üz döndərərlər.
Cavanlıq eləsəm bu bədənlə mən,
Gərək başqasından borc alam bədən.
Yaxşısı budur ki, olam hər zaman
Qoca ilə qoca, cavanla cavan.
Aşam bu düyüünü, bəlkə birtəhər,
Məndən dost-aşnalar inciməyələr.

SÖZÜN TƏRİFİ VƏ PADŞAHLARA NƏSİHƏT

Dəniz dalgalanıb gələrsə feyzə,
Sədəfdən dürr alıb çıxardar üzə⁵⁶.
Yenidən dövlətim başımdan aşdı,
Dövlətli ürəyim sözlə dostlaşdı.
Qaranlıq çəkildi, doğdu gözəl gün,
Şux səhər açıldı şux bülbül üçün.
Oyandı yenidən, bəxtim oldu yar,
Gör indi şad könlüm nələr yaradar?..
Tale birisinə verərsə açar,
O, qara daşdan da gövhər çıxarar.
Hər günə ruzigar dedik əzəldən,
Birində cələ var, o birində dən.
Varlıq pərgarının ulu rəhbəri
Mənə söz mülküni verəndən bəri,
Xeyli düşündüm ki, bu ölkəni mən
Bəs kimə tapşırıım özüm gedərkən?
Bir şəhər yaratsam, baxtm olsa yar,
Kim olsun bəs ona sonra şəhriyar?⁵⁷
Əqlim söylədi ki: – Belə şəxs gərək
Tanınsın dünyada məruf insantək.
Elə lütfkar əl ola ki, onda,
Misli tapılmağa bütün cahanda.
Gərək qarışqaya azca yem verə,
Filə də fil payı seçib göndərə.
Olmaya sərsəri, xam adamlartək
Əlindən gəlməyə qələm də çərtmək.
Qarışqa yemiylə fili yemləyə,
Cəbrayıl rütbəsi verə milçəyə.
Bütün bəxti dönmüş şahların, əlbət,
Ölçü bilməzlikdən olub bəxti bəd.
Baş ilə ayağı pis fərq etmişlər,
Məst olub, tacı da qoyub getmişlər.
Kiçik çox pay almış, böyük az almış,
Böyüyüñ qiyəmti belə azalmış!
Mənasız səxavət göstərsə hər kəs,

Yırtıq təbil kimi çıxaracaq səs.
Ölçü-biçi bilsən hər bir işdə sən,
Böyük hesabları düz həll edərsən.
Mətahı böləndə sən elə böl ki,
Aparanın ağır olmasın yükü.
Qoyma qoca şaha gənc üstün gələ,
Şiruyə Pərvizi öldürdü belə⁵⁸.
Qocaman ağaca mişar çəkmə sən,
Zöhhak bunun üçün düşdü təxtindən⁵⁹.
Hökmdar ölçüylə bəxş edə görək
Odu da, suyu da, – Guntək, buludtək.
Əliylə durr saç o, dənizlərə,
Dağlarda torpağı lələ döndərə.
Harda bayraqını ucaltsa göyə,
Kisədən paylaya bol-bol hədiyyə”.
İdrak sahibidir, şükür Allaha,
Nazda, nəvaziş də yaraşır şaha.
Dağlardan ta saman çöpünə qədər
Hər şeyin hər zaman qədrini bilər.
Hər kəsdə nə qədər varsa ləyaqət,
O qədər göstərər ona səxavət.
Odur ki, çox-çoxdur mədh edənləri,
Dünyada yox misli, yox bərabəri.
Çoxları istədi “İqbalnamə”ni,
Tək ona həsr etdim mən bu naməni⁶⁰
Çünkü tanıdigim bütün şahlardan
Tək odur əməyə düz qiymət qoyan.
Boşdur çox şahlarınancaq başları,
Nahaq çox kəsdirmiş onlar başları.
Hay-küy çox, heç bir şey yoxdur süfrədə,
Dönüb bədənləri quru cəsədə.
Onlarda bir tacir təbiəti var,
Zəlitək qan sorub ləzzət alarlar.
Dəniztək düşüncəm, dürtək sözlərim,
Ləl ilə doludur mənim əsərim.
Şah özü sərrafdır, qədrini bilər,
Sözümün rütbəsi qat-qat yüksəller.

PADŞAHIN TƏRİFİ

Deyirlər: göylərdə bir ağ xoruz var,
O, ərşin altında tutubdur qərar.
Deyirlər: o xoruz banlar hər səhər,
Yerdəki xoruzlar ona səs verə⁶¹.
Bilin ki, göylərin o quşu mənəm,
Hər səhər oyadar quşları nəğməm.
Şəhərin quşları ötər hər səhər,
“Dünyanı dindirən odur” deyərlər.
Nizami, durma, gəl, xəzinəni aç,
Bəsdir bu Gəncədə qalibsan möhtac.
Bir ov vurubsansa, çıxar meydana⁶²,
Bir xəzinən varsa, göstər cahana!
Belə xəzinəni bəxt verər ancaq,
Xəzinən dünyani nurlandıracaq.
Vurubsan qızılı şah sikkəsin⁶³,
Xütbə de, vüqarla ucalt səsini.
O, elə şahdır ki, dövründə nə var,
Onun söhrətiylə edər iftixar.
Ucadır, igiddir hər hökmdardan
Məlik Nüsretəddin, o şanlı sultan.
Zəkada o, Mosul hökmənədir,
Mərdlikdə şahların Qədərxanıdır.
Şövkətdə, zəkada Mahmud kimidir
Polad yumşaltraqda Davud kimidir.
Almış fermanını Mahmudilərdən,
Həsəbi, nəsəbi Davudilərdən⁶⁴.
Meyvəli bahardır, sinəsində gül,
Söz qoşur şəninə qumru və bülbül.
Məclislər içində təzə bahartək
Dürr, dirhəm paylayar o, ətək-ətək.
Tünd şərab qədəhə tökülsə əgər,
Ləl lacivərdə şəbxun eyləyər⁶⁵.
Suya qılinc vurub, od saçan zaman
Buludlar Günəşi qoruyar ondan.
Tərlənə ov üçün qalxarsa, yəqin

Tərlanı dad çəkər göydə fələyin.
Fəzada uçarsa əgər üqabı⁶⁶,
Ya Ayı ovlayar, ya Afitabı.
Hani bu dövranda elə bir insan,
Oğurlaya bilsin bir sifət ondan?
Ayın şüasını ip bilən naşı
Oğrunun, əlbət ki, əzilər başı.
Göl ilə sərabı tanımayanlar
Yolda susuzluqdan taqətsiz qalar.
Ayı göydə fətir eyləyib güman
Çoxları quyuya düşüblər, inan⁶⁷.
Mələyə bənzəyər divlər kənardan,
Div zülmətdən törər, mələksə nurdan⁶⁸.
Allahtanıyandır bizim hökmədar,
Mehr, vəfa ilə dolu qəlbi var.
Tek məni salmayıb müşküla bu iş,
Kim ona layiqli mədhiyyə demiş?
Neçün Bişkin demiş ona bu dövran?
O ki mehribandır bütün şahlardan.
Bişkin kəlməsini dürüst yazsalar,
Ona layiq bir ad Keypişin olar⁶⁹.
Keypişin desələr, layiqdir, əlbət,
Həm Key nişanlıdır, həm Keyxasiyyət.
O, abad eləmiş dünya yurdunu,
Xeyrini görənlər bilirlər bunu.
Qopdu bir zəlzələ, göyü oynatdı.
Şəhərlər dağılıb yerlərə batdı⁷⁰.
Dağ-daş sarsılıraq, qopub uçanda
Fələk toz altında qaldı bir anda.
Ruzgarın etdiyi oyunbazlıqdan,
Sanki alt-üst oldu torpaq, asiman.
Surun gur səsindən balıq qorxaraq
Atıldı öküzdən bir xeyli uzaq⁷¹.
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular,
Dağlar çarpışmaqdən bitab oldular.

Yusiflər gözünə sanki batdı mil,
Sanki aşib-daşib Misri basdı Nil⁷².
Heç bir göz salamat qalmadı, inan,
Matəm sürməsinə qərq oldu cahan.
Nə qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə.
Hamı: kişi, qadın, qoca ya cavan,
Qopardı dəhşətli fəryadla fəğan.
Bircə sap gövhəri sağ gördü səhər,
O düzdü yenidən saplara gövhər⁷³.
Bu gövhər kanının baxtı yar oldu,
O bəla ölkədən tez kənar oldu.
Az zaman içində bu viran ölkə
Keçdi abadlıqda Rumu da bəlkə.
Baxmayın zəlzələ qoparıb tufan,
Ölkəni bir anda elədi viran, –
Görün ki, nə sayaq qadir hökmüdar,
Pozulmuş cəlalı etdi bərqərar!
Palçıq barıları tamam sökdürdü,
Yerində qızıldan divar hördürdü.
Xəzinə sərf edib, verdi təmtəraq,
Səyilə ölkədən dərd oldu uzaq.
Bağçalar salındı, evlər dikəldi,
Hər evdən yüz çıraq işığı gəldi.
O ki, bu torpağı eylədi abad,
Dərgahı heç zaman olmasın bərbad.

TƏZİM XİTABƏSİ

Nə gözəl günəşsən, ta uzaqlardan
Edirsən bizimcün hər şeyi əyan.
İşiq cinsindəndir hərcənd ki, çıraq,
İşıqsız çıraq da görünməz ancaq.
Əsil tacidarlıq, düşün, yaxşı bil,
Yüzlərcə tac yiğib saxlamaq deyil.
Hökmüdar odur ki, hər başa müdam

Mərhəmət göstərib, tac edə ənam.
İnsanı azdırın xeyalları sən
Başlardan qılıncla rədd eləmisən.
Ucalsa bir şahın fikri, bayraqı,
Şad olar ordusu, yurdu, torpağı.
Sənin bayraqına bəzəkdir zəfər,
Güçünlə yox oldu dərdlər, sitəmlər.
Kəyanlar köçüblər indi dünyadan,
Yerləri boş deyil, sənsən hökmüran.
Ölkədə bu xalqa rəhbər oldun sən,
Fitrətin gözəldir sənin əzəldən.
İndi bu dünyada sənsən tacidər,
Əlinlə tac qoyar başına şahlar.
Çatmaz ədalətdə sənə Pişdad,
Keyxosrov, Keykavus, nə də Keyqubad!
Yeddi firuzəli bu qəsrədə sən
Haqqıa, ədalətə vüsət vermişən⁷⁴.
Bir qədəh mey verir sənə Nizami,
Gərək nuş edəsən Keykavus kimi.
Bu tusi qədəhlə Mahmuda bildir:
“Şahnamə”nın qədri-qiyəməti nədir!⁷⁵
İki xəzinənin varisi, hökmən
Səxavətdə sənsən, söz deməkdə mən⁷⁶.
Borc əgər vaxtında ödənilməsə,
Qaydadır: varisdən çatar varisə⁷⁷.
Mən elə söz dedim – deməmiş heç kəs,
Bir iş gör – olmasın ona heç əvəz.
Mənə əqlim çatıb bu işdə dada,
Müvəffəq olasan sən oxumaqda.
Yar etsək bu iki gözəl niyyəti,
Birə on artacaq sözün qiyməti!
Bağimdə reyhandır mənim bu əsər,
Sənin eyvanını qəndiltək bəzər.
Məclis qur, bu meylə doldur kasanı,
Şöləsi, nəşəsi durultsun qanı.
Sən mey iç, gətirmə heç bir bəhanə,
Ağzım möhürlüdür, üz vurma mənə.

Damağın çağ olsun, bəxtin də cavan,
Cahanda olasan Cahan Pəhləvan.
Bu dünya, bu dövran sənə yar olsun,
Ruzgarın həmişə xoş ruzgar olsun!
Göylər ülviyyətdən düşməz heç zaman,
Sən də göylər kimi uca olasan.
Qılmcın kəskindir Gün şoləsindən,
Göyü də yer kimi sən ram edibsən.
Parlaq qılincindən məhv olsun yağı,
Səndən qüdrət alsın Kəyan bayrağı.
Böyük bir iş üçün, bil, ey hökmüdar,
Göndərdim, doğrudur, mən bir yadigar,
Sən özün əbədi bir yadigar qal,
Dediym bu sözü daim yada sal!

KİTABIN BAŞLANMASI

Yunanlı filosof, zəkada nadir,
Çıxartdı mədəndən belə cəvahir:
Bir dəfə dünyani səyahət edən
İskəndər kecərək neçə ölkədən,
Gəlib öz yerinə, yurduna çatdı,
Doğma vətənini nurla parlatdı.
Ağıl hər bir sırrə yol tapsın deyə,
O verdi fikrini elmə, biliyə,
Xəyalı göyləri gəzdi, dolaşdı,
Bağlı qapıların sırinni açdı.
Bəyəndi pəhləvi, yunan və dəri
Dilində yazılmış bir çox əsəri.
Bir də fars dilində şahanə dəftər
Olmuşdu dilində su kimi əzbər,
İstər Rum elində, istər Yunanda,
Dünya dillerində nə var cahanda.
Buyurdu tərcümə edilsin bütün
Bilik xəznəsnəni doldurmaq üçün.

Dürr yiğdi elm üçün bir-bir hər yandan,
Bunlardan yaratdı böyük bir ümman.
Onun yaratdığı birinci əsər
Dünyaşünaslıqdan verirdi xəbər.
O biri – ruhani sirlərlə açar,
Onunla yunanlar əbədi yaşar.
Bir də “İskəndərin qeydləri”dir,
Mum kimi yumşalar bununla dəmir.
Kin, qəzəb, mərhəmət nədir – bilərlər,
Fələyin sırndən tutarlar xəbər.
O gövhər kanını yox edib ruzgar,
Bircə “İntiyaxis” qalıb yadigar⁷⁸.
Neçə əql övladı nur yaya-yaya,
O şahın rəyi lə gəldi dünyaya.
O böyük, ağıllı, ayıq hökmüdar
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərمان:
“Alimdir gözündə ən əziz insan!
Elmlə, hünərlə! – Başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz!
Rütbələr içində seçilir biri –
Hamidan ucadır alimin yeri!”
Belə qərar verdi: yanında ancaq
Hər kəs öz elmiylə bir yer tutacaq.
Hamı elmə, fənnə elədi rəğbət,
Çünkü elmə təşviq edirdi dövlət.
Elmə qiymət qoydu böyük hökmüran,
Elm ilə ucaldı dünyada Yunan.
Onun tacü təxti indi yoxsa da,
Elmilə məşhurdur bütün dünyada.
Qəsrinin bürcləri göyə dəyərdi,
Haqqın cəlalına o, baş əyərdi.
Hücrəsi ziynətsiz, bərsiz-bəzəksiz,
Bir dəri üstündə o, çökərdi diz.
Söyüddən qurulmuş sadə bir otaq,
Yerliyi ağappaq, tərtəmiz torpaq.
Könlü bu dünyadan doyduğu zaman

İbadətxanaya olardı rəvan.
Tacını götürüb, bir xeyli müddət
Elərdi ürəkdən haqqı ibadət.
Üzünü sürtərək təmiz torpağa,
Başlardı Tanrıya o yalvarmağa.
Keçmiş günlər üçün şükr eləyərək,
Gələcək işlərə dilərdi kömək.
Bütün qazandığı qalibiyyəti
Sanardı Allahım bir inayəti.
Allaha şahanə dua edərdi,
Özü də duaya layiq bir ərdi.
Könüldən gəlməyən dua, yaxşı bil,
Mənasız bir işdir, ibadət deyil.
Sidq ilə ibadət eləsə insan,
Naümid qayıtmaz haqq dərgahından.
İskəndər belə bir düz yolla getdi,
Odur ki, cahani tamam fəth etdi.
Qafil şahlar kimi keyfə dalaraq,
Yaxşını, yamanı gözündən iraq
Qoymazdı... O, zülmə verməzdi imkan,
Saxlardı dünyada daim bir mizan.
Qocalar, cavanlar, uşaqlar üçün
Açıqdı qapısı onun bütün gün.
Özünə düzlüyü eləyib şuar,
O, yeddi ölkəyə oldu hökmüdar.
Tədbir soruşardı iş bilənlərdən,
Odur ki, olmuşdu özü işbilən.
Yoxsa rum papaqlı bir türk nə sayaq
Çinə, Hindistana basardı ayaq?⁷⁹
Deyirlər, getsəydi o bir yer üstə,
Yanında hazırlı bu altı dəstə:
Minlərcə ən möhkəm, mərd qılincvuran
Durardı əmrində onun hər zaman,
Əfsunda Harutu vurub keçənlər,
Neçə əfsun quran, neçə cadugər⁸⁰,
Elə nitqlər ki, dilləri atəş,
Heyrandı onlara səmada Günəş.

Alim, uzaqgörən hikmətşünaslar,
Saysız-hesabsızdı qıymətşünaslar.
Qoca zahidlər də vardi bir qədər,
Dua elərdilər onlar gecələr.
Peyğəmbərlərə də gətirib pənah,
Almışdı orduya onlardan da şah.
Bir işi düyünə düşsə, hər zaman
Kömək istəyərdi daim bunlardan.
Bu altı dəstədən məclis qurardı,
Onlardan iş üçün tədbir sorardı.
Hər kəs bildiyini açıb deyərək,
Ona öz işində edərdi kömək.
Bu qədər köməkçi edib məsləhət,
Düyüni açardı onlar, nəhayət.
Yaşlı kişilərin məsləhətile,
Xoştale ulduzun hərəkətile
Gördüyü tədbirlər düz çıxan zaman,
Çatardı məqsədə qadir hökmüran.
Ona rast gələndə bir qati düşmən,
Vuruşda işləri bərkə düşərkən,
Qızılı salardı işə ən əvvəl,
Qızılıtək eylərdi işi təmiz həll.
Qızıl iş görməsə, iş olsa mahal,
Qılınca atardı əlini dərhal.
Qılinc etməsəydi bu işə çara,
İşi tapşırardı əfsunçulara.
Bir iş görməsəydi onlar da əgər,
Köməyə gələrdi onda natiqlər.
Söz də etməsəydi düşmənə təsir,
Alimlər yiğışib görərdi tədbir.
Onlar da qalsayıdı tədbirdə naçar,
Zahidlər Allaha yalvarardılar.
Bu da verməsəydi əgər səmərə,
Həvalə edərdi peyğəmbərlərə.
İşə gəlməsəydi heç biri hərgah,
Haqqıa gətirərdi axırda pənah.
Bəxti yar olardı o şaha müdəm,

İşinə verərdi xeyr ilə əncam.
Keçdiyi yollara edərdi diqqət,
Gördüyü şeylərdən alardı ibrət.
Kefdən, əyləncədən ovçuluğadək
Heç şeyə baxmazdı bir oyuncaqtək...
Şah içki məclisi düzəltdi bir gün,
Şadlıq qərq etdi dünyani bütün.
Mügənnilər gəldi, çalanlar gəldi,
Ucsuz-bucaqsız bir məclis düzəldi.
Məclisdə bir gözəl oxuyan vardı,
Şah ona daima nəzər salardı:
Libası yeddi rəng zərif ipəkdən,
Ərişi, arğacı guldən, çiçəkdən.
O qəşəng paltara edib tamaşa,
Heyran qalmış idi xanəndəyə şah.
Paltar Günəş kimi parpar yanırı,
Ancaq ki, xam bezdən astarı vardı.
O paltar sahibi bir xeyli müddət
Ömr etdi, hər yanda qazandı şöhrət.
Soldurdu, toz-torpaq vermədi aman,
O zərif paltarı köhnəltdi zaman.
Tikişlər sökülüb, bəndlər boşaldı,
Xanəndə oxuyub-çalmaqdan qaldı.
Gördü çox köhnədir əynində paltar,
Astarı üz etdi, üzü də astar.
Bu bədrəng paltarı şah görən zaman,
Ona acıqlanıb dedi: "A nadan,
Atib qızılğülüñ ləçəklərimi,
Bəzədin tikanla ətəklərini,
Niyə palaz oldu geydiyin ipək?
Gövhərşunaslara şəvə nə gərək?"
Xanəndə baş əyib təzim eylədi,
Başına, canına and içib dedi:
"Haman o libasdır bu, ey hökmüdar,
Diqqətlə nəzər sal, özüdür ki, var.
Dəyişməyib onda, inan ki, heç nə,
Astarı çevrilib ancaq üzünə.

Üzü köhnəlmışdı, gizlətdim mən də,
Çünki utanardım şahim görəndə...”
Bu sözlər o şaha eylədi əsər,
Heyrətlə dayanıb baxdı bir qədər.
Şaha xoş göründü ondakı xislət,
Ona bəxş elədi hədiyyə-xələt.
Söylədi, təsirdən qəhərlənərək:
“Sirrimiz gizlində saxlansın gərək!
Bizim iç üzümüz açılsa əgər,
Dünyani üfunət basar, bürüyər!
Madam ki, o rumi ipək bir rəngmiş,
İçdən belə çirkin, üzdən qəşəngmiş,
Gümüş məcməyidə gərək biz nahaq,
Bir qara ud kimi coşub daşmayaq⁸¹.
Ud, söyüd külüylə yoxsa gözəllər
Dişini ağırdıb bizə gülerlər...”⁸².

İSKƏNDƏRİN BAŞQIRXAN QUL İLƏ ƏHVALATI

Ey müğənni, çal bir könül nəğməsi,
Titrətsin göyləri ərgənen səsi.
Elə bir hava ki, ürəyi açsın,
Qaranlıq gecəyə şafəqlər saçsın!

Gözəl söz nəqqası məharət ilə
İskəndər adını nəqş etmiş belə:
“İki qərn sahibi” qoymuş namını,
Çünki Şərqdən, Qərbdən almış kamını⁸³.
Deyirlər ki, qoşa hörüyü varmış,
Onu kürəyinə daim atarmış⁸⁴.
Deyirlər, görübmiş bir belə röya,
Gündən iki qərnı alıbmış guya⁸⁵.
Başqa rəvayətdə deyirlər yenə:
İskəndər yaşamış iki qərinə⁸⁶.
Dünya filosofu Əbu Məşər də

“Üluf” ad qoyduğu məşhur əsərdə
Yazır ki: “İskəndər öldüyü zaman,
Bu böyük itkidən çox qəmgin olan
Yunanlar onu çox sevdiklərindən,
Çəkdilər kağıza şəklini həmən.
Onun surətini nəqş edən rəssam
Şəkli layiqiyələ eyləyib tamam,
Çəkibmiş yanında bir cüt də heykəl,
Sağ yanda bir gözəl, solda bir gözəl.
Heykəlin başında bir cüt də qəşəng
Buynuzlar çəkibmiş rəssam rəngbərəng.
Bunları görərək bir heyətüşünas,
Bir cüt mələk ilə edibmiş qiyas.
Vücud xəlq edəndə çünki Allah da
Mələklər oturdar iki yanında.
Ay üzlü İskəndər gözəlmış əslən,
Daha gözəlləşmiş bu şəkillərdən.
Paylanmış bu şəkil bütün ellərə,
Onun şöhrətini yaymış hər yerə.
Bu şəkli seyr edən hər el, hər diyar,
Rumlu ustadları alqışlamışlar.
Ərəblər bu şəkli seyr eləyərkən
Dəyişik salmışlar onları səhvən.
İskəndər bilmışlər o gündən bəri
Buynuzlu çəkilmiş məlakələri.
Odur ki, şübhəyə düşmüş ərəblər,
“Zülqərnayn” ləqəbi almış İskəndər”⁸⁷.
Başqa bir bilici deyir ki, onun
Qulaqları varmış həddindən uzun.
Dürdən taca bənzər qınları varmış,
İki qulağına o, qın taxarmış⁸⁸.
Onları xəzinə kimi güdərək,
Möhkəm gizlədərmiş bir xəzinətək.
Başını qırxan bir qulundan qeyri
Kimsənin bu sirdən yoxmuş xəbəri.
Ancaq ki, həmin qul öldüyü zaman
İskəndər tapdı bir özgə başqırxan.

Şahın hüzurunda təzim edərək,
Başladı saçını qırxmağa dəllək.
Xəlvətdə saçını qırxbı qurtarcaq,
Şah ona yavaşdan dedi: “Bura bax,
Bilsəm, qulaqların sırrını əgər
Eşidib dünyada səndən bir nəfər,
Bir qulaqburmazı gələrəm sənə,
Daha sərr açmazsan bir özgəsinə”.
Bunu qulağında o, sırga etdi,
Yaxın dostlardan da sırrı gizlətdi.
Bu sözü kimsəyə əsla açmadan,
Saxladı küfrtək könlündə pünhan.
Bu sırin dərdindən saraldi ancaq,
Çünkü çox çətindir sırrı saxlamaq.
Bir gün bərk darıxdı, çölə üz qoydu,
Gördü ki, çöldə var dərin bir quyu.
Dərdini quyuya eylədi izhar:
“İskəndərin uzun qulaqları var!”.
Qəlbimin o yanar atəsi söndü,
Ürəyi dincəldi, evinə döndü.
Yenə də sırrını saxladı möhkəm,
Ağzının möhrünü açmadı bir dəm.
Bu işdən keçmədi o qədər zaman,
Bir qamış göyərdi həmin quyudan.
Bu qamış böyüdü, xeyli boy atdı,
Əlini o gizlin sırrə uzatdı.
Bir gün də bir çoban ordan keçəndə,
Gördü o qamışı quyu içində.
Əyilib qamışı kəsərək çoban,
Doğrayıb bir tütkən qayırdı ondan.
Qəm-qüssə bilmədən onu çalırdı,
Tütəyi çaldıqca ləzzət alırdı.
Bir gün o səhraya çıxdı padişah,
Uzaqda bir çoban göründü nagah,
Çobanın çaldığı neyi eşitdi,
Çölləri üstünə qalxmış zənn etdi.
Çünkü neyin səsi deyirdi aşkar:

“İskəndərin uzun qulaqları var!..”.
O, neyin səsindən od tutub yandı,
Muma döndərərdi hirsı poladı.
Toxtayıb yerində durdu bir qədər,
Sonra səsə sarı getdi İskəndər.
Çağırıb çobanı soruşdu ondan,
Tütəyin sirrini danışdı çoban:
“Gördüm ki, bitib bu qamış quyuda,
Şəkər qamışıtək, şirin bir suda.
Mən kəsib doğradım öz əlim ilə,
Kəsilməsəydi o, gəlməzdi dile.
Cansızdır, onunla qızır bədənim,
Dilsizdir,ancaq ki, dilimdir mənim...”.
Şahı çox heyrətə saldı bu dastan,
Dönüb vətəninə qayıtdı ordan.
Xəlvətdə oturub o, fərman verdi,
Dəlləyin dalınca adam göndərdi.
Söylədi ona ki: “Tez elə bəyan,
De görüm, bu sırrı kimə açıbsan?
De görüm, nə cürə eləyib hünər,
Bu sırrı özgəyə veribsən xəbər?
Səni bağışlaram düzünü desən,
Boynunu vurdurram yalan söyləsən!..”
Şahın sözlərini eşidib dəllək,
Gördü ki, düzünü söyləsin gərək.
Əvvəl yeri öpüb səcdə eylədi,
Sonra padışaha belə söylədi:
“Doğrudur, şah mənə vermişdi fərman,
Saxlayım hamidan bu sırrı pünhan.
Ancaq davam edə bilmədiyimdən,
Təkcə bir quyuya açdım sırrı mən.
Başqa heç kimsəyə demədim, ey şah.
Yalansa, qənimim olsun qoy Allah!..”.
Şah gördü ki, dəllək doğru söz dedi.
O düzlük istədi, bu da düz dedi,
Qullardan birinə buyurdu bu an,
Bir qamış gətirtdi həmin quyudan,

Təzə tütəyə də dəyəndi nəfəs,
Şahın qulağına gəldi həmin səs.
Bildi ki, heç sirri saxlamaz nihan,
Haminin sərəni açar bu cahan!
Allahı xeyr ilə eyləyərək yad
Dəlləyi qılıncdan elədi azad.
Üzünü örtməsin qönçə, nahaqdır,
Gec-tez ləl yanağı açılacaqdır.
Qara daş içində gizlənən buxar
Axır ki, olacaq bir gün aşikar.

İSKƏNDƏR İLƏ ÇOBAN DASTANI

Müğənni, dayanma, sübh açılkən,
Püxtə bir mızrab vur o xam rudə sən.
Könlümə ruh versin gözəl nəğməsi,
Bu qafıl sevdanı oyatsın səsi.

Həkimlər içində misilsiz olan
Bir qoca bu sayaq eyləyir bəyan:
O, rumi kəmərli, o Çin taclı şah
Təxtdə oturmuşdu yenə bir sabah,
Qaşını çatmışdı onun qüssə, qəm,
Gözündə deyildi əsla cami-Cəm.
Yarının çöhrəsi Günəşdi, Aydı,
O qızı qızdırma yandırmadı.
Qəlbində qalmışdı arzusu, kamı,
Əfsus ki, müşküldü onun əncamı.
Şahın da köksündə sevdalı ürək
Qəmli, qüssəliydi həmin xəstətək.
Əmr etdi, nə qədər Rumda həkim var,
Hansı bir ölkədə, harda olsalar
Gəlsinlər, etsinlər çarə birtəhər,
Şahın ürəyindən silinsin kədər.
İşdən başı çıxan həkimlər gəldi,
Sarayda məşvərət – məclis düzəldi.

Min cür çarə etdi hərə bir yandan,
Ancaq o gözələ olmadı dərman.
Yanırkı almatək qızın yanağı,
Şahın açılmırkı qaşı, qabağı.
Ona vermiş idi şah öz könlünü,
Qəmlə keçirirdi bütün gününü.
Qüssə gətirmişdi o şahı cana,
Təxtindən enərək çıxdı eyvana,
Evvanda dayanıb qəmgin, mükəddər,
Ordan çölə, dağa salırdı nəzər.
Padişah çölləri seyr edən zaman
Göründü gözünə onun bir çoban.
Müdrik bir qocaydı, nurlu, zəkahı,
Kafurtək ağ idi saçı, saqqalı.
Sürü yayıldıqca çəmənə, çölə,
Ürəyi fərəhdən gəlirdi dilə.
Şah bir az sevindi onu görərkən,
Çünki nur yağırdı gülər üzündən.
Tez adam göndərdi onun yanına,
Çağırtdı çobani öz eyvanına.
Qulamlar baş əyib hökmünə yenə,
Piri gətirdilər şahın qəsrinə.
Çoban daxil olub uca saraya,
Bir qəsr gördü ki, ucalmış Aya.
Bilirdi, belə sədd İskəndərin var,
Xoşbəxtidir bu qəsrə daxil olanlar.
Ədəblə yer öpdü, çünki bir müddət
Başqa şahlara da etmişdi xidmət.
Şah onu yanına dəvət elədi,
Onunla söhbətə başlayıb dedi:
“Ay kişi, gəl, mənə dağdan, dərədən
Gözəl bir sərgüzəşt danış görüm sən.
Ürəyim kədərdən çəkilib dara,
Bəlkə söhbətinlə edəsən çara...”.
Çoban söylədi ki: “Ey tacidar, sən
Özünsən aləmi abad eyləyən.
Taxtın işiq salsın ölkəyə hər an,

Pis göz uzaq olsun təxtü tacından.
Əvvəl söylə görüm, sən, ey hökmüdar,
Nə üçün tutmuşdur könlünü qubar?
Söylə ki, müsahib o yolla getsin,
Sözləri dərdinə bir çarə etsin”.
Çobanın sözünü şah çox bəyəndi,
Gördü ki, söz bilən və iş biləndi.
Ağlılı danışır dinpərvər kimi,
Mənasız söz demir çöllülər kimi.
Şah onu dərdindən etdi xəbərdar...
Bu sırrı biləndə çoban da təkrar.
Torpağı öpərək yenə də şaha,
Sıdqlə, ürəkdən elədi dua.

Dedi: “Gəncliyimin xoş zamanında
Mən xidmət etmişəm şahlar yanında.
O xidmət etdiyim şahlar içində
Biri var, yadımdan çıxmaz bu gün də:
O bir şahzadəydi, Mərvdə yaşardı,
Uca qədd-qaməti, gül üzü vardi.
Boyuna sərvlər min həsrət çəkər,
Üzünün rəngindən sərxoşdu güllər.
Vardı bir gəlini – gözəl, mehriban,
Saray nur alardı ay kimi ondan.
Göz dəydi o qızı, üz verdi əzab,
Qızdırma əlindən oldu o, bitab.
Canını yandıran bu bəd azara,
Nə qədər etdilər, olmadı çara.
Uca sərv incəlib söyüdtək əsdi,
Hami o gözəldən ümidi kəsdi.
Şahzadə ölümlə pəncə-pəncəyə
Görəndə gözəli: “Sağalmaz” – deyə,
Hələ o dilbəri almamış əcəl,
Biçarə gözəldən tamam üzdü əl.
Naümid olaraq, o birdən-birə,
Dünyadan əl çəkib düşdü çöllərə.
Vardı həmin yerdə ucsuz-bucaqsız,

Qupquru bir səhra – meşəsiz, dağsız,
Hər tərəf xaraba mağaralardı,
İçində pələnglər, şirlər yatardı.
Nə bir ot, nə yarpaq – hər tərəf ölü,
Xalq ona deyirdi: “Ölümlər çölü”.
Hər kəs əl çəksəydi dünyada candan,
O möhnət çölündə olardı nihan.
Heç görən, eşidən yoxdu: bir nəfər
Ordan sağ qayıdır gətirə xəbər.
Şahzadə dözülməz qəmdən, qüssədən
O çölü etmişdi özünə məskən.
Bir dostuvardı ki, o şahzadənin
Yolunda canından keçərdi yəqin.
Bildi ki, bu çöldə cavan şahzadə
Ömrünü verəcək boş yerə badə.
Quldurtək niqablı, əlində yaraq
Getdi arxasınca, ona çataraq
Tanınmaz bir səslə qopardı nərə,
Tutub şahzadəni o sərdi yerə.
Şahzadə sərvətək yerə yixilcaq,
Tez onun gözünü bağladı qoçaq.
Tərk etdi durmadan o qorxunc yeri,
Onu gözübağlı qaytardı geri.
Cavannı vardı bir gizlin otağı,
Aparıb oturdu orda qonağı.
Yanında qoydu bir keşikçi – məhrəm,
Sirri şahzadədən saxladı möhkəm.
Çörəyə, suya da edib qənaət,
Başqa şey verməyə vermədi rüxsət.
O dustaq şahzadə, sinəsi dağlı,
Qəlbə, könlü tutqun, gözləri bağlı,
Özü öz işinə qalmışdı heyran:
Bu bəla hardandır, nədir bu zindan?
Dostusa, durmayıb cəhd edir yenə,
Çarə axtarırdı onun dərdinə.
Çalışıb gəlini sağaltdı əvvəl,
Yüz cürə şərbətlə dəf oldu əcəl.

Dərdbilən bir təbib elədi dəvət,
Saxladı yanında onu bir müddət.
Qurtardı gözəli verdiyi dərman,
Tərtəmiz sağaldı o, qızdırmadan.
Əvvəlki gözəllik gəldi yerinə,
Başladı şənliyə, çəmən seyrinə.
Dərmandan tapınca o gözəl şəfa,
Durdu axtarmağa könlünə dəva.
Cavansa, gözəli görəndə belə,
Duydu ki, ürəyi vurur eşq ilə.
Evində şahana bir məclis açdı,
Udun xoş ətrini hər yana saçdı,
Düzdü hər tərəfə gülü, sünbülü,
Oturtdu bir yanda o qızılgülü.
Sonra da gətirib gəldi içəri
Əjdaha ağzından çıxan qəməri.
Üzündən pərdəni açıb, nəhayət,
Elədi min cürə nəvaziş, hörmət.
Şahzadə nə gördü? Məclis düzəlib,
Sevgili yarı da məclisə gəlib...
Qorxunc cəhənnəmdən, dardan qurtuldu,
Həm cənnət, həm huri sahibi oldu.
Nə deyim, nə qədər sevindi o şah!
Daha nə şərh edim, artıqdır izah...”.
İskəndər dinlədi dedikcə çoban,
Elə bil ayıldı pis bir yuxudan.
Dincəldi, yox oldu çəkdiyi əzab,
O yetkin qocadan aldı xam şərab.
Şah burda çobanla söhbət edərkən,
“Sağaldı!.. Sağaldı!..” – eşitdi birdən.
Padşah da sevindi, oldu bəxtiyar;
Bircə asqırmaqla sağalmışdı yar...
Çobanı görərək belə xeyirxah,
Onunla şahanə rəftar etdi şah.
Hər kəsin zati pak olarsa əgər,
Ondan çox yazılar belə əsərlər.
Ay daim nur saçar, Müştəri parlar,

Hünərli şəxsin də hünəri parlar.
İtirmiş olmasa əqlini sərraf,
Tez seçib ayırar, deməz qəlpə saf.
Səninlə biri xoş danışsa əgər,
Könüldən dinlə ki, bir xeyri dəyər.
Nalayıq söz ilə etsələr xitab,
Sən gərək sükütlə verəsən cavab.

ARŞİMİDES İLƏ ÇİNLİ KƏNİZİN HEKAYƏSİ

Müğənni, yubanma, götür rudu sən,
Dumanlar çulğayıb beynimi qəmdən.
Elə nəğmə de ki, sənin xoş səsin
Beynimi başımda sakin eyləsin!

Yenə də o yurdun qocalarından
Rumlu bir filosof elədi bəyan:
“Vardı Arşimedes adlı bir həkim,
Padşaha ən yaxın olan bu nədim
Kübar nəsildəndi Yunanistanda,
Mərdlikdə heç misli yoxdu cahanda.
Yaxşılıq edəndi, varı da çoxdu,
Ondan yaxşı adam Yunanda yoxdu.
Əqli, düşüncəsi, idrakı vardı,
Təlimə diqqətlə qulaq asardı.
Ərəstu da ona atalıq etdi,
Təlim vermək üçün bir ev düzəltdi.
İskəndər divanı tapşırdı ona,
Əmindi məzluma yar olduğunu.
Ruslarla vuruşdan qayıdan xaqan
Bir kəniz vermişdi şaha ərməğan.
Alimin qəlbini oxşasın deyə,
Şah ona bu qızı etdi hədiyyə.
Elə bil ovçuya çatdı bir ceyran,
Doymadı o şirin, əmlik quzudan.
Sevdi çinli türkü, könlü şad oldu,

Qəmlər hindusundan o, azad oldu⁸⁹.
Onunla söhbətə – işrətə daldı,
Belə ki, bir müddət dərsdən də qaldı.
Dərs verən ustadı aldı əndişə,
Onun bu halından düşdü təşvişə.
Onu dərsdən qoyan nədir görəsən?
O saf düşüncəsi pozuldu nədən?
Yüz nəfər şagirdə dərs öyrədirdi,
Yaxşını, yamanı təlim edirdi.
Ancaq Arşimides olmasa dərsdə,
Qalan doxsan doqquz şagird gəlsə də,
Dərs deyə bilməzdi həvəslə ustad,
Çünki vardı onda böyük istedad.
Ancaq o təkcə də gəlsə, müəllim
Həvəslə edərdi dərsini təlim.
Əlbəttə, ağılli bir qulaq asan
Yaxşıdır həmişə yüz şüursuzdan.
Ustad bir gün sordu Arşimidesdən:
“Nə olub, bizləri unutmusan sən?.
Nə işdir, de, səni dərsindən qoyan?
Elmsız yaşaya bilərmi insan?”.
Arşimides dedi: “Bir təşnə əgər
Bir bulaq taparsa, söylə, neyləyər?
Şah mənə göstərib xeyli nəvaziş,
Gözəl bir çinli qız hədiyyə etmiş.
Özün gənc olasan, yanında gözəl,
Mümkünmü çəkəsən məhəbbətdən əl?
Bununçın mən dərsdən soyudum, əfv et,
Mümkünmü bir qəlbədə iki məhəbbət?”
Müəllim gördü ki, Arşimidesi
Yaman çulğamışdır şəhvət həvəsi,
Dedi ki: “Çox yaxşı, mümkünsə əgər,
O gülü bir mənim yanına göndər...
Bir görün neyləyib sənə o gözəl
Ki, dərsə, biliyə qoymursan məhəl?”
Baş əyib ustadın bu fermanına,

O bütü göndərdi pirin yanına.
Ərəstu tapmışdı bir yeni dərman,
Xıltı ayırırdı onunla qandan.
O xılt ki, bədənə faydası vardı,
Qanı saflaşdırar və artırardı.
Bu dərman gözəllik məğzini aldı,
Dik sərvə əyərək taqətdən saldı⁹⁰.
Ustad o gözəldən aldığı xılt
Bir təştin içində yiğib saxladı.
Təşt onun tökdüyü xılt ilə doldu,
Gözəl çirkinləşdi, saraldı, soldu.
Söndü üzündə nur, dəyişdi hali,
Soldu, xəzel oldu o gül camalı.
Çağırıb şagirdi bir gün müəllim,
Ona öz yarını eylədi təqdim,
Dedi: “Al, bu sənin çox sevdiyin yar,
Nazlayıb sevinclə evinə apar!”
Gənc baxıb sənəmə, sordu ustaddan:
“Kimdir bu eybəcər qadın, ay aman!..
Bəs mənim o gözəl gövhərim hanı?
Ürəkdən sevdiyim dilbərim hanı?”
Onun cavabında alim əmr etdi,
O ağızı örtülü təştü gətirtdi.
Təştin qapağını açdığı zaman,
Dünyanı eylədi bu işə heyran.
Dedi: “Bəyəndiyin bu idi ancaq,
Ləzzət aldığına indi buyur, bax,
O gözəl bədəndə yalnız bu çirkin,
Xılt idi, əzizim, sənin sevdiyin.
Mən həmin bu xıltı çıxartdımdan,
Sən onu eybəcər adlandırırsan.
Qandan xılt çıxarsa, bax, belə olar;
Xıltlı qan sevməyin nə mənəsi var?
Gəl, tökmə üzünүn suyunu nahaq,
İnsan bu su ilə canlanar ancaq.
Üzdən bir damcı su getməzsə, inan,
Üzünүn suyuyla şad yaşar insan,

Əl çək hər kənizə könül verməkdən,
Bunlarla ömrünü bada vermə sən.
Sənə bircə dilbər edər kifayət,
Tək qalar çox arvad alan, nəhayət.
Ruzgar ona görə dəyişir hər an:
Törəyib dörd ana, yeddi atadan⁹¹.
Oğlunu bir rəngdə görmək istəsən,
Ürəktək bir ata-analı ol sən”.
Arşimides rumlu alimin mumdan,
Balı çəkdiyini gördüyü zaman⁹².
Ondan üzr istədi, gəldi həvəsə,
Əvvəlki şövq ilə başladı dərsə.
Ancaq kənizdəydi ürəyi yenə,
Çünki məftun idi gözəlliyinə.
Uca sərv bir daha yarpaq açaraq
Dikəldi, yenə də atdı qol-budaq⁹³.
Bənövşə yenidən ətirlər saçdı,
Nərgiz xumar-xumar gözünü açdı.
Çinli türk gözəli açıldı gültək,
Meyxana yolunu süpürdü külək.
Yenə Arşimides gələrək cuşa,
Bənzədi gül görmüş uçan bir quşa.
Tərk etdi yolunu elm ilə dərsin,
Açıdı qapısını eyşin, həvəsin.
O pəri qızıyla yaşadı pünhan,
Xoşbəxtdir pərilə xəlvətdə olan.
Görərək eşqində belə bir səbat,
Onu danlamaqdan əl çəkdi ustad.
Keçdi bir iki il o gündən bəri,
Soldu Çin qızının ahu gözləri.
Torpağa səpildi solğun qızılıgül,
Yox oldu bağçadan o şeyda bülbül.
Neçə ki, pərilər içər badəni,
Torpaq da uddu o pərizadəni.
Mənimlə xoş rəftar edərkən fələk
Vermişdi ondan da gözəl bir mələk.
O da sevimliydi, əziz canandı,

Ağıllı qadındı, iş bacarandı.
Rüxü qoymuş idi Ayı piyada,
“Atı” mat qoymuşdu “şahı” dünyada⁹⁴,
Qanımla bəslənmiş bir güldü, göyçək,
O da təkcə məni sevirdi cantək.
Gözümə nur idi mənim o mələk,
Yaman göz ayırdı rəhm etməyərək,
Fələk ayrı saldı o şux gözəldən,
Yox imiş dünyada sanki əzəldən.
Nə qədər raziydim mən ondan, eyvah!..
Ondan razı olsun, görüm ki, Allah!
Bir qüdrət bəxş edib taleyim sözdən
Köhnə dastanları təzələyəm mən,
Qənd-şəkər paylanar bayram gələndə,
Dedim ki, bir gəlin bəzəyim mən də.
“Şirin”in halvasın qurtaranda mən
Bir halvaçalanım getdi evimdən⁹⁵.
“Leyli” xəznəsinə çəkərkən hasar,
Orda da bir gövhər eylədim nisar.
Bu toyu çatdırıb mən nəhayətə,
Təzə bir gəlin də verdim cənnətə⁹⁶.
Neçə gözəl dərdi sinəmdə ikən,
Rum-rus dastanını necə yazım mən?⁹⁷
O qəmli çağları niyə yad edim?
Bu xoş dastanımla könlü şad edim.

QİBTLİ MARIYƏNİN HEKAYƏSİ VƏ ONUN KİMYAGƏRLİYİ

Müğənin, gəl, qədim dövrü yada sal,
Muğlartək muğani xoş bir hava çal!
Yazığam, əzizlə, dərdimi dinlə,
Qızışdır canımı nəğmələrinlə!

Qoca bir filosof üzündən sözün,
Pərdəni açaraq, nəql etdi bir gün:

“Mariyə adlı bir qıbtı vardı,
Bir əmir qızıydı, Şamda yaşırdı.
Bir çox qalaları varmış ki, düşmən
Alıbmış onları bir-bir əlindən.
Yağı dadanmışdı onun yurduna,
Şikəstlik vermişdi bu dünya ona.
Düşmənin zülmümdən təngə gələrək
Gedib İskəndərdən istədi kömək.
Əgər eləsəydi şah ona imdad,
Öz abad yurduna qayıdardı şad.
Şahın vəzirinə pənah apardı,
Kömək almaq üçün ona yalvardı,
Gördü ki, ağıllı, kamallı vəzir
Əyləşib bir dəstə gəncə dərs verir.
Əl çəkdi əvvəlki iddiasından,
Ona elm oxumaq göründü asan.
Gördü ki, dava bir cəncəlli işdi,
Həvəslə, səy ilə elmə girişdi.
Alımə ürəkdən eləyib xidmət,
Onun hüzurunda göstərdi hörmət.
Kənizlər içində alımə məhrəm
Yoxdu ondan başqa yaxın bir həmdəm.
Ustadın pak, təmiz xisləti vardı,
Qız üzün açanda, o, göz yumardı.
Zərif əllərilə su tökəndə qız
O, tökülen suya baxardı yalnız.
Qadın ustadını öz ağ kafurtək
Gözəl bədəninə meylsiz görcək,
O da kişilərə olan həvəsdən
Çəkinib, özünü saxladı qəsdən.
Təkcə təlim oldu fikri, məqsədi,
Məqsədə biliklə çatmaq istədi.
Alım Ərəstu da o gözəl üçün
Bilik xəzinəsi açdı büsbütün.
O saf, təmiz dürrə çox dürlər saçdı,
Ona deyilməmiş çox sırlar açdı.
Elmin sırlarını açdı qadına,

Bir-bir təlim edib öyrətdi ona.
Hər elmin önündə qız səcdə qıldı,
Sinə lövhəsinə nələr yazıldı?!
İstədi vətənə qayıdır ordan
Öz baba yurdunda olsun hökmüran.
Yox idi qüdrəti, varı, dövləti,
Dirildə yenidən o səltənəti.
Ərəstu bu işdən olub xəbərdar,
Düşündü: xəznəsiz olmaz şəhriyar,
Qızıl iksirini ona öyrətdi,
Qadını elmiylə iksirçi etdi.
Mariyə ucaldı o kimiyadan,
İksir alimitək qazandı ad-san.
Ərəstu öz bilik xəzinəsindən
Ona sirr öyrədib etdi işbilən.
Şahın izni ilə ordu, xəzinə
Verib, yola saldı öz ölkəsinə.
Mariyə yetişcək doğma yurduna
Davasız, qoqasız şah oldu ona.
O qədər varlandı qazancdan, bacdan
Ki, azad elədi yurdu xəracdan.
Sehirlili kimyada olub işbilən.
Qızıl qayırırdı o, xam gümüşdən.
Nəhayət, qızilla doldu xəzinə,
Açıdı xazinəni elin üzünə.
Ölçüsüz bol qızıl qazansa hər kəs,
Ona daş, ya qızıl, təfavüt etməz.
Qoşunda nə qədər süvari vardı,
Atının nalları qızıl nallardı.
Çoxu bu sarayda yeyib gəzərdi,
Hətta eşşəyin də palanı zərdi.
Qızıl bəzəklərin yox idi həddi,
İtin də zənciri qızıldan idi.
Elm-fənn aşığı bir dəstə insan
Fəqirdi, yoxsuldu, dardaydı yaman.
Onlar xəzinədən tutdular xəbər,
Şahın hüzuruna gəlib, birtəhər,

O dövlət kanına etdilər minnət,
Dedilər: “Yoxsuluq, çəkirik zillət.
Başqa adamlartək yoxdur peşəmiz,
Yalnız düşünməklə ömr edirik biz.
Çünki güdməmişik dünyada qazanc,
Bir günlük çörəyə qalmışq möhtac.
Rəhmdil məlikə edib mərhəmət,
Açar xəzinəni bizə də, əlbət.
Yəqin ki, mərhəmət edərsə əgər,
İksirdən bizə də bir şey öyrədər.
Gövhər xəznəsiylə zəngindir dünya,
Nə qədər paylansa çatar hamiya.
Nə olar, bizlər də bir parça çörək
Qazanıb, heç kəsdən minnət çəkməyək?!..
İşbilən, saf qəlbli, kamallı gözəl
Onların sözünə eylədi əməl.
Ölkədə bir guşə şux laləzardı,
“Səngi-əzəm” adlı bir qaya vardı.
Mariyə oraya çıxdı, qəmərtək,
Başında buluddan qara bir örəpək,
Müskün zülfərinə nərgizə bənzər
Parlaq gövhərlərdən düzüb bir qədər,
Qara saçlarını kəmənd etmişdi,
Hörüb xaç şəklində o bənd etmişdi.
Dedi alimlərə: “Gəlin bir yaxın,
Qaşımın tağında bu bəndə baxın.
O gizlin iksiri, diqqət etsəniz,
Səhərtək alnimda görərsiniz siz”.
Bunu eşidəndə, düşünüb hərə,
Bir cür məna verdi həmin sözlərə.
Biri söylədi ki, Zöhrətək parlaq,
Alnına işarə etdi o, ancaq.
Saçlarda aradı sırrı bir nəfər,
Saçlar içindəydi çünki o gövhər.
Hərə bir yol tapdı həmin sənətə,
Düşdü hər birisi bir cür niyyətə,
Hərə o qissədən aldı bir hissə,

Alimin sırrini tapmadı kimsə.
Bir gün də yiğişib gəldilər onlar,
Dedilər: şərh etsin bu sırrı təkrar.
Qoyub aşağıda o gələnləri,
Çıxdı eyvanına vüqarla pəri.
Həmin xəzinədən söhbət edərək,
Şehirli sözlərə vurdu min bəzək:
“O laləzar dağlar, sırlı nəbatat,
O sehirli sözlər, o rəmz, o büsat,
O qızıl mədəni – o “Səngi-əzəm” –
Nağıldır... Kimyasa başqa bir aləm!..”
Hökmdar sırlı bir xəznə göstərdi,
Dəmir qıfil vurdu, zər açar verdi.
Ariflər bu sözdən tapdı xəzinə,
Nadanlar dərd, əzab çəkdilər yenə.
Bitkidə kimyanın varsa əsəri,
Qələmdir əslində onun cövhəri!
Bu qədər var ikən elmdə imkan,
Əfsus, pay almamış hamı kimyadan.
Kim əsil kimyaya verərsə ürək,
O, saxta kimyaya uymasın gərək!”

Deyirlər: Bağdada etmişdi səfər
Zirək xorasanlı, kasib bir nəfər.
O, xeyli dolanıb çəkdi əziyyət,
Özünə bir peşə tapdı nəhayət.
Hamiya məlumdur, əhli-Xorasan
Bağdadda fənd ilə yaşayar asan⁹⁸.
Min misri qızılı vardı onun, saf,
Rumda da tapmazdı bunları sərraf.
Qızılı yeyəylə ovub sürterək,
Sarı palçıq qatıb, etdi xəmirtək.
Bundan neçə möhrə qayırdı qoçaq,
İndi gel qurduğu oyuna bir bax!
Gəlib bir əttarin yanında sayıb,
Bir-bir möhürləyib, əmanət qoyub
Söylədi: “Bunları saxla sən bir az.

(Əcəb möhrələrdir, əcəb möhrəbaz!)
Satiram bunları bir dinara mən,
Çox pul qazanarsan sən bu alverdən.
Vaxt olar, qayıdır bu möhrələri
Birə on qiymətə alaram geri”.
Əttar soruşdu ki: “Bunlar nədir bəs?”
Dedi: “Təbərrikdir, bilməsin heç kəs!”
Əttarın yanından dönüb geriyə,
Başladı əfsunla kimyagərliyə.
Darülxilafətə⁹⁹ yaydı bir xəbər
Ki, gəlib bir nəfər usta kimyagər,
Deyir ki: “Kimyada baş ustayam mən,
Yoxdur mənim kimi bu sırrı bilən.
İstəsəm iksirlə edərəm, yəqin,
Biri – on, onu – yüz, yüzü də ki – min.
Yüz dinar pul verin siz əvvəlcədən,
Min dinar eləyim yüz dinarı mən.
Qoyun üstündə də mənim bir nəfər
İşbilən, yetirsin işimə nəzər.
Əgər hünərimi təsdiq eləsə,
Daha söz deməsin mənə bir kimsə.
Yox, əgər görsəniz yalançıyam mən,
Baş məndən, təş ilə qılıñ da sisdən”¹⁰⁰.
Xəlifə eşidib, bərk tamahlandı,
Guya qızıl verib, qızıl qazandı.
Qurd özün bir tülükü cildinə saldı,
Xam şərab içirib, saf qızıl aldı.
Vur-tut on qızılı qalanda onun,
Düşünüüb o, qurdu başqa bir oyun:
Zərgər qaydasıyla bir kürə qurdu,
Bir qaba cürbəcür dərman doldurdu.
Şəhərdə hər yana adam salaraq,
Təbərrik axtardı, tapmadı ancaq.
Müştərilər gəzib dükən-bazarı,
Axır ki, tapdilar həmin əttarı.
O qızılı gilə verib zər dinar,
Gətirib ustaya çatdırıldı onlar.

Mahir xorasanlı göstərib tədbir,
Həmin möhrələri doğradı bir-bir,
Sonra da alovlu kürəyə saldı,
Gil yanıb töküldü, saf qızıl qaldı.
Ərimiş qızılı qalıba tökdü,
Dibinə yaquttək saf qızıl çökdü.
Xəlifə tez xəbər tutdu bu işdən:
Təzə qızıl verir o köhnə mədən.
Gördü ki, qızılı o mahir ustad
Sehrlə, əfsunla artırır on qat.
Gövhər xəzinəsi qazansın deyə,
Hədsiz hörmət etdi həmin kişiyyə.
Aldanib hərifin bu oyununa,
On min misri qızıl göndərdi ona.
Tapşırıdı: “Bunları tez işə sal sən,
Ey usta, çıxaram xəcalətindən.
Daha gözətçilər səndən əl çəkər,
Məlumdur səndəki sədaqət, hünər.
Düz çıxdın işinlə sən bu sinaqdan,
Təmiz olduğunu göstərdi mizan”.
Alıb qızılları naz eyləyərək,
Qurdı hindu kimi yenə bir kələk.
Tədbirlə iş görüb xəlvət, gizlicə
İçdi qafillərlə bir neçə gecə.
Hamısı məst olub düşdü torpağa,
Zirək xorasanlı qalxdı ayaga,
Bir neçə qul tapdı o, dayanmadan,
Atları yükleyib çıxdı aradan.
Gizlin bir yol ilə ordan birtəhər
Əkildi, görmədi onu bir nəfər.
Xəlifə bu işdən xəbər tutanda,
Onun qaçdığını bilcək, bir anda
Təbərrrik söhbəti düşdü yadına,
O biri söhbətlər puç gəldi ona.
Danışdı sırları təbərrrik satan,
Güldü bu hiyləni eşidən zaman.
Bir təbərrrik yazıb versə kim sənə,

Aç, oxu, məna tap, uyma cildinə.
Bir əfsun eşitsən bir əfsungərdən,
Ayiq ol, əfsuna düşməyəsən sən.
Dünyada görmədim elə kimyagər
Kimya oyunundan çəkməsin zərər.

İskəndər bir xəbər aldı Yunandan:
Olub xəzinəyə Mariyə ilan¹⁰¹.
Şaha dedilər ki: “O dişi aslan
Bir şikar fikrinə düşəcək, inan!
İşbilən qadındır, dünyada heç kəs
Onun dövlətinin sayını bilməz.
Xəzinə sırrindən olub xəbərdar,
Onun dünya qədər xəzinəsi var.
Əfsunla daşları saf qızıl eylər,
Sədəfdən çıxarar zərif incilər.
O qədər qızıl var, dövlət var onda,
Qarunun dövləti heçdir yanında.
Şah onun başını kəsməsə əgər,
Çox çəkməz, dünyani o əldə edər.
Düşmənə qoşundur verən əziyyət,
Qoşun da qızilla düzələr, əlbət”.
Şah yandı qəzəbdən odlu günəştək,
Duşündü: “Mən onu məhv edəm gərək.
Onu yox etməkçün bu pak torpaqdan,
Tədbir görülməli vermədən aman”.
Artdı, alovlandı şahın qəzəbi.
Müdrik vəziri də bildi mətləbi.
Şahın hüzurunda baş əyib vəzir,
Ona ehtiramla göstərdi tədbir.
Dedi ki: “Gövhərtək safdır o qadın,
Kiçik bir kənizdir yanında şahın.
Şamda hökmüdara eyləyir xidmət,
Kənizin olmağa çəkir o, minnət.
Bir müddət olmuşdur mənə xidmətkar,
Yaxşı fərasəti, yaxşı elmi var.
Onu elmə, fənnə məftun etmişəm,

Mən ona gizli bir sərr öyrətmışəm:
Qazanar nə qədər dövlət istəsə,
Dünyada o möhtac olmaz heç kəsə.
Bacarıq sahibi görərək onu
Öyrətdim xəzinə tapmaq yolunu.
O sənət yoluyla heç kəs dünyada
Əldə edə bilməz bircə arpa da.
Xoşbəxt Mariyədən başqa bir insan
Belə xəzinəyə olmadı ilan.
Kifayət qədər pul yiğdi əlinə,
Gedib hakim oldu doğma elinə”.
Vəzirin rəyini eşidən zaman
Əl çəkdi İsləndar həmin qovğadan.
Padşahın könlündən tozu siləntək,
Vəzir Mariyəyə xəbər verərək,
Dedi ki, padşahdan üzr istəməkçin
Tez onun yanına qasid göndərsin.
İşbilən Mariyə alıb xəbəri,
Açıdı qızıl dolu xəzinələri.
Qasidə hazırlıq əmrini verdi,
Şaha misilsiz bir xəznə göndərdi.
Xəzinə görənlər hələ bu qədər
Bir yerdə xəzinə görməmişdilər.
Bəxşışlə rəf oldu – getdi nəhayət
Mariyədən kədər, şahdan ə davət.
Bəxşışlə ə davət, kin sönüb gedər,
Kini, küdurəti bəxşış məhv edər!

FAĞIR ÇÖRƏKÇİNİN HEKAYƏSİ VƏ ONUN VARLANMASI

Müğənni, öt yenə, o lətif səsin
Bülbülün səsini batıl eyləsin.
Nəvalar nəvası olsun bu nəva,
Dərdlərin dəvası olsun bu nəva.

Belə deyirlər ki, Ruma bir zaman
Bir yoxsul gəlibmiş başqa diyardan.
Az vaxtda qazanmış o çoxlu dövlət,
Yığmış karvan-karvan xəzinə, sərvət.
Ancaq bilən yoxmuş dərya xəzinə
Dağdan, ya dənizdən çıxıb bəxtinə?
Kimisi deyirdi: mədən tapıbdır,
Kimisi deyirdi: yox, ev çapıbdır.
Əlqərəz, yazıqdan əl çəkmədilər,
Axır ki, padşaha verdilər xəbər.
Dedilər: "Yad eldən bura bir adam
Gəlmüşdi, əvvəller yoxsuldu tamam.
Keçməmiş aradan bircə il müddət,
O qədər qazanmış qızıl, mal, sərvət
Ki, padşah on katib ayırsa əgər,
Onun dövlətini saya bilməzlər.
O bir çörəkçiydi əvvəl, yoxsul, ac,
Quru çörəyə də, suya da möhtac.
İndi alıb-satır ləl ilə gövhər,
Ağıl bu barədə heç susa bilər?
Peşə yox, alver yox, əkin də əkməz,
Bu qədər dövləti hardan tapıb bəs?"
Yığılib gördülər belə məsləhət:
Şah ondan bu sırrı soruşsun xəlvət.
Əmr etdi padşah ki, o kişi bir gün
Üstündən şübhəni götürmək üçün
Xəlvəti padşahın yanına getsin,
Bu sırrı xoşluqla ona nəql etsin.
Varlanmış çörəkçi gedib bargaha,
Ədəblə baş əydi ulu padşaha.
Diz çökdü, bir daha təzim eylədi,
Torpağa düşərək səna söylədi.
Şah onu görəndə bəxtəvər, xoşbəxt,
Təxtinin yanına eylədi dəvət.
Gahdan hədələdi, gah xoş danışdı,
Sonra xəzinədən söz-söhbət açdı.
Dedi ki: "Sən xoşbəxt adamsan, yəqin,

Fələk də xoş baxmış üzünə sənin.
Eşitdim buraya köçüb gələndə
Bir günlük azuqə yox imiş səndə.
İndisə, deyirlər, çox sərvətin var,
Acizdir çəkməyə onu karvanlar.
Dövlət qazanmaqçın çəkərlər zəhmət,
Padşaha yetişər tapılma dövlət.
Bu işin sırrını doğru söyləsən,
Canından, malından arxayın ol sən.
Yox, əgər sözündə duysam bir yalan
Əmrimlə ən ağır cəza alarsan!..”
Çörəkçi gördü ki, qəzəblənib şah,
Bildi ki, düzlüyə qalibdər pənah.
Təzim eləyərək şaha yenidən,
Söylədi: “Ey padşah, eşitmışəm mən,
Zülmünü görməyib kimsə dünyada,
Yaxşılıq yaraşır səndəki ada.
Xoş rəftar edibsən sən rəiyyətlə,
Yolunda can qoyar hamı minnətlə.
Sənin torpağında qazandım nemət,
Sənin sayəndədir məndəki dövlət.
Əgər qəbul edib buyuruq versən,
Tamam əl çəkərəm var-dövlətimdən.
Ən axmaq quluna bəxş edib, əlan,
Torpağı öpərək gedim qapından.
Əgər soruştursan, budur doğrusu,
Nəql edim nə cürə gəldi arxa su:
Ey şahım, mən bura gəldiyim zaman
Əlibəş bir quldum, yoxsul bir insan.
Möhnet içindəydi ömrüm, həyatım,
Dedim, çörək satıb, çörəyə çatıım.
Peşəmdən dərdimə olmadı dəva,
Doğrusu, bundan da görmədim səfa.
Şahi səxavətli bir məmləkətdə
Çörəkçi varlana bilməz, əlbəttə.
Karixib hər yerə baş vururdum mən,
Təsəlli tapirdim bu əlləşmədən.

Mənim bir arvadım vardır, çox zirək,
O, hamilə idi... qaldıq neyləyək?..
Çox çətin vururduq başa hər günü,
Günəş də kəsmişdi bizdən lütfünü.
Müşkün ətrindən də safdı o mələk,
Yeyirdik onunla biz yavan çörək.
Yetişdi arvadın doğum möhləti,
Məndən bir az isti quymaq istədi.
Evdə yemək üçün – ürək qanından
Başqa heç şey yoxdu, ey şahim, inan!
Evdə ikimizdik – bir mən, bir arvad,
Dedi ki: “Ay kişi, bir dadima çat,
Ölürəm, bir azca şorba düzəltən,
Ölümən canımı qurtararsan sən.
Yoxsa ki, ölmüş bil məni, həmdəmim,
Əcal küləyindən batacaq gəmim”.
Bu halda görəndə əziz yarı mən
Ağlaya-ağlaya tez çıxdım evdən.
Ona bir yeməli şey tapmaq üçün
Gəzdim küçə-küçə şəhəri bütün.
Bağlıydı üzümə qapılar – hər yan,
Bədlik bərk tutmuşdu mənim yaxamdan.
Baş alıb şəhərdən çıxdım kənara,
Rast gəldim köhnə bir xarabazara.
Gəzdim dönə-dönə o xarabani,
Bir acgöz div kimi eşdim hər yanı.
Kim bilir nə vaxtdan qalıb bu saray,
Basıb qapısını toz-torpaq lay lay...
Burda da bir zaman məşəllər yanmış,
Ətirli udlarla nura boyanmış.
Bir zənci gördüm ki, atəşpərəstdi,
Əlində bir kuzə, özü də məstdi.
Asmışdı ocağa dolu bir qazan,
Basmışdı hər yanı orda buğ, duman.
Zənci dik atıldı yad adam görcək.
Burula-burula qalxdı tüstütək.
Üstümə çığrıdı: “Ey div oğlu, sən

Üstümə cumaraq nə isteyirsən?
Sən də oğrusansa mənimtək əgər,
De, oğru oğrudan oğurluq edər?”.
Onun qorxusundan, onun hövlündən
Özümü itirib mat qalmışdım mən.
Zənci adətilə tutaraq dilə,
Könlunu birtəhər gətirdim ələ:
“Mən kiməm? Bir kasıb, bir faqır adam,
Gəldim ki, sayəndə mən də dolanam.
Hamı söyləyir ki, sən aslanbasan
Səxavət əhlisən, mərd bir adamsan.
Odur ki, dəvətsiz qonaq gəlmışəm,
Səni mən özümə pənah bilmışəm.
Bəlkə köməyinlə işim düzələ,
Əlime bir qədər var-dövlət gələ...”
O məndə belə bir şirin dil görcək,
Açığı soyudu, yumşaldı mumtək.
Odur ki, əl çəkdi bəhs eləməkdən,
Çünki yağlı dilə aldanar düşmən.
“İçən, çalansanmı?” deyə soruşdu.
“Bəli!” Cavab verdim, gətirdi rudu,
Mən də həmin rudu alaraq ələ,
Qorxumdan kökləyib gətirdim dilə.
Mizrabı tellərdə oynadıb bu an
Bir nəğmə başladım ona yalandan.
Qaynar qazan kimi o coşdu, daşdı,
Başladı hay-küyə, həddini aşdı.
Gah şərab içirdi o gülə-gülə,
Gah da rəqs edirdi qazanc eşqiylə.
Zəncini aldadan bir hava çaldım,
Onun damarını əlimə aldım.
Mənimlə həriftək elədi rəftar,
Məst olub sərrini danişdı aşkar.
Dedi: “Gözleyirəm burda gizlicə,
Varlanmaq qəsdim var mənim bu gecə.
Var mənim özümtək bir yoldaşım da,
Mənsiz şərab içməz əsla dünyada.

Gizli bir xəzinə keçibdir ələ,
Üstündə əjdaha yatmayıb hələ.
Yalnız ikimizik ona əjdaha,
Odur ki, quldurluq etmirik daha.
Bir ilə yaxındır o xəzinədən
Yeyib kef çəkirik dərd qəm bilmədən.
Tükənib xəzinə, xeyli azalıb,
Yerində sonuncu bağlama qalıb.
Dostum gedibdir ki, gətirsin onu,
Mən də gözləyirəm burda yolunu.
Bu gecə sən biza gəlibsbən qonaq,
Odur ki, biz gərək qulluqda duraq.
Ancaq bir şərtim var: o qayidanda,
Xəzinə gətirib gələn zamanda
Bir künçdə qışılıb durasan gərək,
Səs-səmir çıxmasın səndən ölütek.
Mənim fikrim budur: bu əjdahanı
Bu gecə öldürüm, qoy çıxsın canı.
Bütün xəzinəyə mən olub yiye,
Çəkilib sığınım dinc bir guşəyə.
Sənə də, əzizim, ondan bir qədər
Qoy könlün şad olsun, verərəm səhər...”
Zənciyle mən şirin söhbətdə ikən
Ayaq tappiltisi eşitdik birdən.
Mən qalxıb gizləndim dərhal bir künçdə,
Fikrim gah tikanda, gah da türüncə¹⁰².
Qapqara bir adam girdi o anda,
Həmin bağlama da onun dalında.
Yükü çətinliklə endirdi yerə,
Yaman qüvvətliydi, bənzərdi şirə.
Hələ bağlı yükü töküb açmadan
Bir qədər yedi o, hazır şorbadan.
Yoldaşı yatmışdı. Getdi yanına,
Onun dediyini bu etdi ona:
Polad qılincını ona əndərdi,
Bir anda leşini torpağa sərdi.
Qorxudan canima düşdü vəlvələ,

Özümü birtəhər tez aldım ələ.
O kəsib başını, qalxdı ayağa,
Durdu bədənini şaqqlamağa.
Bir şaqqa götürüb çıxdı o yerdən,
Bu zaman huşumu itirmişdim mən.
Aradan keçincə bir xeyli müddət,
Gördüm ki, qayıdır gəldi, nəhayət,
O biri şaqqanı alıb bu səfər,
Düzəldi yoluna yenə o təhər,
Bildim ki, o uzaq bir yerə gedir,
Gecə də qaranlıq, tutqun gecədir.
Qartaltək yerimdən şığıdım o an,
Cumduk xəzinəyə sarı durmadan.
Zənci o meyidi alıb gedəndə
Aldım xəzinəni ciynimə mən də.
Bir kasa doldurub hazır şorbadan,
Oldum evə sarı yoluma rəvan.
Mən elə gəldim ki, bəxtimdən qeyri
Kimsənin olmadı bundan xəbəri.
Bəxtim kömək oldu, evimə çatdım,
Yükümlə dərdi də ciynimdən atdım.
Gəldi qulağuma bir çağə səsi,
Artdı şad könlümün qat-qat nəşəsi.
Verdim, alıb yedi şorbanı arvad,
Təşəkkür elədi, könlü oldu şad...
Arvada dedim ki: “Bəxtim oğlanıñır,
Oğlan, doğrudan da, baş ucaldandır!”
Həmin bağlamamı o saat açdım,
Bu xəstə könlümə nəşələr saçdım.
Gördüm ki, xəzinə dolu bir mədən,
Tamam yaqt, qızıl, – boldu nə desən.
Döndüm bir mədənə o xəzinədən,
Dəniztək varlandım bir gecədə mən¹⁰³.
Oğlumun bəxtindən könlüm şad oldu,
Çünkü xəzinəylə birgə doğuldu.
Oldum o gecədən varlı, bəxtiyar,

Çünkü həm xəzinə tapdim, həm açar...”
Bütün sərgüzəsti burada bitdi,
Sözünü qurtarıb o, sükut etdi.
Şah sordu: “Hansi gün doğulub oğlan?
Arvadın hamilə olub nə zaman?”
Çörəkçi tez gedib evinə dəydi,
Gətirdi padşaha etdiyi qeydi.
Həmin vərəqəni alıb şah isə
Göndərib tapşırıdı alim Valisə:
“Uşağın bəxtini ulduzlardan sən,
Çalış, tədqiq elə, tezliklə öyrən.
Onun yaxşı-yaman bəxtini axtar,
Öyrəndikdən sonra de mənə aşkar”.
Valis bu fərmanı alıb, bir müddət
Göydə ulduzlara eylədi diqqət.
Görüb ulduzların göydə seyrini,
Gizlin əhvalatın bildi sırrını.
Yazdı İskəndərə öz gördüyünü,
Qulaq deyəni yox, göz gördüyünü.
Valisdən məktubu aldığı zaman
Yazdığı şeylərə şah qaldı heyran.
Pərdə ardındakı o nəqşələrdən
Belə danışırıdı tale göstərən:
“Bu, bir çörəkçidən olmuş uşaqdır.
Ki, dövlət nuruyla parlayacaqdır.
O körpə anadan lüt doğulsa da,
Var-dövlət sahibi olmuş dünyada.
Atası oğlunun xoşbəxtliyindən
Varlanıb dövlətli olacaq birdən.
Taleyi belədir, uşaq doğulcaq
Xəzinə üstünə basacaq ayaq...”
Şahı sarsılmışdı bu söz, bu söhbət,
O gövhər satana etdi mərhəmət¹⁰⁴.
Onu əzizləyib elə o gündən,
Elədi ən yaxın nədimlərindən.

ALİMLƏRİN HÜRMÜZÜ İNKAR ETMƏLƏRİ VƏ HƏLKAK OLMALARININ HEKAYƏTİ

Muğənni, sazını ələ alsana,
Xoşaheng nəğməndən bizə çalsana!
Dar pərdə dirləmək istəmirik biz,
Genişdir, yüksəkdir öz ahəngimiz.

Rumlu filosflar sözleşib hərdən,
Yığılıb gələrdi hərə bir yerdən.
Onlar hər elmdən söhbət açardı,
Hikmətli sözləri şəfəq saçardı.
Kim yaxşı etsəydi sözünü isbat,
Başlılar başçısı olardı o zat.
Hürmüz adlı alim haqq danışmaqdə
Gedərdi hamidən daim qabaqda.
Çox möhkəm olardı onun dəlili,
Qane eləyərdi hamını dili.
Bir çox ruhanini faş etdiyindən,
Oldu yunanlılar onunla düşmən.
Bir gün yetmiş alim çıxardı qərar,
Onun hər sözünü etsinlər inkar:
“Hürmüz nə söyləsə, razi olmayaq,
Doğru sözlərinə asmayaq qulaq.
Onu yerli-dibli eyləyək inkar...”
İnkarla haqq sözü danmaqmı olar?
Hamısı söz qoyub əhd elədilər,
Hürmüz çıxardıqca mədəndən gövhər,
Qiymətdən salsınlar söz dənizini,
Torpaqla örtsünlər xəzinəsini.
Hər doğru sözünə yalan desinlər,
Onun haqq sözünü eşitməsinlər...
Hürmüz söz bəhrindən gövhər saçanda,
Elmi-ilahidən söhbət açanda,
Hər sözə dəllillər gətirib ustad,
Hər şeyi aydınca etdikcə isbat,

Gördü ki, onlara heç etmir bu kar,
Hər şeyi hay küylə-edirlər inkar.
Başqa bir xəzinə çıxartdı üzə,
Yeni dəllillərlə başladı sözə.
Gətirdiyi dəlil, dediyi fikir
Qəlbə yox, daşa da edərdi təsir.
Yenə də sözünü təsirsiz görcək,
Bildi ki, burda var yəqin, bir kələk.
Üçüncü dəfə də müşküllər açan
Diliylə haqq sözü eylədi bəyan.
Qəlbə fərəh verən gözəl sözlərdən
Onlara söylədi nə qədər desən.
Bu qədər çaldığı zəngin səsinə
Heç biri etina etmədi yenə.
Daha danışmaqdan taqətsiz oldu,
Boğazı quruğu, dili tutuldu.
Bildi ki, həriflər tərs davranışları,
Aydın dəllilləri qəsdən danırlar.
Görməyib onlarda heç bir hərəkət,
Üzünü döndərib elədi nifrət.
Qişqırkı onlara hiddətlənərək:
“Qalın yerinizdə qiyamətədək!”
Bir anın içində o yetmiş nəfər
Qalib hərəkətdən buza döndülər.
Başları su kimi ayağa düşdü,
Donmuş bədənləri torpağa düşdü.
Düz pərdədə əyri çaldıqlarından
Pərdənin dalında oldular nihan¹⁰⁵.
Həmin əhvalatdan tutanda xəbər
Ulduztək parladi orda İskəndər.
O sərv meşəsində gördü ki, ancaq
Yetmiş quruyub, biri qalib sağ¹⁰⁶.
Hürmüz soruşdu, o etdi bəyan:
“Hümmətim kəşf etdi, – dedi, – asiman!
İskəndər “afərin” söyləyib ona,
Ordan tez qayıtdı öz dərgahına.
Hər kəsə, xəlvətdə, düşəndə fürsət,

Ona bu dastandan edərdi söhbət:
“Yetmişlər başladı tufan salmağa,
Özləri çöp oldu, Hürmüzə dalğa”.
Haqqı eşitməsə hər kəs dünyada
Ömrünü kül edib verəcək bada.
Ustadın dərsini kim etsə inkar,
Onlartək kəfənə tutacaq ruzgar.
Dəlili qüvvətli olan bir sözü
Qanmaq istəməyən bədbəxtidir özü.
Taca layiq dürrü yerlərə vuran
İdraksız, şüursuz nadandır, nadan!
Hünərə göz yummaq deyildir hünər,
Hansi bir ağıldı tülə bez deyər?
Alimlə xoş rəftar etsən əgər sən,
Özün öz elmini aşkar edərsən.

ƏFLATUNUN ÇALĞI ALƏTİ QAYIRMASI

Müğənni, ucalsın o incə səsin,
Qızdırınsın qoy bizi odlu nəfəsin.
Qızışın işlərim, gəl, dadima çat,
Kömək ol, bazarım olmasın kasad!

Təblini çaldıqca təbilçi yeyin
Qızışdı havası soyuq gecənin.
Naümid olanda o qara qarğı
Ağ xoruz başladı xoş dil açmağa.
Çıxdı Rum taxtına İskəndar erkən,
Dili od, dimağı mumdu deyəsən¹⁰⁷.
Gəlib filosoflar səf vurmuşdular,
Taxtin qarşısında oturmuşdular.
Hərə bir elmdən bildiyi qədər
Danışır, deyişir, bəhs edirdilər.
Biri danışındı təbiyyatdan,
O biri dəm vurur ilahiyyatdan,

Kimi riyaziyyat bəhsinə girmiş,
Kimi həndəsəyə fikrini vermiş.
Birisı namusdan, ədəb-ərkandan,
Biri də hiylədan açmışdı dastan.
Hərəsi bir fənlə edir iftixar,
Hərənin özünün bir aləmi var...
Şaha arxalanıb bircə Ərəstu
Özünü hamidan yuxarı tutdu:
“Mənəm hər alimə çarə eyləyən,
Yoxdur ehtiyacım heç bir alimdən.
Hikmət xəzinəsi məndədir bütün,
Mən oldum hikmətdə hamidan üstün.
Filan elmi təsis eləmişəm mən,
Filankəs filan şey öyrənib məndən!
Yalandan öymürəm burda özümü,
Sübutla deyirəm hər bir sözümü...”
Şah ilə arası saz olduğundan,
Hamı çəkinirdi, qorxurdu ondan.
Xoşuna gəlmədi bu, Əflatunun,
Hamidan biliyi artıqdı onun.
Nə qədər vardısa orada alim,
Hamiya olmuşdu, o ilk müəllim.
Əflatun onlardan üz döndərərək
Yox oldu saraydan Ənqa quşutək.
Gecəli-gündüzlü düşündü ustad,
Gizlində o, bir saz elədi icad.
Bir küpün içində gizləndi bir gün,
Axtardı səsini bu yeddi küpün¹⁰⁸
Yaxşı olmasa da birinin səsi,
Küpə xoş səslənər onun nəğməsi.
Bu qanun üzrə də o sahibhünər
Küpə düzəldirdi yeni nəğmələr.
O, rəsəd sahibi küpə girərək
Çərxi, ulduzları seyr etdi tək-tək.
Eşidib burada o, nalə, fəryad,
Etdi bu ahənglə bir nəğmə icad.
Rudda bu ahəngi münasib yerdə

Quru bağırsaqdan bağladı pərdə,
İçi boş qabağa çekərək dəri,
Düzəltdi, bağladı o, pərdələri.
Ceyran dərisinə çəkdi qara rəng,
Quru ud səslənib oldu xoşahəng.
Bir xeyli cəhd edib fikrinə uyğun,
Düzəltdi, nəhayət, o bir ərğənun.
Telləri yaxşıca köklənmiş bu saz
Başladı verməyə ahəngdar avaz.
Zil və bəm nəğmələr hasıl edərək,
Mizrabı gah yavaş vururdu, gah bərk.
Səslər çıxarırdı, bərkdən, yavaşdan,
Sanki nərə çəkir öküz, ya aslan.
Səslərdə o qədər məlahət vardı
Ki, heyvan eşitcək donub qalardı.
İnsan səslərindən heyvana qədər –
Sazdan çıxardırdı hər cürə səslər.
Belə ki, çaldığı o havalardan
Şadlanıb oynamaq istərdi insan.
Bütün heyvanları yatırdıb sazla,
Sonra ayıldardi xoş bir avazla.
Hər bir səsə uyğun səslər çıxardan
Bir saz düzəltdi ki, başqa bir insan
Onun sırlarını əsla bilməzdi,
O sazda bir hava çala bilməzdi.
Ustad hamın sazı çaldığı zaman
Edərdi xəstənin dərdinə dərman.
Çalğıda elə bir cəhət də vardı
Ki, həkim onunla dərdi tapardı.
Həmin sazdan çıxan səs əsasında
Təxşis olundı illət bir anda.
Ərğənun təkmilə yetdiyi zaman
Süni ud çox yaxşı oldu xam uddan¹⁰⁹.
Alim sazı alıb, səhraya getdi,
Hər bir nisbət üçün onu kök etdi.
Dördbucaq xətt çəkib öz dövrəsinə,
Başladı çalmaqa sazını yenə.

Çöldəki, dağdakı bütün heyvanlar –
Yüyürdü yanına onun hər nə var.
Yığılıb hamısı sazin səsinə,
Düzüldülər onun dörd dövrəsinə.
Hamısı bir anda huşdan gedərək
Sərildi torpağa bir-bir ölütək.
Nə bir qurd orda bir quzuya dəydi,
Nə bir şır gur tutmaq həvəsindəydi.
Sonra başqa cürə kökləyib yenə
Alım saz çalanda, onun səsinə,
O yatmış heyvanlar, çəkmədi bir an,
Ayıldı hamısı şirin yuxudan,
Yayıldı hamısı çöllərə həmən...
Heç belə sərgüzəşt varmı eşidən?
Bu xəbər bürüdü bütün caharı
Ki, yaqut paylayır o yaqut kani¹¹⁰.
Əflatun yaradıb bir elə pərdə
Ki, onu bir bilən yoxdur heç yerdə.
Onun qurduğu saz elə səslənir
Ki, fələk o səsə yerlərə enir.
Müəyyən pərdədə bir hava çalır
Ki, bütün heyvanlar yuxuya dalır.
Başqa bir pərdədə çaldığı zaman
Yatanlar hamısı durur yuxudan.
Şahın sarayına çatdı bu xəbər
Ki, Zöhrə Harutla bəhsə giriblər¹¹¹.
Ərəstu bildi ki, o böyük ustad
Qəribə bir alət eləyiб icad.
Xəcalət çəkəntək düşməndən düşmən,
Utandı alimin bu hünərindən.
Sarayda bir küncdə xəyalə daldı,
Onun dar qəlbini bərk həsəd aldı.
O zərif sənətin, o xəzinənin
Sırrını bilməkçün düşündü dərin.
Xəyalə gedərək bir xeyli müddət,
Gecəli-gündüzlü çəkdi əziyyət.
Axır, əzab çəkib aylar uzunu,

Bu sırlı kələfin tapdı ucunu.
Öz iti əqlinin köməyi ilə
Bildi ki, saz necə gəlirmiş dila.
O səslər qulağa nə sayaq çatır
Ki, bəzən yatırıdır, bəzən oyadır.
Bildi ki, o sazda necədir nisbat,
Düzəldi belə saz o da, nəhayət,
Səhraya gedərək sazını aldı,
Bihuşluq getirən havanı çaldı.
Heyvanlar eşidib, getdilər huşdan.
O, başqa bir hava çaldı bu zaman,
Bu dəfə olmadı ona bəxti yar,
Huşsuzlar yuxudan oyanmadılar.
Nə qədər çaldısa, bəlkə birtəhər
Yatmışlar ayılıb huşa gəlsinlər,
Olmadı... Köklədi sazı hər sayaq,
Özü də bu işə mat qaldıancaq...
Aciz qaldığını özü görəndə
Axtardı əlacı müəllimində.
Gedib özü oldu ustada təslim,
Başladı almağa həvəslə təlim.
Soruşdu: "Huşsuzu huşa gətirən
O hansı havadır, bilməyirəm mən.
Hansı pərdələrdən çıxır o avaz?
Nə cürə köklənsin onda gərək saz?..."
Əflatun gördü ki, o böyük insan
Yalvarıb öyrənmək istəyir ondan.
Çöldə bir xətt çəkib, sazını aldı,
Kökləyib, bildiyi havanı çaldı.
Nə qədər şir və gur var biyabanda
Yığılıb gəldilər səsə bir anda.
Birinci havanı çalandı, yenə
Baş qoyub yatdırılar Məndəl xəttinə¹¹².
Başqa bir hava da çaldı o ustad,
Ərəstu özü də yatdı o saat.
Əflatun bir hava çaldı bu zaman,
Heyvanlar ayıldı yenə yuxudan.

Başqa bir hava da çaldı yenidən,
Ərəstu sıçrayıb qalxdı yerindən.
Mat-məbhut yerində durub dayandı,
Bilmədi heyvanlar necə oyandı.
Nə oldu onları huşa gətirən,
Nə oldu onlara hərəkət verən?
Bildi ki, o alim, o sahibhünər
Sirri gizlətmışdır ondan bu təhər.
Ondan üzr istəyib, çox dua etdi,
O da gizlin sirri buna öyrətdi.
Öyrəni b bunları yazdı Ərəstu,
Özü yazdığını dəftərdən pozdu.
Ustadın hünərin eləyib iqrar,
Ehtiram göstərdi ona o ki var.
Şah bildi kimdəymiş əsil istedad,
Rumda Əflatundur elmə baş ustad.
O da rütbəsini artırdı onun,
Sarayda uca yer tutdu Əflatun.

ƏFLATUNUN KEÇMİŞDƏN HEKAYƏ SÖYLƏMƏSİ

Muğənni, çəngini yenə saz elə,
Xoş sözçün səsini xoşavaz elə.
Könlünü şad elə sən o çəng ilə,
Gəl nəvaziş eylə xoş ahəng ilə!

Güldü ertəsi gün üfüq zəfərlə,
Gecə vidalaşdı qızıl səhərlə.
Səma çəmənində Günəş gül açdı,
Ay da balıq kimi sulara qaçı.
Öz qızıl təxtinə çıxdı İskəndər
Belində gövhərlə bəzəkli kəmər.
Yenə alımlərdən bir məclis qurdu,
Əflatun hamıdan başda oturdu.
Əsrarlı sazına şah qalib heyran,

Təəccüb içində soruşdu ondan:
“Ey hikmətli qoca, ey nurani pir,
Sizin əqlinizə əyandır hər sərr.
Bilik qıflına sizsiniz açar,
Bilik sayənizdə olubdur aşkar.
Keçmiş alimlərdən verin bir xəbər,
Olubmu sizdən çox bilən bir nəfər?
Sizdən əvvəlkilər elə bir xəyal
Edibmi ki, ola sizinçün mahal?”
Əflatun padşaha dua edərək,
Dedi ki: “Firuzə rəngli bu fələk
Cürbəcür əfsunlar edib ixtira
Ki, bizim əqlimiz yetməz onlara.
Keçmişdə alimlər görüb çox işlər,
Çox əfsun, çox hiylə icad etmişlər.
Doğrusu, onların indiki zaman
Yüzdə birini də yoxdur anlayan!
Şah izn verərsə, o sirlərin mən
Deyərəm onda yox, yüzdə birindən”.
Bu işə razılıq verdi İskəndər,
Danişsin onlardan alım bir qədər.
Əflatun söylədi: “Var ol, hökmüdar,
Sənin elmə, fənnə məhəbbətin var...
Deyirlər buxarla alov əl-ələ
Verib bu dünyaya saldı zəlzələ,
Bu qüvvət yerlərin bağrını yardı,
Bir düzdə tilsimli bir daş çıxardı.
Mis ilə qalaydan xılqətin əli
Sanki yaratmışdı bir at heykəli.
Heykəlin böyründə bir oyuq vardı,
Suların açdığı yerə oxşardi.
Günəş bu oyuqdan nur saçan zaman
Bir şəhər görərdi orda hər baxan.
Bir çoban keçəndə bu geniş düzü
O sadə yargana sataşdı gözü.
Orda parıltılı tilsimi görçək
Endi tez çuxura bir anda zirək.

O misdən yaranmış at heykəlinin
Böyründə bir oyuq göründü, dərin.
Gün işiq salmışdı həmin oyuqdan,
Seyr etdi heykəli diqqətlə çoban.
Orda çox köhnə bir meyid gördü ki,
Heç əskik deyildi onun bir tükü.
Onun barmağında bir üzük vardı
Qaşı Müştəritək par-par yanardı.
Çoban tez əlini uzatdı ona,
Çıxarıb üzüyü aldı ovcuna.
Üzüyü ovcunda çevirdi, baxdı,
Sonra barmağına sevinclə taxdı.
Ayri şey tapmadı baxdışa hara,
Daha ləngiməyib çıxdı bayıra.
Sürdü sürüşünü, getdi sevincək,
Səhəri gözlədi səbr eyləyərək.
Səmanın möhtəşəm göy bayraqında
İşiq saçan muncuq parıldayanda,
Çoban sürüşünü dağda tərk etdi,
Sürü sahibinin yanına getdi.
Ora getməyindən bu idi məqsəd:
Üzüyü göstərib, öyrənsin qiymət.
Çobanı önungdə görəndə ağa
Başladı onunla xoş danışmağa.
Hal-əhval soruşdu qoyun-quzudan,
Aydın cavab verdi hər sözə çoban.
Çoban ağa ilə səhbət edərkən
Arabir yox olub itirdi gözdən.
Bir də görünəndə çoban, tez ağa
Başladı heyrətlə acıqlanmağa:
“Bu nədir, arabir itirsən gözdən,
Yenə də gözümə görünürsən sən?
Əfsunçu olubsan durduğun yerdə,
Hardandır tapdığın bu sırlı pərdə?”
Çoban bu sözlərə heyrət edərək,
Bu işə əqlindən istədi kömək.
Çoban ağasıyla səhbət edəndə,

Üzüklü əlini o tərpədəndə,
Üzükə qaşı da hey burulurdu,
Gah altda, gah üstdə gəlib dururdu.
Qaş üstə çevrilib durduğu zaman
Görürdü çobanı ona hər baxan.
Qaş ovcun içində olanda isə
Onu görməyirdi artıq heç kimsə.
Elə yaratmışdı üzük yaradan
Gözə görünməzdı taxsa hər insan.
Çoban başa düşüb sırlı oyunu,
Gedib dağda, daşda sinadı onu.
Qayıdır üzükə qurdı min kələk,
Necə ki, ulduzda oynayır fələk¹¹³
Gözə görünməmək istəyən zaman
Qaşı çıxarmazdı əsla ovcundan.
Nə zaman istəsə görünsün, yenə
Qaşı çeviriridi o öz yerinə.
Bu yolla şəhərdə qurub oyunu,
Yetirdi yerinə hər arzusunu.
Bir gün də bu sırrə qızışdı başı,
Ovcunun içində alaraq qaşı,
Əldə hindli qılinc, saraya keçdi,
Şahın düz öündə gizli əyləşdi.
Dağılıb gedəntək ordan adamlar,
Şahın gözlerinə göründü aşkar,
Bu haldan ürəyi qorxuya doldu,
Çarəsiz qalaraq şah təslim oldu.
Təlaşla soruşdu: “Aç mətləbini,
De, kimdir göndərən buraya səni?”
Çoban cavab verdi: “Mən peygəmbərəm,
İman gətir, səni xoşbəxt eylərəm.
İstəsəm heç görməz məni bir adam,
Mənim möcüzəm də budur, vəssalam!”
Ona beyət etdi şah qorxusundan,
Bütün əhali də gətirdi iman.
Çobanın hörməti artdı, ucaldı,
Axırda şahlığı əlinə aldı.

Gör varmış o qaşda nə böyük hikmət
Ki, çoban peyğəmbər oldu, nəhayət!
Bir bax qaş qayıran o alimlərə,
Gör hikmət çatıbmış onda nə yerə!
Sehir gərək belə edilsin icad,
Bizimtək alimlər qalsın ona mat.
Nə qədər düşünüb daşındımsa mən,
Gəlmədi bu sırrı açmaq əlimdən...”
Şah bunu eşidib, elədi səna
Həm o icadkara, həm Əflatuna.
Həmin o məclisdə iştirak edən
Hami iibrət aldı o hekayətdən.

İSKƏNDƏRLƏ SOKRATIN ƏHVALATI

Müğənni, o könül açan saz ilə
Mənim də könlümü bir aç, saz elə!
Bəlkə ilham alıb sazin telindən,
Ruma ipək həşyə nəqş eləyim mən¹¹⁴.

Kainat işindən xəbərdar olan
Bir alim deyir ki: “Bir zaman yunan
Əhli baş qoşmayıb əsla bir işə,
Hami zahidliyi etmişdi peşə;
Dünyada göz yumub istirahətə,
Onlar xor baxırdı zövqə, şəhvətə,
Çox bilmək, az yemək yolu tutaraq,
Hami riyazətlə məşğuldu ancaq.
Hətta varlılar da min əzab çəkər,
Dünya ləzzətindən elərdi həzər.
Guya ki, bilikli, ağıllı olan
Bu dünya zövqünə uymaz heç zaman.
Qadından, şərabdan çəkmişdilər əl,
Guya bunlar əqlə gətirər xələl.
O yerə çatdı ki, belə bir adət

Onların nəslini kəsdi nəhayət.
Qadından uzaqda yaşamaq üçün
Qurudan dənizə köçdülər bütün.
Ayırdı qadını kişidən onlar,
Ayrı bir gəmidə qaldı qadınlar.
Kişilər qan alıb damarlarından
Uzaq yaşadılar daim qadından.
Bu qayda düzgün bir qayda deyildi,
Odur ki, onların nəсли kəsildi”.

Şahın əmri ilə yenə bir səhər
Toplaşış məclisə gəldi alımlər.
Saray ağasına şah verdi fərman:
“Heç kəsi yanına bu gün qoymazsan!
Bir də ki, xəbər ver qoy gəlsin Sokrat,
Tərkibdə, ixlətə o böyük ustad!”¹¹⁵.
Xidmətçi fərmana əməl eylədi,
Sokrati taparaq ona söylədi:
“Dəyiş paltarını, bəzəkli geyin,
Şahın hüzuruna gəl gedək, yeyin!”
Dünyagörmüş alim buna uymadı,
Onun təklifinə məhəl qoymadı.
Dedi: “İskəndərə get eylə bəyan:
Bir şey tapmayacaq əsla bu yoldan.
Çünkü indi başqa aləmdəyəm mən,
Yalnız xəyalimdır burda görünən.
Haqsevər adamsa məni axtaran,
Tapa bilər ancaq haqq dərgahından...”
Qasid qulaq asdı həmin sözlərə
Gəlib xəbər verdi tez İskəndərə.
Şaha günəş kimi oldu aşikar,
Sokrat bir şamdır ki, xəlvətdə yanar.
Aytək gecə oyaq olmasa hər kəs
Axtarılıb o şama yol tapa bilməz.
İskəndər hərçənd ki, sahib-tac idi,
Biliyə, hikmətə çox möhtac idi.
Ən gözəl gövhəri seçib hər zaman

Aqillər yollardı şaha ərməğan.
Ona alimlərin hər bəxşisindən –
Kəlamı, söhbəti, hər bir işindən
Daha xoş gələrdi Sokratın sözü,
Fikri aydın idi, açıqdı gözü.
Şahin bilik sevən könlü o gün də
İstədi Sokratı görsün önungdə.
Dedilər: “Xəlvətə çəkilib daim,
Xalq ilə get-gəli kəsib o alim.
Elə üz döndərib dünya işindən
Gorda dürr tapıbdır qoca, deyəsən.
Qohumdan, qardaşdan üz döndərək
Yaşayır kənarda, bir bucaqda tək.
Candan xidmət etsə bu cahan ona,
O yenə üz tutmaz əsla cahana.
Tərgidib tamamən o, et yeməyi,
Palaza bürünüb, atib ipəyi.
O hər cür yeməyə edir qənaət,
Bir az qovut eylər ona kifayət.
İbadət eləyir tənha, kimsəsiz,
Tapmayır yanına bir kimsə yol, iz.
Əql ilə dost olub Nizami təkin,
Ondan dərs alıbdır Nizami yəqin...”
Şaha təsir etdi verilən xəbər,
Sokratı daha çox sevdı İskəndər.
İnsanın belə bir xasiyyəti var:
İraq gəzənləri çox yada salar¹¹⁶.
İnsandan qaçana, – belədir adət, –
İnsan daha da çox göstərər rəğbət.
Sokrat da eldən üz döndərdiyindən
Hamı onu görmək istərdi hökmən.
Şah onu nə qədər dəvət etdişə,
O məhəl qoymadı əsla məclisə.
Çox rica elədi ondan hökmüdar,
Onun ürəyinə etmədi bu kar.
Alimin gözəltək naz etməsinə
Naz çəkən hökmüdar dözürdü yenə.

Özünə ən məhrəm olan bir nəfər
Çağırı yanına bir gün İskəndər,
Göndərib alimin tək hüzuruna,
Dedi ki, gizlice söyləsin ona:
“Səni dəfələrlə mən dəvət etdim,
Var idi səninlə məhrəm söhbətim.
Bilmirəm, nə üçün rədd elədin sən,
Hörmətin qədrini niyə bilmirsən?
Mənim dərgahımdan nədir bu həzər?
Buyur gəl, ya da ki, bir səbəb göstər.
Üzrünü isbat et ya açıq-aşkar,
Ya söylə, başqa bir məramını var?”
Qasid bu fərmana əməl eylədi,
Şahin sözlərini Sokrata dedi.
Dünyagörmüş alim, o alicənab
Qasıda söylədi belə bir cavab:
“Doğrudur, çağırıb məni hökmüdar,
Mənim də, pis-yaxşı, öz düşüncəm var.
Düşüncəm getməyi görmür məsləhət,
Çünkü şahda yoxdur mənə məhəbbət.
Getməmək üçün də vardır çox dəlil,
Hara oynamaga gedib Cəbrail?¹¹⁷
Saraya getməyə edərdim rəğbət,
Görsəydim dəvətdə bir səmimiyyət.
Bilinər nafə müşk bağłasa əgər,
Çünkü o bu zaman xoş qoxu verər.
Dostluq iddiası edən bir ürək
Sözdən başqa çox şey bildirə gərək.
Bir könül məhəbbət elərsə izhar,
Çox şeylə seçilər ondakı rəftar.
Şahin məclisinin o məhrəmləri,
Onun həmsöhbəti və həmdəmləri
Yolumu bataqlıq ediblər mənim,
De, necə oradan keçsin köhlənim?
Yəqin ki, məclisdə söhbət edərkən
İskəndər yaxşı söz deməyib məndən.
Odur ki, padşahın yaxın dostları

Dostluqla baxmırlar heç mənə sarı.
Şahın ürəyinin adamtanıyan
Qiyas ilə bilər adamlarından:
Şahın adamları danişsa yumşaq.
Onda olar şaha ümid bağlamaq.
Kobud danişalar səninlə yəqin,
Bil ki, şah bəsləyir sənə qarşı kin.
Səhnənin günbəzi düz olsa əgər,
Köklənməmiş tel də gözəl səslənər¹¹⁸.
Günbəzin bir yeri olarsa xarab,
Xoş səsli adam da alar pis cavab.
Evdən çıxan pislik, yaxşılıq, yəqin
Əslini göstərir ev yiyəsinin.
Doğrudur, sən özün “Gəl, gəl!” deyirsən,
Dostlarından “Get, get!” eşidirəm mən.
Onlar coşub-daşır coşğun dəniztək,
Belə vurhavurda mümkünü gəlmək?
Bu ona bənzər ki, dərin bir dərya:
“Məndə dürr-gövhər var!” deyə çağırı,
Ancaq ağızı açıq dura nəhənglər,
Ora dürr dalınca, söylə, kim gedər?
Qapında: “Uzaq ol!” deyənlər varkən,
Orada nə cürə şəfəq saçım mən?
Məni şah yanında pis göstərənlər
Mənə yox, özünə yamanlıq eylər.
Tək olan Tanrıya pənah gətirən
Bir qul heç qorxarmı dünya əhlindən?
Mən bu qulluğumla ağayam sənə,
Gəlsəm hüzuruna, qul ollam yenə!
Baxsan bu məqama ağlin gözüylə,
Bilərsən nə üçün ucadır belə”.
Şahın xidmətçisi qayıdib geri,
Ərz etdi hüzura bütün sözləri.
O dürr süfrəsindən örtüyü açdı,
Şahın ətəyinə dürr-gövhər saçdı¹¹⁹.
Gövhər bəxş etməkdən bölmədi mədən,
Şah isə yoruldu gövhər seçməkdən.

Düzdür, sərt olsa da Sokratın sözü,
Beyəndi onları İskəndər özü.
Bildi, onu ancaq xəlvətdə görər.
Piyada yollandı ora İskəndər.
Gördü ki, yaşayır çox pərişan, tək,
Xərabə guşədə bir xəzinətək.
Dünya gərdişinə yumub gözünü,
Hücrəyə çəkmişdi Sokrat özünü.
Şahın ürəyini bu hal qanatdı,
Tərpədib ayaqla onu oyatdı.
Dedi: "Qalx ayağa, mənə qulaq as,
Eyləyim dünyada səni biniyaz".
Alim gülüb dedi: "Bu qüdrətin var,
Məni yox, get, başqa bir adam axtar.
Kim qane olarsa bir ovuc dənə,
Dönməz dəyirməntək sənin dövrənə!
Arpa çörəyinə edib qənaət,
Buğda çörəyinə çəkmərəm minnət.
Evdə bir arpası olmayan bir kəs
Yarım arpa qədər minnət götürməz.
Bir saman çöpündən yoruluram mən,
Dağ boyda yük alım çiynimə nədən?"
Şah dedi dübare: "Ey nəcib insan,
Mal-dövlət, nə desən, eylərəm ehsan!"
Alim verdi şaha qürurla cavab:
"Gəl, məntək adama vermə sən əzzab,
Mən qat-qat varlıyam hümmətdə səndən,
Mən bir azyeyənəm, sənsə çoxyeyən.
Bu geniş dünyaya maliksən özün,
Ancaq bu süfrədən doymayırlar gözün¹²⁰.
Mənsə, qorxmasaydım isti-soyuqdan,
Bax, bu şəltəni də atardım çoxdan.
Bu qədər ağır yük altındaykən sən,
Mənim tələbimi necə ödərsən?"
Hökmüdar söylədi: "Ver görüm cavab,
Sən kimsən, məni kim edirsən hesab?"
Belə cavab aldı padşah qocadan:

“Mən fərman verənəm, sən fərman alan!”.
Şaha acıq gəldi, söylədi ona:
Bu örtülü sözdən, de, nədir məna?”
Yenə cavab verdi ağıllı Sokrat:
“Dinlə, mənasını deyim bu saat:
Mənim həvəs adlı bir nökərim var,
O daim önumdə fərmanla durar.
Həmin o nökərin nökərisən sən,
Mənə qul olana qulluq edənsən!”
Padşah bu sözlərdən dərsini aldı,
Utanıb, başını aşağı saldı.
Şah ona dedi ki: “Üzümdəki nur
Mənim pak fikrimə aydın sübutdur.
Sən paksan, paklardan düşmə uzağa,
Diriykən boş yerə girmə torpağa!”
Sokrat verdi ona gümüştək cavab,
Dedi ki: “Qulağa tökülməz simab!¹²¹
Səndə ki pak olmaq iddiası var,
Bəs niyə heyvantək edirsən rəftar?
Əlbəttə, tələsən bir heyvan, ancaq
Oyadar insanı təpik vuraraq.
Mən yatmış, sən oyaq olan zamanda,
Təpik niyə vurdun bəs oyadanda?
Oyatdın hirslənib çox yatmağımdan,
Halbuki sən özün çoxdan yatıbsan!
Yatıb dovşan kimi, coşub pələngtək,
Gəl, aysiq aslanla qovğadan əl çək.
Özünə ov axtar, get, dolan bir az,
Mənimtək aslandan sənə ov olmaz!”
Bu qızığın damışq təsir edərək
Şahın ürəyini yumşaltdı mumtək.
Sonra o, alimə eləyib minnət,
İstədi bir qədər öyünd-nəsihət.
Pərhizkar qocanın hiddəti getdi,
Şirin bir dil ilə o, söhbət etdi.
Şahı nəsihətlə qane eylədi,
Ona öyünd verib belə söylədi:

“Əlində yumşalsa dəmir, bunu bil,
Tədbirlə yumşalar, hiddətlə deyil!
Qəlbə də, istəsən, bu sayaqla sən
Parladıb aynatək edə bilərsən.
Dəməri aynatək parladan insan
Pasi silməlidir öz vicdanından¹²².
O qədər saf qəlbli, pak vicdanlı ol.
Mənəvi sirləri edəsən qəbul.
Pis olan şəxslərə vur qara damğa,
Çalış öz qəlbini saflasdırmağa.
Qəlbinqara kəsin dili düz deyil,
Olmaz hər zəncidən bir Xacə Müqbil¹²³.
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağızından çıxan saf sözlərə bax.
Qara olsan əgər, soyüd kimi yan,
Zəncinin dişini odur ağardan¹²⁴.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır!
Dirilik suyunu Zülmətdə sanan
Alımlər o hökmü çıxarıb burdan¹²⁵.
Xılıtdan ayrılmağı öyrən gümüşdən,
Çalış, gümüş kimi saf, təmiz ol sən!
Bir idrak nurani olarsa əgər,
Bu tutqun günbəzə qalxıb yüksələr¹²⁶.
Ləkəsiz, tərtəmiz saf səhər çağrı
Allah sirlərinin olar ocağı.
Açsan pəncərədən sən pərdələri,
Onda işıq salar Günəş içəri.
Günəşə göz yumub, yandırsan çıraq,
Külək söndürəcək onu, bil ancaq.
Günəşin nuruna yedəkçi ol sən,
Səni tərk etsə də, düşmə ümidi dən¹²⁷.
Süpürüb təmizlə qapı-bacanı,
Heç qonaq çağırma sonra sultani.
Ova gedən zaman sataşar gözü
Qapına-bacana, tez gələr özü.

O gəlsə yanına qonaq qalmağa,
Bizdən salam söylə sən o qonağa.
Bu qapıya gəldin, məğrur olma sən,
Əl çək boş, mənasız mənsəb güdməkdən.
O xas məclisini qəbul et candan,
Yoxsa qoymaz səni içəri dərban.
Palçıqlı başmaqla o təxtə sarı
Getmə, yolda çıxar sən başmaqları.
Şah ilə həmsüfrə olmaq istəsən,
Dirnaqlarını tut, əlini yu sən.
Şiri-nər olsa da, heç kimsə, əlbət,
Təxt üstə çıxmaga etməz cəsarət.
Təxtə nəqş edilmiş o bir cüt aslan
Dönmüşdür taxtaya təxt qorxusundan.
Sənin dərgahına gələn bir nəfər
Yolunu azarsa, bol sillə yeyər,
İndi sən bir düşün nə dərgahdasan
Gör necə, hansı bir seyrəngahdasan?¹²⁸
Bu qapı önündə olmalıdır qul,
Yolun burası düşə, gəl, ədəbli ol!
Özünü sayırsa əger hökmüdar,
İtlə, gözətçiyə, de, nə işin var?
Düzdür, tünd danışdım səninlə, amma
Budur xasiyyətim, məni qınama!
Bu yanar ürəyim o zaman göyə
Getmişdi, seyr edib sərr öyrənməyə.
İndi qayıtmışdır, gətirdiyi sərr
Bunlardır, söylədim mən sənə bir-bir...”
Qoca bu saf, təmiz sözləri dedi,
Bu sözlər şaha çox əsər elədi.
Üzü Günəş kimi işıqlı, parlaq,
Tələsdi saraya ordan çıxaraq.
Əmr etdi katibə, o da diqqətlə
Yazdı bu sözləri zərli bir xətle.

HİNDLİ HƏKİMİN İSKƏNDƏRLƏ SÖHBƏTİ

Mügənni, çal, oxu, dilə gəlsin saz!
Bülbüllər bağlarda sakit dayanmaz.
Qızışsim üreyim sənin nəgmənlə,
Mənim də lal könlüm qoy gəlsin dilə!
Həmin dünyagörmüş filosof dedi:
“Bu hikmət şaha çox təsir elədi.
Şadlığı mənasız görüb dünyada,
O, meyi, məzəni salmadı yada.
Açıldı səhərin zərrin pərdəsi,
Göründü Günəşin gülər çöhrəsi.
Bilik ayinilə İskəndər yenə
Çıxdı öz möhtəşəm şahlıq təxtinə¹²⁹.
Bir xadim təzimlə gətirdi xəbər
Ki, gəlib hüzura Hinddən bir nəfər.
“Şaha deyilməli sözüm var”, deyir,
Şahın hüzuruna izin istəyir.
Eşitcək, buyurdu ona İskəndər
Ki, muğ Günəşə tez yetirsinlər¹³⁰.
Şahın əmri ilə göstərib hörmət,
Elçini saraya etdirə dəvət.
Ədəblə, ərkanla o muğ əyildi,
Atəşin öünüə təzimlə gəldi¹³¹.
O parlaq Günəşti təxt üstə görcək
Ona səcdə etdi atəşpərəsttək.
Şahın fərmanıyla xidmətçilər də
Onu oturtdular layiqli yerdə.
Məclisdə yerdən ta göylərə qədər
Nər şeydən çox şirin söhbət etdirər.
Hər kəs bacardıqca ürək sözünü
Deyib göstərirdi orda özünü.
Növbə o hindliyə yetişən vaxtda
Təzə gül açıldı köhnə budaqda¹³².
Elə sırlı sözlər dedi məclisə
Ki, məlum deyildi onlar heç kəsə.

Nurdan bəzək vurdu fələk bağma,
Dürdən sırga asdı yer qulağına¹³³.
Elə sənə etdi o muğ padşaha,
Sanki işiq saçdı bütün bargaha.
Hindli sənasını tamam eylədi,
Sözün pərdəsini açaraq dedi:
“Pərvanə zülmətdə yanın çırąğa
Uçantək, gəlmişəm mən də bu bağa¹³⁴.
Bəlkə çıraq mənə dostluq göstərə,
Bu tutqun könlümə bir işiq verə.
Mənəm hindlilərə rəhbər, pasiban,
Bədəncə qocayam, fikircə cavan.
Mənim başıbağlı çox sözlərim var,
Onları şərh edən az-az tapılar.
Deyirlər: dünyada hər elmi bilən,
Bilik dövranının başçısı sənsən.
Bir sapa düzülmüş gövhərdir əqlin,
Müşkül düyünlərə açıdır dilin.
Həm təxt sahibisən, ucadır təxtin,
Həm bilik vermişdir, sənə öz bəxtin.
Sorguma düz cavab alarsan səndən,
Günə sitayışdən əl çəkərəm mən.
Yox, cavab almasam suallarima,
Yollanıb gedərəm öz diyarıma.
Bircə şərti, vardır, ərz edim sizə,
Heç kəs qarışmasın söhbətimizə.
Mən bir-bir soruşum, sən də ver cavab,
Ancaq ki, xoşluqla etgilən xıtab”.
Şah dedi: “Bəhanə axtarma nahaq,
Aç siri, sual ver, bir qulaq asaq!”
Hindli təzim ilə yeri öpərək,
Siyirdi dilini hind qılıncıtek.
Şahı layiqincə tərif elədi,
Dünya işlərindən söz açıb dedi:
“De, nə cür ayrılsın ruh bədənimdən,
Qovuşum Allaha hansı yolla mən?
Bilirəm, yaradan birdir dünyani,

Harda tapmaq olar bəs Yaradani?
Özü gizlindədir, nişanı aşkar,¹³⁵
O bağlı qapını mənə kim açar?
Mənalalar cahibi olan o vücud
Hardadır, yerdəmi, göydəmi mövcud?
Təsəvvür etməkmi, görməkmi olar?
Hardadır, nə deyim, əgər sorsalar?
Yerdəmi, göydəmi, hardadır, deyin,
Onun varlığını isbat eyleyin!”
Şah dedi: “Cavabı belədir bunun:
Bu söz həm qıсадır, həm də çox uzun.
Özündən üzünü çevirən zaman
Allahın yolunu tapmış olarsan!
Ona yer axtarmaq doğru sayılmaz,
Yeri yaradanın öz yeri olmaz.
Heç kəs aça bilməz onun sırrını,
Tapmaz düşüncə də əsla yerini.
Düşüncə göz ilə görünə bilən
Şeylərə yol tapar, belədir əslən!
Allahı xəyalda olmaz axtarmaq,
Xəyaldan doğan şey divlərdir ancaq¹³⁶.
Bir şeyin əslinə çatarsa xəyal,
Onun yaranması deyildir mahal.
O şey ki, sığmayır insan ağlına,
Dünyamı yaradan deyirik ona.
Bu yola qəflətlə getmək yaramaz,
Bulud örtər Ayı, göz yumsan bir az.
Haqqı tanımaqçın bəsdir bu nişan.
Bura yetişdini, daha dur, dayan!¹³⁷
Haqqı tanımaqçın bunlar deyil az,
Allahı tanıyan bu həddi aşmaz.
Bu sırlı pərdəyə nə lazımq daha
Axtarmaq ibtidə və ya intəha?”
Şahın cavabını hindli dinlədi,
Yenidən suallar verərək dedi:
“Bu yerdə, bu göydə nə varsa, əlbət,
Bütün mövcudata var bir nəhayət.

Bəs bu kainatdan, de görüm, kənar
Başqa bir aləmə gedən yolmu var?
Yox isə... yoxluğa heç bir yol getməz”.
Şah dedi: “Köhnədir bu məsələlər,
Təzə bir söz söylə, varınsa əgər.
Bu yerdən, bu göydən kənar çıxma sən,
Yoxsa səriştəni lap itirərsən¹³⁸.
Bize yeddi hüdud çəkmişdir fələk,
Onlardan kənaraya çıxmayaq gərək¹³⁹.
Bundan çıxma kənar, həddini tanı,
Qılınç, teşt gözləyir kənar çıxanı¹⁴⁰.
Bu uca barigah – uca bir hasar,
İçində əsirdir bütün xəyallar¹⁴¹.
Aşa bilməz ikən onu fikirlər,
O yandan nə cürə gətirər xəbər?
Bunu həll etməkçün var bircə düstur:
Əqildə görünməz şeyə yer yoxdur!
Görünməz bir şeyi düşünsən əgər,
Hər səyin, zəhmətin gedəcək hədər.
Bir çox adamları gözlə görmədən
Təsəvvür elədim xəyalimdə mən,
Ancaq həqiqətdə rastlaşan zaman
Gördüm ki, başqadır tamam o insan.
Üstüörtülü bir başqa cahan var,
Orda mümkün olar bu axtarışlar”.
Hindli yenə sordu o hökmardan:
“Nə üçün ikiyə bölünmüş cahan?
Bu cürə bəzəkli bir dünya varken,
Bir də başqa dünya axtarmaq nədən?
Yaşamaq olursa burada mümkün,
Başqa bir dünyaya köçmək nə üçün?
Əgər orda isə bizim yerimiz
Əvvəlcə bəs bura neçün gəldik biz?”
Əqilli şah dedi: “Bil, ey sadətil,
Öyrən, könlündəki o tozları sil!
Düzdür, iki dünya yaratmış xuda,
Xəzinə ordadır, açarı burda.

Çalışıb nə eksən bu dünyada sən,
Onun məhsulunu orda biçərsən.
Burda bütün şeylər dəyişir hər an,
Orda əbədidir hər şey, hər zaman.
Yaradan çəkmişdir iki cür pərgar:
Burda zəhmət çəkən orda əcr alar.
Bura bir körpüdür, keçmək gərəkdir,
Sel axıb dənizə tökülcəkdir.
Dağlardan süzülüb axan bir bulaq
Dənizə qovuşar axırdaancaq”.
Qoca hindli yenə soruşdu ondan:
“Nədir bu bədənə həyat verən can?
Onu atəş kimi zənn edirəm mən,
Oddan bir şərərə almış hər bədən.
Can da ölüb gedir, sönür atəştək,
Buna şəkk-şubhə olmaya gərək?”
Bu sözdən od tutdu sanki İskəndər,
Saldı o hindliyə odlu bir nəzər.
Dedi: “Əhrimənlik sənin şanındır,
Oddan törənən can sənin canındır.
Yoxsa bilmirsənmi, can etsə səfər,
O yenə gəldiyi məkana dönər?
Atəşdən olsayıdı insanın canı,
Cəhənnəm olardı onun məkanı.
Deyirsən: can dəxi çıraq tək sənər.
Qələtdir tamamən dediyin sözlər.
Uca bir aləmdən gəlmış bizə can,
Yenə ora dönər, ölməz heç zaman!
Canını tapşıran adam üçün, bil,
“Can verdi” deyərlər, “can öldü” – deyil.
Əlbəttə, bu sözdə vardır həqiqət,
“Verməklə” “ölməyin” fərqi var, əlbət.
Keç ondan, o qüdsi bir işıqdır, pak,
Allahın nurudur, nə sudur, nə xak!”
Hindli bir söz atdı yenə ortaya,
Soruşdu ondan ki: “Bəs nədir röya?
İnsan yatan zaman yuxu görərkən

Nədir xəyalma qol-qanad verən?
Dağları, daşları gəzir röyada,
Min cür sərgüzəştər görür dünyada.
Əgər orda isə röya görən kəs,
Yerində sərilib yatan kimdir bəs?”
Açıqla söylədi ona hökmüdar:
“Röya bir xəyaldır, bədəndən doğar.
Bütün röyaların kökü bədəndir,
Yad deyil, hamısı bu bədəndəndir.
Yuxuda gördüyüün canlı, ya cansız,
Sənin öz şamının odudur yalnız¹⁴².
Sənə öz düşüncən göstərir yuxu,
Sənin öz arzundur onların çoxu.
Bilmək istəsən ki, neçin arzular
Yatmış bir adama görünür aşkar?
Hər qeyddən asudə olanda xəyal,
Ona gizlin qalmaz artıq heç bir hal.
Riyazət çəkənlər, bilmirsən məgər,
Ayıqkən ən gizlin sırları bilər.
O sirr ki, başqası görər röyada,
Onlar ayıq ikən görər dünyada”.
Hindli yenə şahdan sual elədi,
Gövhəri almazla deşərək dedi.¹⁴³
“Pis gözdən sən uzaq olasan, ey şah,
Gəl elə bir məni pis gözdən agah.
Necə bir qüvvədir, söylə, bədnəzər
Ki, öz sevdiyini gözə gətirər?
Təcrübə sahibi, müdrik bir insan
Ondan daha pis şey görməyib, inan!
Bəyənilən şeyi görsə xoşnəzər,
Ona gözəl şeylər əlavə edər.
Hər şeyi bəyənsə bədnəzər, ancaq
Onu tələf edər, qoymaz qala sağ.
Biz hansı peşəni etdiksə tədqiq,
Görmədik bir sözü, əməli dəqiq.
Bircə o bədnəzər oxunu atan
Dümdüz nişanəyə vurur hər zaman.

De görək bir, nədir ondakı qüvvət,
Neçin üzərrikələ dəf olur afət?
Nə bilim, birinə rast gəlsəm əgər,
O qəlbi təmizdir, yoxsa bədnəzər?"
Şah dedi: "Düşünüb alımlər incə,
Bundan çıxarıqlar belə nəticə:
Şübhəsiz, hər şeyə düşərsə nəzər.
Havadan keçərək eyləyər əsər.
Bu zaman havayla birləşir, yəqin,
Odur ki, təsiri artır nəzərin.
Dəydiyi nöqtəyə göz salar bir iz,
Hava da o yerə bir yol tapar tez.
Əgər sağlam olsa hava bu zaman,
Dəydiyi şeylərə yetirməz ziyan.
Yox, əgər olarsa havada zəhər,
Dəydiyi hər şeyi yəqin məhv edər.
Göz, dəyen hər şeyə tək özü deyil,
Havayla birlikdə zərər verir, bil.
Zənnimcə, burda bir başqa sərr də var,
O hələ bizlərə deyildir aşkar:
Bədnəzər tək özü eləməz təsir,
Səbəbkar – qarşıda cilvələnəndir.
Bədnəzər, önündə gözəl şey görcək,
Ona nəzər salıb cəza verəcək.
Gözəl şey olmalı ondan uzaqda,
Yolundan, gözündən daim iraqda.
Gözünə görünən bir gözəl surət,
Öz çırın işinə başlar o əlbət.
Hər kim xoş görünənə gözünə onun,
Tez tələf edər ki, olmasın məftun.
Birinə bəd nəzər dəyərsə əgər,
Dəyişər əhvalı, tez-tez əsnəyər.
Bədnəzər olarsa əgər bir insan
Alnı hərarətdən tərlər çox zaman.
Bu iki əlamət aydın göstərər:
Kimdir gözə gələn, kimdir bədnəzər.

Üzərrik yaxarlar göz dəyən üçün,
Od yaxıb-yandırar dərdi büsbütün.
Başqa alim isə belə şərh edir:
Üzərrik yananda tüstüsü gedir,
Qara pərdə kimi tutur havanı,
Qaytarır, rəf edir gələn bəlanı.”
Rumipərəst hindli doymaq bilmədi.
Öz hind qılincını çəkərək dedi:¹⁴⁴
“Yaxşını, yamanı, deyin, nə təhər
Verir qabaqcadan münəccim xəbər?
Bir əməl ki, üzə çıxmayıb hələ,
Xoşluğu, bədliyi gələrmi dilə?”
İlahi kəlamlı dedi İskəndər:
“Dünyada nə varsa – yaman və yaxşı,
Göylərin tağına çəkilib naxşı.
Münəccim rəmlini atlığı zaman,
Taleyin naxşını oxuyur ordan.
Zəmiyə səpilmış toxumun bir-bir
Necə bitməsini bilir, bildirir.
Bizə üz verəndə bir gün ehtiyac,
Edir dərdimizə Yaradan əlac,
Baxıb arzumuza, istəyimizə,
Açıq qədərince sırları bizə.
Göndərir bir mələk, əlində açar,
Edir gizli sırrı bizlərə aşkar”.
Hindli bu şərabdan məst olub qaldı¹⁴⁵,
Nəhayət, qılinci əlindən saldı.
Sordu ki: “Zənciyələ çinli nə sayaq
Biri qara olmuş, o birisi ağ?
Bu küpdə olan rəng yalnız bircədir¹⁴⁶,
Bəs bu ikiliyin səbəbi nədir?”
Şah dedi: “Hərlənən bu kürə, əslən
Özü ikirəngdir, birrəng bilmə sən.
Güzgütək iki üz vardır Günəşdə,
Bir üzü Çindədir, biri Həbəşdə.
Bir üzü eləyər üzü aypara,

Bir üzü eləyər kömurtək qara!”
Hindli sualların cavablarından
Qalmışdı şahdakı biliyə heyran.
Ona təslim olub diz çökdü yerə,
Şahın da ucaldı başı göylərə.
Çox şükür eləyib böyük Allaha,
– Afərin! – dedilər alimlər şaha.

İSKƏNDƏRİN YEDDİ ALİM İLƏ XƏLVƏTƏ ÇƏKİLMƏSİ

Müğənni, çal yenə qədim havanı,
Kömək et, bitirim mən bu dastanı!
Dünya dastanından bəlkə birtəhər
Canımı qurtarım, bitsin bu əsər...

Biri nəql edirdi filosoflardan:
Şaha xoş göründü bu qoca dövran.
Mübarək bəxtindən gəlib hümmətə,
Bol dövlət payladı el-cəmaətə.
Bəxşisin hüdudu, həddi olmadı,
Rumda bir nəfər də yoxsul qalmadı.
Şahlar baş əydilər ona cahanda,
Durdular hamısı qultek fərmando.
O xoşbəxt padışah bir səhər yenə
Çıxaraq firuzə rəngli təxtinə,
Söhbətə başladı insafdan, dindən,
Dürr, gövhər saçdı söz xəznəsindən.
Padışah son qoydu şirin söhbətlə,
Meyl edib çəkildi yenə xəlvətə.
Kimsənin qəlbini heç toxunmadan
Yeddi filosofu seçdi bu zaman:
Ərəstu – tədbirli bir vəzir idi,
Bəlinas – cavanmərd, Sokrat – pir idi.
Valislə Əflatun, bir də Fərfuryus –
Heyrandı bunlara o rühulqüdüs¹⁴⁷.

Yeddinci Hürmürdü, bilir ki, hamı
Yeddinci göydədir onun məqamı.
Yığışdı dövrəyə bu yeddi pərgar,
Nöqtətək mərkəzdə şah tutdu qərar.
Gözel bir məclisdi, fikirlər parlaq,
Quru təkəbbürdən, badədən uzaq.
Bu məhrəm məclisdə alnıaçıq şah
Fikrindən onları eylədi agah.
Dedi alimlərə sirri açaraq:
“Sirrimiz nə qədər gizlin qalacaq?
Çox gecə keçirdik biz kef edərək,
Gəlin, bir günü də elmə sərf edək!
Bircə gün baxaraq Günəşə, Aya,
Fələyin sirini qoyaq ortaya.
Bilek ki, bu öküz belitək çadır
Bu möhkəm yer üstdə necə dayanır?
Əvvəli necəymiş bu göyün, yerin,
Bu haqda fikrini hamı söyləsin!
Ağıla, idraka bir vəzifədir,
Bilsin ki, dünyada ilk tərkib nədir.
Bu yeni əskiltmə və artırmalar
Yoxluqdan nə cürə olmuş aşkar?
Əzəldən nə olmuş xilqətə bais?
Bunu ulduzlardan tədqiq edək biz.
Belə elmi məclis yiğilar az-az,
Daha bir də belə məclis yiğilmaz.
Görək bu yollarda kim yeyin gedər?
Görək xəzinəni kim tez kəşf edər?
Hərə öz fikrini atsin ortaya,
Necə yaranmışdır, desin, bu dünya?
Onda ki, hökm etmiş uca Yaradan,
Əvvəl yer yaranmış, yoxsa asiman?
Qoy açsin bu sirri ağlin açarı:
Necə çıçəklənmiş yerin baharı?¹⁴⁸
Necə qoyulmuşdur bina əzəldən?
Necə səslənmişdir ilk mahnı teldən?”
Padışah beləcə dürlər saçdı,

Bağlı xəzinənin ağızını açdı¹⁴⁹.
Sonra da buyurdu: “Cəsarət edən
Danışın varlığın ilk tarixindən”.
Sarsıtdı onları şahin suali,
Dedilər: “Cavabı layiq olmalı”.
Bir səslə dedilər qərar verərək:
“İlk sözə Ərəstu başlasın gərək!”

ƏRƏSTUNUN DEDİKLƏRİ

Aydın düşüncəli alim Əristu,
Böyük tacidara səna oxudu,
Dedi ki: “Elm apar həmişə, ey şah.
Örtülü sirlərdən, ol daim agah.
Haqqın köməyilə şad keçsin ömrün,
Olmasın səninçün açılmaز düyü.
Padşahın əmrinə əməl eləyim.
İlk xılqət haqqında fikrimi deyim:
Əvvəl vardıancaq tək bir hərəkət,
Onu iki yerə ayırdı sürət.
Bu iki hərəkət gəlib bir yerə.
Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə,
Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr,
Yaranıb ortaya çıxdı bir cövhər.
Gövhər kəcməkeşdən doğub parladı,
“Hərəkət eləyən cism” oldu adı.
Həmin cism qərar tutmayıb bir an,
Dönür, hərlənirdi əsla durmadan.
Bu cismin parlayan saf parçaları
Həmişə qaçırdı mərkəzə sari.
Yüksəyə uçanlar etdi hərəkət,
Aşağı enənlər tapdı sükunət.

Parlaq cism hərəkət etdikcə belə,
Ondan parlaq göylər gəldi əmələ.
Göy də meyl edərək öz mərkəzinə,
Onun ətrafında hərləndi yenə.
Əvvəlki meylinə bağlı qalaraq,
O daim hərəkət etdi bu sayaq.
İlk pərgar hərlənib dövr edən zaman
Bu uca göylər də yarandı ondan.
Göyün gərdişindən od oldu aşkar,
Od hərəkət edən qüvvədən doğar.
Odun qüvvəsindən hava yarandı,
Hava istilikdən od kimi yandi.
Havada rütubət bol idи əslən,
Rütubət hərəkət etmədiyindən,
Onun zərrələri çöküb su oldu,
Bu cürə yarandı təmiz, şirin su.
Xılt saldı su daim sakit duraraq,
O xıltdan törədi gördükün torpaq.
Dörd ünsür yaratdı o Pərvərdigar,
Hərə öz yerində oldu bərqərar.
Qatdı bir-birinə onları həyat,
Yaratdı bunlardan bitki, nəbatat.
Bitki də başqa cür artı, dirçəldi,
Cürbəcür heyvanlar vücudə gəldi.
Bu qədər dərk edir ağıl hikməti,
Uzağa getməyə yoxdur qüdrəti!”

VALİSİN DEDİKLƏRİ

Alim Valis dedi: “Padşah hər zaman
Bu qoca dünyada yaşasın cavan!
Bilik təlimində bəxti yar olsun,
Elm yollarında daim yar olsun!
Şahlar şahı özü verdi ki, fərman:
Hər kəs bildiyini eyləsin bəyan.
Mən də ərz eləyim: dünyaya təməl,

Məncə, su olmuşdur hər şeydən əvvəl.
Qızığın hərəkətdən və caxnaşmadan
O yerə çatdı ki, od oldu əyan.
İldirim buxardan ayırdı odu,
Bundan rütubətli hava doğuldu.
Suyun qatılığı getdikcə artdı.
Həmin qatılıq da yeri yaratdı.
Cövhərlər yerbəyer olduğu zaman,
Təbiət qoynunda yarandı cahan.
Ən saf və ən lətif cüzündən onun
Yaranıb hərəkət elədi gerdun.
“Sudan bu kainat yarana bilməz”,
Deyə inkar etmək istəsə hər kəs,
Nütfəni bir anlıq qoy salsın yada,
Sözümə sübutdur, dəlildir o da!”

BƏLİNASIN DEDİKLƏRİ

Bilici Bəlinas təzim elədi,
Torpağı öpərək hörmətlə dedi:
“Ey şahum, görüm ki, dünya durduqca
Allahın yanında olasan uca!
Yar olsun əqlinə hər bilik, hər sərr,
Gözü nur, nuru göz ziynətləndirir.
Şah gizli sırları soruşdu bizdən,
Fikrimi hüzura ərz eləyim mən:
İllkin tilsim kimi yarammış torpaq,
Qalan tərkiblər də ondandır ancaq.
Hərəkət qüvvəsi ona etdi kar,
Atəşi söndükcə yarandı buxar.
Onun da ən parlaq zərrələrindən
Ulduzlar yaranmış, – fikrindəyəm mən.
Buxarda vəzncə ağır olanlar
Hərə bir mərkəzdə tuturdu qərar.
Onlardan birinci – işıqlı oddur,
Dünyanın ən yüksək tağı da odur.

İkinci – havadır, hərəkətdədir,
Hərəkət etməzsə, bilinməz nədir.
Üçüncü – sudur ki, təravət verər.
Hər şeyə təzəlik, lətafət verər.
Dördüncü – torpaqdır, tapdayır əyyam,
Tapdanan köksündən toz qalxır müdam”.

SOKRATIN DEDİKLƏRİ

Sokratın növbəti yetişən zaman
Sanki xurma yağıdı yerə ağacdan,
Dedi ki: “Padişah, şadlıqla ömr et,
Din bilik yolunda daim öndə get!
Sənə şikar olsun bütün arzular,
Sirlər qarşısında daim aşikar.
Şahın sorduğu kim deyə bilər?
Çünki çox gizlindir sorduğu sirlər!
Kim necə bacarıf fikir söyləsin,
Varını hüzura təqdim eyləsin.
Xilqət səhifəsi açılmamışdan
Bircə vücud varmış, o da Yaradan,
Bir bulud yaratmış əzmi, cəlali,
Şimşəyi, yağışı olmuş faydalı,
Onun yağışından yaranmış göylər,
İldirimindən da Günəş, Ay, ülkər.
Maddələr çökdürüb ondakı buxar,
Bu yeri yaradıb etmiş bərqərar!”
Bələdçi getmədi bundan o yana,
Artıq danışmaqdə görəmədi məna.

FƏRFURYUSUN DEDİKLƏRİ

Alim Fərfuryus da təzim eylədi,
Torpağı öpərək belə söylədi:
“Ey şah, ömr edəsən durduqca dövran,

Bütün dövranların şahı olasan!
Dünya boş qalmasın ədalətindən,
Çünkü zülmü, qəhri qəhr eyləyənsən.
Haqsevən padşaha cavab olaraq,
Ərz edim fikrimi mən də bu sayaq:
Hələ bu dünyalar yaranmamışdan
Bir cövhər yaratdı böyük Yaradan.
Tanrıının feyziyə yetirdiyi bu –
Cövhər bir müddətdən dönüb oldu su.
İkiyə bölündü sonra bu su da,
Yarı üzdə qaldı, yarısı altda,
Bunlar andırırdı müşkü, kafuru,
Yarısı mayedi, yarısı quru¹⁵⁰.
Maye olan hissə etdi hərəkət,
Quru olan isə tapdı sükunət.
Hərəkət eləyən – göy oldu, parlaq,
Sükunətdə qalan – bu yer, bu torpaq.
Mənim də bildiyim bunlardır ki, var,
Düşüncəm çıxmayıb bu həddən kənar”.

HÜRMÜZÜN DEDİKLƏRİ

Hürmüz də əl atdı qıfila sarı¹⁵¹,
Zənciri çeynədi əqlin açarı.
Düyünu açmadan əvvəl sidq ilə
Şaha dua edib başladı belə:
“Açıla biləcək hər düyünə sən,
Görüm ki, əql ilə üstün gələsən!
Fələk istəyincə eləsin rəftar,
Şadlığın əbədi olsun payidar!
Padşah hər budağın söz bəhərindən
Lütf edb bir meyvə istəyirsə, mən
Əlbəttə, çıxmaram belə fərmandan,
Mən də öz fikrimi elədim bəyan:
Düşüncə yoluna düşəndən bəri
Seyr etdim firuzə rəngli göyləri.

Zənnimcə, bu dərya şövkətli göylər
Dağ başına çökən tüstüyə bənzər.
Bu qorxunc tüstünün üstündə ancaq
Bir elə nur var ki, pak, təmiz, parlaq.
Örtmüsdür o nuru tüstü pərdəsi,
Şan-şan görünmədə tutqun çöhrəsi.
Pərdəyə nəqş olan pəncərələrdən
İşıqlar süzülür cahana hərdən.
Bizim gördüyüümüz Gün, Ay, ulduzlar
Həmin işıqdandır bütün hər nə var.
Vardır bu xılqəti yaradan, fəqət,
Bilmirəm nə sayaq olmuş ilk xılqət...”

ƏFLATUNUN DEDİKLƏRİ

Əflatun, o ustad qəlbini açdı,
Dəniztək gövhərlər, dürlər saçdı:
“Aydın düşüncəli dünya şahından
Dünyada heç bir sərr qalmasın nihan.
Bəxtimiz bir işdə ona yar olsun,
Qurtuluş yolunda daim var olsun!
Şahın sorduğu deyərik şəksiz,
Amma idrakından çəkinirik biz.
Heç yoxdur qorxumuz yanlış sözlərdən,
Çünki bəhs edirik naməlum yerdən.
Düşünüb mən belə verirəm qərar
Ki, yoxdan yaranmış bütün barlıqlar.
Vardan yaratsayıdı varı yaradan,
Əbədi qalardı mayə hər zaman.
Mayədən doğurmaq – yaratmaq deyil,
Kəndxuda başqadır, Xuda başqa, bil!
Bir kəs ki, əql ona ad verib: Qadir,
Özü bildiyini özü xəlq edir¹⁵².
Ayrıca yaradıb o, hər gövhəri,
Vasitə olmayıb burda digəri.
Hər gövhər bəzəniib kəmalə yetdi,

Ortadan ixtilaf, ziddiyət getdi.
Bu zidd qüvvələri bir yerə qatdı,
Ağılı, hünərli insan yaratdı¹⁵³.
Bircə qarışqanın qanadında sən
Tanrı qüdrətini görə bilərsən!”

İSKƏNDƏRİN DEDİKLƏRİ

Məclisi xətm etmək məqamı çatdı,
Şah sözün qədrini Aya ucaltdı.
Aləmə Günəşdir böyük İskəndər,
Sinəsi nur dolu bir bağa bənzər.
Dövrəyə alaraq şah İskəndəri,
İşığa gəlmışdı nur aşiqləri,
Müdrik olar isə, əlbət, hökmüdar,
Onun ölkəsində müdrik çox olar.
Alımlər deyəni bir-bir eşitdi,
Hər camı ayrıca alıb nuş etdi¹⁵⁴.
Həmin alımlərə əvvəl İskəndər
Allahdan dilədi çox afərinlər,
Sonra söylədi ki: “Ey alımlər, mən
Kainat sırrını xeyli dərindən
Düşündüm, boş, əbəs deyil bu surət,
Əzəldən onu bir çəkən var, əlbət!
Bilirəm, gizli bir rəssam var, ancaq
Bilmirəm bunları çəkmiş nə sayaq?
Bilsəydim bunları necə xəlq etmiş,
Mənim də əlimdan golərdi bu iş.
Düşüncə qavrasa bir şeyi əgər,
Şübhəsiz, özü də onu düzəldər.
Xilqətin sırrını kəşf etməmiş biz
Tədqiqə çatarmı heç qüdrətimiz?
Göylərə: yazılı vərəq dediniz,
Ayrı cür oxudu fəqət hərəniz.
Dünyanın nəqşini bir nəqş edən var,
Bundan artıq demək mənasız olar!”

NİZAMİNİN DEDİKLƏRİ

Nizami, bu qapı açar götürməz,
İlk nəqş bağlananda görməyib heç kəs¹⁵⁵.
Böyük yaradıcı, nə olsa, ancaq,
Hər nə yaratdışa hündür, ya alçaq,
Ən əvvəl, şübhəsiz, əqli yaratdı,
Onu öz nuruyla o, aydınlatdı.
Hər nəqşə çəkdişə qadir Yaradan,
Əqlin nəzərindən etmədi nihan!
Yalnız ilk nəqşəni gizli nəqş etdi,
Əqlin gözündən də onu gizlətdi.
İlk xilqət nəqşini qurtarıb, qəsdən
Açıdı o pərdəni əqlin gözündən.
Sonra nə xəzinə oldusa aşkar,
Açmaqcın bəxş etdi əqlə bir açar.
Yalnız o ilk hesab qaldı gizlində,
Onda pərdə vardı əqlin gözündə,
Əqlə aşkar oldu başqa hər nə var,
Nə zaman istəsə, ora yol tapar.
Əqlə bağlı olan o yoldan amma
Danişma, əqildən o yolu sorma.
Əql ancaq elə bir yerə yol tapar
Ki, bilsin nə qədər məsafəsi var.
Qeyb yolu əqildən hədsiz uzaqdır,
Əql ora nə sayaq yol tapacaqdır?
Əqilli adamdır dünyada o kəs –
Gözü görməyəni qəbul eləməz!
Sənət sənətkarı nişan verəndə,
Bağlama sən ona başqa bir pərdə.
Sözə bax, mindiyi çolaq heyvanla
Uçrumdan, gör, necə çıxıbdır yola.
Yalçın qayaları dağıdır əzən,
Lacivərd göylərin qoynunda süzən
Xızır adlı o hatif birdən səsləndi,
Salam verib göydən yanına endi.
Müləyim bir səslə söhbət eylədi,

Beynimə sözlərlə nur saçıb dedi:
“Bu gizli sözləri, fikirləri sən
Neçin lal dillərə isnad edirsən?¹⁵⁶
Sən neçün bu sərvi bəcərib belə,
O filosoflara verirsən, söylə?
Bu incə sözlərin sahibi sənsən,
Quru sümüklərə verirsən nədən?
Yemə çörəyini yad süfrələrdə,
Öz süfrən üstünə gəl çəkmə pərdə”¹⁵⁷.
Dövrün kişiləri nakişidirlər,
Elmə yox, nücumə həvəs edirlər.
Mərhəmət umarlar qara torpaqdan,
Torpaqdan yaxşıdırancaq sağ insan¹⁵⁸.
Hoqqabaz torpaqda sehirbazlıq var,
Həm möhrə oğurlar, həm də oynadar¹⁵⁹.
Ovcunda gizlədər möhrəni, birdən,
Sonra da ağızından çıxar görərsən.
Zərnixi, görərsən, udar sapsarı,
Göy-yaşıl rəngində çıxar dışarı.
Qupquru ud yeyər torpaq xəzanda,
Ətirli müşk verər bahar olanda.
İnsan bədənini udanda ancaq,
Bilmirəm nə sayaq o qaytaracaq?
Torpaqda çürüyən bədənlərimiz
Dağılır, dəyişir, yox olmur təmiz.
Yerində qalarsa o dağıntılar
Bir yerə yiğanda yenə canlanar.
Torpağa tökülen şeylər tamamən
Torpaqdan dirçəlib qalxar yenidən.
Qızıl toz halına gələrsə əgər,
Civəylə onları cəm edər zərgər.
Dağıniq qızılı mahir sənətkar,
Madam ki, civəylə bir yerə yiğar,
Bizim də əczamız dağilsa, bir gün
Onu da cəm etmək mümkünür, mümkün!

İSKƏNDƏRİN PEYĞƏMBƏRLİYƏ YETİŞMƏSİ

Müğənni, çal rudu, çal səhər erkən,
Mərdlik nəğməsini gətir yada sən!
Oyandır məndə də nəğmə həvəsi,
Duymamış bihuđə, biməna səsi.

Yenə bir filosof dərinə getdi,
Rumun tarixindən belə nəql etdi:
O dünya padşahı – böyük İskəndər,
Uca ulduzlara o uca rəhbər
Elmdə o qədər oldu ki, pərgar
Əqli hər müşkülə saldı bir açar.
Bir çox viranənin örtdü üstünü
Açıdı neçə-neçə bağlı düyüni.
Sırkı elmləri İskəndər qədər
Yoxdu bu dünyada bilən bir nəfər.
O, Rumun, Yunanın alimlərindən
Hər elmi öyrəndi möhkəm, dərindən.
Daha ulduzları göydə güdmədi,
Tamam başqalaşdı onun məqsədi.
Başından lövgəliaq tacını atdı,
Öz başı Allahın tacına çatdı.
Bir də yaranışı araşdırmadan,
Axtardı, bilsin ki, kimdir yaradan.
İstədi çalışıb sırları örtən
Yeddi qat sürməni silsin tamamən¹⁶⁰.
Onu olduğutək görmək istədi,
Əlçatmaz arzuya irmək istədi.
Gecəli-gündüzlü bir xeyli müddət
Düşündü, parladı bəxti nəhayət.
Bir mələk göndərib bir gecə Allah
Etdi o bihuşu özündən agah.
Ətrafa nur saçan, parlaq günəşlək
Yalan vəsvəsədən, uzaq bir mələk
Parlaq gövhər saçdı şah hüzuruna,

Allahın vəhyini yetirdi ona:
“Bu saysız dağlarcan, coşgun çaylarcan
Alqışlar göndərdi sənə Yaradan!
O səni dünyada şahlıqla birgə
Ləyaqətli bildi peyğəmbərliyə.
Sən Allah əmriylə şah olduğundan,
İndi də belədir Allahan fərman:
Haqqın dərgahına baş əyim, deyə,
Söylə ki, son qoydum asudəliyə.
Fələktək dünyanın başına hərlən,
Azığını, vəhşini əhliləşdir sən.
Xalqı pis yollardan et haqqə dəvət,
Onlar da Allaha etsin itaət.
Təzələ kökündən köhnə binanı,
Təmizlə qəflətdən bütün dünyani.
Cahanı divlərin zülmündən qurtar,
Dünyalar şahına ol itaətkar!
Bütün yatmışları yuxudan oyat,
Əqlin üzündəki o niqabı at!
Allah tərəfindən yoxsullara sən
Verilmiş mərhəmət xəzinəsisən.
Dünya pərgarını gəz diyar-diyar,
Səndən xeyir görsün bütün insanlar.
Bu dünya mülkünə özünsən ağa,
Çalış o dünyamı ələ almağa.
Bu yolda zəhməti qəbul edərək,
Allah rızası güd, xeyrindən əl çək!
Nə hörmətin varsa canlıya göstər,
Cansızan vaxtını eyləmə hədər,
Canlıdan dəyərsə sənə bir ziyan,
Zəncirlə, məhv elə, heç vermə aman!”
İskəndər mələyə xitab eylədi:
“Ey müdrik ilhamçı, ey mələk, – dedi, –
Dinləyib o böyük Rərvərdigarı,
Gərək tərk eləyəm mən bu diyarı.
Məşriqdən məğribə hücum çəkərək
Xalqları yuxudan oyadam gərək!

Ellərin dilini əsla bilmədən,
Onlarla nə cürə danışım bəs mən?
Nə sayaq bilim ki, nə deyir onlar?
Qarşısında hələ çox maneələr var...
Birisi budur ki, bu çətin səfər
Orduda vahimə törədə bilər.
Bir də ki, qoşunla səfər edərkən
Dağları, çölləri necə keçim mən?
Bu qədər zillətə edərlərmi tab?
Nə cürə onlara mən verim əzab?
O korlar ardımcı gəlməsə əgər,
Kar olub sözümü eşitməsələr,
Mən yad ölkələrdə o kar-korllara
Nə əlac eleyim, varmı bir çara?
Əgər peyğəmbərlik fikrinə düşsəm,
Xalqı cəlb etməkçün hanı möcüzəm?
Hanı bir möcüzə, eləsin kömək,
Mənə inansınlar onu görərək?
Əvvəl yeriməyi öyrədib mənə,
Sonra da getməyi tələb etsənə.
Elmi dərya kimi çox insanların,
Zəkayla, biliklə tox insanların
Sarsıtməq mümkünü heç vüqarını?
Yox etmək olarmı iqtidarını?”
O vəhiyi götirən xeyirxah mələk
Dedi, İskəndərə xıtəb edərək:
“Rəvandır hər əmrin, hökmün cahana,
Həm gizli, həm aşkar, bil ki, hər yana.
Qərbədə bir tayfa var, özü köçəri,
Nasikdir adları, yoxdur dinləri.
Şərəqdə bir tayfa var, xislətdə mələk,
Onlara layiqdir Mənsək ad vermək¹⁶¹.
Dəryatək cənubda bir tayfa yaşar,
Habildən tövəyib qalmışdır onlar.
Şimalda bir tayfa salmışdır məskən,
Mütilik onlara qalmış Qabildən.
Başlayan zamanda uzaq səfərin,

Düşəcək qaraya, ağa güzərin.
Nasikdən Mənsəkə çək qoşunları,
Keç sonra Habildən Qabilə sari¹⁶².
Hamısı hökmünə, yəqin, baş əyər,
Başından keçərlər baş əyməyənlər.
Hər başçı ayağın heç ola bilməz,
Səni əvəz etməz dünyada heç kəs!
Aytək, Müştəritək gecə nur saçan
Parlaq bəxtinlə sən bir şəbçiraqsan.
Ucadan düşəndə işığın sənin
Açılar qapısı hər xəzinənin.
Yola çıxanda ol hər şeydən agah,
Səni hifz edənə apar sən pənah.
Hansı bir niyyətlə minsən atına,
Köməklər köməyi çatsın dadına!
Dünyada özüñə, orduna əsla
Nə bir zərər dəysin, nə də bir bəla.
Nabələd yollarda öndən, arxadan
Keşikçin olmalı sənin hər zaman.
Səni hara çəkçə işıqlı niyyət,
Əmrində duracaq nur ilə zülmət.
Qaranlıq arxanda, nur öündə – sən
Özün görünməzsən,ancaq görənsən.
Kim sənə xoşluqla itaət etsə,
İşıq bəxş edərsən sən də o şəxsə¹⁶³.
Hər kim lovğalıqla çıxsa qarşına,
Sən də qaranlıqdan bir pay ver ona¹⁶⁴.
Qoy bir kölgə kimi zülmətdə qalsın!
Qorxuda, dəhşətdə, zillətdə qalsın!
Bir də ki, atını cilovlayaraq
Nə zaman istəsən bir ölkə almaq,
Qarşına yad tayfa çıxarsa əgər,
Səninlə yad dildə söhbət etsələr,
Qadir köməkçinin ilhamıyla sən
Hər qövmün dilində cavab verərsən.
Dil bilən olarsan hər bir ölkədə,
Sənə gizlin qalmaz tək bir kəlmə də.

Sən də Rum dilində hər nə danışsan,
Anlar tərcümənsiz orda hər insan.
Allah bu möcüzü bəxş etmiş sənə,
Qalibsən bununla sən hər düşmənə!”
Şah gördü bu sözdə böyük bir məna,
Söylədi: “Baş əyər bəndə fərmana!”
Qasiddən peyğamı qəbul eylədi:
“Allaha biz müti bəndəyik” dedi.
O gündən hazırlıq gördü səfərə,
Əsla baş qoşmadı başqa işlərə.
Kənar məşgələdən uzaq olaraq,
Səfərə tədarük görürdü ancaq.
Məlek gətirmişdi ona xoş xəbər,
Əlavə olaraq, yenə İskəndər
Tədbirlər öyrəndi hər bir alimdən,
Çatar məqsədinə çox tədbir bilən!
Səfərdə həmişə faydalı olan
Mənalı kəlamlar yiğdi durmadan.
Allah tərəfindən gəlmış mükəmməl
O “Sifri-əzəm”dən başqa üç gözəl
Nəsihətnamə də keçirdi ələ¹⁶⁵,
Yazdırıldı ipəyə qara müşk ilə.
Ərəstu oldu ilk naməni yanan,
O xəbər verildi yaxşı-yamandan.
İkinci naməni bildiklərindən
Əflatun yazmışdı, tuyub dərindən.
Üçüncü xəzinə Sokratdan idi,
Qiymətli gövhərlə doluydu içi.
Sözlər bir-birinə rəbt edilərək,
Üç nəsihətnamə tamama yetcək,
Padşah möhürlədi bunları o dəm,
Sahmanla bağlayıb saxladı möhkəm.
Tədbirə ehtiyac duyduğu zaman
Açıb oxuyardı bir-bir onlardan.
O gövhərlə dolu xəzinələrdə
Dərman axtarırı düdüyü dərdə
Görsəydi çətindir bir qərar vermək,

Allahın feyzindən istərdi kömək.
O bir gün çıxaraq öz ac-təxtinə¹⁶⁶,
Firuzə rəngli tac qoyaraq yenə,
Aqil vəzirinə buyurdu belə:
Müti qələmini alaraq ələ,
Elm ilə zəkaya edib riayət,
Yazsın bir faydalı, gözəl nəsihət.
Elə nəsihət ki, dirləsə onu,
Dost bilsin özünə qurd da qoyunu.
Fərmanı dinləyib vəzir hörmətlə,
Təzim edib şaha çıxdı rüxsətlə,
Mədəndən gövhərlər çıxarmaq üçün¹⁶⁷
Fikrini başına yiğaraq bütün,
Diltək itiləyib qələmi, yenə
Qamışdan qənd səpdi kağız üstünə¹⁶⁸.

ƏRƏSTUNUN NƏSİHƏTNAMƏSİ

Allahın mədhini edib ifadə,
Ərəstu yazmışdı rəhbərnəmədə:
“Ey şah, elmə, fənnə sən daim yar ol,
Nadandan, cahildən daim kənar ol!
Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.
Əgər sahib olsan dövlətə, vara,
Şükr elə bununçün pərvərdigara.
Zəfərlər çalanda, yetəndə kama,
Allahın xofunu yaddan çıxarma.
Allahdan qorxana bəxti yar olar,
Ondan qorxmayanlar daim xar olar.
Səlamət yaşamaq istəsən əgər,
Oda üzərrik at hər gün, hər səhər.
Pis gözə inanma, ondan gəz kənar,
Heç öz gözünə də etmə etibar.
Demiş müdrük qoca belə bir məsəl:
“Gərək yaman gözdən qorunsun gözəl!”

Bir ağac çox uca qalxmasa, inan,
Şiddətli küləkdən görməz bir ziyan.
Ovlaqda ovçular ox atsa əgər,
Dikbaş təkələrə daha çox dəyər.
Hər kəsi ötməkçün çıxanda yola,
Tələsmə, həsədə yol vermə əsla!
Həsəd dərdə salar daim insani,
İnsana yad edər dostu, aşnanı,
Heç kəsi qaldırma kinlə yerindən,
Qaldırdın, yerə sər arxasını sən!
Biriylə köhnədən olarsa kinin,
Kökünü qazıma onun nəslinin.
Ata intiqamın alma oğuldan,
Çalışıb onunla dost ol hər zaman.
Günəşlə kölgədə çox azdır ara,
Biri işıqlıdır, biri qapqara.
Tikan xurma ilə bir yerdə bitər,
Biri zəhərlidir, biri qənd-şəkər.
Naqqaya qonşudur sədəf dəryada,
Qılinc yox, dürr verir şaha dünyada¹⁶⁹.
Qardaşın qanını alma qardaşdan,
Tamam ayrı şeydir çünki südlə qan¹⁷⁰.
Bir kəşcün özgəni incitmək olmaz,
Qoyunu qoyunun ayağından as!
İstəsən Allahdan mərhəmət, kömək,
Pislifi kökündən atasan gərek!
Pislərlə fələk də elər pis rəftar,
Yaxşılıq görərlər daim yaxşilar.
Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqdə əbədiyyət var!
Yaxşı adlananla yaxşı ol müdam,
Yoxsa sən özün də olarsan bədnəm.
Zatı pis olana üz göstərmə sən,
Qurdı bəsləməkdən ziyan çəkərsən.
Bədgövhər adamla heç addım atma,
Öz təmiz kimyani küllərə qatma.
Bədəsil olarsa əgər bir adam

Qırmızı gövhəri saraldar tamam.
Ağıllı adamlı dost olsan əgər,
Elmi, mərifəti sənə də keçər.
Çox pul qazanmağı eləsən niyyət,
Pulsuz adamlarla etmə məsləhət.
Ciddiyət gözləmək yüngül adamdan –
Gövhər istəməkdir arpa satandan.
Gur, öküz, ya pələng – bütün heyvanlar
Ancaq həmcinsiylə gəzər, dolanar.
Nacins olar isə əgər bir nəfər,
Ondan görəcəkdir çoxları zərər.
İki saf güzgüni qoysan üz-üzə,
Onlarda bir ləkə görünməz gözə.
Qorxma acizlərə zülm edənlərdən,
Yoxsa qəm-qüssəyə batarsan hökmən.
İnsana ram olsa aslanlar əgər,
Bunu insafdan yox, qorxudan edər.
Həyasız adama qarşı sərt rəftar
Yumşaq davranışmaqdan faydalı olar.
İşini bərk tutan düşməni yoxla,
Yumşaq-yumşaq çağır, tutdun, bərk saxla!
Başı fitnə dolu olarsa hər kəs,
Şirinliklə çağır, itiliklə kəs.
İki xam bədxahnın birsə qərarı,
Fənd ilə, tədbirlə ayır onları!
Qurd ilə pələngi sal bir-birinə,
Sənin istədiyin yetsin yerinə.
Şah və ya əkinçi, – gözləmə nəsəb,
Özünə görə ver hər kəsə mənsəb.
Güclünün yanına güclünü göndər,
Alimin üzünü alımə döndər.
Göndərdiyin adam işbilən olsa,
Heç öyünd-nəsihət istəməz əsla!
Paslanıb kəsməsə qılincin əgər,
Qızıl ver, daşları dəmirə döndər¹⁷¹.
Xəzinə qızılı yiğmaq üçündür,
Qızıl da düşməni yixmaq üçündür.

Quyruqla mümkündür tülkünü tutmaq,
Şirniyə aldanar həmişə uşaqq.
Xalqın məclisində mütrübtək şad ol,
Sərvsən, kibrən, çalış, azad ol¹⁷².
Dünyanı sübh kimi nurunla bəzə,
Camalın səhərtək görünsün gözə.
Bəzəmə özünü sən reyhansayaq,
Özgənin əlində ol nurlu çiraq¹⁷³.
Səninçün bir yükdür daim xəzinə,
Dincəlmək istəsən, ver özgəsinə,
Zər atəş deyil ki, daim yiğilsin,
Qiğılçım kimidir, gərək dağılsın.
Qızıl, ya sahibi xoşdur? – Sorma sən,
Düyün bənddən pisdir, bənd də düyündən¹⁷⁴.
Bir gün atəşpərəst soruşdu ondan:
“Söylə, mən yaxşıyam, ya sən yaxşısan?”
O dedi: “İstəsən düzənu bilmək,
Mənə yanmaq gərək, sənə də ölmək!”
Geniş ətəkli ol, çünki meyvələr
Geniş ətəklərə daha çox duşər¹⁷⁵.
Çox yemə, süfrədə hər şey çox da var,
Artıq bir qətrədən qədəh də daşar.
Bir müflis xəzinə tapmışdı, həmən
Yixılıb ölmüşdü sevindiyindən.
Necə susuz olsam, istiyə düşsən,
Tələsik soyuq su əsla içmə sən.
Bir yeri talayıb dağıtmış olsan,
Orda mənzil salıb yatma heç zaman!
Əsla içməyəsən yoxlanmamış su,
İçirt başqasına, yoxla bir onu.
Qəribə görünən meyvəni yemə,
Özünü dərd-qəmə düçər eləmə!
Olarsa birisi yeməkdə loğman,
Saxlar öz nəfsini yad loxmalardan.
Heç kəs getmədiyi naməlum yolla,
Yoldaş çox olsa da, getmə sən əsla!
Çox yaxın olsa da, qorxulu yoldan

Qorxusuz uzaq yol yaxşıdır, inan!
Çox yiğib, yükünü ağır etmə sən,
Qoşunun içində dilə düşərsən.
Əlinə keçərsə əgər qənimət,
Ondan yoxsula da qoy çatsın qismət.
Bir pay ver xəlvəti pay istəyənə,
Allahın rızası bəs edər sənə.
Gizlincə verilən bir bəxşış, inan,
Hifz edər insanı dərddən, bəladan.
Orduya nə versən, rütbəylə payla,
Yol xərcindən artıq pul vermə əsla.
Qarinqulu adam olsa da qoçaq,
Qarmı doyan kimi tənbəl olacaq.
Nə o qədər ver ki, sərxoş olsunlar,
Nə də elə et ki, lap ac qalsınlar.
Nə çox bərk, nə çox boş et rəftarını,
Orduda itirmə etibarını.
Gündə iki dəfə qurub ziyafət,
Bütün başçıları sən eylə dəvət.
Heç bir yad ölkədə şərab içmə sən,
Hər yerdə əylənmə Ruma dönmədən.
Nurani adama tapşır əmanət,
Olmaز duru suda toz, ya üfunət.
Günəş hər bir şeydən pak olduğundan
Dağ, dəniz sırrını gizlətmir ondan.
Xoşbəxtlik istəsən, xoşbəxti tanı,
Xoşbəxt xoşbəxt edər çünkü insanı!
Bədbəxt adamlardan ol daim kənar
Ki, üzüm üzümə baxıb qaralar,
Doğma xislətindir vəfali olmaq,
Çalış ki, əslini itirməancaq.
Biri adətini dəyişsə əgər,
Yığdıgı dövlət də onu tərk edər.
Köhnə xasiyyətdən dönmə heç zaman,
Xasiyyət dəyişmək deyildir asan.
Aqil ol, əl çəkmə xasiyyətindən,
Özgə xasiyyətə uyma qətiyyən!

Həmişə düz gedən piyada əsgər
Vəzir olan kimi əyri yol gedər¹⁷⁶.
Taleyi xoş olan xoşbəxt adamla
Aranı xoş elə, çəkişmə əsla.
Hər bir hadisədən ötrü fələklə
Bəhs etmə, onunla xoş rəftar elə.
Ruzigar nə versə qəbul eylə sən,
Çalış, ustadının çıxma sözündən.
İncimə dövlətin etdiyi nazdan,
Dövlətin nazında dövlət taparsan.
Vaxtı yetişəndə sənin də, əlbət,
Çəkəcək nazını bir gün o dövlət.
Sədəfin qabığı xeyli bərk olur,
Odur ki, içi də dürlə doludur.
Bərk daşlar içində gizlənər gövhər,
Gövhər çətinliklə əldə edilər.
Bəd gündə ulduzdan olma bədgüman¹⁷⁷,
İşlər yaxşılaşar, əlbət, bir zaman.
Göy rəngli günbəzdən olma mükəddər,
Aqibət xeyr olar, düzələr işlər.
İş bərkə düşəndə, məyus olma sən,
Könlünə qüvvət ver, bəxtinə güvən.
Göyə atılan daş yerə tez düşər,
Bu qısa müddətdə işlər dəyişər¹⁷⁸.
Zülmü birdəfəlik yadından çıxar,
Çünkü zülmkarlıq ömrü azaldar.
Padşah ədaləti çıxartsa yaddan
Ölkəsi tez olar zülm ilə viran.
Allah ədalətün yaradıb səni,
Zülm etmə, ədl ilə saxla ölkəni!
Pis fikrə düşərsə yaxşı bir insan,
Özünə yamanlıq eləyər, inan!
Dünya yaranandan belədir qanun,
Dəyişir istisi, soyuğu onun.
Havada olanda belə ziddiyət,
Onda heç axtarma, heç umma səhhət.
Yaxşısı budur ki, ildə hər fəsil

Öz qaydası ilə keçsin müttəsil.
Gərək bahar fəqli gecə bahartək,
Yay da yaylığını göstərə gərək.
Bir şey qaydasından çıxarsa kənar,
Ondan üz döndərər, əlbət ki, ruzgar.
Əgər pislik etsə bir nəfər sənə,
Sən yaxşılıq etsən bir özgəsinə,
Onu da, bunu da yad etmə əsla,
Xalqa bədguluqdan dilini saxla.
Çalış ki, kirpiyin olsun almaztək¹⁷⁹,
Ayiq ol, ölkənin keşiyini çək.
Belə məsəl çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə, yatmasa çoban!”
Canın möhkəm olsa, döşünə döymə,
Gülüb, yersiz-yersiz özünü öymə.
Acizlik üz versə, qəm çəkmə yenə,
Bunu da bildirmə özgələrinə.
Özünü şad göstər, heç olma qəmgin,
Gizlin dərdin olsa, zahirdə sevin.
Qarşına bir döyüş, qovğa çıxarsa,
Döyüş adamina ehtiyac varsa,
Başqa bir ordudan qaçıb gələni
Əsla qəbul etmə, aldadər səni!
Qaçmağa öyrənmiş adam qaçacaq,
Sənin də ordunu xarablar ancaq!
Döyüsdə qələbə çalmaq istəsən,
Müzəffər sərkərdə seç özünə sən.
Qələbə qazanmış xoşbəxt atlilar
Səni hər səfərdə edər bəxtiyar.
Yaxşı, pis – nə etsən, həmişə bil sən,
Yaxşını Allahdan, pisi özündən”.
Bu məşhur naməni qurtarıb ustad,
Şaha təqdim etdi, o da oldu şad.

ƏFLATUNUN NƏSİHƏTNAMƏSİ

Oyanıb qalxanda Günəş yuxudan
Müşkə kafur səpdi sanki asiman¹⁸⁰.
Şad xəbər göndərib dedi: “Əflatun
Qələmlə ipəyə nəqşələr vursun.
Elə gözəl namə yazsin o gərək,
Hər bir oxuyana eləsin kömək!”
Şahin buyruğuyla əzəmətli pir
Mədəndən gövhərlər çıxardı bir-bir.
Müti qələmindən saçıldı gövhər,
Beləydi dəftərə yazdığı sözlər:
“Bizdən Yaradana min-min ehtiram,
Yerdən də, göydən də ziyadə salam!”
Allaha şükür ilə mədəni açdı,
Sonra söz bəzminə gövhərlər saçdı:
“Şahımız ucadır bütün aləmdən,
O, parlaq gövhərdir, bu aləm – mədən.
Əsildir, yüksəkdir o da gövhərtək,
Özünü həmişə qorusun gərək¹⁸¹.
Hər kəs, yaxşı-yaman, – nə qoysa əsər,
Bununla zatını bürüzə verər.
Oğru ovlağıdır bizim bu cahan,
Onu özbaşına qoyma heç zaman!
Keşikçi olmasa həmişə ayıq,
Deyildir dünyani güdməyə layiq.
Hər kim bu dünyani istəsə tutmaq,
Qılıncı, tədbirlə fəth edər ancaq.
Mərdlərin qan töken qılıncı, bəli,
Alim tədbirilə olar kəsərli!
Şahin məclisi də gərək hər zaman
Ola alımlarə şərəfli məkan.
Şah yeyib-yatmağa meyl etməyərək,
Bilik toplamağa çalışa gərək!
Şaha yoldaş olan iki bəla var,
Yoxsuldan uzaqdır həmin bəlalar;

Biri aşpazdır ki, yağlı yemeklər
Bışırıb, padşahı ona cəlb edər.
Biri də cilvəli şux məşuqəsi
Ki, ona bağlanar könlü, həvəsi.
Bunlar xeyir verməz: biri doldurar
Qarnını, o biri şirəni sorar.
Nə çox əylənən ol, nə də çox yeyən,
Bunlardan süstləşər, keyiyər bədən!
Qırmızı və sarı gördüyün cahan
Bir rəngin büsətər – adamaldadan.
Məşuqə adlanan bir əjdəhadır,
Bu dünya kam vermir, ancaq can alır.
Dünya yurdumuzdur, candan əzizdir,
Bizim həm yerlimiz, həm yerimizdir.
Dünyanı dördəlli tutmayaq gərək,
Nədən can-ciylərə süfrə bəzəyək?
Qanla qidalanıb yaşayır bədən,
Ciyərsiz bu qanı alarıq nədən?
Dörd tərkib birləşib ahəngdar olmuş,
Dörd cövhər birləşib, həyat var olmuş.
Yığmasaq onların ipini əgər,
Hərəsi bir yana baş alıb gedər.
Su dönsə torpaqda çiçək ətrinə,
Qayıdar əslinə o bir gün yenə.
Tuluğu dağıdır qaçdı bir eşşək,
Sahibi qəmləndi bu halı görçək.
Dünya tikənlidir, kirpiyik biz də,
İynə var, tikən var xislətimizdə¹⁸².
İki qarı qızın başladı bəhsı,
Dünyanı götürdü onların səsi¹⁸³.
Bu dedi: “Üzünün çirkinliyindən
Ərə getməmisən bu vaxtacan sən!”
O dedi: “Üzün çox göyçəkdir sənin,
Bununçun almırlar səni də yəqin!”
Bu qədər nə üçün yataq dünyada?
Yuxu da ölümə bənzər mənada.
Bir də duracaqmı həmin yuxudan?

Bunu doğru-dürüst bilməyən insan
Yuxudan ölü tək etməli həzər,
Çünki bir-birinə bunlar çox bənzər!
Dovşan yuxusu tək pis yuxu olmaz,
Yatanla öləndə hiss, duyğu olmaz!
Yuxu igidlərə hiylə quranda
Gözlər yumulmaya kaş bircə an da!
Hər bir gizli siri o, baxıb görə,
Yaxşıya, yamana düz qiymət verə.
İnsan əl çəkəydi boş xəyallardan,
Yersiz qovğalardan, qalmaqallardan.
Niyə bircə qarın çörəkçün yalnız
Çəkişək, vuruşaq belə amansız?
Neçün biz dağlara, daşlara düşək?
Bunların səbəbi – bir parça çörək!
Səfərə başlayan müdrik insanlar
Yolda yox, mənzildə rahatlıq umar.
Keçərlər dünyani tapdalayaraq,
Rahatlıq fikrinə düşməzlər ancaq.
Hamı yol gedənlər, uzaq görənlər
Mənzilə çatana afərin deyər.
Dinclik – asudələr ölkəsindədir,
Bundan başqa nə var – bir əfsanədir.
Yeddi qat yanar od içrə, nəhayət,
Kabablıq ət üçün nədir bu zəhmət?¹⁸⁴
Neçindir bu zillət, əziyyət bütün? –
Hamısı yeməklə geyimək üçün.
Bizim əmrimizdə olanda bunlar,
Hələ başqa-başqa hesablar da var.
Əzaba qatlaşış canından keçən
Dənizdən dürr tapar, dağlardan mədən.
Kimsə ruzusunu atlayıb keçməz,
Əndəzəylə yeyər ruzunu hər kəs.
Fəqət var dünyada elə insan da
Zəri yerdə saxlar, həsədi canda.
Qızılı torpaqda basdırısan əgər,
Taleyin başına sənin kül ələr.

Yesə çörəyini dostlarla insan,
Onundur var-dövlət, onundur cahan.
Açıb kisəsini rəhmə gələrək,
Bir neçə yoxsula o edər kömək.
Arpacı olsa da vəzndə gövhər,
Ona “Çox samballı daşdır” deyərlər.
Əllərimiz boşdur, yol isə uzaq,
Yoxdur mənzildən də hələ bir soraq.
O qədər xəbərsiz yatma ki, haşa,
Yatmışkən sel gəlib başından aşa.
Yuxusuz, yeməksiz qalma ki, bədən
Süstləşib, yorulub düşər qüvvədən.
Yola çıxan yolcu cöylan edərək,
Çapmasın hər yana gərək dəlitək.
Keşikçi düzdürsün yollar uzunu,
Getsin təhlükəsiz ta ki, yolunu.
Olsun gecə-gündüz işində oyaq,
Yatanı oğrutək ruzgar soyacaq.
Arxaya, qabağa zillənsin gözü,
Onu aldatmasın yadların sözü.
Yola bələd olsa rəhbərlik edən,
Ordu qorxu bilməz çətinliklərdən.
Yollar dağa-daşa salsa da onu,
Dağılmaz başından əsla qoşunu.
Qoşunla yeriyər yağıştək, qartək,
Əyləşər heybətlə o, dəryalartək.
Çatdığı ölkədən bir neçə nəfər
Yedirdib, içirdib ələ gətirər.
Sırr alıb, ənamlar verər o kəsə,
Toxum göyərərmi su verilməsə?
İşini düzəldər bu sayaq asan,
Gərək, çətinlikdən bezməsin insan.
Sülh əgər bir başla olsa bərqərar,
Artıq baş kəsməyin nə mənası var?
Yolda qoluzorlu rast gəlsə əgər,
Üstünə yerimək bəla gətirər.
Mümkün deyildirsə qələbə çalmaq,

Nahaqdır qoşunu çətinə salmaq.
İşin düyün düşsə, aça bilməsən,
Səbr elə, özünü nahaq yorma sən.
Hər çətin düyünün bir əlacı var,
Səbrlə, tədriclə açılar onlar.
Adətdir, işlərdə az olmur düyün.
Fəqət öz-özünə açılır bir gün.
Nə qədər yerində söyləsəm sözü,
Məndən artıq bilir, əlbət, şah özü.
Niyyətlə at sürsə şah hansı yana,
Öz əqli rəhbərdir həmişə ona.
Bir kəsə köməkçi olarsa Allah,
Heç kəsə ehtiyac duymaz o əsla.
Salamlar gətirsə bir qəlbə mələk,
Onun insan fikri nəyinə gərək?
Padşahın əmrinə eləyib əməl
Yazdimsa bilənlər kimi bir məsəl,
Yalnız ixlasımı eylədim izhar,
Onun öz bəxti tək bir rəhbəri var.
Heç kəsin möhtaci deyildir padşah,
Ona köməkçidir əqlilə Allah!
Əqli kömək olsun hər işdə ona,
Allah hər işini salsın yoluna!”
Naməni qurtarıb o qoca alim,
Təzimlə elədi padşaha təqdim.
Qəlbi bu namədən şahın şad oldu,
Qüssədən, kədərdən o, azad oldu.

SOKRATIN NƏSİHƏTNAMƏSİ

Üç gün otüb keçdi, yenə asiman
Rum-zənci oyunu oynayan zaman.
İskəndər buyurdu qoca Sokrata
Vursun üzüydən mumə möhr o da¹⁸⁵,
Yazsın bir qiymətli nəsihətnamə,
Mənası nur saçın bütün aləmə.

Alim əməl etdi uca fərmana,
Dürler çıxarmaqçın daldı ümmənə¹⁸⁶.
Gümüş tək kağıza qara xətt ilə
Zəkanın hökmünü nəqş etdi belə:
“Nəqqas hansı nəqşə başlasa, gərək
Allahın adına vursun ilk bəzək.
Hamıya köməkdir böyük Yaradan,
Onun möhtacıdır bütün bu cahan.”
Allahın mədhini yetirib sona,
Bağladı sözünü şahın adına:
“Ey şah, bu örtülü quyuya, gəl, sən
Girmə əqlin, huşun əmr vermədən.
Sən ki, bol gövhərdən yoğurulubsan,
Həyat oyuncaqtək gəlməsin asan!
Bu başdan edirəm səni xəbərdar,
Güçünə güvənmə, yolda pələng var!
Döyüşdə, şənlikdə, – hər yerdə olsan,
Heç zaman ayrılma yaxşı dostlardan.
Əyləncə, eyş-işrət bəzminə düşsən,
İşvəli bir dilbər seç özünə sən.
Məclisdə qüssədən, qəmdən uzaq ol,
Həmişə kefi kök, damağı çağ ol.
Siyasət məclisi qurulsa fəqət,
Orda hər yetənə sən vermə fürsət.
Yanında hərzə söz danışmasınlar,
Səni də hörmətdən salmasın onlar.
Yeməyi heç yemə dəniz kimi tək,
Yediyin olmasın acı, dəniztək¹⁸⁷.
Bulaq ol, çox olsun gəlib içənin,
Dursun qulluğunda kuzələr sənin!
Xörəyi evində gizlətsən, əlbət,
Ondan yetmiş evi basar üfunət.
Vaxtında evindən çıxarsan əgər,
Qapına müşkətək ətir səpilər¹⁸⁸.
Nə qədər açmayıb hələ bənövşə,
Qönçəsi pis qoxu verər həmişə.
Saçları açılıb dağılan zaman

Müşk-ənbər qoxusu yayılar ondan.
Açgöz olma, sənin deyil bu saray,
Yalnız bir çörəkdir alacağın pay.
Tek bircə fətirə gəl qane ol sən,
Düşün, Günsədən ki, artıq deyilsən¹⁸⁹,
Allahlıq edərsən nəfisi saxlasan,
Açgözdür öküzlə eşşək hər zaman.
Kimin ki, yeməkdə heyvan nəfisi var,
Heyvan sıfətində qəbirdən çıxar.
Qiyamət gələndə, əldə tərəzi,
Öküztək, eşşəktək baxar hərəsi.
İnsan sağlam olar az-az yeməkdən,
Uzun ömr eləməz əsla çoxyeyən.
Həddindən ziyadə yesə bir insan,
Gəyirər, pis qoxu gələr ağızından.
Aslantək sən də az yeməyə alış,
Çünkü qorxaq olar çoxyeyən camış.
Dartıb sürüyərlər tənbəl eşşəyi,
Çünkü ölçüsüzdür yeyib-içməyi.
Buludtək damcıyla su al dənizdən,
Verəndə bol-bol ver, səxavətlə sən.
Suçu tuluğundan tez-tez su paylar,
Tuluq gah boşalar, gah da ki, dolar.
Yağlıdan, yavandan elə ye ki, sən
Onu asanlıqla həzmə verəsən.
Saxla əndəzəni qədərlə, sayla,
Bir az ye, bir az yiğ, bir az da payla!
Bu çür yeyib, yiğib paylaşan əgər,
Sənə bu dünyada xoşbəxt deyərlər.
Yeməkdə əsasdır cana nuş olmaq,
Onun dadına yox, faydasına bax!
Sirkəni yeyəndə süddən et həzər,
Sirkəylə süd içmək azar törədər.
Uyma eyş-işrətə həddindən artıq,
Yola tədarük gör, bir səfərə çıx!..
Bu nə tənbəllikdir? Giriş bir işə,
Bekarlıq insanı sıxar həmişə!

Özgənin əliylə qazdırma mədən,
Özün bir əl tərpət, əgər dirisən.
Əl-ayaq qulundur, işlətsən, yəqin,
Çıxmazlar heç zaman əmrindən sənin.
Minlərlə xidmətçin olsa da, hökmən,
Özün əl-qolunu heç qoyma işdən.
Sənin əl-ayağın səlamətdirsə,
Onların işini xadimlər görsə,
Bunlar da əlindən çıxsa bir zaman,
Sən əlsiz, ayaqsız qalmış olarsan!
Şirinsə birinin dili, söhbəti,
Başqa şey istəmə, bəsdir ülfəti!
Köməyi dəyməyən şirindil insan
Yaxşıdır açıdır əltutanlardan.
Daim şirin dillə yaxşılıq elə,
Nə fayda, eləsən acı dil ilə?
Həyalı söz danış, öyrənib səndən
Həyalı danışsın səni dinləyən.
Ağlılı bir işdir yumşaq danışmaq,
Kobudluq axmağa yaraşar ançaq!
Söz özü nə qədər gözəl olsa da,
Onu gözəllikdən salar pis əda!
Sükut çox yaxşıdır pis danışmaqdən,
Sükutdan olmayıb heç kəs peşiman.
Hər kim qol qoyarsa nalayıq işə,
Dünyada xar olar özü həmişə.
Bir şeyi tapmasan, çalış, səbr elə,
Aldat sən özünü bir ümid ilə!
Yeməkdən yaxşıdır ümid min kərə,
Ümidlə, vədəylə bəslənər zirə.
Quraqlıq olanda, bilmirsən bunu,
Zirəyə verərlər zirə suyunu?¹⁹⁰
Zirə öz suyuyla yaşayar ançaq,
Dolan qismətinlə sən də o sayaq.
Bulud çiskinindən yatarsa güllər,
Yağış şiddetlənsə, aparar sellər.
Zalimə heç zaman eləmə kömək,

Bir gün sorğu-sual günü gələcək!
Çox da qoşun çəkib susama qana,
Bu, bir kündə olar öz ayağına.
Bu qədər baş kəsib atmaqdən usan,
Bu topla nə qədər oynayacaqsan?
Sənin buludunda çox göz yaşı var,
Daim qılınicindən nahaq qan axar.
Qorx ki, boyun vuran qılınçın bir gün
Vurar öz boynunu nahaq qan üçün.
Elə sür kəcavə çəkən dəvəni,
Filin ayağına salmasın səni¹⁹¹.
Bir gör nə qədər qan tökübsən hədər,
Başlar kəsdiribsən nahaq, nə qədər.
Nə qədər ölkələr edibsən xərab,
Sorsalar, nolacaq verdiyin cavab?
Güllərə dağ çəkmək olmasın peşən,
Yetirməz onları bir də bu gülşən.
Bu harin göy atdan daim et həzər,
O bir əjdahadır, gəlinə bənzər¹⁹².
Qəlbi ülfətsizdir, köksü boşluqdur,
Özünün özündən xəbəri yoxdur.
Bağla torpaq kimi dinclik kəməri¹⁹³,
Qoy fələk tələssin, sən asta yeri!
Şahsan, şahin kimi iti uçma sən,
Şiri-nər kimi ol, vüqarlı tərpən!
İti düşüncənin cilovunu çək,
Meşə yollarında çoxdur daş-kəsək.
Dərdə əlac etmək istəsən əgər,
Ləngiyib vaxtını eyləmə hədər.
Günahsızla dava fikrinə düşsən,
Səbr elə, bu işdə tələsmə heç sən.
Canini, oğrunu bağışlama heç,
Başqa təqsirlərdən, günahlardan keç!
Çəkin aşnalıqdan hər bir alçaqla,
Onları özündən uzaqda saxla.
Şah əgər xalq ilə etsə ədavət,
Ağ olar üzünə xalq da, nəhayət!

Etmə təbəənlə çox yumşaq rəftar,
Məlumdur, almazı qalay sindirar.
Heç salma altına özgə kilimi,
Öz dərin üstündə yat aslan kimi!
Özündən özünə baramaqurdu
Həm kəfən toxudu, həm də ev qurdı.
Məhrəm olmayandan gözlə özünü,
Dinləmə onların əsla sözünü.
Ömrünü ah-vayla vermə sən bada,
Acizlər ah-vayla yaşar dünyada.
Bu cürə sözlərim çoxdur, ancaq mən,
Demirəm: tapılmaz məndən çox bilən;
Sən özün göylərdən ilham alansan,
Bundan çox söyləsəm, gətirər ziyan.
Sözlərim itisə mənim qılınctək,
İncime, adətdir qılincda kəsmək.
Əlində bu iti qılınç ilə şah
Hara qoşun çəksə, basar inşallah!”
Dürlə dolub sandıq tamamə yetdi,
Bunu da bəyənib şah qəbul etdi.

İSKƏNDƏRİN PEYĞƏMBƏRLİK SƏFƏRİNƏ ÇIXMASI

Yuxudan duraraq bir səhər erkən,
Üzümü Günəştək alışdırıdım mən.
Sözümüz təxtini göyə ucaldıdım,
Qəlbimdən atəşə üzərrik atdım.
Mən “Xosrovnamə”ni yazmaqcün rəvan¹⁹⁴,
Bu qoca sərvimi elədim cavan.
Qaldırdım möhrü söz xəzinəsindən,
Orda deşilməmiş dürr qoymadım mən.
Qələmim o qədər saçdı ki, gövhər,
Heç gövhər qalmadı, boşaldı göylər.
Bu zaman bir gözəl içəri girdi,
Qılinc kimi parlaq bir güzgü verdi,

Dedi: “Bu güzgündə bir bax üzünə,
Çox da məftun olma özün özünə”.
Bu parlaq güzgüyə dikdim gözümü,
Gördüm surətimi, gördüm özümü:
Baxanda güzgündə – o yaşıl bağda
Ağqanad bir qarğı gördüm budaqda.
Yuxudan məhrumdu o nərgiz gözlər,
Sərvimdə görmədim gənclikdən əsər.
Bənövşə üstünü basmış yasəmən,
Öz qızılgülümü solğun gördüm mən¹⁹⁵.
Sikkəni bu qədər sürtülmüş görçək¹⁹⁶,
Süstləşdim, heyrətdən çırpındı ürək.
Hanı o ayaq ki, quş edə məni,
Hanı əl, dəyişə köhnə nəqşəni.
Xəcalət çəkərək solğun rəngimdən,
Başladım nəvaya öz ahəngimdən.
Qorxdum vaxtsız əcəl üstümü ala,
Çəkdiyim bu naxış natamam qala.
Yuxu göz mülküni tutana qədər
Dedim ki, bu evi tikim birtəhər.
Bəlkə bir yatağa yetişə əlim,
Ola son mənzilim, axır mənzilim...

Dövrandan baxəbər bir alim yenə
Başladı keçmişin bu çür şərhinə:
“Allahın hökmüylə böyük İskəndər
Vəhy alıb, elə ki, oldu peyğəmbər,
Dövlət divanından pozdu adını,
Zəhmət divanına yazdı adını¹⁹⁷.
Əmr etdi bacını Rum ilə Rusun
Yazsınlar adına İskəndərusun.
Getmədən tərk etdi təxti oğluna,
Tapşırıdı anası göz olsun ona!
Vəsiyyət etməkçün gələrək dilə,
Əziz anasına söylədi belə:
“Gedirəm, bu xalqla et yaxşı rəftar,
Qoy səndən həmişə razı qalsınlar.

Ata tək bu xalqı himayənə al,
Anasan, anatək dərdlərinə qal.
Amandır, dindar ol, göstər ədalət,
Allahın əmrinə elə riayət,
Əmrə əməl edib xeyirə çat sən,
Bu, qat-qat yaxşıdır əmr eləməkdən.
Mən yola çıxmağa duydum zərurət,
Qalır təxtim, tacım sənə əmanət.
Yollarım uzundur, mənzillərim çox,
Bilməm, döñəcəyəm geriyə, ya yox.
Elə et qayıtsam əgər səfərdən,
Xəcalət çəkməyək nə mən, nə də sən.
Yox, əgər dönməyim olmasa qismət,
Huşyar ol, xoş gəlsin ta ki, aqibət.
Elə et ki, haqqın məhkəməsindən
Dilin tutulması, xəcil olma sən”.
Bütün sözlərini deyib İskəndər,
Qoyub təxti, tacı, elədi səfər.
Əmr etdi bir anda bütün Rum və Şam
Qoşunu öündə cəm olsun tamam.
Fərmanında olan bütün qoşundan
Yol üçün ayırdı yüz min pəhləvan.
Bunlar hər ölkədən seçmə mərdlərdi,
Hərə bir orduya dəyən əsgərdi.
Dörd min yük daşıyan dəvə götürdü,
Onları nizamla yola düzdürdü.
Bisrək cinsindəndi onun min başı¹⁹⁸,
Keçərdi yel kimi o, dağı, daşı.
Mini də büxtiydi, nərdi hər biri¹⁹⁹,
Dadlı yeməklərdi bütün yüksəkləri.
Üçüncü mini də cəld naqələrdi²⁰⁰,
Bəzəyi qızıldı, zərdi, zivərdi.
Dördüncü min isə, nəcib dəvələr,
Hər biri ceyrantək iti yol gedər.
Vardı hər peşədən, hər bir sənətdən
Yanında yüzlərcə mahir işbilən.
Belə tədarük'lə durub növraqı,

Qaldırdı balıqdan Aya bayraqı²⁰¹.
O, Məqduniyyədən yola düşərək
İskəndəriyyəyə gəlib çatantək,
Orda o möhtəşəm təxti ucaldı,
Neçə gün şadlıqla orada qaldı.
Fateh Keyxosrov tək görüb baxtını.
Gedib düz Sərirdə qurdı taxtını.
Əmr edib o, uca bir mil düzəltdi.
Başına bir parlaq güzgü bənd etdi.
Güzgündə bir aylıq bir məsafədən
Görünür dənizdə hər gelib, gedən.
Təxti düşmənlərdən qorumaq üçün
Keşikçi dururdu orda bütün gün.
Güzgü əyan etsə bir sırı əgər,
Gəlib hökmədara bildirərdilər.
Düşmənlər çal-çapa gəlsələr, işdir,
Saray adamları görərdi tədbir.
Olub paytaxtından arxayıñ, yenə
Şah mindi vüqarla öz köhlənине.
İlk əvvəl yolunu Məğribə saldı,
Misrə gəlib, orda iki gün qaldı.
Sonra çıxıb ordan, qəlbində dilək,
Allahın əmrinə əməl edərək,
Bir xeyli yol gedib, dərələr keçdi,
Ötüb zəmiləri, çölə yetişdi.
Məqdəsdən dəstəylə bir neçə adam
Hakimin zülmünə etməyib davam,
Yolda düzüldülər, o qadir şahdan
Belə dilədilər mərhəmət, aman:
“Pak etdin dünyani, sən, ey hökmədar.
Gəl, bu pak evi də paklığa çıxar.
Ucalt bayraqını şəhərimizdə,
Yox et bədxahları, dincələk biz də.
O paklar yurdunda var bir Əhrimən,
Allah dostlarıyla düşməndir, düşmən.
Müqəddəs binada itaətkarlar
Olub o zalimin zülmündən bezar.

Tərk edib sitayış yolunu hakim,
Bütün din əhlinə zülm edir daim.
Başını dik tutub, tökür nahaq qan,
Çoxunun başını kəsib nahaqdan.
Hamımız qorxuruq o Əhriməndən,
Divlər qənimisən, dadə yetiş sən!”
İskəndər onları belə görən tək,
O göz yaşlarına rəhm eləyərək,
Əsla incimədi fəryadlarından,
Çatdı məzlumların dadına o an.
Dinləyib onların ah-fəryadını,
Beytülmüqəddəsə sürdürdü atını.
Dünyanı hasardan qurtarsın deyə,
Beytülmüqəddəsdən başladı səyə.
Orda qoymamaqcün fitnədən əsər,
Rumdan düz Məqdəsə gəldi İskəndər.
Bu vaxt hər tərəfdən – dağdan, dərədən
Ədalət səsini eşidib düşmən,
Tədarük görərək döyüşə çıxdı,
Bilmirdi ki, şahın bəxti açıqdı.
İskəndər vuraraq ona şəbxunu,
Yolkəsən azğının kəsdi yolunu.
Onu zalim görüb, qanını tökdü,
Qüdsün qapısında çarmixa çəkdi.
Carçılardır neçə müddət çəkib car,
Elədiyi zülmü bir-bir saydilar,
Dedilər: “Bu evə zülm etsə hər kəs,
Belə aqibətdən qurtara bilməz!”
Pak evi nahaqdan azad eylədi,
Şadlıq sevənləri o, şad eylədi.
O dinclik məkanı asudə oldu,
Nakəsin torpağı göyə sovruldu.
Zalimin zülmünü şah məhv elədi,
Müti olanlara verdi məbədi.
Beytülmüqəddəsi nizama saldı,
Sonra da Məğribə tərəf yol aldı.
Çəkdi Əfrəncəyə qoşunu ordan,

Sonra Əndülüsə oldu o, rəvan.
Həm dəvət edərkən, həm hökm edərkən
Əql ilə, ədl ilə iş gördüyündən,
Müdrik bir hökmdar görərək onu,
Hamı qəbul etdi doğru yolunu.
Hamını düz dinə elədi dəvət,
Tikdirdi hər yerdə bir yeni məbəd,
Yenidən qoşunla yola çıxaraq
Dünyanı tutmaqcın ucaltdı bayraq.
Sürətlə keçirdi dağdan, dərədən,
Çəmənlik görəndə salırı məskən.
Dincəlib bir qədər, oldumu aram,
Yenidən edirdi yoluna davam.
O keçdi çölləri sahilə qədər,
Yetişib dənizə, saldı gəmilər.
Üç ay gecə-gündüz üzdü dənizlə,
Ancaq dənizdə ov keçmədi ələ.
Sürətlə gedirdi Məğribə sari,
Yanında qoşunu və yoldaşları.
Keçirdi bir yerdən o başqa yerə,
İnsan yaşamayan cəzirələrə.
Çıxdı qarşısına minlərçə insan,
Cürbəcür canlılar, cürbəcür heyvan,
Ancaq heç yaxın da gəlməyib ona,
Qaçış dağıldılar hərə bir yana.
Bir xeyli yol gedib İskəndər yenə,
Enişdən qalxdı bir geniş düzənə.
Bu çölün sapsarı qumları vardi,
Yerindən sari gil tozu qalxardı.
O qumun üstündə atlar çaparkən
Həmişə od-alov qopurdu yerdən.
Başqaymış torpağın tərkibi yəqin,
İçində kükürd də varmış o yerin.
Bir ay o çöllərdə etdilər səfər,
Nəhayət, ordan da ötüb keçdilər.
Çöllər qurtaranda, gördü uzaqdan
İskəndər önündə əngin bir ümman.

Yunanlar Okyanos deyərdi ona²⁰²,
Qəribə gəlirdi dəniz insana.
Dəhsətlə döyürdü ətrafi dalğa,
Yol yoxdu keçməyə burdan uzağa.
Günəş batan zaman bütün dünyada,
Yenə görünürdu həmin dəryada.
Atəşpərəst kimi güdürdü odu,
Odu heç gözündən iraq qoymurdu.
Fələk də heç gecə-gündüz bilmədən
Ona nur saçırı odlu çəsmədən.
Qürubu dəryada seyr edən zaman
Sanırıq, çəsmədə gün olur nihan.
Sanki odlu çəsmə axır dənizə,
Şəfəqli yol kimi görünür bizə.
Axıb çuxurları doldursa sular,
Böyüyə-böyüyə bir dərya olar.
Müəyyəb adlanar çuxura dolsa,
Müəlləq deyilər yer üstə olsa²⁰³.
Baxsaq Mühit adlı böyük dənizə,
Suları müəlləq görünər biza.
Su qalxıb oyanar Günəş batanda,
Günəş də boylanar sular yatanda.
Ucalar Günəş də ordan keçərək
Dəniz rənglərindən bürünər ipək.
Günəş endirərsə zirvədən bayraq,
Dalğalar ardında görünər ancaq.
Örtüyə bürünər bir az gedərək,
Çünkü yer altından keçsə o gərək²⁰⁴.
Bilik belə verir bunu nəzərə,
Başqa rəhbər də var yol bilənlərə.
Şah isti görəndə dəniz suyunu,
Çox dərin bir heyrət götürdü onu.
Alimdən soruşdu: “Deyin, bu nədir?
Kimdir gözətçisi, bu nə çəsmədir?”
Alim cavab verdi: “Həmin isti su
Çoxunun abrını tökmüş, doğrusu²⁰⁵.
Çox olub bu sirri açmağa həvəs,

Kələfin ucunu tapmayıb heç kəs.
Çoxundan bu sırrı soruşmuşam mən.
Olmayıb bir doğru cavab söyləyən.
Günəşin seyrini, hərə birtəhər,
Mərkəzdə, ya yerin altında bilər.
Kim bilir, Günəş, Ay bu cılvgahdan
Keçib sonra harda sürürlər dövran?..”
İskəndər kənarda bir az dincəldi,
Sonra yavaş-yavaş sahile gəldi.
Civətək ağırdır o dənizdə su,
Kəsmişdi yolları bulud ordusu.
Gəmi belə suda üzməzdi asan,
Müsküldür yol getmək rəhbər olmadan.
Soruşdu şah sırrı bələdçilərdən:
“Bu yola nə tədbir görməliyəm mən?
Salaq biz gəmini suya nə sayaq?
Yüklə o sahilə mümkünü çıxmaq?”
Məsləhət görmədi o yolbilənlər,
Dedilər: “Yaramaz bu yerdən səfər.
Olsa yüz bələdçi, yenə də heç kəs
Gəmini bu sudan çıxara bilməz.
Vardır civə rəngli bu qorxunc suda
Qəssəsə deyilən bir əjdaha da²⁰⁶.
Mağaradan çıxan qara tüstütək
Görünər heybətlə hərdən o nəhəng.
Elə dəhşət saçar o qorxunc heyvan,
Uzaqdan görərsə əgər bir insan,
Vahimə içində quruyub ölü...
Kim olar bu qorxunc yollara rəhbər?
Hələ bundan betər; burdan baxanda
İşıqlı bir sahil vardır o yanda,
Rəngbərəng daşlarla doludur hər yan:
Qapqara, sapsarı, gömgöy, al-əlvən!
Hərəsi bir-iki batman qədərdir,
Qızıl sürmə daşları sanki gövhərdir.
O əlvən daşları görəndə insan
Sevinər fərəhdən, gülər şadlıqdan.

Qəhqəhə çəkərək güldükçə gülər,
O qədər gülər ki, gülməkdən ölər.
Misqaldan az olsa daşın çəkisi,
Oyatmaz insanda o, gülüş hissi!”
Bunları dinləyib şah fikrə getdi,
Adamlar göndərib təcrübə etdi.
Qocanın sözleri düz-doğru çıxdı,
Daşlar çoxlarını torpağa yıxdı.
İskəndər əmr etdi, bir miqdar əsgər
Minib dəvələrə ora getsinlər,
Sarınsın gözləri yetişən zaman,
Yığış gətirsinlər həmin daşlardan.
Nə qədər bacarsa toplayıb hərə,
Çatsınlar daşları tez dəvələrə.
Bez ilə bürüyüb bərk sarısnılar,
Üstdən də çox qalın şeylər salsınlar.
Daşlarla yükleyib o dəvələri,
Daşlıqda qalmayıb dönsünlər geri.
Şahın adamları dinləyib bunu,
İçra elədilər buyurduğunu.
Ölüm qorxusundan şah ilə ordu
Yel kimi tərk etdi o qorxunc yurdu.
Dəvə sürənlərə padşah əmr etdi,
Yüz dəvə o sarı qumdan yüklətdi.
İmarət tikməyə yararlı olan
Sulu bir çəmənə çatlığı zaman,
Buyurdu, daşları yerə tökdülər,
Onlardan bir böyük bina tikdilər.
Parçaya sarılmış həmin daşlardan
Eləcə sarıqlı qoyub, açmadan,
Onları qaydayla düzüb yiğdilar,
Tikdilər qapısız uca bir hasar.
Daşbadam sayağı gözəl qəsrlər,
Hərəsinin hüsnü bir özgə təhər.
O sarı torpaqdan palçıq tutaraq,
Bayırдан çəkdilər hasara suvaq.
Hasar içəridən çılpaq divardı,

Cünki bu pərdədə gizli sərr vardı.
Alimlər bu cürə edir rəvayət:
Aradan keçincə bir xeyli müddət,
Çürüyüb sarğılar töküldü yerə,
Yeddi rəng gövhərlər çıxdı zahirə.
Binalar xaricdən vermirdi ziyan,
Cünki suvaq vardı sarı palçıqdan.
Geyimi soyundu daxildən hasar,
Ölürdü oraya ayaq basanlar.
Ora yetişəndə hər yoldan ötən,
Hasarı içindən görmək istərkən,
Bir qapı axtardı, tapmadı ancaq,
Hasara dırmaşdı kəmənd ataraq.
O hasar daşları bir adam görçək,
Alırdı canını ahənrübətək.
Batmanı adamı öldürsə əgər,
Gör dağtək qalansa nələr törədər?
Deyirlər: qürurlu şahlardan biri
Əfsanə sayaraq belə sözləri,
Bir adam göndərmiş, təcrübə etmiş,
Eşitdiyi sözlər sübuta yetmiş.
Binanı qurtarıb, sonra İskəndər
Dəryadan səhraya elədi səfər.
Altı ay yol getdi sonsuz çöllərdən,
Qoşun təngə gəldi axır səfərdən.
O, fil ayağıyla səhralar keçdi,
Nilin sahilinə gəlib yetişdi.
Çayın mənbəyini istədi görə,
Çıxan olmamışdı o yüksəklərə.
İskəndər çox iti bir hərəkətlə,
Böyük mətanətlə, böyük cürətlə
Dördnalla çapırdı çayla yanaşı,
Aşırı sel kimi o, dağı-daşı.
Dağları, çölləri kecərək getdi,
Nəhayət, dağ-dərə axıra yetdi.
Quru qumluqları keçib ötürdü,
Axırda yamyaşıl bir təpə gördü.

Təpənin etrafı uca dağlardı,
Mina tək yamyasıl daşları vardı,
Bu daşlar kəsmişdi çıxacaq yolu,
Yol gedən azardı orda sağ-solu.
Minalı dağlardan bəllur sütuntək
Şəlalə axırdı yolu kəsərək.
İti daşlar ilə doluydu hər yan,
Yol tapa bilməzdi təpəyə insan.
Bənzərdi tikənlə təpə kirpiyə,
Zillətlə qalxsayda biri zirvəyə,
Orda unudardı əziyyətləri,
Keçərdi o üzə, dönməzdi geri.
Birisə, ya mini çıxsayıdı bura,
Burdan da uçardı o çəmənzara.
Ora neçə nəfər oldusa rəvan,
Olmadı bir nəfər geri qayıdan.
Gedənlər nədənsə salırdı məskən,
Təxtü taç tapırdı orda, deyəsən.
Qoşunu etmirdi onlar bir də yad,
Qalırdı onlardan quruca bir ad.
Yığdı alımları yenə İskəndər,
Bu işə bəlkə bir çarə etsinlər.
Dedilər: “Yaramaz təklikdə getmək,
Oraya çıxanlar çüt olsun gərək.
Birbaşa çıxməq da ora çətindir,
Yolda dincəlsinlər on addimda bir.
Təpəyə yetişib dayansın onlar,
Sonra tədbirləri işə salsınlar.
Heyrətə düşməsin deyə gözləri,
O üzə tədriclə baxsın hər biri”.
Nəticə vermədi bu son tədbir də,
Yığdı alımları İskəndər bir də.
Düşünüb verdilər belə bir qərar:
“Hünərli, viçdanlı bir şəxs tapsınlar,
Dünyagörmüş olsun, yazmaq başarsın,
Gedəndə qələmlə kağız aparsın.
Götürsün yanınca əziz oğlunu,

Dərd-qəmdən qorusun övladı onu.
O dağı çıxdıqda, oğlu da hər an
Gərək təqib etsin onu arxadan.
O çıxsın, ətəkdə qoysun oğlanı,
Balası zəncirtək saxlar aslanı²⁰⁷.
Qayıda bilməsə o kişi əgər,
Ordan övladına eləsin xəbər.
İşdir, heyrətindən dili tutulsa,
Danışa bilməsə, qəfil lal olsa,
Yazar, gördüyünü verər oğluna,
Çünki varlığıyla bağlıdır ona”.
Həmin sıfətlərə malik, cəld, qıvraq
Bir qoca tapdılarsa soraqlaşaraq.
Yollandı dağlara qocayla cavan,
Sanki balasıyla getdi bir aslan.
O günün sabahı günorta çağı
Gənc igid qayıdır gəldi aşağı.
Bükülü naməni möhkəm tutaraq,
Baş əydi padşaha, rəngi ağappaq.
Şah alıb oxudu, beləydi yazı:
“Məni bezdirmişdir yolların tozu,
Lap cana gəlmışdım, qorxurdum yaman,
Sanki cəhənnəmdi bu yolda hər yan.
Elə bil həyatın asılır tükdən,
Canından əl üzər bu yolu gedən.
Bu yollar çətindir, incədir tüktək,
Burdan mümkün deyil geriyə dönəmək.
Sarp qaya üstünə gəlib çatarkən
Darışqal yollardan təngə gəldim mən.
Baxdıqca keçdiyim qorxunc yollara,
Qəlbim sixıntıdan gəldi zinhara.
Bu təyin yolları düzdür, hamardır.
Hər yana baxırsan yaşıl bağlardır.
Boldur gül-çiçəyi, suyu, meyvəsi,
Gəlir hər tərəfdən quşların səsi,
Havası tərtəmiz, qəşəngdir hər yan,
Belə yurd arzular Allahdan insan.

Havası tərtəmiz, ətir qoxulu,
Gözəl torpaqları çeşməli, sulu,
Çeşmələr, bulaqlar verib əl-ələ,
Bunlardan böyük çay gəlib əmələ.
Bu yanda bəzəkli gözəl bir həyat,
O yanda azığlıq, düşgünlük, fəryad...
O tərəf – cəhənnəm, bu tərəf – gülşən,
Dönməz cəhənnəmə heç kəs behiştən.
Bir də ki, gəlmışik gör hardan-hara,
Baxıram keçdiyim qorxunç yollara,
Belə gözəl yerdən kim döner geri,
Keçər o dəhşətli qorxunc yerləri?
Mən getdim, səlamət olsun görünüm şah,
Mən şadam, sizi də şad etsin Allah!”
Şah gizli sirlərdən oldu xəbərdar,
Qoşunu tez etdi o yerdən kənar.
Heç kəsə demədi oxuduğunu,
Qorxdu ki, hamısı tərk edər onu.
Şah razi olmadı orda qalmağa,
Əmr etdi, qoşunu çəkdilər sağa.
Durub dincəlmədən düzəldi yola,
Daha düşünmürdü heç bir şey əsla!
Qum kimi sərf edib bollu xəzinə,
Səhradan əzabla qayıtdı yenə.
Yol – qumluq, dərdi də – hədsizdi qumtək,
Gedirdi qüssədən ahlar çəkərək.
Səf çəkib tutmuşdu düşmənlər yolu,
Doluydu vəhşiylə yolun sağ-solu.
Ançaq şaha sarı onlar cumanda
Qaranlıq basıldı yolu bir anda.
Şah rüxsət vermədən, bir qədəm onlar
Çıxa bilməzdilər zülmətdən kənar.
Birisi çıxsayıdı əgər fərmandan,
Olardı durduğu yer ona zindan.
Dilini bilirdi rast gəlsəydi kim,
Heç lazım deyildi ona mütərcim.
Onların dilində eləyib xıtab,

Verirdi hərəyə layiqli cavab.
O, tozlu yollarla səfər edirdi,
Zamanı arxada qoyub gedirdi.
Bu yolda heç nəyə meyl etməyərək,
Qələblərdən tozları silirdi yeltək.
Dostların könlünü o, şad edirdi,
Yadlara həqiqi din öyrədirdi.
Qorxunç səhralardan tufantək keçdi,
Bir div ovlağına gəlib yetişdi.
Sanki od düşmüşdü bu yerdə çölə,
Səhra danişirdi alov diliylə;
Bol qızıl veribdir bura Yaradan,
Ağacdan, otdansa yoxdu bir nişan.
Qızıl mədənini İskəndər görçək,
Sevindi bir qızıl tapan uşaqtək.
Bir qədər yol gedib, atını çapdı,
Cənnəttək bir gözəl düşərgə tapdı.
Aqaçları qızıl bir bağdı abad,
Burda tacə, təxtə çatmışdı Şəddad.
Ölkələr fatehi girdi içəri,
Qızıldan sapsarı gördü hər yeri.
Meyvəylə doluydu bütün ağaclar,
Ləl idi, dürr idi verdikləri bar.
Alma, nar doluydu hər tərəf, hər yan,
Hamısı qızıldan, parlaq yaqutdan.
Gümüşü narınclar, qızıl türünclər,
Adam inanmirdi saldıqca nəzər.
Baharı cəvahir, yeri kimyatək,
Zümrüddü, mərcandı hər ot, hər çiçək.
Büsət içindəydi o zinətli bağ,
Burda gövhərdəndi yanan hər çıraq.
İnsan biçimində qalxıb ucalan
İki heykəl vardı orda qızıldan.
Qızıl olduğunu bilməsə əger,
Onlardan qorxardi yəqin görənlər.
Orda saf büllurdan vardı bir hovuz,
Xalis gümüşdəndi içindəki buz.

Orda saf əqiqdən baliqlar vardı,
Seyrinə dalanlar heyran qalardı.
Uca bir saraya malikdi gülşən,
Bir daşı qızıldan, biri gümüşdən.
Şah ayaq basanda həmin saraya,
Bir cənnət qəsrinə yetişdi guya.
Şah qəsrin içini seyr eləyərkən
Ətəyi yırtıldı yağan gövhərdən.
Əqiqdən bir köşk də ziynətdi bağ'a,
Gövhər içindəydi başdan-ayağa.
Onun qızıldan bir günbəzi vardı,
Günəş tək bərq vurub par-par yanardı,
Üstündə müşk ilə ənbər tozundan
Başqa heç bir tozdan yox idi nişan.
Göyün günbəzinə girən mələktək,
İskəndər o köşkə girdi sevincək.
Gördü əqiqdən bir parlaq məqbərə
Ki, kafur qoxusu saçır hər yerə.
Mina naxışlıdır orda dər-divar,
Mina yazılı bir yaqt lövhə var.
Üstündə həkk olmuş: "Ey bura girən
Qüdrətli qəhrəman, oxu, bil ki, sən:
Şəddaddır bu qəbrin içində yatan,
Bu bağı, bağçanı odur yaradan.
Həyalı, ədəbli ol burdaancaq,
Fikrindən keçməsin niqabı açmaq.
Çalış, gizli qalsın bizim sırrımız,
Kimsənin sırrını açmamışq biz.
Gəl, bizim şərəfə hörmət elə sən,
Bu torpaq sənə də olacaq məskən.
Qəbrin günbəzini bu yerdə yatan
Hərçənd tikmişsə də sərt, qara daşdan,
Nəhayət, sürətlə dolanan fələk
Tozlara çevirib yelə verəcək.
Bədəni qarışqa yemi olacaq,
Başı da at nəli altında torpaq.
Doğrudur, çalışıb hərə birtəhər

Öz qəbri üstündə sütun tikdirər,
Ancaq belə gəlib hər şeyin sonu,
Yel göyə sovurar onun tozunu.
Şəddadın cəsədi, kim bilir, haçaq
Hansı at nalına tapdaq olacaq?
Bu məzar içindən dağıtma tozu,
Torpaqda yaxşıdır torpaq, doğrusu.
Bədəni axtarma, toz etdi ruzgar,
Təkçə bu günbəzdir ondan yadigar.
Gəl, toxunma bizə, baxıb ibrət al,
Bax, öz bu gününü sən də yada sal!
Özünə güvənmə ki, bəxtiyarsan,
Kim olsan, düşün ki, insansan, insan!
Bu xəzinə, saray sənindir yalnız,
Sənin əmrindədir başla taçımız.
Açıqdır üzünə bütün xəzinə,
Bu, yetər ordunun yol zəhmətinə.
Apar, sənin olsun xəzinə, amma
Bizim qəbrimizə əsla toxunma!..”
İskəndər mənalı lövhəni görcək,
Heyrətdən donaraq qaldı lövhətək.
Xətləri su kimi rəvan oxudu,
Ağlayıb gözündən tökdü xeyli su.
Məzarın önündə duran hökmüdar
Axıtdı gözündən sel kimi yaşlar.
Dəymədi orada birçə gövhərə,
Çıxıb hazırlaşdı yenə səfərə.
Getdi qılincina baş əyən bağdan,
Dərməyib bir meyvə heç bir budaqdan.
Baxdı, o, bağdakı bu cah-cəlala,
Bildi ki, illəri salıbdır yola.
Xəzinə gördüsə dünyalar qədər,
Nə özü götürdü, nə də bir nəfər.
Sərvətlə doluydu o keçdiyi yol,
Saf qızıl-gümüşdü hər tərəf bol-bol,
Yenə də yadına düşdü öz yurdu,
Yenə səfər üçün çölə üz qoydu.

Yolun yarısına çatıb İskendər,
Vəhşilər gördü ki, insana bənzər.
Bunlar çöl əhliydi, qırdan da qara,
Yaşayış yerləri kaha, mağara.
Onlardan soruşdu: “Bu çöllərdən siz
Sərgüzəşt, əfsanə nə bilirsiniz?
Deyin, sizdən başqa varmı yaşayan
Bu çöldə ya əhli, ya vəhşi heyvan?”
Onların cavabı şaha bu oldu:
“Az olur bu çölün suyu, buludu;
Bu susuz səhrada yaşayıraq biz,
Səhranın ovudur yediklərimiz.
Yalnız ovçuluğu etmişik peşə,
Ömrümüz heyvantək keçir həmişə.
Yeyərik nə etsək bu çöldə şikar,
Tüklərdən, dəridən geyərik paltar.
Burada nə atəş, nə də ki, su var,
Odu Günəş verir, suyu buludlar.
İşıqlı gündüzlər göyün Günəşini
Bizə əvəz edər odu, atəsi.
Şeh düşüb havanı nəm edən zaman
Nəfəslə alırıq suyu havadan.
Bu çöldə belədir məişətimiz,
Belədir işimiz, vəziyyətimiz.
Bir də soruşdunuz, deyək bir qədər
Bu çöldə kimlər var, necə ömr edər?
Bu odlu səhralar dəhşətdir, dəhşət,
Bir quş da uçmağa etməz cəsarət.
Dəstə-dəstə vəhşi adamlar yaşar,
Heç kəslə ünsiyyət bağlamaz onlar.
Bir gündə onların getdiyi qədər
Biz getsək, inan ki, iki ay çəkər.
Onlardan birisi düşmüdü ələ,
Soruşub birtəhər gətirdik dilə:
“Necə edirsiniz susuzluğa tab?”

O bizə nifrətlə vermişdi cavab:
“Su bizə zəhərdir, su içməz heç kəs,
Bizə suyu hava eləyər əvəz.
İlantək heç kəsə yovuşmariq biz,
Kərtənkələlərdir yediklərimiz.
Sizdən ki, bir fayda yoxdur bizlərə,
Neçin boyun əyək sizə boş yerə?”
Yemək, yatmaq vaxtı yenə birtəhər
Onlardan gizlincə almışdıq xəbər:
“Bu sonsuz səhrəni, susuz çölləri
Gəzib görübünüz siz çıxdan bəri:
Söyləyin, kim görüb başqa zihəyat?²⁰⁸
Varmı bu çöllərdə başqa məxluqat?”
Onlar cavab verib: “Bu çölü, dağı
Axtarib gəzmisik yaxın-uzağı.
Ahutək biz qaçıq illər uzunu,
Tapmadıq səhranınancaq sonunu.
Bize rast gəlmışdır başqa çöllülər,
Onlardan soruştub tutmuşuq xəbər:
“Görəsən bizlərdən başqa, Yaradan
Burda yaratmışmı başqa bir insan?”
Onlar deyiblər ki: “Çox uzaqlarda,
Günəş ziyanına həsrət diyarda
Müşk meşəsi kimi bircə şəhər var,
Orda ağ bədənli insanlar yaşar.
Gözəl, xoşxasiyyət, üzləri gülər,
Onlar beş yüz ildən artıq ömr edər.
Beş yüz yox, lap min il yaşasalar da,
Qocalıq əsəri olmaz onlarda.
O diyar haqqında bunlardan qeyri
Heç kəsin heç şeydən yoxdur xəbəri.
Bizim bu torpaqda hələ də çox var
Heç ayaq dəyməmiş səhralar, dağlar.
Orda göyərtidən, sudan əsər yox,
İsti bərk istidir, soyuq bərk soyuq.

Bir yerdə göyərti bitməsə əgər,
Orda canlı məxluq neçə ömr edər?”
Bunlardır eşidib bildiklərimiz,
Yoxdur başqa daha bir xəbərimiz”.
Onların halına yanıb İskəndər,
Çürbəcür nemətdən verdi bir qədər.
Qayda-qanun qoydu, ayin öyrətdi,
Onları haqq dinə hidayət etdi.
Düzgün nişanlarla bilməkçün yəqin
Yolunu soruşdu məchul yerlərin.
Gördülər İskəndər çox şəfqətlidir.
İnsaflı, qayğıkeş, mərhəmətlidir,
Eyləyir onlara ürəkdən kömək.
Dedilər: biz də bir xidmət göstərək.
Torpağı od, atəş, küləyi zəhər
Səhradan çıxmışa yol göstərdilər.
İskəndər vaxt-bivaxt, baxmadan yola,
Oradan atını çapdı dördnala.
Qurtardı axır ki, çöllər, səhralar,
Dübarə sahilə çatdı hökmədar.
Dərya kənarında bulaqlar vardi,
Büllurtək suları şir-şir axardı.
Bulaqlar başında bir aya qədər
Əzabı dincliklə əvəz etdilər.
Yenidən gəmilər qayırdı onlar,
Mindi gəmilərə bütün qoşunlar.
Bir ay da yol gedib onlar dənizlə,
Gəlib yetişdilər axır mənzilə.
Ulduzlu gecənin od tutub canı,
Sanki əqrəb çalıb xallı ilanı²⁰⁹.
Cənubdan bir nəsim əsdi bu yerə,
Şadlıq, fərəh verdi yol gedənlərə.
Çəşməli kölgəli bir yer gördülər,
Bir həftə qalmağa qərar verdilər.
Yolun əzabına tapdilar dərman,
Çıxdı yavaş-yavaş ağrılar candan.

İSKƏNDƏRİN BAŞA SİTAYİŞ EDƏNLƏR KƏNDİNƏ YETİŞMƏSİ

Müğənni, könlümdə taqət yox səbrə,
Bu gecə nəgmənlə qıl mənə çarə!
Elə bir nəgmə ki, kama yetirsin,
Məni huşsuzluqdan huşa gətirsin!

O gövhər paylayan öz mücrüsündən –
Belə gövhər saçır söz mücrüsündən:
Şah dönüb Məşriqdən mənzilə yetdi,
Atını Cənuba tərəf yönəldi.
Havanın ən lətif, ən xoş bir çağı,
Oxşayıb sevəndə ruzgar torpağı,
Narincı ətr ilə sübh oyananda,
Turuncu rənglərlə su boyananda,
Yenə köç yerindən çıxıb səfərə,
Sürdülər atları başqa bir yerə.
Şaha bələdçilər verdilər xəbər
Ki, burdan çıxaraq edərkən səfər,
Yolda behişt tək bir kəndə çatacaq,
Hər yanı çəmənlik, hər yanı bulaq.
Orda yaşayınlar haqqı danırlar,
Bütü özlərinə allah sanırlar.
Bəlkə şah onlara edə mərhəmət,
Edə onları da haqq yola dəvət.
Gecənin camına gün axıb doldu,
Yetişib o kəndə şah, aram oldu²¹⁰.
Günəş tovuz kimi açdı balüpər,
Lacivərd hilalin üstə səpdi zər.
Qalxdı o cahangir atın belinə,
Zəfər cilovunu aldı əlinə.
Qürurla atını sürdü qabağa,
Sanki Bəhram getdi gur ovlamağa.
Açıldı önündə nurlu bir cahan,
Çiçəkli, çeşməli bağ idi hər yan...

Hər yanı yamyaşıl gözəl bir kənddi,
Kənd demə, elə bil əsil cənnətdi.
Şah gəlib o kəndə çatdığı zaman,
Görmədi pişvaza çıxan bir insan.
Çox idi o kənddə allahlıq edən,
Hamısı uzaqdı dindən, əqildən.
Palçıq bir küp qoyub evinə hərə,
Küncüb yağı töküb həmin küplərə,
Yağla dolu küpə insafsızlıqdan
Onlar salardılar bir nəfər insan.
Üstündən otuz gün, qırx gün geçərkən
Kəsib alardılar başı o küpdən.
Baş dönüb qupquru kəllə olardı,
Bədənsə necə var elə qalardı.
Bu quru kəlləni sanaraq rəhbər,
Ondan alardılar hər şeyi xəbər.
Quru, boş kəlləni çubuqlayaraq,
Hərdən sorardılar ondan bu sayaq:
“Yaxşımı keçəcək bizim gecəmiz?
Nələr görəcəyik sabahkı gün biz?”
Guya bu kəllədə gizlin sərr varmış,
Ondan danışqtək bir səs çıxarmış,
Deyərmiş sabahkı müqəddəratdan:
Hansı yollar ilə kedəcək cahan.
Baxıb o söyləyən sözə, təbirə,
Yozardı bəxtini hərə bir cürə.
Görüb bu adəti, müdrik xilaskar
Dedi ki, bu sirdə bir div əli var.
Əmr etdi, kəllələr bütün qırılsın,
Yağla dolu küplər tez sindirilsin.
Ağılı dəllillər ilə hökmüdar
Batıl fikirləri etdi tarmar.
Onları təlqinlə dinpərvər etdi,
Allah və peyğəmbər yolu öyrətdi.
Bir təmiz qələblini böyük İskəndər
Burada onlara eylədi rəhbər.
Ölkənin işini qaydaya saldı,

Yenə də gethaget səsi ucaldı.
Fərəhlə eləyib ordan hərəkət,
Bir mənzil yol getdi o, sağ-səlamət.
Hökmüdar atına vermədi aman,
Axıb ulduz kimi keçdi yollardan.
Yollar buruq-buruq, yollar dumanlı,
Uçurum, darışqal, daşlı, tikanlı.
Göründü zirvəsi qılınc tək bir dağ,
Əzab-əziyyətdi o dağı aşmaq.
Şah onu seyr etdi başdan-ayağa,
Yol gəzdi birtəhər ora çıxmağa.
Çekdi ordusunu o dağa sarı,
Hədsiz əziyətlər yordu onları.
O qədər sərtdi ki, daşlar, həmin gün
Dirnaqdan oldular heyvanlar bütün.
Şah gördü bu daşlar bərkdir poladtək,
Heyvanlar yorulub əldən düşəcək,
Əmr etdi xam gönlə, dəriylə bərk-bərk
Onların dirnağı sarınsın gərək.
Dirnaqlar daşlara dəyməsin deyə,
Möhkəm sarısimlar qalın keçəyə.
Yolda yeriməyə əngəl törədən
Daşları yiğsimlər bütün o yerdən.
Yığdılar yollarda nə qədər daş var,
Çala-çuxurları hamarladılar.
Gəlib neçə fərraş şahın yanına,
Ədəblə, hörmətlə baş əydi ona.
Bir ovuç daş verib dedilər: “Bir bax,
Bu daşlar minikdə qoymayıb dirnaq.
Nallardan əzabla çıxarmışq biz,
Bunlardan dad çəkib miniklərimiz.
Polad çəkicilərlə döydük o ki, var,
Polad sindi, amma sınmadı daşlar”.
Şah daşa zəhm ilə bir qılınc çaldı,
Qılınc parçalandı, daş bütöv qaldı.
Hansı bir maddəylə onu sürtdülər,
Qalaydan başqa şey etmədi əsər.

Doğrudan bu daşlar bərkdi, itiydi,
Odur ki, bunlara şah “almaz” dedi.
Toplayıb hamını dedi hökmüdar:
“Taniyın, qiymətli daşlardır bunlar.
Bunlar kara gələr, yəqin ki, bir gün,
Yığın, təmizləyin yolları bütün!”
Daşları tanıyıb yiğsinlar deyə,
Nümunə verirdi hər döyüşçüyə.
Əsgərlər bu sözü eşidən zaman.
Düşüb axtardılar həmin daşlardan.
Aşağı-yuxarı, çox axtardılar,
Ançaq gördülər ki, bu daşdan az var,
Dəniztək vüsətli bir dərə vardi,
Dağı dörd tərəfdən o qucaqlardı,
Almazla doluydu o dərin dərə,
Gəlirdi tasdakı sutək nəzərə.
Dərə dəniz kimi gövhər saçındı,
Ançaq ki, balığı onun ilandı.
Qaynaşır ilanlar min-min hər yanda,
Kim görüb ilanı gövhər satanda?
İlanlar onunçün dolub bu yola
Ki, xəznə bir yerdə olur ilanla.
Yolu xəzinənin çətindi yaman,
Yox idi bir nəfər ora yol tapan.
Şah gördü çox-çoxdur mədəndə almaz,
Almazın üstüylə yol getmək olmaz,
Həm də ki, yollarda doludur ilan,
Bir əsgər getməyir ora qorxudan.
Düşündü, axtardı buna bir çara,
Diqqətlə baxanda qayalıqlara,
Gördü ki, qayalar üstünə qonmuş
Caynaqlarında ov çoxlu qaraquş.
Uçuşan quşları görəndə orda,
Öz fikir quşunu uçurtdı o da.
Əmr etdi: kök, ariq, nə olur olsun,
Yığın gətirsinlər düz min baş qoyun.
Həmin qoyunları kəssinlər onlar,

Ətini doğrayıb parçalasınlar.
Atsınlar o mədən sayılan yerə,
Ət ilə qalanıb dolsun o dərə.
Şahın əmri ilə görüldü tədbir,
Qoyunlar kəsilib soyuldu bir-bir.
Almazlar mədəni sayılan yeri
Ətlə doldurdular atıb leşləri.
Ətə almaz duztək yapışan zaman
Quşlar da uçuşub gəldi hər yandan;
Kababla “duzu” da aldılar onlər,
Qaldı o dərədə yalnız ilanlar.
Qayalar üstünə qonub yedilar,
Hər quşun dalınca getdi on nəfər.
Tökülən almazı onlar yiğaraq,
Şahın hüzuruna döndülər qıvraq.
Şah yiğdi bir yerə o almazları,
Pislər gömgöy idi, yaxşılarsarı.
Şah ordan aşağı dönüb gələrək,
Endi dağdan axan qüdrətli seltək.
Onlar çox sürətlə endilər dağdan,
Yox idi bir nəfər bələdçi-filan.
Atların nalından odlar yağırdı,
Döşündən tər deyil, qanlar axırdı.
Bir ay yol getdilər onlar bu sayaq,
Qalmadı minikdə salamatdırnaq.
Axır xoşbətliliklə qurtardı birdən
Qoşun şikayətdən, şah əziyyətdən:
Qoşunu şah daşlıq yerdən çıxartdı,
Həm abad, həm geniş bir yerə çatdı.
O münbüt torpaqda yağışdan, qardan
Gömgöy əkinlərlə doluydu hər yan.
Yamyaşıl, şən, göyçək görüb o yurdu,
Qəlbi həsrət ilə ora uçurdu.
Atlar ac, burasa göy otla dolu...
Başları qarışdı, azdılar yolu.
Bir gənc, əlində bel, ayağı yalnız
Durmuşdu zəmidə şir kimi dalğın.

İgiddi, tərifə yox ehtiyacı,
Başına layiqdi Kəyanlar taçı.
Bel sanki əlində qızıl açardı,
Üzündə iş-güçün nişanı vardi.
Beli gah qaldırır, gah endirirdi,
Suyu gah kəsirdi, gah da verirdi.
Şah dəvət eləyib soruşdu ondan:
“Nədəndir torpağa meylin, ey cavan?
Bir gözəl oğlansan, düşüncən də var,
Gözəl iş görməli gözəl insanlar.
Sənə layiq deyil bu çöldə qultək
Əlinə bel alıb rəncbərlik etmək.
Belə gözəl, parlaq gövhərə əsla
Yaraşmaz torpağa qaxılıb qala.
Lap şahlıq verərəm istəsən sənə,
Əl çək bu torpaqdan, qulaq as mənə...”
Ağıllı əkinçi eyləyib xitab,
Verdi padışahə ədəblə cavab:
“Ey dünya alimi, adil hökmüdar,
Sənə ram olmuşdur xamlar, harınlar.
Bir elə iş ver ki, hər peşəkara,
Qoymasın işindən onu avara.
Başqa iş bilmərəm, əkinçiyəm mən,
Padşahlıq eləmək gəlməz əlimdən.
Rəncbərin yatağı daim bərk olar,
Biz yumşaq yataqda olarıq donqar.
Bərkliyə öyrənib vüçudum mənim,
Çox yumşaq yatağa dözməz bədənim.
Zəriflik eləsə kobud bədənlər,
Elə bil, yapışqan bal olmaq istər!..”
Bu cavab padışahın gəldi xoşuna,
Ürəkdən “Afərin!” söylədi ona.
Sonra da etməkçün onu imtahan
Soruşdu: “Allahın kimdir, ey cavan?
Səni kim qoruyur dünyada şərdən?
De, nəyə etiqad eləyirsən sən?
Kimə qul bilirsən, söylə, özünü?”

Tikibsən hansı bir yola gözünü?”
Gənc dedi: “Ey haqdan xəbərlər verən,
Peyğəmbərlik edib düz yol göstərən!
Səninlə bir yolun yolçusuyam mən,
Mənim də qibləmdir sənin öz qiblən.
Dağları, daşları, çağlayanları,
Göyləri bəzəyən kəhkəşanları
Yaradan Allaha mən gecə-gündüz
Səcdəylə sürtürəm bu torpağa üz.
Bu qaşı, bu gözü odur nəqş edən,
Özümdən xəbərsiz mənə bəxş edən.
Daha neçə nemət mənə göndərmiş,
Onun yüzdə biri min fayda vermiş.
Mənim də borcumdur ona şükər etmək,
Allahı tanıyan şükər edə gərək.
Sən bir peyğəmbərsən, mən – Allaha qul,
Odur ki, edirəm dinini qəbul.
Mən səni əvvəldən görüb yuxuda,
Sayəndə dirildim balıqtək suda.
İndi, sən qarşısında zühur edəndə,
Əmrinə həmişə hazırlam mən də.
Dünya yetirməmiş sənintək insan,
Səni tək yaratmış böyük Yaradan.
Aləmdə şadlığın mayəsi sənsən,
Dünyanı hifz etdin öz səddinlə sən!”
Şahların başçısı olan İskəndər
Həmin xoşxasiyyət gəncə bir qədər
“Afərin!” söyləyib öpdü alnından,
Allahın adını eylədi bəyan.
Ona bağışladı şahanə xələt,
Allahın dinilə tapdı o, qüdrət.
Bu güllü, çiçəkli gülşən ölkədə,
Çəmənli, bulaqlı bu şən ölkədə
Qoşunla birlikdə şah bir gün qaldı,
Hamı rahatlanıb dincini aldı.
Bu yeddi xalvarlıq təbli çaldıran
Xoruya əmr edib verdirəndə ban²¹¹,

Yola hazırlaşdı yenə İskəndər,
Tədarük gördülər, başlandı səfər.
Xeyli uzaqlaşış həmin ölkədən,
Başqa bir mənzildə saldılar məskən.
Bu ölkə cənnəttək gözəl bir yerdı,
Torpağı əkinsiz məhsul verərdi.
Ağaclı, çiçəkli gözəl diyardı,
Hər yanda şahanə saraylar vardı.
Ançaq torpağını basmışdı sular,
Çürüyüb solmuşdu orda hər nə var.
Şah sordu: "Bu yerdə kimlər hakimdir?
Bu hansı ölkədir? Sahibi kimdir?
Bunun əkinçisi, öküzü hanı?
Hani xış sürəni, cilov tutanı?"
Yerlilərdən biri təzim eylədi.
Şaha əhvalatı belə söylədi:
"Qəlbə fərəh verir bu gözəl diyar,
Onun bərəkətli zəmiləri var.
Burda əkin əksən vaxtında əgər,
Məhsulu ən azı birə min verər.
Ancaq zülm əlindən gəlib zavalı,
Düşüb bu faydasız, bəhrəsiz hala.
Adil olsa idi burda hökmüran,
Kənd abad olardı, kənddə də – insan.
Bu yer ədalətə görə verər bar,
Zülümündən zavalı gəlib məhv olar.
Bir yerdə insafdan olmasa nişan,
Quruyar istidən, çürüyər sudan.
Bu yerdə zülm olsa bir arpa qədər,
Arpanı, buğdanı yel, sel məhv edər.
Bu yerin çox incə tərəzisi var,
Bircə arpa onu əyərək pozar."
İskəndər bildi ki, bu su, bu torpaq
Zülümündən xaraba qalıb bu sayaq,
Ədli bərpa etdi, kənd oldu abad,
Qoydu adını da: İskəndərabad.
Bir qanun qoydu ki, o kənddə heç kəs

Muzdurun haqqını verməyə bilməz.
Hər kəs verməlidir malına zəkat,
Ora xərac üçün gəlməsin barat.
Heç bir tövcü yiğan ora gəlməsin...
Belə hökmüdara yüz min afərin!

İSKƏNDƏRİN QƏNDƏHAR BÜTXANƏSİNƏ YETİŞMƏSİ

Mügənni, mizrab vur, gəlsin dilə saz,
Çünki bu işimiz sazsız saz olmaz!
Bu saz yar olarsa əgər bir kəsə,
Gələr onun qəlbi eşqə, həvəsə.

Səfali bir gündə, ilk bahar çığı
Seyr etmək nə xoşdur bağçanı, bağlı.
Bənövşə gətirə bahardan soraq,
Nərgiz əllərində qaldırı çıraq,
Quşların qanları göldikcə cuşə.
Qəlbləri naləylə gələ xüruşə.
Sərv alda qırqovul quşuna bənzər
Düzülə rəngarəng qızıl qədəhlər.
Çöllərdə ceyranlar başlaya rəqsə,
Ceyran quzuları verə səs-səsə.
Güller büsat qura çay sahilində.
Şirindil bülbüllər ola sazəndə,
Qumrunun səsilə gülün nəsimi
Uyuşa ülfətlə iki dost kimi...
Belə bir fəsildə ən sevimli şey
Rudun ahəngidir, bir də gülgün mey...
Çala badam gözülü bir türk nəğməkar,
Simlərin üstünə töküлə saçlar.
O simlər dəyəndə nazlı əllərə,
Qırılıb qarışa ipək tellərə.
Sən nəğmə qoşasan oynaq rəng ilə,
O da cavab verə sənə çəng ilə.

Ondan öpüş ola, səndən qəzəllər,
Biri innab kimi, digəri şəkər...
Tutiyə dönübsən, ey şad könül, sən,
Yadına Hindistan düşüb deyəsən!..²¹²
Dağların döşünü bəzədi reyhan,
Otlar yamyaşıldır, güllər al-əlvan.
Marallar gül-çiçək içinə batdı,
Səsləri dağ-daşı, çölü oyatdı.
Tikanlar yerini verdi güllərə,
Qarışdı bənövşə müşkə, ənbərə.
Ənbər almaq üçün o xumar nərgiz
Başını qaldırdı yerdən çarəsiz...
Rum ilə İrannın böyük sərdarı
Abad bir ölkəyə saldı güzəri.
Hindistan mülkünə yetişdi yenə,
Elə bil, xoş nəsim əsdi gülşənə.
Ordan da Məşriqə qaldırdı bayraq,
Bir ay dağdan, daşdan aşdı çaparaq.
Yolları cəhənnəm istisi sardı,
Gündən balığın da beli qızardı²¹³.
Yaşılıq içində gördü bir şəhər,
Ona Fərruxbehişt deyirlər türklər
Gördü orda gözəl bir bütxana var,
Qoymuşlar adını onun Qəndəhar.
Yığılıb bütüzlü gözəl sənəmlər,
Hərəsi bir bütə sitayış eylər.
Qızıldan bütlərdir baxsan hər yana,
Xəznəyə çevrilib sanki bütxana.
Nəzər sal heykəlin başında taca,
Ucalıb sarayın tağı boyunca.
Gövhərdir bütlərin parlaq gözləri,
Şamtək şölələnib yanır hər biri.
O qədər gövhərlə bəzənib bu bağ,
Sanki yanır orda gecə min çiraq.
Şah dedi: “Heykəlin tozu tökülsün,
Qızılı, gövhəri, nə var sökülsün”.
Bütə bu fərmandan gəlsə də ziyan,

Xalqın xeyrinəydi, əlbəttə, fərman.
Orda bir canlı büt vardı, gözəldi,
İşvəylə o, şahın yanına gəldi.
Əyilib süpürdü saçıyla yeri,
Şahı alqışlayıb düzdü sözləri:
“Ey Şərqdən Qərbədək bütün dünyamı
Fəth edən ən adil dünya sultani!
Dünyaya nur saçar, ucadır tacın,
Qızılı, gövhərə yox ehtiyacın.
Belə nəql edirlər düzdanışanlar:
“Bu bütün qəribə bir dastanı var.
Şah əgər icazə versə, könüldən
O köhnə dastamı danişaram mən”.
Padişah buyurdu: o gözəl dilbər
Yaqt sandığından saçın saf gövhər²¹⁴.
Qaraxal gözelin dodağı qaçıdı,
Sanki büllur çeşmə sərin su saçdı,
Dualar söyləyib eylədi bəyan:
“Bu yaşıl budaqlı, bu zərli eyvan
Bir zaman deyildi hələ bütxana,
Bir günbəzi vardı yarımvirana.
Səhradan buraya uçdu iki quş,
Hərə dimdiyində bir gövhər tutmuş,
Səadət gətirən humay quşutək
Qondular üstünə günbəzi görçək.
Şəhər əqli buna təəccüb etdi,
Quşları tədbirlə tutmağa getdi.
Tədbir baş tutmadı, keçdi bir qədər,
Quşlar gövhərləri atıb getdilər.
Şəhər böyükləri düşdülər işə,
Gövhərlər onları saldı təşvişə.
Fikir, mübahisə artdı, çıxaldı,
Ağilli məsləhət qələbə çaldı.
Qət etdi şəhərin başbilənləri:
Məbada versinlər o cüt gövhəri.
Bir büt düzəldilər, bədəni zərdən,
Hər iki gözü də parlaq kövhərdən.

Quşların bəxşişi – o gövhərləri
Gərək şah da bizdən almasın geri!
Nur alır gözümüz gündən, gündüzdən,
Rəvamı gözləri gün ala bizdən?²¹⁵
Korları şad edən bir şamı əbəs
Gözü işiqlılar əsla söndürməz.
Qəlbinə dağ çəkmə dul qadınların,
Söndurmə şamını sən də onların”.
O şirin dilli büt belə söylədi,
Şah da dilsiz bütü azad eylədi.
Yazıldı o bütün üstə bu sözlər:
“Bura öz möhrünü vurmuş İskəndər”.
Qız gördü qoruyur padşah bütləri.
Bundan xoşal olub o gözəl pəri,
Şaha bir xəzinə göstərdi pünhan,
Onu kim görsəydi qalardı heyran.
Xəznə açarını şah ondan aldı,
Bir qədər payladı, bir qədər qaldı.
Sonra o cənnətdən çıxıb İskəndər
Yenə qoşunuyla eylədi səfər.
Keçərək şoranlıq, daşlıq yerlərdən
Çöllərdə, dağlarda salırdı məskən.
Yollarda təsadüf etdikcə insan,
Başlardı söhbətə o hər bir yandan.
Danışıb onlara Allahdan, dindən,
Tutiya verərdi din hikmətindən.
Getmişdi bütün Şərq ölkələrinə,
Yenidən bir daha yönəldi Çinə.
Onun gəlişini eşidən zaman
Layiqli bir büsət bəzədi xaqan.
Şahı dəbdəbəylə etdi istiqbal,
Büründü dünyamı dövlət, cah-cəlal.
Təzimlə çıxdı o, şah hüzuruna.
Şah da mehribanlıq göstərdi ona.
Göy küpdə batan Gün, sapsarı ipək
Rəngini dəyişib, alanda göy rəng,
Üz-üzə əyləşib iki hökmüdar

Hər yerdən, hər şeydən söhbət açıdalar.
Xeyli uzun çəkdi xoş söhbətləri,
Onlar təzələdi köhnə əhdləri.
Padşahın dinini bəyəndi xaqan,
Qanunlar, qaydalar öyrəndi ondan.
Sabah öz möhrünü göstərən zaman
Atəşpərəst oldu hindli Qaraxan²¹⁶.
Burdan köç edəydi gərək İskəndər,
Bunu o xaqana elədi xəbər:
“Burda xoş keçsə də mənimçün, yenə
Böyük həvəsim var dəniz seyrinə.
Səyahət eləyib yenə dəryanı,
Görüm orda olan yaxşı-yamanı.
Dərin dənizlərdə bir görüm nə var,
Nə sirlər söyləyir qorxunc dalğalar?
Səfərdə yoldaş ol, dayaq ol mənə,
Yoluma nur saçan çıraq ol mənə”.
Xaqan bu təklifi qəbul elədi:
“Belə səyahətə çox şadam!” dedi.
Sonra qərar verdi iki hökmüdar:
Əvvəl bir bələdçi yola salsınlar.
Uğurlu talelə üfüq gülünçə
Səhərin başına taç qoydu gecə.
Belə qərar verdi böyük taçıdar,
Dostlarla bir yerdə yola çıxsınlar.
Seçdi ordusundan düz on min nəfər,
Hər biri şahlıqa layiq bir əsgər.
Sonra ehtiyaca nəzər yetirdi,
Nə qədər lazımsa sursat götürdü.
Qoşundan, xəznədən bir hissə qaldı,
Özüsə dəstəylə köç təbli çaldı.
O xanlar xanı da bir bələdçitək
Şaha xidmət etmək, yoldaşlıq etmək
Fikriylə, azuqə alıb bir qədər
Götürdü ox, qılınc və başqa şeylər.
Yanında on min də əsgərivardı,
Onlar həm ağıllı, həm işgüzardı.

Başlandı bu sayaq Məşriqə səfər,
Yolda saf qızıllar sərf edirdilər.
Sonrasa Cənuba dönüb yenə də,
Çoxlu ov etdilər yol gedə-gedə.
Belə yol getdilər onlar düz qırx gün,
Bir yer tapmadılar dincəlmək üçün,
Göy su kənarına çatdıqda onlar.
Enərək sahildə tutdular qərar.
Ordaca yiğilib məclis quraraq,
Yenə ucaltdılar göylərə bayraq.
Orda eşitdilər bir xoş hekayət.
O sahil haqqında xoş bir rəvayət:
“Günüzlu, ayüzlü pərilər gecə
Çıxırlar dəstəylə ora gizlicə,
Ucadan oxuyub dadlı nəgmələr,
Çalıb oynayırlar səhərə qədər.
O qədər lətifdir, incədir o səs,
Huşunu itirər eşitsə hər kəs.
Beytlər yayılır bəhrdən çölə,
Heç kəs bu bəhrdə yazmayıb hələ²¹⁷.
Dağın ətəyində bir neçə saat
Hər gecə qururlar pərilər büsət.
Sübhün nəfəsini onlar duyanda
Batırlar qapqara suya bir anda...”
Şah bunu eşidib belə buyurdu:
İki mil uzağa çəkilsin ordu.
Müşk tək ətirli bir gecə, göydən
Ulduzlar gövhərtək nur səpələrkən
Şahın əmri ilə bir gəmi gəldi,
Şah burdan qoşunsuz yola düzəldi.
Sahildə bir xeymə qurdı o sultan,
Gövhər nur saçmağa başladı sudan.
Göründü pərilər, elə bu zaman
Gün bayraq qaldırdı sanki dəryadan.
Saçlar ağ əndama səpələniibdir,
Sanki gümüş üstə müşk ələniibdir.
Təranə oxuyur şovq ilə onlar,

Hər səsdə, nəgmədə başqa ahəng var.
İskəndər eşidib o xoş səsləri,
Qanı cuşə gəldi, yandı ciyəri.
Bu həzin nəvadan ağladı bir az,
Sonra gülüb dedi: ağlamaq olmaz.
Bir səsdən gülə, həm ağlaya insan,
Onun qüdrətinə olmazmı heyran?
Şah bütün bunları seyr edib, yenə
Sahildən qayıtdı öz məskəninə.
Bəzədi göyləri ağ Çin ipəyi,
Yer açdı üzündən qara örəpəyi²¹⁸.
Dedi gəmiçiyyə böyük hökmüdar:
“Tez ol, bu dənizə bir gəmi çıxar.
Dalğalı suları seyr eləyim bir,
Var bu pərdələrdə ilahi bir sərr.
Bu iş qorxuludur, anlayıram mən,
Ançaq əl çəkmərəm öz niyyətimdən.
Bunu bir aqıldən soruşsan əgər,
Fələk sövq eləyib bu işə, – deyər”.
Gəmiçi dirlədi şahın əmrini,
Sahildən dənizə saldı gəmini.
Şah minib gəmiyyə gedəndə ordan
Sahildə müntəzir dayandı xaqan.
Ona tapşırı ki: “Mən qayıtmamış
Tərpənmə yerindən əsla bir qarış!
Geri döndərmərəm əsla yelkəni,
Bəlkə də əcəldir aparan məni...
Sağ dönsəm, çıxaram xəcalətindən,
Dönməsəm, işlərə əncəm çəkərsən!”
Deyib, göz yaşını axıtdı seltək,
Yerdə qalanlara vida edərək,
Sürdü gəmisini Çin dənizinə.
Kim görüb ki, dəniz gəmiyyə minə!²¹⁹
Yoldaşlarından da bir neçə nəfər
Götürdü, birlikdə etdilər səfər.
O İsa nəfəsli ustadlardan da
Bircə Bəlinasdı onun yanında...

Çekildi sahildən ənginliklərə,
Sahil görünməyən uzaq bir yerə.
Dəniz dünyasında bir dünya getdi²²⁰,
Hünəri, şöhrəti dünyaya yetdi.
Bir xeyli yol getdi dənizdə gəmi,
Axıntı başladı birdən sel kimi.
Axırdı Mühitə dəniz bu yerdən,
Axırdı, axırdı geri dönmədən.
Mahir dənizçilər düşüb heyrətə,
Bu qorxunc sularda gəlib dəhşətə,
Axır rəhnümadan öyrənib sırrı,
Gördülər ki, gərək dönsünlər geri.
Bu zaman uzaqda nurtək parlayan
Kiçik bir cəzirə göründü əyan.
Mühitin selindən qorxaraq onlar
Həmin cəziridə tutdular qərar,
Bir qoca gəmiçi gələrək dile,
Müdrük padişaha söylədi belə:
“Çatmışıq ən qorxunc çətin bir yerə,
Bura son mənzildir rəhnüma üzrə.
Gəl, inad eləmə, dəniz suları
Burdan axıb gedir Mühitə sarı.
Əgər bir mənzil də o yana getsək.
Daha mümkün olmaz geriyə dönmək!..”
İskəndər bunları eşidən zaman
Gördü qorxuludur bu yer, doğrudan.
Əmr etdi, burda bir tilsim düzəlsin.
Əliylə işarə eyləyə bilsin.
Görənlər bilsin ki, yol yoxdur burdan,
O yana keçməyib hələ bir insan.
O yerdə misdən bir tilsim tökərək,
Onu qaldırdılar adada yüksək.
Gəmilər gələndə bura uzaqdan,
Tilsim suyu verib əliylə nişan,
Bildirsin ki, burdan keçməyib heç kəs.
Kimsə cəhd etməsin o yana əbəs!
Şahın buyruğundan olub xəbərdar,

Bu yoldan geriyə qayıtsın onlar.
Tilsimə bir daha nəzər saldı şah,
Duydu ki, bu sırrı buyurmuş Allah.
Alımə dedi ki: “Çəkilən zəhmət
Bu işin xatırı üçünmiş, əlbət!
Bu tilsim üstündə, buna sal nəzər,
Məni bu dənizzin Xızrı etdilər”.
Allahın əmrilə qadir hökmüran
Salamat qayıtdı o gur axından.
Dənizlə on gün də etdilər səfər,
Yol azdiqlarını sonra bildilər.
Uca bir dağ gördü onlar uzaqdan,
Önündə yol kəsən qorxunc burulğan.
Bir gəmi girdabə düşsəydi əgər,
Hərlənib qalardı hey uzun illər,
Siniş dağılardı orda, nəhayət,
Ordan çıxmamışdı kimse səlamət.
O mahir gəmiçi ora yetişcək
Xətt çəkdi gəmiylə suda pərgartək.
Bir dağ ətəyində saldı lövbəri,
Çıxardı sahilə sərnişinləri.
Baxıb burulğana, xeyala daldı,
Arvad-uşağını yadına saldı.
Şah sordu: “Nə var ki, qəmgin durubsan?
Üzübsən əlini sanki dünyadan”.
Gəmiçi bilirdi iş nə yerdədir,
Bunları şaha da danişdi bir-bir:
“Gəmini bu yerə sürərsə hər kəs
Bu qorxunc girdabdan qurtara bilməz!
“Şir ağızı” deyərlər bu burulğana,
Çünki şir ağızitək hərisdir qana.
Doğrudur, çox qorxu çəkdik biz müdəm,
Ancaq bu təhlükə başqadır tamam.
Bu ona bənzər ki, qızdırı xəstə,
Bir yara da çıxa yaranın üstə.
Qorxuya keçdiksə o yolu əgər,
Öndəydi təhlükə, öndəydi xətər.

Ölüm ayağıdır indisə bura,
Yağışdan qurtarib düşdük yağmura.
Bu dar qılincundan xilas olaq biz,
Quruyla getməkdir ancaq çarəniz.
O yanda Qeysura gedən bir yol var,
Ordan Çinə sarı uzanır yollar,
Quru yol olsa da, nə qədər uzaq,
Dənizlə getməkdəm yaxşıdır ancaq
Söylədi İskəndər orda bir məsəl:
“Uzaqlıq eyb etməz, sağ-salamat gəl!”
Sonra tələb etdi o, alimdən də:
“Müdrik bir insansan, fikir de sən də,
Qudrətli əqlindən işiq saçılsın,
Gəmiyə qurtuluş yolu açılsın!”
Alim söylədi ki: “Bu yolda müdam
Mən şahın bəxtini rəhbər tutmuşam.
Şah əgər qalarsa burda bir qədər,
Mən qaya üstündə tilsim düzəldər,
Sonra da bir günbəz tikərəm ona,
Bir təbil asaram onun boynuna.
Günbəzin içində durub bir nəfər
Təbili şiddətlə döyərsə əgər,
Gəmi burulğandan çıxar səlamət,
Əvvəlki qaydayla yol gedər rahət!”
Şaha çox qəribə gəldi bu oyun,
İstədi fikrini öyrənsin onun.
Alimə buyurdu: fikrində nə var,
Yerinə yetirib eləsin aşkar.
Hər nə lazım isə həmin iş üçün
Verildi alimə o şeylər bütün.
Hünərli alim də durmadan bir dəm
O çətin iş üçün çalışdı möhkəm.
Sarp daşdan bir günbəz tikdi çox yüksək.
Ona əfsunlarla vurdú min bəzək.
Misdən bir tilsim da elədi bina,
Asdı bir mis təbil onun boynuna.
Şaha söylədi ki: “Günbəz hazırlıdır,

Onun tilsimi də, təbli də vardır!
İndi burulgana gəmini salsan,
Salamat çıxacaq, o təbli çalsan!”
Mahir gəmiçiyə şah verdi fərman,
Sürsün gəmisini ora qorxmadan.
Gəmi burulgana daxil olantək,
Coşaraq hərləndi bir burulgantək.
Təbil ağacını şah alıb ələ,
Yoxlamaq isteyib, endirdi təblə.
Elə bir dəhşətlə gurladı təbil,
Sanki qanad çaldı göydə Cəbrail.
Gəmi də girdabda qalmayıb bir an,
Tez çıxıb qurtuldu o burulgandan.
Bu sırlı hikmətə çox sevinərək,
Şahm üzü güldü yaz Günəşitək.
Xilaskar alimə, şad olsun deyə,
Çoxlu mal-xəzinə etdi hədiyyə.
Başqa bir katib də xəritələrdən
Yoxlayıb, danışır həmin o yerdən:
“Babil tərəfdədir həmin burulğan...”
Çətindir iki rəy söylənən zaman.
İki çay bir yerə tökülsə əgər,
Səsi nəğmə kimi qulağa gələr.
Bunu bir alimdən sual elədim:
“Bu təblin səsində nə sırr var?” dedim.
Heyətşunas alim öz biliyilə
Dəlillər gətirib, şərh etdi belə:
“Gəmi burulgana çatdığı zaman
Heybətli bir balıq suyun altından
Bir dairə üzrə daim dövr edir,
Ağır gəmiləri suda hərlədir.
Gəmilər hərlənir dağılanadak,
Qərq olub batanı udur o nəhəng.
Gurlayanda təbil – o qurd dərisi,
Yetişir balığa sehirli səsi.
Balığı sarsıdır bu müdhiş nərə,
Baş vurub o qaçır dərinliklərə.

O balıq qaçanda suları yarır,
Ardınca gəmini çəkib aparır.
Çıxır burulgandan gəmi bu sayaq,
Allah özü bilir düzünü ancaq!”
Tilsimin sirini bilib hökmüdar,
Dənizə çıxmaga verdi tez qərar.
O dağda dayanmaq istəməyərək,
Tələsik sahilə gəldi sevincək.
Gecənin hindusu bu göy çadırдан
Yeddi rud boyunca ip çəkən zaman²²¹
O qorxunc sahildə xof etməyərək,
İp üstə oynadı şah bir hindlitək²²².
Ancaq bilmirdi ki, o təbli çalan
Adamı nə sayaq götürsün ordan.
Yenə kömək oldu bu işdə Allah,
Heç kəsi qoymadı qalsın orda şah.
Özgənin gözünə dərman eyləyən
Özünə istərmi dərman özgədən?
Kafur həbi atar çox qızdırımalı,
Bunsuz yaxşılaşır təbibin hali.
Başqa dərdlilərə kim etsə dərman,
Özü sağ-salamat olar hər zaman.
Hünərli gəmiçi cəld tərpənərək,
Atıldı gəmiyə sanki bir nəhəng.
Yelkənin ipini açdı bəndlərdən,
Dora altdan-üstdən bənd idi yelkən.
Yelkəni qaydayla açıb yüksəltdi,
Gəldiyi yollarla qayıdır getdi.
Qara su üstüylə gəmiylə keçdi,
Əvvəlki sahilə gəlib yetişdi.
Hamı əqlə gəlməz bir sevinc ilə
Çıxdı sağ-salamat həmin sahile.
İskəndər dəhşətlə dolu o yoldan
Qayıdır sahilə çıxdığı zaman
Çəkdiyi əzabdan artıq dincəldi,
Dərd-qəmi unudub özünə gəldi.
O, xeyli qul, dustaq eylədi azad,

Allaha şürk etdi, qəlbi oldu şad.
Çatanda bu xəbər Çin xaqanına,
Gəldi gülər üzlə şahın yanına.
Allaha sidq ilə şürk edib yenə,
Səpdi ayağına bol-bol xəzinə.
Onu nəvazışlı qucaqladı şah,
Başına gələndən elədi agah.
Danışdı dəhşətli dəniz selindən,
Qurduğu tilsimin nicat əlindən,
Dənizdə yolunu azlığı zaman
Dəstənin düşdürü o burulgandan,
Qaçdıqları dağdan, xilas təblindən...
Nəql etdi hər şeyi ona tamamən.
Bütün əhvalatı xaqan dirlədi,
Şahın iqbalına mədhələr dedi:
“Şahların şahına Tanrı yar oldu,
Bu xanlar xanı da bəxtiyar oldu.
Buraya gəlməkdə sərr varmış yəqin,
Fələk qüdrətini bilirmiş sənin!
Qarşına yaxşı da çıxsa, yaman da,
Yaxşı bax, bir məqsəd gizlənib onda...
Bu üstüörtülü sirləri isə
Görməz huş sahibi olmayan kimsə.
Ora getməsəydi hökmüdar əgər,
Necə düzələrdi bütün bu işlər?
Əlinə müşküllər açır bu cahan,
Cahanda əbədi qərar tutasan!”
İskəndər dincəlib orda yeddi gün
Yolun əzabını uzatdu bütün.
Dünya səfərini yad edib yenə
Keçmişə almadı əsla vecinə.
Ucaldı o gecə yenə köç səsi,
Yollandı qoşunun öncül dəstəsi.
Qılavuz birinci düşdü qabağa²²³,
Nallar naxış vurdı daşa, torpağa.
Gövhərlə bəzənmiş əlvan bayraqlar
Çölləri bahartək etdi laləzar.

Qılınclar bəzəkli, qalxanlar qəşəng,
Bəzədi çölləri gültək, çıçəktək.
Sıçradı o dünya şahı yəhərə,
Dünyanın tozunu saçdı göylərə.
Üz qoydu səhraya, gəlib çatantək
Payladı qoşuna mal-dövlət, yemək.
Dünya səfərinə qızışdığınından,
Qızışmış çöllərlə çapdı durmadan.
On gün biyabanla çapılıb getdilər,
Göründü əkinli, abad bir şəhər.
Ağ rəngdə gördülər onlar şəhəri,
Sanki kafurdandı bütün evləri.
Şah sordu: "Kimindir, xaqan, bu şəhər?
Bura xəritədə nə ad vermişlər?"
Bilici bu cürə elədi bəyan:
"Məhrumdur bu şəhər məhsuldan, bardan.
Burda hökm eləyir elə bir padşah
Ki, onu qüdrətdə sanırlar allah.
Qəriblər çəkinir bu məmləkətdən,
Ürəyi nurlular qaçar zülmətdən.
Ancaq qızıl-gümüş burda bol olar,
Başqa şeylərdənsə kasaddır bazar.
Günəş dan yerinə sancanda bayraq,
Başlanır dənizdə taraqqataraq.
O dəhşətli nərə, o gurultular
İnsanın qəlbini vahimə salar.
Dəhşətə gəlməsin deyə, bu yerdə
Körpələr saxlanır zirzəmilərdə.
Səsdən qulağını tutar böyükler,
Yoxsa onların da ürəyi gedər!"
Bu sözlər şaha çox elədi təsir,
Soruşdu alimdən buna bir tədbir.
Alim cavabında dedi ki: "Ey şah,
Əmr elə, gözünü açanda sabah,
Xoruz banlamamış, qoy səhər erkən
Təbillər vurulsun düşərgələrdən.
Təbil çala-çala təbil oyunu

Oynayıb boğsunlar o gurultunu.
Bu sayaq gün doğub qalxana qədər
Təbil səslərini əksiltməsinlər.
Bu halda dənizdən qopan qorxunc səs
Heç kəsə vahimə, dəhşət getirməz!”
Şah dedi alimə: “Bu səslər nədən
Eşidəni edir başdan, beyindən.
Ondakı fəryadın nədir səbəbi?
Kulək də dinləyir... Açı bu mətləbi!”
Alim cavab verdi: “Bir xatırəm var,
Ustadımdan qalib mənə yadigar.
Sular qızaranda səhər Günəşdən,
Dalğalar od alır sanki atəşdən.
Döş-döşə gələndə dağtək dalğalar
Dənizdə dəhşətli nərələr qopar.
Dərya təndir kimi zəbanə çəkər,
Gurlayıb ətrafa qığılçım tökər!
Başqa bir alim də deyir ki, guya
Civə qarışmışdır həmin o suya.
Günəş suya düşüb qızdırın zaman
Hərarət civəni qaldırır sudan.
Günəş ki, axşamlar batıb yox olar,
Dincələr o coşğun civəli sular.
Çırpinan dənizdə, qarışanda şər
Qopar dalgalardan qorxulu səslər!..”
Dünyanın hakimi belə buyurdu:
Şəhərə çatmamış dayansın ordu.
Düşüb dincəlməyə o, qərar verdi,
Burdan da yoluna tədarük gördü.
Şəhər əhalisi tutanda xəbər,
Alver etmək üçün axıb gəldilər.
Burda şəhər üçün hər cür mətəh var,
Acıdan, şirindən baxıb aldılar.
Oldu bu alverdən bütün şəhər şad,
Artdı əhalinin qazancı qat-qat.
Şah da öz malından hər müştəriyə
Əvəzsiz, minnətsiz etdi hədiyyə.

Bir az da ayırib puldan, qızıldan
Başçıya göndərdi sovqat, ərməğan.
Şəhərin başçısı bunu görəntək
Şahın ənamından vəcdə gələrək,
Göndərdi şövqlə o da hər cürə
Xuruşlarla dolu zəngin bir süfrə.
Bışmışdı xuruşlar baliqdan, ətdən,
Vardı o süfrədə hər bir nemətdən.
Gəlib üzr istədi: “Əfv elə bizi,
Verə bilmədik yol azuqənizi.
Azuqə tapılmaz bizim çöllərdə,
İsti havalar var ancaq bu yerdə”.
Şah ona şərh etdi öz ayınını,
Zəngin biliyini, doğru dinini.
O da qəbul edib oldu minnətdar,
Haqqı nişan verdi ona hökmüdar.
Şah da bu əməldən çox razı qaldı,
Ona xələt verdi, şad yola saldı...
Qırmızı pərdəni göy yiğan zaman
Düşdü qızıl teşti uca damından²²⁴.
Şah öz yoldaşları ilə bərabər
Yatıb dincəldilər səhərə qədər.
Ətirlər saçanda sübhün reyhanı,
Yüksəldi dəninizin yenə fəğanı.
Sanki dünən düşən teştdir bu təhər
Belə guruldayır indi bu səhər.
Bu qorxunc səsdən şah hövlə gələrək,
Dilləndi gurlayan döyüş təblidək.
Əmr etdi: hərəkət eləsin ordu,
Hər yandan təbillər saldı gurultu.
Onların səsləri dəhşətlər saçdı,
Xoruzun boynundan zəngləri açdı²²⁵.
Bu səslər bürüdü səmanı, yeri,
Bu səslər batırdı başqa səsləri.
Təbillər dünyaya hay-küy salaraq
Gurladı nahara qədər bu sayaq.
Səsdən bütün şəhər cuşə gələrək

Dəydi bir-birinə məhşər günütək.
Axışdı buraya həm pir, həm cavan,
Dəccalın təbliydi sanki çalınan²²⁶.
Dənizin səsini batırdı bu səs,
Buna çox təəccüb elədi hər kəs.
Gün qalxıb olanda günorta çağrı,
Şah yenə qaldırıdı səfər bayrağı.
Şaha təzim edən ərlər, qadınlar
Ona dedilər ki: "Bir arzumuz var:
Bəlkə qorxunc səslə bu təbildən sən
Birini burada qoyub gedəsən?
Ta ki, ucaldıqça onun gur səsi
Boğula dənizin qorxunc nərəsi!.."
Vida eyləyəndə böyük hökmüdar,
Bəxş etdi bir neçə təbil yadigar.
O gündən şəhərdə, tezdən hər səhər,
Təbil çaldırmağı adət etdilər.
Şah da bu adəti etdirib davam,
Təbil çaldırırdı sübh çağrı müdam.
Onlar yol getdilər bir aya qədər,
Abad Çin mülkünə gəlib yetdilər.
Gəlib ordugaha çatdı hökmüdar,
Fələyi görəndə yenə xoşrəftar,
Çəkildi düz bir ay istirahətə,
Başladı ləzzətlə eyşə, işrətə...

İSKƏNDƏRİN ŞİMALA ÇATMASI VƏ YƏCUC SƏDDİNİ BAĞLAMASI

Müğənni, ürəyim düşübdür dara,
Bu dərdə sazinla sən eylə çara!
Könlüm cuşə gəlib, qəmdən, qüssədən,
Sazının telilə ram et onu sən!

Günəş öz evinə edəndə şitab
İstidən aslanlar oldular kabab²²⁷.

Gücü, hərarəti artdı anbaan,
Çırkı, rütubəti sildi havadan.
Qarsıldı bitkinin yaşıl yarpağı,
Saraldı lalənin qızıl yarpağı.
Bürkü səhralara od-alov saldı,
Meyvələrin ağızı açıla qaldı.
Bülbül çöldən dağa eylədi səfər,
Səsləndi qurbətdə qərib nəgmələr.
Qızdı yay gününün isti nəfəsi,
Çalı quşlarının kəsildi səsi.
Günəşİ, göylərdə dolanan zaman
Sancıb saraltmadı əqrəbtək xəzan.
Tüstülenən bir teşt vardı əlində,
Gəzib od saçırı o, Zəngdə, Çində.
Yırtırdı aslantək iti caynağı
Gah öküz sağrısı, gah gur dırnağı²²⁸.
Yayın ən şiddətli, isti çağında,
Daş muma dönəndə gün qabağında
İskəndər gözündən qovub yuxunu,
İstədi Xırxiça çəksin qoşunu.
Şah vida eylədi Çin xaqanına,
Xəzinə, var-dövlət bəxş etdi ona.
Yola rəvan oldu, Çini tərk etdi,
Qoşunu səhraya doğru yönəltdi.
Bəxtinin təblini çaldırıb yenə,
Yetişdi Məşriqdən Şimal həddinə.
Keçdi o, çöllərdən, axan qumlardan,
Nə ucan quş gördü, nə də bir insan.
Qarşıda parlayan düzənlik vardı,
Qumları nur saçar, par-par yanardı.
Bələdçi dedi ki: “Burda gördükün
Qumlar başdan-başa gümüşdür bütün.
Burdan sən o qədər götür xəzinə,
Qoşunu salmasın yolda çətinə.
Qoşundan bilməsin bunu bir nəfər, –
Ağır yük götürüb əldən düşərlər”.
Şahinsa çox idi saf qızilları,

Odur ki, baxmadı gümüşə sarı.
Ancaq ki neyləsin, güc gəldi tamah,
Bir neçə dəvəni yüklətdi padşah.
Yel kimi keçsə də yolu çaparaq,
Qalxmırdı havaya nə toz, nə torpaq.
Bir həftə qonmadı toz paltarlara,
Çünki başdan-başa gümüşdu ora.
Deyərdin, bu yerlər iki hissəydi:
Torpağı gümüşdü, suyu civəydi.
Nə gümüş üstündə dincəlmək olar,
Nə civə su kimi içməyə yarar.
O yer tutulmuşdu belə bir dərdə,
Çökmüşdü torpağa qara bir pərdə.
Harda ki, içməli bir çeşmə vardı,
İçində su ilə civə qaynardı.
Su civə üstündə tutmuşdu qərar,
Ordan çürətlə su içirdi onlar.
Çalxalanmasayı əgər çeşmələr,
Civədən görməzdidi heç kimsə zərər.
Çeşmələr bulanıb qaynaşan zaman
Heç kimsə əyilib içməzdidi ondan.
Bilməyib içsəydi bir adam əgər,
Onu öldürərdi sudakı zəhər.
Şah bunu biləndə, tez verdi fərman:
Hamı ayıq olsun su içən zaman!
Hər kim axar sudan istəsə içmək,
Onu ehiyatla durultsun gərək.
Bir ay yol getdilər onlar bu sayaq,
Öldü susuzluqdan bir çoxu ancaq.
Gümüşlü çöllərdən keçərək yenə
Gəlib yetişdilər vətənlərinə.
Düşdülər torpağa yorğun, natəvan,
Torpaqda dincələr torpaqdan olan.
Gördülər qarşida bir düşərgə var,
Zülmətdə Günəştək par-par parıldar.
Qabaq-qarşı duran dağda bir qala
Tutmuşdu başını göyə vüqarla.

Qala arxasında bir dağ davardı,
Belində kəməri sarp qayalardı.
Orda peyğəmbərə etməyib beyət,
Bir tayfa yaşardı sakit, səlamət.
Onlar ilham alıb böyük Tanrıdan,
Özləri olmuşdu allahtaniyan.
Onlar İskəndəri paksifət görçək,
Qəbul elədilər bir peyğəmbərtək.
Bilikli, adil bir hökmədar kimi
Qətbləri bəzədi onun təlimi.
İskəndər onlara haqqı göstərdi,
Din, bilik, mərifət, – çox şeylər verdi.
Şahı mərhəmətli, qayğılaş görçək,
Açıb dərdlərini umdular kömək:
“Ey qəlbi şəfqətli qadır hökmürən,
Müti qullarına, gəl, ol pasiban!
Bu dağdan o yana vardır bir diyar,
Sonsuz bir səhradır, sərt qayalıqlar,
Oranı yecuclar etmişlər məskən,
İnsana bənzərlər, divdirlər əslən!
Şirtək almazcaynaq, sərt, dəmirürək.
Hamısı xaindir yırtıcı qurdək.
Təpədən-dırnağa tükləri biz-biz,
Yoxdur üzlərində burundan bir iz,
Boyları bir qarış, yeməkləri çox,
İstdən, soyuqdan qorxuları yox;
Dişdən, dirnaqdan da – yırtıcı heyvan,
Qana hərisdirlər onlar hər zaman.
Yeyinlikdə üstün gələrlər yelə,
Poladı deşərlər dirnaqlar ilə.
Yeməkdə, içməkdə naşükürdülər,
Allahı tanımaz orda bir nəfər.
Dünyada bu qədər yeməli şey var,
Ancaq ki, ot-ələf yeyərlər onlar.
Yeyərlər, yatarlar, iş-güt bilməzlər,
Mini doğulanda bircəsi ölü.
Onların yerində bir cür ot bitər,

Verər istiottək çox tünd dənələr.
Hər gecə-gündüzdə ondan bir azca
Yeyərər yatarlar elə ordaca.
Bir xırman başqa ot versən də əgər,
Yeyərlər, yenə də doymaq bilməzlər.
Ayla, Gün səmada üz-üzə gəlcək
Onlar qaynaşarlar xırda qurdıartək.
Nə düşsə, qorxusuz tutub yeyərlər
Bu sayaq, Ay yarı olana qədər.
Göydə Ay kiçilib olanda yarı.,
Azalar bir qədər iştahaları
Qara buludlardan ildə bir kərə
Böyük bir ejdaha düşər o yerə;
Yaman yekə olur, həmin o heyvan,
Yəcuclar doyunca yeyərlər ondan.
Yixılıb qalarlar, bir aya qədər
Sərxoştək yatarlar, heç nə yeməzlər.
Köklə otdan başqa bilməzlər yemək,
Xəstəlik görməzlər ölüñ günədək.
Bir nəfər ölürsə onlardan əgər,
Hamısı yiğisib ölüñü yeyər.
Şoran torpaqlarda nə murdar qalar,
Nə də ölülərə qazilar məzar.
Yaxşı cəhəti də budur: o torpaq
Məzardan xalidir, murdardan uzaq!
Arabir hücumla talayıb bizi,
Xaraba qoyarlar evlərimizi.
Qoyun-quzumuzu aparıb onlar,
Yeyərlər nə qədər azuqəmiz var.
Bu itsifətlərdən qorxdığı qədər
Canavardan qorxmaz bizim sürülər.
Bizləri qırmaqqün edərlər qovğa,
Didərgin salarlar yurddan uzağa.
Biz uca daqlara qaçıb qorxudan
Quştək ağaqlarda salaraq məkan.
Ancaq ayaqları süstdür bir qədər,
Ardımızca dağa çıxa bilməzlər.

Bu böyük bəlanı bizdən əger sən
Dəf etsən, çox böyük səvab edərsən!
İskəndər bildi ki, zordur yəcuclar,
Yəqin hər birində bir fil gücü var.
Bir sədd ucaldı ki, orda poladdan,
Olmaز həşrə qədər onu dağıdan.
Ona uca bəxti köməklik etdi,
Tikilib qurtardı İskəndər səddi.
Dönüb bir şəhərə gəldi şah ordan,
Axtarış tapmadı orda bir insan.
Yenə səfərinə davam etdi şah,
Köçməyə başladı ordan qərargah.
Bu işdən kecəndə bir xeyli müddət,
Bir ay dağlar, çöllər aşılı, nəhayət,
Gözəl bir mənzildə məskən saldılar,
Bu yerdən hamısı məmnum qaldılar.
Bir yol töhfəsi, tək böyük hökmüran
Göstərdi qoşuna şəhri uzaqdan.
Başqa cürə idi burda təbiət,
Su ilə, əkinlə tapmışdı ziynət.
Hasarsız, divarsız bağlardı hər yan,
Bol-bol sürü vardı, yoxdu bir çoban.
Qoşundan birisi tər meyvələrə
Əlini uzadıb istədi dərə,
Həmin meyvələrdən birini dərcək
Bədəni qıç olub qaldı kamantək.
Başqa bir atlı da qoyun tutanda
Onu bərk qızdırma tutdu bir anda.
İskəndər: “Bax, bunlar iibrətdir”, – deyə,
Əlini vurmadi orda heç nəyə.
Qoşuna əmr edib şah dedi: “Heç kəs
Özgənin bağına toxuna bilməz!”
Tələsik gedərək ordan bir qədər,
O axar-baxarlı yerdən keçdilər,
Cənnəttək, neməti bol-bol, firavan
Bir şəhər gördülər onlar uzaqdan.
Gəlib darvazaya çatdı İskəndər,

Gördü ki, qapıdan yoxdur bir əsər.
Müdrik qocalarla girdi şəhərə,
Baş vurdu onlarla burda hər yerə,
Gördü çox bəzəkli, dolu dükanlar,
Ancaq nə qapısı, nə qifili var.
Nəcib şəhər əhll onu görəntək
Çıxdı qarşısına təzim edərək.
Gətirdilər qəsrə bir mehman kimi,
Saray ziynətliydi asiman kimi.
Süfrə bəzədilər, büsat qurdular,
Özləri xidmətdə hazır dardular.
Pərəstiş ettilər o mehmanlara,
Əhsən qonaqsevən bu insanlara!
Süfrəni bəyəndi böyük hökmədar,
Onlar fərəhənləib çox şad oldular.
İskəndər soruşdu: “Nə üçün sizlər
Qorxu bilməzsınız heç zərrə qədər?
Neçün burda belə arxayınlıq var?
Neçün qıflıszdır burda qapılar?
Yoxdur heç bir bağda keşikçi, bağban,
Neçin sürüñüzü güdməz bir çoban?
Çobansız sürülər nədir bir belə,
Baxdıqca yayılıb düzənə, çölə?
Belə arxayınlıq, laqeydlik nədir?
Sizin inamınız, deyin, kimədir?”
Ədalət yurdunun aqsaqqalları
Bir də mədh eləyib o hökmədarı
Dedilər: “Başına tac qoyan Allah
Ömrünü payidar eləsin, ey şah!
İşində haqq sənə havadar olsun,
Şöhrətli adına hünər yar olsun!
Bizim güzəranı sordu hökmüran,
Buyurub dinləsin, biz edək bəyan:
Doğrusu budur ki, bizlər qədimdən
Bu dağı, bu çölü etmişik məskən.
Fağır bir tayfayıq, həm də dimpərvər,
Düzlükdən keçmərik əsla tük qədər.

Əyri dolanmaqla yoxdur işimiz,
Düzlükdən başqa yol tanımıraq biz.
Əyrilik yoluna çəkmişik hasar,
Düzlükə olmuşuq əzabdan kənar.
Yalan gətirmərik biz dilimizə,
Əyri yuxular da görünməz bizə,
Faydasız etmərik heç sorğu-sual,
Çünki Allaha da xoş gedər bu hal.
Allahdan nə gəlsə, edərik şükür,
Çünki narazılıq naşükürlükdür.
Biz razı qalariq nə gəlsə həqdən,
Düşmənlik edərmi pərəstiş edən?
Acizin dərdinə edərik cara,
Xilas eyləyərik düşərsə dara.
Bizim aramızda, bilsək ki, əgər,
Birinə bir işdə yetişib zərər,
Biz öz kisəmizdən onu ödərik,
Verib mayasını təmin edərik.
Bizdə bərabərdir hamının vari,
Bərabər bölgərlik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz.
Oğrudan qorxmariq, biz nə şəhərdə
Keşikci qoyarıq, nə də çöllərdə.
Oğurluq eləməz bizdə bir nəfər,
Oğurlaya bilməz bizdən özgələr.
Nə zəncir, nə qıfil görər qapılar,
Gözətçisiz otlar bizim mal-davar.
Bizim uşaqları böyüdər Allah,
Naxırı şir, pələng toxunmaz əsla.
Bizim bir qoyuna dəysə canavar,
Ordaca gəbərib yerində qalar.
Kim dərsə bir sünbülbizim əkindən,
Qəfil bir ox dəyər düz ürəyindən.
Biz əkin zamanı səpərik dəni,
Haqqıa tapşırıraq sonra əkini.
Altı ay olarıq əkindən uzaq,

Bir də biçin vaxtı gələrikancaq.
Bizim bərəkətli münbit zəmilər
Düz birə yeddi yüz məhsul yetirər.
Bir, yaxud yüz belə işi bacarsaq,
Allaha təvəkkül edərikancaq.
Bizi hifz eləyən Allahdır, Allah,
Biz yalnız Allaha gətirrik pənah.
Xəbərçilik bilməz bir nəfərimiz,
Özgənin eybinə göz yumarıq biz,
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə elərik kömək.
Heç kəsi pis yola əsla çəkmərik,
Fitnə axtarmarıq, qan da tökmərik.
Dərdlinin dərdinə olarıq şərik,
Şad olsa, onunla şadlıq eylərik.
Qızılı, gümüşə aldanmaz heç kəs,
Bunlar bizim yerdə bir şeyə dəyməz.
Xəsislik bilmərik dünyada bizlər,
Zorla şey almarıq bir arpa qədər.
Bizdən qaçmaz əsla vəhşi heyvanlar,
Vermərik onlara əziyyət, azar.
Ehtiyac olanda gur, cüyür, ceyran
Özləri axışib girər qapıdan.
Ovlamaq istəsek onlardan əgər,
Ovlarıq ehtiyac duyulan qədər.
Lazım olmayanı biz nahaq yerə
Qırımqıq, ziynətdir onlar çöllərə.
Nə öküz, nə eşşək kimi yeyərik,
Nə də ağzımızı möhürləyərik.
Süfrəyə hər cürə nemət düzəsələr,
Yeyərik, gözümüz qalana qədər.
Bizdə cavanlardan ölüm uzaqdır,
Ölüm çox yaşamış qocaya haqdır.
Ölüyə biz əsla saxlamarıq yas,
Bilirik, bu dərdə bir çarə olmaz.
Üzə deyilməyən bir sözü heç kəs,
Bizlərdə qaydadır, daldada deməz.

Kim nə cür dolanır, danişmariq biz,
Kimsənin işinə qarışmariq biz.
Naşükür deyilik qismətimizə,
Raziyiq qəzadan nə gəlsə bizə.
Allahın lütf edib verdiyi şeyə
Demərik: “Bu hardan? Bu belə niyə?”
Bizimlə birlikdə o adam yaşar
Ki, ola bizimtek təmiz, pəhrizkar.
Tutduğumuz yoldan çıxsa bir insan,
Kim olsa qovarıq öz aramızdan...”
İskəndər bu qayda-qanunu görcək
Duruxub dayandı divanələrtək.
Çünki belə şeyi nə görmüş, nə də
Oxumuş idи bir xosrovnamədə...
Öz özünə dedi: “Arifsən əgər,
Qoy sənə bir ibrət olsun bu sirlər.
Dünyanı gəzmərəm mən, daha bəsdir,
Hər ovlaqda bir tor qurmaq əbəsdir.
Bütün bildiklərim qalsın bir yana,
Bunların söhbəti bəs elər mana.
Elə bil, dünyanı o Pərvərdigar
Bu mərd insanlarçın etmiş bərqərar.
Bunlar şövkət vermiş aləmə, yəqin
Sütunu bunlardır bütün aləmin.
Düz yaşayış yolu budursa əgər,
İnsan bunlardırsa, bəs nəyik bizlər?
Bizi haqq göndərib çölə, dənizə,
Qəsdi göstərməkmiş bunları bizə.
Vəhşi adətlərə eləyib nifrət,
Öyrənək bunlardan ayın, mərifət,
Bunları əvvəldən görseydim əgər,
Dünyanı bu qədər gəzməzdəm hədər.
Tapardım özümə dağda bir kaha,
İbadət eylərdim orda Allaha.
Bunlartək asudə ömr edərdim mən,
Dinim də olardı həmin bu dindən!..”
İskəndər görəndə onları dindar,

Peyğəmbərliyini etmədi izhar.
Görəndə onları əməlisaleh,
Xəzinə bəxş etdi o böyük fateh.
Qayıtdı geriyə ordan fərəhlə.
Qoşunu dəniztək yönəltdi çölə.
Bayraqlar qaldırdı rum ipəyindən,
Al, xara geyindi sanki çöl-çəmən!
Tutdu qarışqatək qoşun hər yanı –
Dərəni, təpəni, düzü, ormanı...
Hara iz salmış atının nali,
Sildi o yerlərdən dərdi, məlali.

İSKƏNDƏRİN RUMA QAYITMASI

Muğənni, şövqlə ucalt səsini,
Aç yenə gövhərlər xəzinəsini!
Bu bağlı qapıya kim salsa açar,
Gizli xəzinədədür, gövhər tapar.

Meyvənin xoş ətri basanda bağlı
Kəndlilər unudar evi, otağı.
Meyvələr çoxalar, bağlar varlanar,
Belə bir bolluqdan yer vüqarlanar.
Fərəhdən sevinib güləndə püstə
Xurma baxıb ondan bir busə istər.
Ləl ilə bəzənmiş bir tac kimi nar,
Uzaqdan çıraqtək alışib yanar.
Göz vurub qızarmış alma edər naz,
Çekər gərdənini turunc işvəbaz.
Tənəklər şərabdan nəşələnərək
Sarmaşar almaya, nara sərxoştək.
Bürüyüb bağları nar ağacları,
Cüt məmələr kimi görünür bari.
Əncir yeyən quşlar oğrutək pünhan
Asılar ağacın budaqlarından.
Badam sevən torpaq yağı almaq üçün

Soyer qabığını badamın bütün.
İsteyər, innab da gəlib həvəsə,
O dilsiz-ağızsız findiqdan busə.
Ağaclar şənliklə qaldıraraq baş
İnnabdan, findiqdan verərlər şabaş.
Qarapapaq üzüm sərənslüğündən
Dolar barmağına saçını nihan.
Qabaqlar sazlarlar şadlıqçın rudu,
Heyva boğazından tatar armudu.
Daşınar şərabçın dolu səbətlər,
Səbət daşıyanın üzü-gözü tər.
Salxımlar sixilar bağda başabaş,
Axışar küplərə şirəsi birbaş.
Südəmər körpələr necə qıçıldar,
Küplər də dolduqca elə uğuldar.
Toy-bayram edirkən dünya, bu zaman
İskəndər uzaqdı bu toy-bayramdan.
Qatib bir-birinə gecə-gündüzü,
Üzürdü dənizi, keçirdi düzü,
O, bir çox ölkəni xoşluqla, zorla
Dardan çıxarmışdı geniş bir yola.
Ömrün piyaləsi artıq dolmuşdu,
Onun özünə də yol dar olmuşdu.
Dünyada hamiya iki qapı var,
Birindən girənlər birindən çıxar.
Bu yeddi budaqlı, altı cəhətli,
Dövrəsi, meydanı, yeri vüsətli
Sərvdən ucaldı bir qiyabi səs:
“Daha fatehlikdən el çək, bəsdir, bəs!²²⁹
Bəsdir, bu dünyani gəzməkdən el çək.,
Daha ilk mənzilə dönəsən gərək!
İskəndər sözünü yazanda katib
Yalnız beşcə hərflə ifadə edib.
Beş hərfə müvafiq etdin beş səfər²³⁰,
Suları, dağları keçdiyin yetər!
Pəncəni bu dünya işlərindən çək,
Qayıt öz evinə, get, beş ayadək

Yunan torpağına dönüməlisən sən!”
Ayıldı İsləkəndər sanki məstlikdən.
Qorxuyla, dəhşətlə dirlədi bunu,
Çəkdi öz atının tez cilovunu.
Məhrəm dostlarına açıb bu sırrı,
Ordan Ruma sarı qayıtdı geri.
Dərədən, təpədən, dənizdən, dağdan
Keçərək, yol getdi daha durmadan.
Yerin o başından Kirmana yetdi,
Ordan Kırmanşaha yol aldı getdi.
Sonra da Babilə gəlib, İsləkəndər
Ordan Ruma tərəf elədi səfər.
Yolda Zur şəhrinə gəlib çatanda
Pozuldu səhhəti şahın bir anda.
Onun can köhləni daha yoruldu,
Taqətdən düşərək yolgetməz oldu.
Ruma çatmaq üçün xeyli atdı can,
Əl-ayaq sustləşdi, imkan qalmadı.
Sandı ki, içibdir zəhərlənmiş su,
Həmin o zəhərin təsiridir bu.
Onu əldən saldı qorxu, vahimə,
Əlaçısız dərd imiş bu dərd, sən demə!
Vəzirin yanına – Yunanistana
Bir qasid göndərdi, söyləsin ona:
“Çaparaq yanına gəlsən əger sən,
Son dəfə üzümü görə bilərsən.
Yaxşı işbacaran alımlərdən də
Yüz ya əlli nəfər gətir gələndə!”
O qasid yetişib dedi vəzirə,
Vəzir əl atsa da, hər bir tədbirə,
Çarələr heç biri kara gəlmədi,
Bir ümid işığı görə bilmədi.
Yığış alımləri Rumdan, Yunandan
Oldu hökmüdarın yanına rəvan.
Birbaşa o, şahın yanına gəldi,
Bu görüş heç də xoş görüş deyildi.
Gördü: şah taqətsiz uzanıb yerdə,

Əlac mümkün deyil düşdüyü dərdə.
Diz çökdü, üzündə qüssə, duman, çən,
Yoxladı nəbzini, öpüb əlindən.
Nəbzin vurmasına elədi diqqət,
Tapdı xəstəlikdən neçə əlamət.
Buyurdu: nə qədər vardısa imkan,
Axtarış tapsınlar bu dərdə dərman.
Dərmanın olsa da, lap abi-həyat,
Əcəlin çatanda yoxdur bir nicat!
Artıq hökmüdarın işi bitmişdi,
Əbədi dincəlmək vaxtı yetmişdi.
Əmanət aldığı mayəni yenə
Gərək qaytarayıdı tələb edənə²³¹.
Onu əridirdi indi bu cahan
Ki, zəri ayırsın qara torpaqdan.
Daha can köhləni asta gedirdi,
Gedər-gəlməz yola səfər edirdi.
Şamtək tərk edirdi nurlu aləmi,
Suda qənd, odda mum əriyən kimi.
Bir külək söndürdü yanın çıraqı,
Bağda ağaclarдан töküdü yarpağı,
Sərvdə yaşıł bir budaq qoymadı,
Sındı qırqovulun qolu, qanadı.
Müşk ətirli olan əlvan gül-çiçək
Solub səpələndi yerə xəzəltək.
Ayı yəhərləyən həmin İskəndər
Ölüm yatağına baş qoyub inlər...²³²

İSKƏNDƏRİN VƏSİYYƏTİ

Mügənni, bir quşsan – vaxtı düz bilən,
De görək: nə qədər keçmiş gecədən?
Nədənsə gecikib quşların səsi,
Çal, suğdi quşunun gəlsin naləsi²³³.
Əsdi xəzan yeli, payız yetişdi,

Bağların əhvalı tamam dəyişdi.
Küləklər taladı bağçanı, bağı,
Söndü al güllərin yanar çırığı.
Arxlar kənarında otlar sapsarı,
Töküldü reyhanın şux yarpaqları.
Sanki ağaclarıqda odlar qalandı,
Əlvan yarpaqları alışdı, yandı.
Gördü bazarını kəndlə pərişan,
Bağın qapısını bağladı bağban.
Şahlar hovuzuna axan saf sular
Soyuqdan, ayazdan tamam dondular.
Çəsməsiz, çıçəksiz bağ şad olarmı?
Hasarsız, barısız abad olarmı?
Hani saqi, badə, o məclis hanı?
Bura vəhşilərin olmuş məkanı!
Kəsilmiş nəgməsi ötən quşların,
Dolaşır qışına xəzəl ruzgarın.
Seyrə gələnlər də bağı tərk etmiş,
Muğlar də çəməndən ayrılib getmiş.
Yeyəylə sürtülmüş Günəşin tacı,
Yeyətək dən-dəndir suların saçı.
Bağı tərk eləyib getmiş gözəllər,
Nə bülbül səsi var, nə güldən əsər...
Tikanlar dağ çəkib gülün köksünə,
Bəzəksiz, cəh-cəhsiz qalib bağ yenə.
Belə sərt bir xəzan çökəndə bağ'a,
Başladı o Kəyan sərvi solmağa...
Şahlığın şah sərvi-İskəndəri də
Axır saldı dövran sağalmaz dərdə.
Çovğuntək soyuqdu şahın nəfəsi,
Çoxdu bu dünyada qəmi, qüssəsi.
Özülü çökərsə bəxtin, dövlətin,
Səhhətə zəiflik üz verər yəqin!
İllərlə dünyani uçub seyr edən
Quşun qol-qanadı qırıldı birdən.
Uca sərv yixıldı, şux lalə soldu,
Qırqovul şahının şikarı oldu.
Ordu həkimləri, şəhər əyanı

Aldılar araya o hökmürani.
Bəlkə də bir əlac tapalar ona;
Şərbətlər qatıldı dava-dərmana.
Nəbzi, qarurəsi olundu təhlil²³⁴,
Nə çarə, gedən can qayıdan deyil!
Əlac eləsə də təbib nə qədər,
Ömür tükənibse, nə fayda verə?
Çox səy göstərdilər çarə etməkçün,
Gedəni qaytarmaq olmadı mümkün.
Tədbirlə gəlmədi o gövhər ələ,
Necə sədd çəkəsən əsən bir yelə?
Əcəl yetişəndə tapıb bəhanə
İnsana min əzab verər zəmanə.
Ruzgardan o qədər inciyər insan,
Özü ölümünü istər Allahdan.
Əl atmadıqları tədbir qalmadı,
Rəylərdən bir fayda hasıl olmadı.
Çıraqın əcəli çatıbsa əgər,
Ona öz yağı da yetirər zərər.
Çürümüş bir meyvə ağaçda durmaz,
Düşəcək, tərpənsə budaq da bir az.
Ən mahir, ən ustad təbib heç zaman
Tapa bilməmişdir ölümə dərman.
Göyün hesabına bələd olanlar
Saldılar hesaba göydə hər nə var.
Onun taleyini gördüler nursuz,
Ondan uzaqdaydı bəxt açan ulduz.
Heç elə bir ulduz yoxdu ki, onun
Göstərmış olaydı ömrünü uzun.
Taleyi səmada bəd görən zaman
Münəccim özü də əsdi qorxudan.
Önündə aynaya baxdı İskəndər,
Baxdı, vücuduna yetirdi nəzər,
Gördü ki, bədəni tüktək incəlib,
Qaçmaq istəyən can dodağa gəlib.
Nə qəlbədə qüvvə var, nə canda taqət,
Əyilmiş əvvəlki o sərv qamət,

O öz ölümünü gözüylə görcək,
Özü öz halına ağladı şamtək.
Yaxın dostlarını dəvət eylədi,
Ürək sözlərini onlara dedi:
“Gəmim dar girdaba düşdü, a dostlar,
Ölüm ağızı açıq nəhəngtək durar.
Köçmək vaxtı gəldi bu düşərgədən,
Başqa bir ovlağa getməliyəm mən.
Bu fələk mənimlə xoşrəftar oldu,
Dağda, daşda mənə pərəstar oldu.
İndi düşmən oldu o haqq-sayda,
Dəyişdi rəftarı Günəş də, Ay da.
Ruzgar gözlərimdə çənə bürünür,
Bu dardan çıxmağım müşkül görünür.
Nə çarə qılım ki, oldum dərdmənd,
Bu fələk tacıma atıbdır kəmənd.
Hardadır, çatdırın xəzinədara,
Bəlkə rüşvət verib məni qurtara.
Mənim od qılınclı qoşunum hanı?
Qovsun canımdakı bu qızdırmanı.
Ən qorxunc divləri tutub ram edən,
Təxtü tac sahibi İskəndərəm mən!
Qılınca qurşandım, kəmər bağladım,
Bütün qulaqlara çatmışdır adım.
Zəhərli qılıncla tufan edib mən
Tozlar qaldırmışam Bəhri-Qülzümdən²³⁵.
Böyüdüb çoxunu etdim hökmüran,
Çox qoyun almışam qurdalar ağızından.
Çox-çox sınıqları mən calamışam,
Çox-çox bütövləri parçalamışam.
Zülmü ədalətlə eyləyib əvəz,
Müşküllər həll etdim hesaba gəlməz.
Qünnücdən Qülzümə oldum hökmüran,
Şimşək qılincımı gördü Qiyrəvan²³⁶.
O qılinc dönübdir indi zəncirə.
Ömrümü tor kimi salıbdır girə.
Çox dağlar, dənizlər keçmişəm, heç kəs

Dünyanı mənim tək seyr edə bilməz.
Hökmüdar Daraya qarşı çıxıb mən
Başını torpağa sərdim bəxtimdən.
Mən o qatil Furun boynunu vurdum,
Çipalın yerində Çində oturdum.
Qabildən, Habildən alıb intiqam,
Nasikdən Mənsəkə yollar açmışam.
Yudum məcusluğu dünya üzündən,
Rus dənizində də od qaladım mən²³⁷.
Cəmşidtək təxtlərə çıxdım – ucaldım,
Firidun xəzinə yığıdı, mən aldım.
Yıxdım daxmasımı – evini Adın,
Qəsrini hünərlə açdım Şəddadin.
Hətta Sərəndibə gedib çıxaraq,
Adəmin izinə basdım mən ayaq²³⁸.
Rüstəmin bəxtindən mən soraq verdim,
Keyxosrov təxtindən xəbər gətirdim.
Məşriqdən Məğribə at səyirdərək
Yəcuclar səddini ucaltdım dağtek.
Adəmtək Qüdsdə elədim məskən,
Kəbə həlqəsinə əl yetirdim mən.
Bir məşəl ucaltdım qatı zülmətdən,
Zülmün qapısını taxtalatdım mən!
Aldığım adları nahaq almadım,
Atmadım qəflətdə tək bircə addım.
Mən hansı bir yerə etdimsə səfər,
Ədalətlə bilik qazandı ellər.
Sarp daşı əridən isti havalar
Sağlam bədənimlə etdi xoş rəftar.
İndisə bu pərqu yataqda bitab
Yatram, xəstəlik verir min əzab.
Balınca baş qoydum zəifliyimdən,
Yatağa düşərmi sağlam bir bədən?
Dünyanı qapqara gördüm gəzərək –
Qara qumdan tutmuş qara suyadək.

“Nə gördün?” deyərək sorsalar əgər,
Deyərəm: sanki heç etmədim səfər.
Dünyanı görmədən torpağa girən
Birgünlük körpəyə bənzəyirəm mən.
Dünyanı başabaş gəzmişəm özüm,
Hələ ki, dünyadan doymayıb gözüm...
Otuz altı deyil, lap otuz min il
Yaşasam, cavabım bu olardı, bil!
Mənə sırlarını açdı asiman,
Çox şeylər söylədim Günəşdən, Aydan.
Qədr-qiyət qoydum müdrik insana,
Şükürlər eylədim mən Yaradana.
Ömrümü qəflətlə vurmadım başa,
Ağilla, hünərlə mən doldum yaşa.
Bütün biliklərdən dərsimi aldım,
Ölümün əlində, heyf aciz qaldım.
Çox azğın zalimi çəksəm də dara,
Bu namərd ölümə tapmadım çara.
Bir ölümdən başqa hər bir müşküllə
Mümkündür birtəhər çarə edilə.
Hanı yollarına qızıl səpdiyim
Dərin düşüncəli yüzlərcə həkim?
Torpağı qızılı çevirin yenə,
Gəlin, əlac edin şahın dərdinə.
Hardadır Ərəstu – tapa bir dərman,
Məni biliyilə qurtara dardan?
Hanı əfsun bilən həkim Bəlinas?
Gəlib İskəndəri eləyə xilas.
Hanı bəs Əflatun, o təmiz insan?
Mənim bu dərdimə eləyə dərman.
Hardadır o böyük bilici Valis?
Desin: bu mərəzə nə oldu bais.
Çağırın Sokratı, bəlkə əql ilə
Bu bağlı qapını o aça bilə.
Hürmüzə göndərin durmadan xəbər,

Bəlkə ürək verə şaha birtəhər.
Gedin, Fərfuryusu edin xəbərdar,
Bəlkə bu dərdimə o, əlac tapar.
Bu sözü bir daha eylədi təkrar:
“Etsə, əlac edər tək Pərvərdigar!
Bəlkə rəhm eləyib qurtara məni,
Qurtara bu dərdli, yaziq bədəni.
Əlimdən tutan yox, yox salan yada,
Heç kəs tək qalmasın mən tək dünyada!
Mənə belə cəza verərkən fələk,
Nə lazım səs salıb fəryad eləmək?
İçindən çıxdığım torpağın yenə
Axtarış baş qoyum pak sinəsinə.
Ölüm girdabına düşməmiş, gərək
Suya qalxan tutum ləngiməyərək²³⁹.
Çılpaq doğulmuşam çünki anadan,
Məni soyundurun dəfn edən zaman.
Yüküm yüngül idi doğulanda mən,
Yenə yüngül gedim burdan gedərkən.
Bir quş dağa qonub qalxarsa əgər,
Dağa nə artırib-əskildə bilər?
Mən də bir quş idim, ölkəmsə – bir dağ,
Gedərsəm, bu dünya yasa batacaq?
Məntək çoxun doğub öldürmiş dünya,
Nifrətə layiqdir bu qozbel dayə²⁴⁰.
Çoxuna mərhəmət, lütf eyləmişəm,
Görən də olubdur əlimdən sitəm.
Zalim olmuşamsa, əfv edin məni,
Mən də öldürmişəm çox zülm edəni!
Tabutum torpağa olanda təslim,
Pak ruhum paklara qovuşar mənim.
Başa kül sovurmaq əvəzində siz
Mənimçün Allaha dua ediniz!..”
Bunları söyləyib, almadı cavab,
Yenə yatağına sərildi bitab...

İSKƏNDƏRİN ANASINA MƏKTUB YAZMASI

Müğənni, rüdunu bir dindir barı,
Yada sal nəğmənlə o yatmışları!
Mənim dərdimə qal, sazını sazla,
Bəlkə rahat yatım o xoş avazla!..

Gülə hütüm etsə payız ruzgarı
Körpəykən quruyar tər budaqları.
Ölüm bir bəladır, çarə edilməz,
Onun çarəsini tapmayıb heç kəs.
Əcəl qızdırması yetişən zaman
Qalar həkimdən də əlacı pünhan.
Gecə köçüb getdi, ağladı şəbnəm.
Günəş şəfəq saçılıb güləndə aləm
Artdı İskəndərin ahü naləsi,
Ucaldı çalınan zənglərin səsi.
Hər dərdə yüz çarə bilən Ərəstu
Bu dərdin öündə çarəsiz durdu.
Şahı sağaltmağa tapmayıb əlac,
Özünü görərək əlaca möhtac,
Şaha söylədi ki: "Ey şəfəqli şam,
Şahlar nur alıbdır şöləndən müdam!
Qalibdir dərdinə həkimlər naçar,
Üzünü Allaha çevirib yalvar.
Hələ haqlamamış coşğun sel bizi,
Niyə dəyişmədik öz yerimizi?
Bu şərab qədəhdən aşılı-daşmadan,
Nə üçün ölmədim, çıxmadı bu can?
Dilərəm: bir tükün əsməsin sənin,
Bir tükün əskilsə olərəm, yəqin!
Ancaq bir şərbətdir bu ölüm, gərək
Qoca da, cavan da, – hamımız içək!
Nə deyə bilərəm: iç bu badəni!
Çünki bihuş edər içəndə səni;
Nə də almaq olar qədəhi səndən,

Çünki şah bəzmində ədəbliyəm mən!
Əfsuslar olsun ki, bu nurlu çıraq, —
Qurtarıbdır yağı,— xamuş olacaq.
Ancaq yağsızlığın qalma dərdinə,
Bəlkə yağ yetişdi, o yandı yenə...”
İskəndər dedi ki: “Bu sözdən əl çək,
Əcəli yetəndə insan ölücək!
Əmrimdə deyildir dövr edən göylər,
Əlimdə deyildir Günəş, Ay, Ülkə...
Bir ovuc torpaqla bir qotrə suyam,
Bunlardan yoğrulub əzəldən mayam.
Haqqın sayəsində böyüdüm, artdım,
Nəhayət, elə bir rütbəyə çatdım
Ki, Şərqdən Qərbədək gəzdim hər yanı,
Keçirdim əlimə bütün dünyani.
O zaman cahana bir şah idim mən,
Canımda canvardı, sağlamdı bədən.
İndi ki, zəiflik üz verdi cana,
Gərək səfər edəm başqa cahana.
Məğrurluq meylinə uyma ki, heyhat,
Dolmaz bu quyuya o abi-həyat!
Susuza eyləməz cəhənnəm əlac,
Sən o dörd çeşməli behiştən söz aç²⁴¹.
Yalvarıb Allaha, eylə ibadət,
Bəlkə o eyləyə mənə mərhəmət...”
Günəş köçüb getdi, qaraldı dünya,
O şahlar şahı da getdi yuxuya.
Qorxunc əjdahatək gecə qapqara,
Qatı bir qaranlıq çökdü yollara.
Daş qəlbli bir gecə, dəhşətli zülmət,
Zülmətdə kim görmüş şəfqət, mərhəmət?
İşləri düyünə salan ulduzlar
Sanki dodağına vurmuşdu mismar.
Bu oğru felək də, oğrular tutan
Ay da qır küpünə düşmüşdü çoxdan.
Qapqara tüstüye bürünmiş dünya,
Tüklə cəhənnəmdən asılmış guya.

Sanki ərimişdi şah səhərədək
İyirmi yeddinci gecəki aytək²⁴².
Anası yadına düşdü, İskəndər
Sarsıldı, ürəkdən oldu mükəddər.
Buyurdu, hüzura ağıllı, zirək
Rumlu katiblərdən biri gələrək,
Qələmi qapqara hislə doldurub,
Əziz anasına yazsın bir məktub.
Ana dili kimi şirin dil ilə
Ona and verərək başlaşın belə:
“Anacan, sən məni eyləyəndə yad,
Sixma ürəyini, qoparma fəryad!”
Hər kim oxusaydı bu yazıları
Qapqara görərdi bütün dünyani.
Katib qələmini çərtdi qurtardı,
Ucuya faləyin bağrını yardı.
Vərəqə əbiri yaydıqca qəşəng,
Kağız dönüb oldu müşkün bir ipək²⁴³.
Yazanda o zərif mənalı sözü
Katibin heyrətdən qaraldı gözü.
İnsanın gözünə işiq bəxş edən
Tanrıının adına o yazdı əhsən:
“Bir olan Allaha hamı möhtacdır,
Hamının dərdinə tək o, əlacdır!..”
Böyük Yaradarı gətirib dilə
Katib məktubunu başlaşı belə:
“Məndən – İskəndərdən bu namə getsin,
Dörd yox, bircə olan anama yetsin²⁴⁴.
Anacan, qətrəyə döndüsə çəsmə,
Su qabı suda da sınar, qəm çəkmə!
Ağacdan düshüsə bir qızıl alma,
Narinctək rövnəqdən düşüb saralma!
Soldu, sarı gülün getdi növraqı,
Qalsın qızılgülün yaşıl budağı.
Anacan, bu sözə inanmiram mən:
Məhəbbət könüldə çox olur dildən.
Eşidib od tutar sinəndə ürək

Ki, şahlar gülünü aparıb külək.
Yanma, bəslədiyin balan qayıtmaz,
Əlini o yanın ürəyinə bas!
Zaman etsin səni bu oddan kənar,
Sənə səbir versin o Pərvərdigar!
Səni and verirəm əmdiyim südə,
O şirin laylaya, o ilk öyüdə,
Dünyadan gənc getmiş bir övladına
Ağlayan ananın o fəryadına,
Dinə əməl edən pak insanlara,
Dünyanı yaradan pərvərdigara,
Qanun-qayda qoyan hər Peyğəmbərə,
Cənnətde əbədi ömr edənlərə,
Torpağın altında həbs olanlara,
Behişt gülzərindən zövq alanlara.
Bütün canlılıara can verən cana,
Qəmdən nicat verən, can qurtarana,
Səxa dənizinin coşğunluğuna,
Vücudu yaradan haqq buyruğuna,
Adaların fəvqündə dayanan ada,
O nəqşə ki, ziynət verir vücuda,
Yeddi qat ucalan göy pərgarına,
Yeddi ulduzun da pak adlarına,
Allahı sevənin mərifətinə,
Şür sahibinin fərasətinə,
Elmdən nurlanıb yanın hər şama,
Mərhəmət sahibi fazıl adama,
Elə bir başa ki, bəxtə nur saçıb,
Elə ayağa ki, düz yollar açıb,
Pakızə fikirli, o saf ərənə,
Müşküllər açana, nicat verənə,
Darda qalanların pak niyyətinə,
Azad insanların xoş adətinə,
Yoxsulları sevən comərd sultana,
Sultantək gözü tox, yoxsul insana,
Sübəhün gül-çiçəklə gülüşməsinə,
Gözlənməz təamin xoş düşməsinə,

Bidarın munisi səhər çağına,
Ağlar qəriblərin pak torpağına,
Yazılıq məhbusların dərdi-dilinə,
Müqəddəs mehrabın nur qəndilinə,
Təşnə bir tifilin süd həsrətinə,
Naümid qoçanın zəlalətinə,
Xəstə qəriblərin intizarına,
Döyülmüş yetimin göz yaşlarına,
Dərd-qəmdən guşəyə çəkilənlərə,
Şaxtadan dirnəği tökülənlərə,
Dərdlinin çarəsiz oyaqlığına,
Çarəsiz qalanın yazılılığına,
Əzabdan sonrakı asudəliyə,
Pak, təmiz sevgiyə – aludəliyə,
Əqlin zəfərinə, ülviiyyətinə,
Gizli ibadətin qüdsiyyətinə.
Şüura yol açan sözə, dastana,
Bəşər karvanını çəkən sarvana,
İnsanı içindən yeyən dərdlərə,
Qəddini pünhanı əyən dərdlərə,
Dözümsüz adamda səbrə, qüdrətə,
Gözəlin üzündə həya, ismətə,
Ümidsiz çəkilən son fəğanlara,
Dadına heç kimsə çatmayanlara,
Dinpərvər adamda olan inama,
Peyğəmbərə gələn vəhyə, ilhamı.
Bütün insanların o son yoluna,
Hamiya əl tutub kömək olana,
İnsanı son yola salan qapıya,
Bizi ağuşuna alan qapıya,
Üzünü axtaran baxışlarımıza,
Səsini eşitmək intizarımı,
Mənə bəslədiyin sonsuz həsrətə,
Düşdüüm bu dərdə, bu fəlakətə,
Həmişə, hər yerdə dada çatana,
Can verib can alan o Yaradana...
Anacan, bu məktub gəlib çatarkən

Çatıb qaşlarını kədərlənmə sən!
Bu dünya fanıdır, əbəs ağlama,
Mənimçün yas tutma, qara bağlama!
Dünyanın əzəldən axırı budur,
Əyilmə ələmdən, mətanətlə dur!
Dünya bir kimsəyə qalmışsa əgər,
Səni də qoy üzsün bu dərd, bu kədər.
Ancaq bu dünyani fani görəndə
Başqaları kimi toxraq ol sən də!
Yox, əgər bunlara baxmayaraq sən
Mənimçün yasxana qurmaq istəsən,
Əvvəlcə şahanə bir məclis düzəlt,
Gözəl yeməklərdən bir süfrə bəzət,
Çağır qonaqlığa xalqı hər nə var,
Bütün gələnləri elə xəbərdar:
Qəbirdə adamı yoxsa hər kəsin,
Buyursun süfrəyə, doyunca yesin!..
Əgər yemiş olsa onlardan biri,
Sən də ye dünyada acı qəmləri.
Heç kim o süfrəyə əl uzatmasa,
Sən də unut qəmi, heç batma yasa!
– Oğlum ölüb, – deyə çəkmə heç məlal,
Gəl, öz işlərinin qeydinəcə qal.
İkiqat uzun da olsaydı ömrüm,
Axır yenə bir gün vardi bu ölüm.
Ən uzun ömür də kifayət deyil,
Nə fərqi, yaşadın otuz, ya yüz il?
Behiştə getməkdən qorxarmı insan,
Minlərlə ağar var, yol da çirağban.
Əbədi bir təxtə iyələnərkən
Nə üçün razılıq eləməyim mən?
Yerində toz yoxdur, göyündə duman,
Niyə at sürməsin oraya insan?
Əlimdə qalmadı bu saxta saray,
Siz də səbr eləyin, salmayın haray!
Şəbdizim sıçradı çaydan o taya,
Məndən salam olsun dosta, aşnaya²⁴⁵.

Bizi azad etdi zindandan fələk,
Hamı azad olsun görüm bizimtək!..”
Məktubu yazdırıb o, yola saldı,
Özü də cənnətə sarı yol aldı.
Gecəni sübh etdi dərdlə, əzabla,
Keçdi bütün günü min iztirabla.
Gecə öz təxtini yüklədi filə,
Yer saldı donunu göylər tək nilə²⁴⁶.
Gün tutdu üzünü qıruba sarı,
Qaraldı üfüqdə qızıl saçları.
Aciz uluzların əli bükündü,
Gümüş dırnaqları bir-bir töküldü.
Şahin ağır-ağır yumuldu gözü,
Cırmaq-cırmaq oldu qəmərin üzü.
Bir örpək toxuyub gecə saçından,
Torpağın başına örtdü asiman.
Zənəbin ağızından alaraq zəhər,
Ayın boğazına onu tökdülər²⁴⁷.
Başının üstündə görcək əcəli,
Şahin öz canından üzüldü əli.
Əsəbdən sixıldı damarda qanı,
Bir anda sustaldı bədəni, canı.
Ölüm gözündəki qarani aldı,
Səhərtək ağ üzü soldu, saraldı.
Candanizar olub, canından keçdi,
Canını tapşırmaq vaxtı yetişdi.
Quş elə tez uçdu öz yuvasına
Sürətdə baxış da çatmadı ona.
Dünyada nə qədər bilicilər var,
Bu gizli işlərdən deyil xəbərdar.
Bunun çarəsini bir bilən varsa,
Özünə bir çarə edər bacarsa.
Köçüb bu dünyadan getdi İskəndər,
Ona ən yüksəkdə təxt düzəltildilər.
Dünyada min cürə yaxşılıq etdi,
Özüsə dünyadan incimiş getdi.
Həyat səhnəsində o düşdü dərdə,

Nəhayət, üzünə çəkildi pərdə.
Dolanıb görmüşdü o bir çox yeri,
Başqa bir yerəydi indi səfəri.
Hayana getsəydi böyük İskəndər,
Oradan verərdi hamiya xəbər.
Soraq gətirən yox bu son yolundan,
Nə üçün bir xəbər gəlmədi ondan?
Yoxsa, elə yerdir o yer ki, hər kəs
Getsə, qayıtmağa yol tapa bilməz?
Bunun da hikməti açılsayıdı bir,
Pərdənin dalında qalmazdı heç sərr...
İskəndər bənzərdi yaşlı yarpağa,
Kəyan ağacından düşdü torpağa.
Açıldı belindən qızıl kəməri,
Zərrin bir beşikdə düzəldi yeri.
Tabutun içinə kafur səpdilər,
Çölünə düzüldü cəvahir, gövhər.
O qədər yayıldı ətrin səfası,
Çatdı Cudi dağa səxa dalğası²⁴⁸.
Qərq edib kəfəni müşk ilə uda,
Qoydular nəşini qızıl tabuta.
Bir bədən gümüştək ağarıb solsa,
Nə fayda tabutu qızıldan olsa?
Şahın öz rəyincə verildi qərar,
Qoyuldu bir əli tabutdan kənar.
Ovcuna torpaq da töküb bir qədər,
Sonra hər tərəfə car çəkdirdilər:
“Görün, yeddi ölkə hakimi olan
İskəndər dünyadan köçdüyü zaman
O saysız-hesabsız xəzinələrdən
Bir ovuc torpaqdır əlində gedən!
Sizin də dünyadan gedərkən ancaq
Payınız bir ovuc torpaq olacaq!..”
Şəhri Zurdan Misrə yola saldilar,
Hiylədən uzaqdır çünki o diyar.
İskəndəriyyəni etdilər vətən,
Onu taxta üstə atdilar təxtdən.

Kimə dağ çəkməmiş vəfasız cahan?
Kimdir bu kitabı bütün oxuyan?
Bu dəfə dəyişdi sarayda bəxti,
Torpağın altında quruldu təxti.
Dünyada olmamış əzəldən bəri
Əsla mehribanlıq, dostluq əsəri!
Aldı öz qoynuna o şahı məzar,
Daxmanı bağlayıb döndü adamlar.
Bu dünya çoxuna məqam bəxş edər,
Saxlamaz o yerdə axıra qədər.
Ömrü sona çatdı saysız insanın,
Hesabı bitmədi yenə dünyannı.
Nə bir qurtaran var ipdən boyunu,
Nə də bir tapan var ipin ucunu.
Əbəsdir, bu sırrə sərf etmə ömür,
Susmaqdan başqa bir əlac görünmür.
Dünyaya dərindən yetirsən nəzər,
Görərsən insanlar çəkibdir nələr!..
Dünyanın ki sonu əbəsmiş, əbəs,
Bu qədər sitəmə, əzaba dəyməz!
Bu lacivərd tağda nə gördük axır?
Onun sütunundan qan seli axır.
Bu sütunun odu Günəşdir, Aydır,
Gəl, o qəndilləri daş atıb sindir.
Ondakı qızılı rəngə aldanma,
Oddan qızarmışdır, sən qızıl sanma!
Bizimlə uyuşmaz əsla göy saray,
Bizim qəsdimizdə durmuş Günəş, Ay.
Bizimlə dost olmaz saxta cadugər,
Üzdə gülər bizə, dalda öldürər.
Guya məlhəm qoyar sağalsın yaran,
Ancaq yara vurar sənə arxadan.
Balıq tək dünyadan sən uzaq olsan,
Qurtarar zirehin səni qılıncdan!
Tufan başlayarsa almağa qisas
Balıqtək üzənlər əsla qərq olmaz.
İpək karxanası bil bu dünyani,

Bir yanı sudursa, oddur bir yanı²⁴⁹.
Orada hərlənən çox tağalaq var,
Biri boşalanda, o biri dolar.
Dünyanın sırrını boşdur axtarmaq,
Üstü tüstü-duman, altı toz-torpaq.
Bu tozdan, tüstüdən görünür hər an
Çarşışır, vuruşur yerlə asiman!
Sazişə gəlsəydi göylə yer əgər,

Bizi yer üzündən süpürməzdilər...
Nizami, gəl qurtar axır sözünü,
Qorxutma özgəni, nə də özünü.
Sultanın bəzminə gedəndə mehman
Yolun yarısında olma peşiman.
Eşit sözlərini huşu-guş ilə,
Acı badəsini alıb nuş elə!
İskəndər bu camdan murada çatıb,
İçib o badəni, əbədi yatıb.
Sultan sağlığına kim içsə şərab,
Nuş olsun, içənlər olsun feyziyab!

İSKƏNDƏRİN MƏKTUBUNUN ANASINA ÇATMASI

Müğənni, bu gecə çəngini saz et,
Məni bu dar yolda qəmdən xilas et!
Bəlkə genişlənsin, açılsın yolum,
Köçüm bu daşlıqdan, asudə olum...

Fəsillər içində qış gələn zaman
Narin yağış səpər yerə buluddan.
Tozdan xəstələnmiş dünyaya fələk
Sanki dərman verər rəhmə gələrək!
Geniş səmaların sərin şəbnəmi
Qurtarar istidən bütün aləmi.

Susamış otlara bağçada, bağda
Xırdaca buzlardan pay verər şaxta.
Hamiya bəxşislər paylayan bağlar
Tamam müflis olub möhnətdə qalar.
Dünən reyhan suyu satanlar bütün
Şərab dolduralar küplərə bu gün.
Qaynayır kəndlinin evində küplər,
Kəndlilər kətan yox, yun paltar geyər.
Ceyran göbəyindən müşk saçılars,
Kabablı, noğullu süfrə açılar.
Şahlar kef məclisi qurub bu zaman
İçərlər İskəndər içən şərabdan.
Gör, qəlbdə nə vardı, dilim nə dedi,
Bu çərxi-fələyin oyunu nədi?

Ruma gəlib çatdı bu qara xəbər:
“Getdi bu dünyadan böyük İskəndər”.
Tayfa başçıları yiğilib dedi:
Cahan sahibsizdir, başsızdır indi.
Hər kim barigaha töhfə yollasa,
Gərək təqdim etsin İskəndərusa.
Örtdü qara qanad Rumu sərasər,
Büründü ölkəni sanki zəncilər²⁵⁰.
Çatanda hamını batırdı qəmə,
Şahın anasına yazdığı namə.
Oxuyub məktubu ana ağladı,
Matəmə büründü, qara bağladı,
Baxdılqca oğlunun bu məktubuna,
Tumartək qivrılıb açıldı ana²⁵¹.
Qəlbi yas tutsa da, bu möhnətindən,
Çıxmadi o şahın vəsiyyətindən;
“Oğlumun qoy ruhu şad olsun!” – dedi.
Onun andlarına əməl elədi...
Bir an kəsilmədi ahi, fəryadı,
Tez getdi dünyadan, o da qalmadı!
Qara taleyinə əlvida etdi,
Onun da həyatı bu cürə bitdi.

ATASININ VƏFATINDA İŞKƏNDƏRUSUN NALƏ ETMƏSİ

Mügənni, qəlb açan o sazin ilə
Bu odlu dərdimə bir əlac eylə!
O nurlu nəğmənlə könlümü bəzə,
Bu qəmli gecədən çıxar gündüzə!..

İskəndərdən sonra İskəndərus da
Qovğa eləmədi taxtü tac üstə.
Şahların içində heç onun qədər
Yoxdu şah olmağa layiq bir nəfər.
Beş günlük dünyaya tamah salmadı,
O uca mənsəbə mayıl olmadı.
Güldən ayrı düşmüş şeyda bülbültək
Ahü zar eylədi gecə sübhədək.
Sanki anasını bir bala ceyran
Kabab olmuş gördü oyanan zaman.
Ordu böyükleri çox etdilər cəhd,
Bəlkə qəbul etsin tacı vəliəhd.
Açsınlar önungdə xəzinələri,
Tutsun atasının tutduğu yeri.
Yoxdu şahzadənin şahlıq məqsədi,
O, ancaq ibadət etmək istədi.
Üzr ilə onlara dedi ki: “Gedin,
Təxti başqasına həvalə edin.
Atamın yerində məclis qurmaram,
Badəni etmişəm özümə haram.
Dünya işlərindən əl çəkmışəm mən,
Yoxdur bu kələfin ucunu görən.
İnana bilməzdim, böyük hökmürən
Belə gənc yaşında gedə dünyadan,
Tərk edib sarayı, keçə təxtindən,
Darışqal daxmanı eyləye məskən.
Bu dünya əhlini tərk edib daha
Mən üz tutacağam yalnız Allaha.

Sütunu sarsılmış titrək körpünün
Üstündə bərk durmaq olarmı mümkün?
Atamdam artıq ki, olmayacağam,
Ölüb-getmədimi elə bir adam?
Onuntək tədbirli ola bilmərəm,
Cahanı fəth edib ala bilmərəm.
Atama nə verdi o güc, o qüdrət
Ki, ola məndə də mənsəbə rəğbət?
Bu yeddi qatlı çərx tügyan eylədi,
Atamın təxtini viran eylədi.
Mən də təxtü tacı ataraq oda,
Kəyanlar təxtini qoydum tabuta!
Sadə adamları azad görünçə,
Çəkildim özüm də azad bir künçə.
Çoxunu aldatmış gümüş həvəsi,
Axırda yırtılıb zerdən kisəsi!
Dolmuş bir qədəhi doldursan yenə,
İçəndə dağilar o, üz-gözünə.
Bir yer ki, deyildir əbədi məskən,
Gərək “Get!” deməmiş, özün gedəsən.
Şahlıq arzusundan uzaqdır könlüm,
Çünki qarşımızdadır amansız ölüm.
Bu dar mağarada hörümçəklərtək
Nə qədər ovlayım qarışqa, milçək?
Qayalar içində məbəd taparam,
Orda keçirərəm ömrümü müdəm.
Dünyanın çirkini təmizlərəm mən
Gözümün yaşılə öz ürəyimdən.
Dünya işlərindən el çəkib bütün,
Tədarük görərəm axırət üçün.
Quşlartək az dənə edib qənaət,
Edərəm Allaha dağda ibadət.
Köçməyin növbəsi yetişən zaman
Div girsin pərinin qoy qapısından!
Axırət xovfundan qorxum var məgər?
Asan ömr eləyən çətin can verər.
Atamtək məni də məzara atın,

Bir ovuc torpağı torpağa qatın!
Düşünsən əcəlin nə olduğunu
Daha cəsarətlə gözlərsən onu.
Ölüm əzabını dərk eləməsən
Çox çətin açarsan o qapını sən...”
Gedib bir kahada o tutdu məqam,
Dünya işlərini unutdu tamam.
Yalnız eyləyirdi haqqı ibadət,
Ölümə yaxındı bu yol, bu adət.
Bundan ibrət götür sən də, ey cavan,
Məbada çıxasən ata yolundan!
Çünki bu dünyada hiyləgər fələk
Çox işlər görür ki, çətindir demək,
Quyuya nahaqdan çox Yusif salmış,
Çox mənəm deyəndən intiqam almış!

ƏRƏSTUNUN RUZGARININ SONU

Müğənni, yorubdur bəm səslər məni,
Zil üstə qaldır sən indi naləni!
Bəlkə o zil səsin ucalan zaman
Qurtara ürəyim bu ahü-zardan.

Açıdı ayağından İskəndər bəndi,
Göylər qalasına atdı kəməndi.
Onun sarayının filosofları
Üz tutdu o gedən mənzilə səri.
Ərəstu görəndə batıb afitab,
Bağladı üzünə buluddan niqab,
Qaralar geyindi, matəm saxladı,
Səfər boğcasını o da bağladı.
Onun uca sərvî soldu, saraldi,
Başının üstünü xəstəlik aldı.
Eşidib ustadlı, şagirdli – kim var,
Yığıldı başına o yunanlılar.
Gördülər ki, yolu yaxşı tanıyan

Ərəstu yoluna tək olur rəvan.
O huş sahibinə sual verdilər,
Göyün sirlərindən tutdular xəbər:
“De, nədən yaranıb uca asiman
Ki, bəşər xəyalı uzaqdır ondan?”
Səfərə tələsən xəstə Ərəstu:
“Allah yaxşı bilir, – söylədi, – bunu. Şərh edib bir xeyli
zamandan bəri,
Sanırdım, bilirom mən bu sirləri.
İndi acizliklə burdan köçərkən
Gördüm ki, heç bir şey bilmirmişəm mən.
Dünya filosofu adlandıraq,
Məni rəsədbilən sayırlar nahaq.
Yazdım bildiyimi “Cahanmədxəl”ə²⁵²,
Bəzədim, süslədim onu elm ilə.
Göyün, ulduzların sırrı haqqında
Çox şeylər kəşf edib göstərdim onda.
İndi, doğrusunu söyləsəm əgər,
Boş şeydir o köhnə rəsədnəmələr.
And olsun Allaha, mən də bilmərrə
Bilmirəm doludur, boşdur bu süfrə!”
Ərəstu bu qədər söyləyə bildi,
Söz burası çatanda nitqi kəsildi.
Yağ tamam qurtardı yanar çıraqdan,
Əmr etdi bir alma dərsinlər bağdan.
O gözəl almanı qoxlar-qoxlamaz
Canı rahatlandı, dincəldi bir az.
Fələyin hökmüylə gəlib zamanı,
Nəfəsi tutulub çıxanda canı,
Gülərək dedi ki: “Siz olun agah,
Köçürəm, qarşısında açılır sabah.
Bu canı pak Allah vermişdi mənə,
Pak olan Allaha qaytardım yenə...”
Bunu deyib susdu bir ah çəkərək,
Onun da tozunu sovurdu fələk.
Atdı o almanı yoldaşlarına,
Göz yumdu bu əzab, qəm dəryasına...

HÜRMÜZÜN RUZGARININ SONU

Müğənni, ruh verən sazını bir al,
Bizə ürək açan xoş bir hava çal!
Bülbültək nalədən sərxoş olaraq,
Bəlkə bu nalədən, qəmdən qurtaraq!..

Hürmüz də bu dərin dəryaya çatdı,
Onun da gəmisi ümmandı batdı.
Dənizə qərq olcaq fəryad elədi:
“Yükü yüngül olan xoşbəxtdir, – dedi, –
Gəmidə artıq yük nəyə gərəkdir?
O ki bir gün suya tökülcəkdir!
Bu dünya əzəldən vəhşətxanədir,
Göyərən hər otun işi nalədir.
Dağların damını örtüb qalın qar,
Dəniz quyusuna dolub yağışlar.
Yarandı ceyranlar ovlayan insan,
Qulanlar, ceyranlar qaçdırıllar ondan.
Mən də bir ahuyam, düşmüşəm bu gün
Amansız toruna zalim ölümün.
Bu yolda köməkçim olacaq Allah,
Yoxdur ondan başqa heç kimə pənah!
Bu fani dünyadan köçən zaman siz,
Ancaq bir Allaha üz döndəriniz”.
Deyərək bir şirin yuxuya getdi,
Sözü nə uzadaq, o, vəfat etdi...
...

ƏFLATUNUN RUZGARININ SONU

Müğənni, bir şirin nəğmə söylə sən,
Bu ki, ilk ricamız deyildir səndən!
Sübh çağrı dinləyib sənin səsini,
Unudaq dünyanın ah-naləsini!

Əflatun söylədi köcüb gedərkən:
“Olacaq hamiya torpaq son məskən.
Deyirlər: mən uzun ömür sərmüşəm,
Rumda ən yaşlı bir dünyagörmüşəm.
Ölüm pərdəsinə mən yol tapanda
Başqa pərdələrdən döndüm cahanda.
Bir körpə uşağa bənzərəm mən də
Ki, qaçar beşiyə yuxu gələndə.
Vücudu yatmağa sövq edər onu,
Yuxu necə gəlir, heç bilməz bunu.
Su ilə torpaqdan od ilə yeldən, –
Bu zidd ünsürlərdən əmələ gələn
Dünyada düzlükdən olarmı nişan,
Belə kəc bir yerdə qalarmı insan?
Bünövrəsi əyri qoyulan evin
Bir gün dörd divarı uçacaq, yəqin!
Yaşım yüz on üçü keçmişsə əgər,
Halim on yaşlı bir uşağa bənzər,
Qocayam, ancaq ki, o gənc yaşimdə
Olan arzularım oynar başımda...”
Bu xoş arzulardan bir az keçən tək
Onun da fərşini yığdırıldı fələk...

VALİSİN RUZGARININ SONU

Muğənni, bir nəgmə de, qəşəng olsun,
Mənim fəryadımla həmahəng olsun!
Bəlkə də ruhlanıb sənin nəgməndən
Yeddi çay üstündən keçə bilim mən...

Valisin gözünü yuxu tutanda
Ömrünün gəmisi qaldı tufanda.
Dostları eşidib gəldi haraya,
Fələk tək aldılar onu araya.
Xəstəlik getdikcə elədi şiddət,

Zəiflik qoymadı bədəndə taqət.
Bəxtini göylərdə yoxlayan zaman
Gördü bəxt ulduzu uzaqdır ondan.
Ulduz ədalətdən çıxmışdı kənar,
Ona zülm etməyə vermişdi qərar.
Ordakı dostlara eyləyib xitab,
O da öz ömründən verdi haqq-hesab:
“Xatircəm olmayın, – deyirəm ki, mən –
Qara zinqirovlu yeddi hindlidən²⁵³.
Bizə xoş bəxt verən bu ulduzlardır,
Ancaq pislikdə də əlləri vardır.
Nəhs dövrə başlasa ulduzlar əgər,
Bu dövrə zalimlik dövrü gətirər.
Zülmün zəmanəsi olmamış tamam
Dünyada yetişməz adil bir adam.
Qayıtsa yenidən o yeddi ülkər,
Şad olar o zaman yenə xoşbəxtlər.
Dönüş nöqtəsinə gedib çatmadan
Yazdı yazımızı amansız zaman...”
Allahın adıyla bitirdi sözü,
Yumuldu dodağı, yumuldu gözü...

BƏLİNASIN RUZGARININ SONU

Müğənni, bu köhnə pərdədə yenə
Hüzünlü, qəmlı bir hava çal mənə!
Qəlbim də səs versin o nalələrə,
Şəbnəmtək göz yaşım cilənsin yerə!

Dövrü Bəlinasın axıra yetdi,
O da arıflərə belə ərz etdi:
“Vaxt çatıb, köçümü mən çatım gərək,
Başqa bir aləmi arzular üzək.
Bu palçıq daxmada yaşardım əvvəl,
Mən getdim, yerimdə qaldı bir heykəl.
Yeddi heykəlinə bu fələyin mən

Əsla baş əymərəm səmimi qəlbdən!
Mən göydən də uca bir hökmdaram,
İstəsəm hər evə girib-çıxaram.
Budaqda gül olub açaram bəzən,
İstəsəm tovuztək uçaram bəzən.
Pəritək kimsəyə olmadan əyan,
İstəsəm uçaram hər yerə nihan.
Mənim uçuşlarım sığmaz zamana,
Ötərəm mən onu, getsəm hər yana.
İstəsəm göyləri ayaqlaram mən,
Daşın içini də eylərəm məskən.
Səhralar, dənizlər qarşımı almaz,
Çöldə Xızır olaram, dənizdə İlyas.
Gəlib mənzilimə əgər baxsanız,
Hər şey yerindədir, mən yoxam yalnız.
Uçaram göylərə – o son məskənə,
Yerdə nə qalarsa dəxli yox mənə!..”
Bunları astaca tərənnüm etdi,
O da gedənlərin ardınca getdi.
Son qoydu dünyanın əzablarına,
Dostlarla bir ölmək xoşdur insana...

FƏRFURYUSUN RUZGARININ SONU

Müğənni, çal, sənə heyran olum mən,
Ayrılım bu vaxtsız mürgüləməkdən!
Bəlkə nəğmələrin ola mənə yar,
Nə yatam, nə görəm qorxunc röyalar!

Fərfuryus köçmək əmrini aldı,
Dəvəni yükləyib, təblini çaldı.
Dedi dostlarına: “Bu bəzəkli bağ
Reyhan ətirlidir, gözəldir, ancaq
Fanidir, o bir gün gedəcək bada.
Cəhənnəm olsa da, behişt olsa da!
Bizə bilikdəndir hər qorxu, bəla,

Yolbilən arxayın düzəlməz yola!
Qozbel olar bütün yay qayiranlar,
Dərzinin paltarı yamaqlı olar!
Yağ satanın qabı yağlı görünər,
Evində yağ olmaz bir zərrə qədər!
Xəzinə yükünü çekərsə hər kəs,
Ömründə dərd-qəmdən dincələ bilməz!..”
Pərgarı nəqsədən üzüldü, bu dəm
Onun da ömrünə çəkildi qələm...²⁵⁴

SOKRATIN RUZGARININ SONU

Mügənni, çal rudu, gəl, dadıma çat,
Məni bu amansız yuxudan oyat!
Bəlkə rudun səsi axar çay kimi
Soyutsun susamış yanar qəlbimi!

Vaxt çatdı, Sokrat da düzəldi yola,
Əcəlin öünüə çapdı dördnala.
Deyirlər: gizlice düzəldib zəhər,
Özündən xəbərsiz ona verdilər.
Bundan xəstələnib səfər edərkən
Bir şadlıq nərəsi çəkdi ürəkdən,
Dedi ki: “Çatarsa vaxtı ölümün,
Ona çarə etmək deyildir mümkün!
Bu solğun balışa dünyada bir-bir
Hami baş qoyaraq, dincələcəkdir!”
Yüksəklik aşiqi o quş durmadan,
Gördülər, uçacaq indi bu tordan.
Dedilər Sokrata: “Canın bədəndən
Çıxanda, ey alim, bilirsən ki, sən
Gedəcək əlindən hər iqtidarin,
De, harda qazılsın sənin məzarın?”

Gülərək söylədi onlara ustad:
“Burdan gedənləri etməyin heç yad.
Mənimçün nə fərqi burdakı yerin?
Harda istəsəniz orda yer verin,
Ona da bir yuxu tufanı çatdı,
Bəxtinin yelkəni sularda batdı.
Ordakı zirəklər bildi o saat
Nə dedi onlara o böyük ustad.

NİZAMİNİN RUZGARININ SONU

Müğənni, çal görək bir “Ramişi-can”²⁵⁵,
Açılsın ürəyim o xoş havadan!
Xosrov məclisində Barbət çalan tək
Çal bir-bir nəğməni, birdən yüzədək!

Bu dastan yazılıb qurtaran kimi
Köçmək xəyalına düşdü Nizami.
Çox çəkməz, o çatar öz arzusuna,
Ömrünün kitabı yetişər sona.
Altmış üç yaşından altı ay qədər
Keçmişkən, istədi eləsin səfər.
Keçmiş alımlərdən danışdı bütün.
O da onlar kimi yatacaq bir gün.
Yığıdı dostlarını edərkən səfər,
Verdi köçəcəyi yollardan xəbər.
Gülərək söylədi ki: “Ümidim var,
Keçər günahimdən o pərvərdigar!
Bizimçün çəkməyin boş yerə zəhmət,
Siz qalın, bizləri gözləyir cənnət!
Belə danışarkən getdi yuxuya,
Heç oyaq deyilmiş dünyada guya...

MƏLİK İZZƏDDİNİN MƏDHİ

Mügənni, o “Ramiş” havasını çal,
Şadlıq məqamıdır, qurtardı məlal!
Rudunla bir dəsgah çalasan gərək,
Çaldıqca uzana şahın ömrütək!

Aqil adamları aldı ruzigar,
Qaldı şahımıza ağıl yadigar.
Şaha kömək olsun həmişə xoş bəxt,
Onunla bəzənsin daim tacü təxt!
Mələk İzzəddinə bu çərxi-dövran
Qüdrət kəməndini bəxş etmiş çoxdan.
Odur yeddi ulduz sərrini açan,
Odur səkkizinci qərana sultan²⁵⁶.
Kəsra-Key bəzmində o tutub qərar,
Olub Firiduntək xoşbəxt hökmüdar!
Dodağı dünyanın həyat şərbəti,
Ondandır göylərin rəngi, ziynəti.
O qədər şirindir söz bulaqları,
Səsinin quludur öz qulaqları.
Hər səhər bəzəkli blr məclis qurar,
Orada Keyqubad kimi oturar.
Gələr ölkələrin bir çox alimi
Arılar pətəyə yığışan kimi.
Çox bilən alimlər göstərib hünər,
Biliyi azların dərsini verər.
Vardır hər guşədə gövhər tapanlar,
Oddan su almağı bacarar onlar.
Mələk xislətlidir şahın vəziri,
Behiştə açardır hər bir tədbiri.
Şah – Məlik şah kimi səxavətlidir.
Vəziri Nizamtək ləyaqətlidir.
O, hökmən şahdır indi dövrana,
Vəzir də ikinci Nizamdır ona.
Alimlər gətirmiş hər bir diyardan,

Yaratmış onlara hər cürə imkan.
Şərabı içərlər şən, güllər kimi,
Məstkən ayıqdırılar bülbüllər kimi.
Hamı yarımhuşyar, şah yarımayıq,
Hamı dildən iti, şah əliaçıq!
Kimdə var bu məclis padişahlardan?
O həm şahdır, həm də Cahan-Pəhləvan.
Bu bir məclisdir ki, qovğadan uzaq,
Ona layiq olar bu naməm ancaq.
Bununla seyr etsin şah göyü, yeri,
Dağları, daşları, göy dənizləri!
Hərdən at oynadıb çıxsın meydana,
Gah da hücum çəksin Həbəsistana.
Heç yerə getmədən aqil hökmüdar,
Görər öz gözüylə dünyada nə var.
İstəsə şah üçün bu kitab yeqin
Açar qapısını yeddi ölkənin.
Onunla məclisi şahın şad olar,
Onda bu dünyanın təsvirləri var.
Keyxosrov bəzminin varisi sənsən,
Təxtü tac dayağı zoruna əhsən!
Cahanı göstərən bu cama baxsan,
Könlündən keçəni verəcək nişan.
Xəlvətdə yazılmış belə bir əsər
Şaha şahzadəlik müjdəsi verər.
Elə bir qapını açdı bu açar
Ki, ora dəniztək gövhərlər saçar.
Səhər ağ təxtinə çıxandan bəri
Heç bir tac görməyib belə gövhəri.
Mən ki, söz açmışam əvvəl beşikdən,
Körpəni görəndə heyrət etmə sən.
Bu şadlıq günündə sən bir məclis qur,
Yerin dövrəsinə göytək kəmər vur.
Nolaydı, bəxtim yol verəydi mənə,
Gələydim şahın o cənnət bəzminə.
Bəlkə o məclisin mərhəmətindən
Açaydım işimdən düyünləri mən.

Qolumda, qıçımda qalmamış taqət
Ki, gəlib behiştə edəm ziyarət.
Müqəddəs behiştə can getsin gərək,
Cəsədi oraya niyə göndərək?
Dəryamdan iki dürr olubdur əyan²⁵⁷,
Onlardır üzümü mənim ağardan:
Biri Məryəm kimi ismətli pəri,
İsanın nuruya parlar o biri.
Birinin çohrəsi Aytək münəvvər,
Birinin ürəyi Güntək nur çilər.
Müqbil, İqbal adlı iki hindli qul
Göndərdim hüzura, olaydı məqbul²⁵⁸.
Gəldi hər ikisi şah xidmətinə,
Məsəldir, yaqtu saxlar xəzinə.
Qızımı mehrlə köçürər ana,
Qardaş duvaq salar onun başına²⁵⁹.
Hüzura göndərdim bu gəlini mən,
Qardaşı tutmuşdur onun əlindən²⁶⁰.
Canımı yollayıb bir peşkəş kimi,
Qoşmuşam mən ona ciyərparəmi²⁶¹,
Onu sən geriyə qaytaran zaman
Lütfün artıq olsun umduğumuzdan!
Sözümüz burada çatdırıldım sona,
Nə qiymət lazımdır, özün ver ona!..

KİTABIN SONU

Gövhərlər olanda mədəndə aşkar,
Dünyanı bürüdü gövhər alanlar.
Gövhərə olsa da hamı müştəri,
Gövhər tanıyanlar alar gövhəri.
Daşın göbəyindən çıxardım gövhər,
Əlimdə tərəzi dursam da əgər,
Sanma ki, düşmüşəm dövlət eşqinə,
Mənə gərək deyil əsla xəzinə!
İstəyim budur ki, o sahibdövlət

Versin əməyimə layiq bir qiymət.
Məni düşündürmür azla çox fikri,
Çünki qohum deyil Ayla Müştəri.
Gəzirəm elə bir sərraf insanı
Ki, məğmun etməsin gövhər satanı.
Div kimi dağların köksünü yarmaq,
Vəhşi heyvan kimi nərə qoparmaq,
Açmaq xəzinəyə axan selləri,
Dənizə tullamaq dürrü, gövhəri
Min dəfə yaxşıdır, asandır, inan,
Nadan adamlara şeir oxumaqdan!..
Söz hər şeydən əvvəl dinləyən istər,
Alıcı olmasa, tanımmaz gövhər.
Mənim gövhərşünas bir müştərim var,
Həm gövhərşünasdır, həm də lütfkar.
Ancaq, xəbər tutub daş hərisləri
Saldılar dalımcı neçə nəfəri.
Bu parlaq ləlimi almaqçın ələ,
Mənə daş yağıdırıb deyirlər belə:
“O parlaq gövhəri, gəl, bizə ver sən,
Verməsən, bu bağdan köç etməlisən!”
Hırsındernəm onların bu rəftarından,
Bu cürə qarışlıq, pis bazarından.
Dedim: “Gövhər üçün edərlərmi cəng?
Nəğmə gözəl olar olsa həməhəng²⁶².
Dərya sevdasıdır, keç öz dürründən,
Güçün nəyə çatır onu söylə sən.
Dənizlə alverə çıxarsa biri,
Gərək dərya qədər ola gövhəri.
Dəryayla alverin dərya nəfi var,
Dəryanı dəryayla satın alarlar.
Bir səsin dünyani tutsa şöhrəti,
Gərək dünya qədər ola vüsəti.
Pozğunluq olarsa ahəngdə əgər,
O səs hara çatar, necə yüksələr?
Bir söz ki, rəng verir gülə, gülşənə,
Hikmətli cavabdır başa düşənə.

Yaxşı tanıyıram mən hər yetəni,
Kəmər oğrusuya tac bəxş edəni...
Bunları deməkdən qəsdim, yaxşı bil,
Əsla yoxsulluqdan şikayət deyil!
Demirəm pis keçir günüm, həyatım,
Ancaq yorulmuşdur azacıq atım.
Süfrəmdə bir parça çörək tapılar,
Amma səhhətimdən şikayətim var.
İnsanın bədəni olmasa möhkəm,
Yazarkən süstləşər əlində qələm.
Saz olsa qarğanın əgər bədəni,
O, Bəsti ənciri bilər hər dənji²⁶³.
Düzdür, yaşım öüb, əsir dizlərim,
Rövnəqdən düşməmişancaq sözlərim.
Hələ çox solmayıb göy sərvim mənim,
Hələ diribaşdır bu ağ köhlənim.
Hələ haqq gözləyən, qədirbilənlər
Əllicə beytimə yüz qızıl verər.
Bəxtimdən, zəmanə eyləyir kömək,
Kisəmə dürr verir, taxtına ipək.
Ancaq bir arzu da keçir qəlbimdən,
Aslanlar ovuna kəmənd atım mən;
Şir kimi doyaram qaniyla onun,
Leşini qoy yesin tülkü'lər onun.
Əti apararsa pişik qazandan,
Nə çıxar, qarı hey qoparsın fəğan!
Fələyin zərləri əyri atması,
Dünyanın oyuna xələl qatması
Altmışa çatdırıldı yaşımı mənim,
Düşməmiş qüvvədənancaq bədənim.
Sanıram yenə də on yaşındayam,
Hələ də divlərin savaşındayam.
Keçənlər keçibdir çöllərdə yeltək,
Qalanlar da belə gəlib keçəcək.
Ömrün hesabını düşünsən əgər,
Quyuya sallamış dolçaya bənzər.
Bir dolça quyudan su çıxarmasa,

Nə xeyri, uzunmuş ipi, ya qısa?
Getdim, bu dastanda qoyub qəlbimi,
Gərək oxunmasın əyləncə kimi.
Dinləyən halını duysun dərindən,
O da getməlidir bu köç yerindən!
Bizi nə düşünsün, nə yada salsın,
Özünün, dostların qeydinə qalsın.
Mən də oturmuşdum bir gün, dünyada
Olub-keçənləri salırdım yada.
Ölənlərin qəmi qəlbimə doldu,
Gözlərimin yaşı dönüb sel oldu.
Suda batanlardan bir nəfər gecə
Yuxuma girərək dedi gizlice:
“Sən özün bizimlə bir yerdə ikən
Bizim dərdimizi nahaq çəkirsən.
İndi ki, gedirsən bu karvan ilə,
Sən öz dərdini çək, fikrini elə!”
Bu dünya mənasız göründü mənə,
Düşdüm o gecədən səfər fikrinə.
Çünki təşviş etməz ayıq bir insan
Bu çıraq söndürən dəli ruzgardan.
Mən şərab küpünə düşərsəm, nə qəm,
Meylə al boyanmış libas geyərəm!
Tapa bilməsəm də qulan kababı,
Çəkmirəm toxluq, ya acliq əzabi.
Yoxsa da içməyə dadlı bir şərbət,
Şirin xəyallardan alaram ləzzət!
Qurtarib tükənsə yağdanda yağım,
Nə olar, qoy sönsün bu can çıraqım.
Səsim çıxmasa da təbiltək əger,
Dözərəm təbiltək yağsa zərbələr.
Sındırsa sərvimi zamanın yeli,
Sağaldar yaramı şahın öz əli.
Xudaya, sən özün bu saf gövhəri,
Bu hünər bağında yetmiş bəhəri,
Yetimdir, dünyada qoru hər zaman,
Gecəli-gündüzlü dərddən, bəladan.

Bu dəri dastanım yetişdi sona,
Yaxşı fal, xoş tale yar oldu ona.
Şahın adı kimi o Məsud olsun,
Şah da bu dastanla qoy Mahmud olsun²⁶⁴.
İlk dəfə bu dürrü mən sapa düzdüm,
Tale ümmanında fərəhli özdüüm,
İqbalı xoşlara yazdığınım əsər,
Təəccüb etməyin məqbulsə əgər.
Nəzər salan zaman şah bu dastana
Qoy əqli, zəkası yar olsun ona!
Ucalsın adıyla onun bu kitab,
O da bu kitabdan olsun feyziyab!
Nizami aləmə bir də səs salsın,
Adı bu əsərlə əbədi qalsın!
Bunun adı kimi olsun bəxtəvər,
Dolandıqca dövran, keçdikcə illər!



İZAHALAR

¹ Yeddi qat içində nə var binadan,
Min alqış ona ki, odur Yaradan.

Yeddi qat – Şərq əsatirində göyün yeddi təbəqədən ibarət olduğu təsəvvür edilir.

² Heç bir kəs torpağa dil verə bilməz,
Naxış vura bilməz suya da heç kəs.

Heç kim torpağı damışdırı bilməmiş və heç kim suya naxış sala bilməmişdir. Təkcə Allah torpaqdan nitq sahibi olan insan yaratmış və bir damcı suya (nütfəyə) insanın surətini nəqş etmişdir.

³ Səni ümid ilə hey axtarmaqda
Kimisi qarada, kimisi ağda.

Səni hər kəs qaranlıq gecədə, işıqlı gündüzdə, kimi yerdə, kimi göydə axtarıb tapmaq istəyir.

⁴ Köhnə hekayəti çatdırdım sona,
Başlasın təzə söz indi cövlana.

Bundan əvvəlki hekayəni – “İskəndərname”nın birinci hissəsini – “Şərəfnamə”ni yazüb bitirdim, indi də onun ikinci hissəsini – “İqbəlnamə”ni yazmağa başlamışam.

⁵ Saldın ilk sözümü Sən dildən-dilə,
Bu son addımı da yetir mənzile.

“Şərəfnamə”de müvəffeqiyətimi və şöhrətimi təmin etdin, indi “İqbəlnamə”ni də o cür başa çatdırmağa mənə yol göstər, yardım et.

⁶ Onun taxtı idi bütün bu əflak,
Başının müqəddəs tacıydı “lövlak”.

Həqiqətdə Məhəmmədin taxt-tacı yox idisə də, mənən o həm taxt, həm tac sahibi idi.

Quranda “Lövlökə ma xələqqü-l-əflak” (“Əgər sən olmasaydın, göyləri yaratmazdım”) ayəsinin ixtisar edilmiş variantıdır. Güya bu sözləri Allah Məhəmmədə müraciətlə demişdir.

⁷ Parlayıb nur saçdı bu kainata,
Bənzərdi Zülmətdə abi-həyataya.

Məhəmməd cəhalət qaranlığında olan dünyaya öz mərifəti ilə işıq saçdı. Onun dünyada varlığı əsatirə görə Zülmətdə olan dirilik suyuna (abi-həyataya) bənzədir.

Uca qalxmasaydı ərşin tağından,
Kimdi kainatın sırrını açan?

Ərşin tağı – burada Məhəmmədin, dini əfsanədə deyildiyi kimi qalxdığı “merac”dır ki, göyün yeddinci təbəqəsi sayılır.

Beytin mənəsi: Məhəmməd göylərin ən yüksək qatından uca qalxdığı üçün kainatın sırlarını açdı.

Cənnətdən torpağa gəldisə Adəm,
O qoydu torpaqdan cənnətə qədəm.

Dini əfsanəyə görə, birinci peyğəmber olan Adəm Allahın əmrindən çıxdığı üçün cənnətdən çıxarıilib dünyaya atılmışdı.

Beytin mənəsi: Məhəmməd Adəm peyğəmbərdən də yüksəkdir. Adəm cənnətdən çıxarıilib yerə qovulduğu halda, Məhəmməd yerdən cənnətə getmişdir. Burada Məhəmmədin behiştı görməsinə işaret edilir.

Aytək çıxdı Yusif quyudan əgər,
Nur saçdı quyudan o, Aya qədər.

Yusif quyudan Ay kimi bayırı çıxdısa, Məhəmməd merac gecəsi yerdən Ayın üstüne, ərşə çıxdı və hər yeri öz nuruna qərq etdi.

Xızra abi-həyat oldusa qismət,
Həyat çeşməsindən keçdi Məhəmməd.

Əgər Xızır Zülmata gedib dirilik suyuna çatdısa, Məhəmməd merac gecəsi daha yüksək məqama çatdı.

Yunisi uddusa balıq bir zamanı,
Ona səcdə etdi balıqla ilan.

Yunis – dini rəvayetə görə, qədim yəhudilərin peyğəmberləriindən. Uydurduğu möcüzə yalan çıxdığı üçün qaçıb Dəclə kənarına gəlmış, gəmiyə minmiş, günahkar olduğundan gəmi onu aparmamışdır; Yunisi suya atmışlar. Bir böyük balıq onu udmuş, o da balığın qarnında tövbə və dua etmiş, Allah duasını qəbul etmiş, bir müddət sonra balıq onu kənara buraxmışdır.

İkinci misrada Nizami Məhəmmədin möcüzələrindən birinə işaret edir. Dini əfsanəyə görə, Məhəmmədin möcüzələrindən biri də güya heyvanları dile gətirməsi olmuşdur. Guya balıq və ilan da ona ram olub dile gəlmış, onun peyğəmberliyini təsdiq etmişdir.

Davuddan yadigar tek bir zireh var,
Məhəmməd yüz zireh qoyub yadigar.

Davud peyğəmber öləndən sonra ondan insanlara yadigar kimi zireh qayırmaq bacarığı qalmışdı. Məhəmmədin təlimi isə yüz zirehə bərabərdir.

İsanın beşiyi göyə qovuşdu,
Məhəmmədsə özü göylərə uçdu.

Məhəmməd peyğəmberin meracına işaretdir.

Tur dağı Musaya oldusa eyvan,
Məhəmmədin qəsri yarandı nurdan.

Musa Allahdan vəhy almaq üçün “Turi-Sina” dağına çıxmışdısa,
Məhəmməd nurdan yaranmış qəsrəde Allahla söhbət edirdi.

16 Gəlinimdə olan şuxluq, təravət
Peykərşünlərlər eylər kifayət.

Gəlinim – burada əsərim, yəni “İqbalname”nın, **peykərşünas** isə sənəti,
gözəlliyi qiymətləndirən deməkdir.

17 Kürədən çıxanda güzgü bərq vurar,
Fəqət sınan zaman zirehə yarar.

Qədimdə güzgüni pardaxlanmış dəmirdən qayırdılar. Güzgü qırıldıqda
ondan zireh də düzəltmək olurdu.

Beytin mənası: gənclikdə insanın üzü güzgü kimi parlaq və saf olur,
amma qocalanda üz qırışır, zireh kimi çin-çin olur.

18 Zülmətə bürünmüş keşikçixana,
Həmlə eləmişdir fil pasibana.

Keşikçixana – dünya, **fil** – gecə, **pasiban** – Günəş mənasını verir. Yəni
gecə gəlmış, hər tərəfi qaranlıq basmışdır.

19 Bir ahu balası doğmuşdur çəmən,
Müşk-ənbər saçmada öz göbəyindən.

Ahu – ulduz, **çəmən** – göy mənasındadır. Ahumun göbəyindən qara müşk
düşən kimi göydən yerə qaranlıq çökəkdədir, yəni – gecədir.

20 Dürr üçün qəvvastək suya batırdım,
Gah seçib götürür, gah da atırdım.

Nizami “İqbalname”ni yazarken yeni surətlər, incə mənalar, gözəl
ifadələr tapmasını qəvvasın dənizdən dürr çıxarmasına oxşadır.

21 Fələyin köhləni olub təngnəfəs...
Vaxtın sürətlə keçməsinə işarədir.

22 Daxmada gecənin hörük'lərindən,
Yeddi rəng ipəklər toxuyuram mən.

Bu dar evimdə gecənin mənə verdiyi ilhamla rəngarəng surətlər, sözlər
yaradıb, əsərimi yazıram.

23 Bu lacivərd küpdən mən də İsatək
İplər çıxarıram hər an rəngbərəng.

Dini əfsanəyə görə, İsanın peyğəmbərliyinə on əvvəl inanan on iki
boyaqçı olmuşdur. Bunlar İsadan möcüze istəmişlər. İsa da guya boyaqçılara
boyamaq üçün verilmiş bütün əşyani bir küpə tökmüş və bunları eyni küpdən
hər kəsin istədiyi rəngdə çıxarmışdır.

Bu beytdə: **lacivərd küp** – göy, səma; **rəngbərəng iplər** isə – müxtəlif
surətlər və müxtəlif mənalar ifadə edən misralar, beytlər deməkdir.

Onda Müştərini görərək hər an,
Vurar üzüyünə Ütarid nişan.

Nizami özünü **Ütaridə** – katibə, Xoylu İmadı isə xoşbəxtlik gətirən Müştəri ulduzuna bənzədir. Münəccimlərin fikrincə, Müştəri xoş tale göstərən ulduzların ən böyüydür, Ütarid isə göylərin katibidir.

Beytin mənası: Müştəri Ütaridə xoşbəxtlik nəzərini salan kimi Ütarid bu səadəti möhürləmək üçün katiblik üzüyünü barmağına keçirir. Keçmişdə şahların katibi onların möhürünu özündə saxlardı ki, yazılışları möhürləsin.

Məgər neçə uşaq tutar bir mama?
Bir ağac nə qədər yetirər xurma?

Burada Nizami özünü mamaya və bar verən ağaca, yaratdığı misraları və beytləri uşaq və xurmaya bənzədir. Yəni bir şair bir gecədə nə qədər şeir yazar.

Yuxusuz, ac-susuz qalib o gecə,
Bu mavi döryada üzürdüm təkçə.

Mavi dörya ilham mənasındadır. Yəni bu yuxusuz çalışdığını gecədə fikrim ilham dənizində söz inciləri toplamaq üçün üzməkdədir.

Gecə gecə deyil, dibsiz bir quyu,
Ayı da, günü də udmuşdu suyu.

Ayın görünmədiyi gecə, yəni tamam qaranlıq olan gecə el arasında qədimdən bəri qaranlıq quyuya bənzədir, güya Ay və Günəş bu quyuya düşmüşdür.

Atlığım kəməndlə, şahın bəxtindən
Əmlik ceyranları ovlamışam mən.

Şahın dövlətindən ilham kəməndini olə alaraq xəyalımın çəmənində məna ceyranları ovlamışam – gözəl beytlər yaratmışam.

Əngin dənizlərə mən tor atmışam,
Bu torla növbənöv balıq tutmuşam.

Xəyalımın dənizinə tor ataraq, çoxlu təzə fikirlər tapmışam, rəngarəng beytlər yaratmışam.

Vuruşur önməndə Çin ilə Həbəş.

Çin – ağ kağız, **Həbəş** isə kağız üzərində qara xətlər, yazılar deməkdir.

Qızışib coşduqca beynim şərabdan,
Göldi səxavətə söz də bu zaman.

Şərab şairin ilhamı, təbi mənasındadır. Nizami ömründə şərab içmediyini başqa beytlərində də bildirmişdir. Məsələn:

Sən mey iç, gətirmə heç bir bəhanə,
Ağzımdı möhürlüdür, üz vurma mənə.

Bu fikri nizamışunaslar da təstiğ edirlər.

Beytin mənəsi: mənəvi şərabım – təbim coşduqca sözlər, fikirlər də beynimdə coşub daşır.

³² İlham buludlarım çəkdi nərələr,
Gövhərşunaslara yağırdı gövhər.

İlhamım cuşa gəldi, sənəti sevənlər üçün yağış kimi dürlər yağırdıdım.

³³ Taleym açıldı, oldum bəxtəver,
Zöhrə dəf göndərdi, Müştəri dəftər.

Zöhrə ulduzu Yaxın Şərqi klassik şairlərinin əsərlərində göylərin çalğıçısı sayılır. **Zöhrənin dəfi** buna işarədir.

Kosmoqrafiya Müştəri ulduzu üzərində qara xətlər olduğunu göstərir. Müştərinin bu xətlərini qədimdə yazı saymışlar. **Müştərinin dəftəri** ifadəsi də buna işarədir.

İkinci tərəfdən, Müştərinin Zöhrə ilə bir bürcdə qarşılaşması, qədim astroloqların fikrincə, xoşbəxtlik əlamətidir.

Bu beytdə **Zöhrənin dəfi** – əyləncəli, zövq verən şeirlər, **Müştərinin dəftəri** isə, xoşbəxtlik kitabı deməkdir ki, bu da “İqbalname”yə işarədir. Nizami demək istəyir ki, bu kitabda həm zövq, sevinc, həm də səadət yolumu tapmaq olar.

³⁴ Neçə vaxt ağa rəngə lacivərd qatdım,
Bitdi “Şərəfname”, murada çatdım.

Ağ rəng – kağıza, **lacivərd** isə mürəkkəbə işarədir. Nizami **ağ rəngi lacivərdə qatdım** deməklə, əsərlərini yazmasından bəhs edir.

³⁵ Gör əvvəl nə əkdim, gör bitdi nələr,
Sınıq bu sayaq bitişdirərlər.

Şair “İqbalname”ni yazımaqla və onu “Şərəfname” ilə bitişdirməklə, “İskəndərname” kimi bütöv bir əsərin meydana çıxdığını göstərir. Beytdə **sınıq** sözü “Şərəfname”nin mövzuca yarımcıqlığına işarədir ki, “İqbalname” bunu tamamlayır.

³⁶ Bilmirəm bu qədər füsunkar sözlər
Babil quyusundan çıxır nə təhər?

Əsatirə görə, qədim Babil şəhərində dərin bir quyu var imiş ki, oradan asılmış Harut və Marut adında sehrbaz mələklər də quyudan çıxa bilməzmişlər. Nizami burada öz şeirlərinin o quyudan çıxa biləcək dərəcədə güvvətli caduya, yəni təsirə malik olduğunu söyləyir.

³⁷ Zöhrəyə o “Zənd”i kimləri öyrətdi,
Oxuyub Harutu tamam bənd etdi?

Əsatirə görə, guya Zöhrə ulduzu çox gözəl oxumağı ilə Harutu cəzb etmiş, Harut da ona qovuşmaq üçün sehrbazlığa başlamış və sehrbazlıq etdiyinə görə cəzalandırılaq quyudan başı üstə asılmışdır.

“Zənd” – atəşpərəstlərin peyğəmbəri Zərdüştün kitabının adıdır. Buna “Zənd-Avesta” da deyilir. Nizami isə təbini “Zənd” oxuyan Zöhrəyə, şeirlərini də Zöhrənin cəzbedici nəgmələrinə bənzədir.

38 Sehirli nəğməmdən Zərdüşt xar oldu,
Söndü çox “Zənd”lərin alovu, odu.

Yəni mənim sehrə – qüvvətə malik sözlerimin müqabilində Zərdüştün sözləri kölgədə qaldı, çox “Zənd”lər rövnəqdən düşdü.

39 Dəryaya dürr saçın qətrə buradan,
Qoy xurma daşısın Bəsrə buradan.

Məlumdur ki, qətrə dəryada sədəfin ağızına düşüb, dürr olar. Nizami deyir ki, qətrələr məndən dəryalara dürr saça bilər, yəni mən sözlərdən dürr yaranan bir şairem.

İkinci misra Bəsrənin bol və əla xurma yeri olduğunu işaretər. Nizami özünün Bəsrə xurmasından da şirin və bol sözler yaratdığını söyləyir.

40 Bu altıkünc tağda bir buludam mən,
Səpərəm hər yana su ciyərimdən.

Mən bu altıcəhətli (sağlı, solu, önü, arxası, yuxarısı, aşağısı olan) aləmdə elə bir sənətkaram ki, sözlerimin şöhrəti hər yana gedib çatır.

41 Bitkitək pay alıb hamı suyundan,
Yağışım sərvələr becərir hər an.

Mənim əsərimdən ilham alan şairlər damcı ilə bitən otlara bənzərlər, onlar mənim böyük bəhrələr verən sənətimə möhtacdırlar.

42 Kəlgətək işıqdan kim çəksə zərər,
Əlbəttə, həmişə ondan çekinər.
Çəsməmdən feyziyab olsa da çoxu,
Getmir gözlərinə həsəddən yuxu.

Bu beytlərdə Nizami özünü işığa və onun poetik istedadına həsəd aparan şairləri kölgəyə bənzədir.

43 Mənim meyxanamdan içərlər şərab...

Yəni mənim əsərlərimdən istifadə edərlər.

44 Bu feyzi onunçün qazandım ki, mən
Əsla su içmədim yad bir çəsmədən.

Mən özgəyə göz dikmədən öz emeyimle belə bir dərəcəyə çatdım.

45 Xəlvətdə poladdan sildim ki, pası,
Yaqt rəngi alsın onun aynası.

Bu və başqa beytlərdə Nizami öz yaradıcılığının tamamilə orijinal olduğunu, heç kəsi təqlid etmədiyini və heç kəsdən söz almadığını göstərir və deyir ki, mən zəhmət və əziyyətimlə öz yaradıcılıq xəyalımı güzgü kimi parlatdım.

Hələ can almamış əcəl turactək:
“Dad, məni tutdular!” – çıqırıb dad çək.

Dad, məni tutdular! – Turacın oxumasına, təqlid yolu ilə düzəldilmiş ifadəyə işaretdir.

47 Fələk – yeddibaşlı qorxunc ejdaha,
Bircə zərbə vursa, məhv oldun daha.

Əsatirə görə, güya göy ejdahası olan fələk Ayı udurmuş, həm də onun tutulmasına səbəb olurmuş.

48 Xəlbirə bənzəyən teştdir asiman,
Sən bir xəlbir torpaq, o da bir teşt qan.

Birinci misra ulduzlarla dolu göyə işaretdir, ikinci misrada isə insan bir ovuc torpağı, çərxi-fələk isə məhv olmuşların qanı ilə dolmuş bir teşte bənzədirilir.

49 Bu göy rəngli küpün çox hiyləsi var,
İçindən görərsən yüz cür rəng çıxar.

Göy rəngli küp – fələk, səma deməkdir. Beytin mənası: bu fələk cadalarla, füsünlərlə doludur, ondan yüz növ hiylə baş verir.

50 Küpə bir cadugər minər, deyerlər,
Bu küpə minmişdir yüz min cadugər.

Əfsanələrə göre, küpə birçə cadugər minir, amma göyün küpünə bax ki, üstündə yüz minlərlə cadugər və sehrbaz, yəni bədbəxtlik və nəhslik ulduzları dolaşır.

51 Tülkütək geydirər qırmızı papaq,
Sonra qara itə yedirdər ancaq.

“Dərzi tülükü” adlı Azərbaycan nağıllına işaretdir. Yəni bu çərxi-fələk bu gün bir adama qırmızı tülükü dörisindən papaq geydirirə, sabah onu tülükü kimi qara itlərə yem edər; bu gün güldürər, sabah ağladar.

52 Nədir dörd yol üstə məskən düzəltmək?

Dörd yol – dörd ünsürdən, yəni su, od, torpaq və havadan ibarət dünya deməkdir. Mənası: nə vaxta qədər bu kəşməkeşli dünyada yaşayacağı?

53 Dörd balış qeydindən qurtaranda biz,
Asudə yatarıq səssiz-səmirsiz.

Dörd balış – yəni də dörd ünsürdən ibarət olan dünya deməkdir. Yəni yalnız özləndən sonra asudə olmaq mümkündür.

54 Hər pərdədə yalnız o adam çalar
Ki, ola pərdədən yaxşı xəbərdar.

Musiqidə işlənən **pərdə** sözü burada məcazi mənadadır. Beytdə deyilir ki, həyatın qanun-qaydalarını bilməyən, onlarla hesablaşmayan adam daim çətinliklərə rast gələr.

Belə dörd müxtəlif yol ayricindan,
Çıxmaram, ya qoca olum, ya cavan.

Dörd müxtəlif yol – sağa, sola, irəli, geri gedən yollar, dünyəvi həyatın yollarıdır. Yəni cavan da, qoca da olsam, bu bir-birinə zidd yollardan keçməyə məcburam.

Dəniz dalğaların gələrsə feyzə,
Sədəfdən dürə alıb çıxardar üzə.

Padşahın səxavəti dəniz kimi hərəkətə gəlsə, mənim təbimdən də dürə kimi sözlər çıxar.

Bir şəhər yaratsam, baxtum olsa yar,
Kim olsun bəs ona sonra şəhriyar?

Nizami əsərini bir şəhərə bənzədib deyir ki, onu tikib qurtarsam, yəni “İqbalnamə”ni müvəffəqiyyətlə yazıb başa çatdırısam, ona sahib çıxan, onun “şəhriyari” kim olar?

Qoyma qoca şaha gənc üstün gələ,
Şiruyə Pərvizi öldürdü belə.

Nizaminin “Xosrov və Şirin” poemasında Pərviz öz sağlığında şahlığı oğlu Şiruyeyə vermiş, onu həddindən artıq yüksəltmişdir. Şiruyə də yolunu azib atası Xorsov Pərvizi öldürmüştür.

Qocaman ağaça mişar çekmə sən,
Zöhhak bunun üçün düşdü təxtindən.

Qocaman ağaç sözlərindən Pişdadiyan sülaləsinin guya yeddi yüz il padşahlıq etmiş dördüncü şahı Cəmşid nəzərdə tutulur. Zöhhak onu taxtdan saldıqlı üçün öz taxt-tacını itirdi.

Coxları istədi “İqbalname”ni,
Tek ona həsr etdim mən bu naməni.

Namə sözü “İqbalname”yə, **ona** sözü isə İzzəddin Məsuda işarədir.

İzzəddin Məsud – Nurəddin Arslan şahın oğlu, Mosul atabəylərinin yeddinci hökməarı olmuş, 1218-ci ilə qədər hakimiyyət sürmüştür. Nizami “İskəndərname”də bir neçə dəfə İzzəddin Məsudun adını çəkmiş, “İqbalname”ni də ona ithaf etmiş və oğlu Məhəmməd vasitəsilə əsəri Mosula gəndərmışdır. Onun hakimiyyətdə olduğu dövr (1214-1218) nəzərə alındıqda, görünür ki, Nizaminin vəfəti bizim qəbul etdiyimiz 1209-cu ildən sonra olmuşdur.

Deyirlər o xoruz banlar hər səhər,
Yerdəki xoruzlar ona səs verər.

Nizami özünü guya göydə yaşayan və hər səhər ilk banlayan xoruza, o biri şairləri isə onu təqlid edərək, yerdə banlayan xoruzlara bənzədir.

62

Bir ov vurubsansa, çıxar meydana,
Bir əsər yazmısansa, ortaya qoy.

63

Vurubsan qızılı şah sikkəsini.

Pulun üstündə şahın adı həkk edilən kimi sən də bu qızıl kimi əsərin (“İqbalnamə”nin) üstüne şahın adını yazmışan, əseri ona ithaf etmişən.

64

Almış fermanını Mahmudilərdən,
Həsəbi, nəsəbi Davudilərdən.

Mahmud – Sultan Mahmud Qəznəvi və ya Səbuktəkin Qəznəvilər dövlətinin banisidir. 997-ci ildən 1030-cu ilə qədər hakimiyət sürmüdüür.

Mahmudilər – Mahmud nəslisi, sülaləsi deməkdir. **Davud** – Səlcuq hökmədarlarından Qılınç Arslanın böyük qardaşı idi. Məlikşah Səlcuqinin fermanı ilə 20 il hakimiyətdə olmuş, 1107-ci ilde ölmüşdür. Şair İzzəddin Məsudun Səlcuq sülaləsindən olan Qılınç Arslanın böyük qardaşı Davud ibn-Süleymanla əsil-nəsəbcə bağlı olduğunu göstərir.

65

Tünd şərab qədəhə tökülsə əger,
Ləl lacıverdə şəbxun eyləyər.

Ləl – qırmızı şərab, **lacıvərd** ise tünd göy rəngli qədəh mənasında işlənmişdir. **Ləl lacıvərdə şəbxun (basqın) eyləyər** – yəni qırmızı şərab göy qədəhin rəngini dəyişdirir.

66

Fəzada uçarsa əger üqabı..

Üqab – qaraquş, ulduz adı.

67

Ayı göydə fətir eləyib güman,
Çoxları quyuya düşüblər, inan.

Şair Ayın quyu suyunda əks olunan şəklini fətirə, şahın çöhrəsini isə həmin şəklə oxşadır; şaha təmənna ilə yanaşanlar Ayın quyudakı şəklini fətir bilib ona can atanlar kimi özlərini fəlakətə salırlar.

68

Mələyə bənzəyər divlər kənardan,
Div zülmətdən törər, mələkəsə nurdan.

Əsatirə görə, div qaranlıqdan, mələk isə nurdan yaranmışdır.

69

Neçün Bişkin demiş ona bu dövrən?
O ki, mehribandır bütün şahlardan.
Bişkin kəlməsini dürüst yazsalar,
Ona layiq bir ad Keypişin olar.

Bişkin – sözünün lügəvi mənası çox kinli deməkdir. Nizami bu ləqəbin əsərdə mədh edilən şahın xasiyyətinə uyğun olmadığını bildirir və deyr ki, onun kini deyil, əksinə, mehribanlığı bütün şahlardan artıqdır. Buna görə də şair Bişkin (yaxud Pişkin) sözünün hərflərinin yerini dəyişməklə, onu Keypişin şəklinə salır və bu adı şaha daha layiq bilir; çünkü Keypişin İranın efsənəvi padşahı və Keylər sülaləsinin birinci şahı olan Keyqubadin oğlu Keykavusun adıdır.

Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağlıb yerlərə batdı.

XII əsrдə Azərbaycanda və o cümlədən, Gəncədə bir neçə zəlzələ olmuşdur. Bunların ən böyükü 1139-cu il zəlzələsidir ki, rəvayətə görə, bu vaxt Gəncədə 230 minə qədər adam həlak olmuşdur. Kəpəz dağı zirvəsinin çökməsi nəticəsində Göygölün əmələ gəlməsinə səbəb olan bu dəhşətli zəlzəleni Nizami həyecanla təsvir edir.

Surun gur səsindən balıq qorxaraq
Atıldı öküzdən bir xeyli uzaq.

Sur – buynuzdan qayrılan iri çalğı borusudur.

Əsatirə görə, güya yer öküzün, öküz də balığın üstündə durmuşdur.

Beytin mənəsi: surun, yəni zəlzələ vaxtı qopan gurultunun səsi o qədər güclü oldu ki, yer kürəsini titrətdi, balıq öküzün altından sıçrayıb uzağa düdü.

Yusiflər gözünə sanki batdı mil,
Sanki aşib-daşib Misri basdı Nil.

Nizami burada Gəncəni əfsanəvi gözəl Yusifə və Misrə bənzədir. Mil Yusifin gözünü kor və Nil Misri viran etdiyi kimi zəlzələ də Gəncəni viran etmişdir.

Bircə sap gövhəri sağ gördü səher,
O düzdü yenidən saplara gövhər.

Gəncənin zəlzələdən sonra şah terəfindən bərpasına işarədir.

Yeddi firuzəli bu qəsrə sən
Haqqqa, ədalətə vüsət vermisən.

Yeddi firuzəli qəsr – yeddi göy təbəqəsini bildirir; məcazi mənada isə dünyaya işarədir. Yəni sən bu dar dünyani hünərin və ədalətinlə genişləndirdin.

Bir qədəh mey verir sənə Nizami,
Gərək nuş edəsən Keykavus kimi.
Bu tusi qədəhlə Mahmuda bildir
“Şahnamə”nın qədri, qiyməti nədir!

Bir qədəh mey dedikdə, “İqbalname” nəzərdə tutulur. Şair deyir ki, gərək bu **qədəhdəki** meyi nuş edib, ona qiymət verəsən. Başqa sözlə, bu tusi qədəhlə, yəni Firdovsi Tusinin “Şahnamə”si qiymətində olan bu əsərə layiqli qiymət verməklə, Sultan Mahmuda bildirəsən ki, şairin qədrini necə bilərlər.

İki xəzinənin varisi, hökmən,
Səxavətdə sənsən, söz deməkdə mən.

İki xəzinə – Sultan Mahmudun xəzinəsi ilə Firdovsinin “Şahnamə” əsərini bildirir. Nizami deyir ki, “Şahnamə” şairinin varisi mənəm, Mahmud xəzinəsinin varisi sən. Məndən böyük əsər yazmaq, səndən böyük səxavət göstərmək...

Borc əgər vaxtında ödənilməsə.
Qaydadır: varisdən çatar varisə.

Rəvayətə görə, Sultan Mahmud Firdovsiyə "Şahnamə"ni yazdırmış, lakin vəd etdiyi mükafatı verməmişdir. Nizami şaha deyir ki, Firdovsinin varisi mənəm. Mahmud xəzinəsinin varisi sən. Qanun-qaydaya görə ödənilməmiş borcu bu varis o varisə verməlidir.

⁷⁸ O gövərə kanımı yox edib ruzgar,
Bircə "İntiyaxis" qalib yadigar.

"**İntiyaxis**" – İskəndərdən sonra İranda hakimiyyət sürmüş sultanlar nəslindən birinin adıdır. Bu söz eyni zamanda həmin hökmardarların adına yazılış bir kitabdır ki, Nizami burada **qalib yadigar** dedikdə, onu nəzərə alır.

⁷⁹ Yoxsa rum papaqlı bir türk nə sayaq
Çinə, Hindistana basardı ayaq?

Rum papaqlı türk sözləri ilə Hindistani alıb, Çini özünə tabe etmiş olan İskəndər Zülqərneyn nəzərdə tutulur.

⁸⁰ Əfsunda Harutu vurub keçənlər,
Neçə əfsun quran, neçə cadugər.

İskəndər Zülqərneyn öz yanında Harutdan da mahir cadugərlər aparırdı.

⁸¹ Madam ki, o rumi ipək bir rəngmiş,
İzdən belə çirkin, üzdən qəşəngmiş,
Gümüş məcməyidə gərək biz naşaq,
Bir qara ud kimi coşub daşmayaq.

Rum çəsnili ipək – üzdən gözəl naxışlı, astardansa çirkin olur. Bu ipəyin astar tərəfini açıb eybini göstərmək lazımlığı kimi, biz də bu **gümüş məcməyidə**, yəni bu göy altında (məcazi: bu dünyada) yaxşı qoxu verməyən **qara ud** kimi yanaraq eybimizi üzə çıxarmayaq (ud ağacı yanarkən xoş qoxu verir, amma qara ud, əksinə, yandıqda yaxşı iy vermir).

⁸² "...Ud, söyüd külüyle yoxsa gözəllər
Dişini ağardıb bizə gülərlər..."

Keçmişdə ud və söyüd ağacılarını yandırıb külü ilə diş yuyarlamış. **Dişini ağardıb** ifadəsi həm həqiqi mənada, həm de gülmək mənasında işlənmişdir. Nizami deyir ki, qara ud yananda külü ilə diş yuduqları kimi, biz də coşub-dasşaq, eyblərimizi üzə çıxararıq və xalq gülüb bizə iztehza edər.

⁸³ "İki qərn sahibi" qoymuş namını,
Cünki Şərqdən, Qərbənən almış kamını.

Ərəb dilində **qərn** sözü Şərq və Qərb mənasında da işlənir. İskəndər Zülqərneyə "**İki qərn sahibi**" ləqəbini ona görə vermişlər ki, o, Şərqi də, Qərbi də fəth etmişdir.

⁸⁴ Deyirlər ki, qoşa hörüyü varmış,
Onu kürəyinə daim atarmış.

Qərn – sözü saç mənasında da işlənir. Guya İsləndər saçını başının dalında iki dəstədə hörüb bururmuş, buna görə ona **Zülqərneyn** – iki hörüklü deyirmişlər.

85 Deyirlər görübmüş bir belə röya,
Gündən iki qerni alıbmış guya.

İsləndər yuxuda görübmüş ki, Şərqi və Qərbi Günəşin əlindən almış, iki qərn sahibi olmuş, buna görə ona Zülqərneyn adını vermişlər.

86 Başqa rəvayətdə deyirlər yenə:
İsləndər yaşamış iki qerinə.

Qərinə – sözü həm əsr, həm də əsrin üçdə biri mənasında işlənir. İsləndərin yeni eradan qabaq 356-cı ilin payızında doğulduğu və 13 iyun 323-cü ildə, yəni otuz üç yaşında öldüyü məlumudur. Demək, bu rəvayət uydurmadır.

87 İsləndər bilmisler o gündən bəri
Buynuzlu çəkilmış məlakələri,
Odur ki, şübhəyə düşmüş ərəblər,
“Zülqərneyn” ləqəbi almış İsləndər.

Əbu-Məşər – adı Ömrə, atasının adı Məhəmməd Bəlxlidir. Ən məşhur münəccimlərdən olmuşdur. Riyaziyyat və astronomiya sahəsində əsrinin ən böyük alimi sayılır. 886-cı ildə ölmüşdür. “Üluf” onun məşhur əsərlərindən biridir. O, “Üluf” kitabında yazır ki, İsləndər öləndən sonra yunanlar onun surətini çəkmışlər. Həmin surətin sağ və solunda iki məlek şəkli də rəsm etmişlər. Surətin üstündə iki buynuz şəkli olmuşdur. Guya İsləndər Allah tərəfindən yaradılıb yere göndərilmiş, bu məlekələr də onun sağ-solunda qarovalucusudurlar. Sonra həmin şəkil ərəblərin əlinə keçmiş, onlar buynuzlu məleyi İsləndər bilib, ona “Zülqərneyn” (ikibuynuzlu) adını vermişlər.

İsləndər sikkəsi üstündə buynuzlu büt şəklinin həkk edildiyi də məlumudur.

88 Dürdən taca bənzər qınları varmış,
İki qulağına o qın taxarmış.

İsləndərin qulaqları çox uzun imiş, onları gizlətmək üçün o, tacının yanlarında buynuza oxşar iki balaca qın qayıtdırıbmış, tacını qoyanda qulaqlarını o qınların içini salırmış.

89 Sevdî çinli türkü, könlü şad oldu,
Qəmlər hindusundan o, azad oldu.

Türk – sözü gözəl mənasında da işlənir. Burada Çində yaşayan türk gözəli nəzərdə tutulur. **Hindu** sözü qaralıq, qəm, kədər rəmzi kimi alınır.

Beytin mənası: Arşimed o ağ çinli türk gözəli ilə o qədər zövqə dalmışdı ki, qəmin, kədərin qaralığı onun qəlbini tərk etmişdi.

90

Dik sərvı əyərək taqətdən saldı
Qızı sağlamlıq, gənclik və gözəllikdən məhrum etdi.
91 Rüzgar ona görə dəyişir hər an:
Törəyib dörd ana, yeddi atadan.

Dörd ana – maddi aləmin əsasını təşkil edən dörd ünsür (su, od, torpaq, hava), yaxud dörd cəhət (şərqi, qərb, cənub, şimal); **yeddi ata** isə astrologiya yaya görə göyün yeddi təbəqəsi deməkdir.

Beytin mənası: dünya və insanın həyatı ona görə durmadan dəyişilir ki, bir-birinə zidd müxtəlif maddə və qüvvələrdən əmələ gəlmışdır.

92

Arşimides rumlu alimin mumdan,
Bali çəkdiyini gördüyü zaman...

Rumlu alim – yunan filosofu Ərəstuya işarədir.

Beytin mənası: Arşimides Ərəstunun, bali mumdan ayıran kimi o qızın gözəlliyini soldurduğunu gördükdə...

93

Uca sərv bir daha yarpaq açaraq,
Dikəldi, yenə də atdı qol-budaq.

O sərvboylu kəninizin əvvəlki gözəlliyi qayıdıb yerinə gəldi.

94

Rüxü qoymuş idi Ayı piyada,
“Atı” mat qoymuşdu “şahı” dünyada.

Nizami bu beytdə öz fikrini obrazlı ifadə etmək üçün şahmat oyunu terminlərindən istifadə edir. Birinci misrada **rüx** sözünü şair eyni zamanda iki mənada işlədir. **Rüx** – farsca üz və piyada (şahmat fiquru) mənasını verir. Misra **gözəlin hüsniü ayı piyada qoymuşdu** mənasındadır.

Beytin mənası: parlaq üzü Ayın işığının yolunu bağlamışdı və onun gözəlliyinə şahlar mat (heyran) qalmışdilar.

95

“Şirin” in halvasın qurtaranda mən,
Bir halvaçalanım getdi evimdən.

“**Şirin**” – “Xostrov və Şirin” əsəri, **halvaçalanım** – arvadım mənasındadır.

Beytin mənası: “Xostrov və Şirin” əsərimi yazıb bitirdikdə, öz Şirinimi – Afaqımı itirdim.

96

“Leyli” xəznəsinə çəkerkən hasar,
Orda da bir Gövhər eylədim nisar.
Bu toyu çatdırıb mən nehayətə,
Təzə bir gəlin də verdim cənnətə.

“Leyli və Məcnun” əsərini yazıb sona çatdırında da ikinci arvadım öldü.

Nizaminin ikinci arvadının adı, bizcə, Gövhər olmuşdur. Yuxarıdakı beyt-lərin ikinci misrasındaki **Gövhər** sözü buna işaretdir və iki mənada işlənmişdir.

Üçüncü və dördüncü misralardan məlum olur ki, şair “İqbalname”ni yazış qurtaranda üçüncü arvadı da vəfat etmişdir.

⁹⁷ Neçə gözəl dərdi sinəmdə ikən,

Rum-rus dastanını neçə yazım mən?

Rum-rus dastanı burada “İskəndərname”yə işaretdir. **Rum dastanı** – İskəndər Rumının dastanını, **rus dastanı** isə İskəndərin ruslarla bir sır mühəharibələrini bildirir ki, bunlar “Şərəfnamə”də təsvir edilmişdir.

⁹⁸ Hamiya məlumdur, əhli-Xorasan

Bağdadda fənd ilə yaşayar asan.

Abbasilər dövründə, səkkizinci əsrde Xorasan hakimlərinin (Əbu-Müslim Xorasaninin, Bəni-Tahir dövlətinin banisi Tahirin və b.) Bağdad xəlifləri ilə diplomatik əlaqələrinə və xəlifləri aldatmalarına işaretdir.

⁹⁹ **Darülxılafət** – xilafət mərkəzi, paytaxt.

¹⁰⁰ Yox, əger görsəniz yalançıyam mən,

Baş məndən, teşt ilə qılınc da sizdən.

Gördünüz ki, mən sizi aldadırám, başımı teşt içində kəsin. (Keçmişdə məhkum olanların başını teşt içində kəsmək cəza formalarından biri olmuşdur).

¹⁰¹ İskəndər bir xəbər aldı Yunandan:

Olub xəzinəyə Mariyə ilan.

Şərq əfsanələrinə görə, guya hər gizli xəzinə üstündə bir ilan yaşayıb onu qoruyarmış.

¹⁰² Mən qalxıb gizləndim dərhal bir künçdə,

Fikrin gah tikanda, gah da türündə,

Mənim ürəyimdə bir tərəfdən arvad-uşaq dərdi və ölüm qorxusu, digər tərəfdən də xəzinə qazanmaq, varlanmaq arzusu vardı.

¹⁰³ Döndüm bir mədənə o xəzinədən,

Dəniztek varlandım bir gecədə mən.

Mədəndə qiymətli daşlar, dənizdə dürr, inci və s. bol olduğu kimi, mən də elcə varlandım.

¹⁰⁴ Şahı sarsıtmışdı bu söz, bu söhbət,

O gövhər satana etdi merhəmet.

Gövhər satan ifadəsində bu əhvalatı danışan çörəkçi nəzərdə tutulur.

¹⁰⁵ Düz pərdədə eyri çalğıqlarından

Pərdənin dalında oldular nihan.

Doğru sözləri inkar edib yanlış yol ilə getdikləri üçün tələf oldular.

¹⁰⁶ O sərv meşəsində gördü ki, ancaq

Yetmiş quruyub, biri qalib sağ.

Sərv meşəsi burada alımlar məclisi deməkdir.

Yəni bunların yetmiş də ölmüş, bir Hürmüz sağ qalmışdı.

Təblini çaldıqca təbilçi yeyin,
Qızışdı havası soyuq gecənin.
Naümid olanda o qara qarğı
Ağ xoruz başladı xoş dil açmağa.
Çıxdı Rum taxtına İskəndər erkən,
Dili od, dimağını mumdu deyəsən.
Təblini çaldıqca təbilçi: – Günəş doğduqca...

Qara qarğı – qaranlıq gecə, **ağ xoruz** – gündüz deməkdir.

İkinci beytin birinci misrasının mənası: gecə keçdi, səhər açıldı, dan yeri ağardı.

İkinci beytin ikinci misrasının mənası: İskəndərin dili kəsərli, ağlı isə elmi, fəlsəfəni mənimsemək üçün hər nəqşini asanlıqla qəbul edən mum kimi yumşaq idi.

¹⁰⁸ Bir küpün içində gizləndi bir gün.
Axtardı səsini bu yeddi küpün.

Əflatun bir küpün içində girib yeddi fələyin, kainatın səsini axtardı.

¹⁰⁹ Ərğənun tekmilə yetdiyi zaman
Süni ud çox yaxşı oldu xam uddan.

Ərğənün zahirən pianoşa bənzəyən bir musiqi alətidir. Ud həm simli musiqi aləti, həm də Hindistanda bitən və yanarkan xoş qoxu verən ağac adıdır. İkinci misrada **süni ud** – musiqi alətinə, **xam ud** isə ağaçca işarədir.

Yəni çalınan musiqi dirləyənləri çox ruhlandırır. Bunun təsiri yanana xoş qoxulu udun təsirindən daha yaxşı idi.

¹¹⁰ Bu xəbər büründü bütün cahani
Ki, yaqut paylayır o yaqut kani.

Yaqut kani sözlərində elm və hikmət sahibi olan Əflatun nəzərdə tutulur.

Yəni hər tərəfə xəbər yayıldı ki, Əflatun gözəl musiqi aləti yaratmışdır.
¹¹¹ Şəhin sarayına çatdı bu xəbər
Ki, Zöhrə Harutla bəhsə giriblər.

Harut efsanəvi sehirbazdır. Güya o, Zöhrə ulduzuna aşiq imiş və ona çatmaq üçün mahir cadugər olmuşdur. Burada Əflatun adamı sehirleyən musiqi aləti yaratdığı üçün Haruta bənzədir. Zöhrə də əsatirdə göyün musiqiçisi sayılır.

Yəni saraya xəbər çatdı ki, Əflatun Harut kimi Zöhrə ilə çalğı meydənında deyişməkdədir.

¹¹² Birinci havanı çalanda yenə
Baş qoyub yatdilar Məndəl xəttinə.

Məndəl xətti – sehirbazların və cadugərlərin öz dövrələrinə çəkdikləri tilsimli xəttə deyilir.

Yəni musiqi o qədər təsirli idi ki, dinləyənlər sehirlənmiş kimi bihuş olmuşdular.

¹¹³ Qayıdır üzüklə qurdum min kələk.

Necə ki, ulduzla oynayır fələk.

Fələk göydəki ulduzlarla cürbəcür hadisələr töretdiyi kimi çoban da barmağındakı üzüyün qaşını oynatmaqla min kələk qururdu.

¹¹⁴ Bəlkə ilham alıb sazin telindən,

Ruma ipək həşyə nəqş eləyim mən.

Bəlkə bu ipək telli sazin musiqisi ilə ilhamda gələrek Rum tarixini, ipəyini gözəl naxışlarla bəzəyim, İskəndər Rumi haqqında gözəl bir əsər yazım.

¹¹⁵ Bir də ki, xəbər ver, qoy gəlsin Sokrat,

Tərkibdə, ixlatda o böyük ustad.

Tərkib və **ixlat** sözləri köhnə elmi istilahlardır. **İxlat** – qədim nəzəriyyəyə görə orqanizmdə olan dörd ünsürdür: qan, səfra, qara öd və belğəm.

Tərkib – bu ünsürlerin birləşmə qayda və nisbətləridir.

Beytdə Sokrat bu əməliyyatın böyük bilicisi kimi göstərilir.

¹¹⁶ İnsanın belə bir xasiyyəti var:

İraq gəzənləri çox yada salar.

İraq gəzən sözləri ilə Sokrat nəzərdə tutulur.

¹¹⁷ Getməmək üçün də vardır çox dəlil,

Hara oynamaga gedib Cəbrail?

Sokrat özünü Cəbrail ilə müqayisə edib. Cəbrail kimi hər kiçik iş üçün yerindən tərəfənməməyi, ağır oturub-durmağı özünə layiq bılır.

¹¹⁸ Səhnənin güməzə düz olsa əgər,

Köklənməmiş tel də gözəl səslənər.

Evin sahibi (İskəndərə işaretdir) düz adam olsa, evindən çıxan söhbət də xoş olar.

¹¹⁹ O, dürr süfrəsindən örtüyü açdı,

Şahın əteyinə dürr-gövhər saçdı.

Xidmetçi Sokratın dəyerli, hakimanə sözlərini açıb İskəndərə söylədi.

¹²⁰ Ancaq bu süfrədən doymayırları gözün.

Süfrə sözü burada dünyانın mal-dövləti mənasında işlənmişdir.

¹²¹ Sokrat verdi ona gümüştək cavab,

Dedi ki: "Qulağa tökülməz simab!"

Simab – civə. Yəni Sokrat ona gümüş kimi parlaq və təmiz cavab verərək dedi ki, qəflət civəsini üz qulağından çıxart, bu haqq sözü eşit.

¹²² Dəmiri aynatək parladan insan

Pası silməlidir öz vicdanından.

Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır.

Olmaz hər zəncidən bir Xacə Müqbil.

Xacə Müqbil – Hüseyin Cavid “Xəyyam” pyesində buna Xacə Nizam deyir. Məşhur “Siyasətnamə” kitabının müəllifi **Nizamülmülkdür**. Bu bir çox dillərə, o cümlədən Azərbaycan dilinə Rəhim Sultanov tərəfindən tərcümə edilmişdir. Səlcuq padşahlarından Alp Arslanla oğlu Məlikşahın baş vəziri olmuşdur.

Qara olsan əger, söyüd kimi yan,
Zəncinin dişini odur ağardan.

Zəncilər dişlerini söyüd kömürü ilə yuyarlarmış.

Dirilik suyunu Zülmətədə sanan
Alımlar o hökmü çxarıb burdan.

Əsatirə görə, dirilik suyu Zülmətədə, yəni qaranlıq dünyadadır. Nizami demək istəyir ki, qara zəncidə işiqli, fərəhli ruh olduğunu görən alımlar dirilik suyunun qaranlıqda, Zülmətədə olduğunu düşünmüşlər.

Bundan o zamankı fəlsəfi əqidəyə görə, “həqiqət qaranlıqdadır” nəticəsini də çıxarmaq olar.

Bir idrak nurani olarsa əger,
Bu tutqun günbəzə qalxıb yüksələr.

İdrak işiqli, güclü olarsa, elçatmaz göyləri də dərk edə bilər.

Günəşin nuruna yedəkçi ol sən,
Səni tərk etsə də düşmə ümidi dən.

Günəşin nuru – həqiqət, doğruluq.

Yəni sən həmişə həqiqətdən, doğruluqdan yapış. O səni bir müddət tərk etse də, ümidsiz olma. Burada Nizami həqiqət və mərifət günəşini kəcavədə gedən bir gözələ bənzədir.

İndi sən bir düşün, nə dərgahdasan,
Gör necə, hansı bir seyrəngahdasan?

Nizami Sokratın dili ilə padşahın sarayı elm və mərifət rütbəsi ilə müqayisə edir və elmi, mərifəti daha yüksək tutur.

Bilik ayinilə İskəndər yene
Çıxdı öz möhtəşəm şahlıq təxtinə.

Bilik ayını ifadəsində İskəndərin təşkil etdiyi elmi məclislər nəzərdə tutulur.

Eşitcək buyurdu ona İskəndər
Ki, muğि Günəşə tez yetirsinlər.

Muğ – atəşpərəstə, **Günəş** – şaha işarədir.
Ödəblə, ərkanla o muğ əyildi,
Ateşin ömünə təzimlə gəldi.

Atəş sözündə İskəndər nəzərdə tutulur. Məlumdur ki, atəşpərəstlər – muğlar oda sitayış edirlər.

Növbə o hindliyə yetişən vaxtda
Təzə gül açıldı köhnə budaqda.

Təzə gül – eşidilməmiş dəyərli sözlər deməkdir, **köhnə budaq** – qoca hindli alimdir.

Nurdan bəzək vurdu fələk bağına,
Dürdən sırga asdı yer qulağına.

Onun söylədiyi sözler kainatın sırlarını işıqlandıran, izah edən və dünyasının, insanların qulağına sırga olacaq qədər dəyərli, mənalı sözlər idi.

Pərvanə zülmətdə yanana çıraqa
Uçantək gəlmişəm mən də bu bağa.

Yanan çıraq – İskəndər, **bu bağ** – İskəndərin sarayı mənasında işlənmişdir. Yəni mən İskəndərin yanına və onun sarayına böyük məhəbbətlə gəlmışəm.

Özü gizlindədir, nişamı aşkar?

Nişan – dünya, aləm deməkdir. Yəni Yaradan özü görünmür, lakin yaratdığı aləm göz qabağındadır.

Allahı xəyalda olmaz axtarmaq,
Xəyaldan doğan şey divlərdir ancaq.

Xəyal yalnız yaradılmış şeyləri təsəvvür edə bilər, Yaradanı təsəvvür edə bilməz.

Haqqı tanımaqçın bəsdir bir nişan,
Bura yetişdimi, daha dur, dayan!

Haqqın varlığına dəlil olan bir nişandan – bu gördüyüümüz aləmdən o yana getməyək, bu maddi aləmdən başqa şey axtarmayaq.

Bu yerdən, bu göydən kənar çıxma sən,
Yoxsa səriştəni lap itirərsən.

Bu gördüyüümüz kainatdan başqa bir aləm axtarmaq fikrinə düşsək, doğru yoldan çıxarıq, səhv edərik.

Bizə yeddi hündüd çekmişdir fələk,
Onlardan kənara çıxmayaq gərək.

Yeddi hündüd sözündə sehirbazların dövrələrinə çəkdikləri tilsimli xətlər nəzərdə tutulur.

Beytin mənası: insan bu dünyada yeddi tilsim içində yaşayan kimidir, bu aləmdən kənara çıxmayaq, bu aləmdən başqa bir aləm axtarmağa çalışmamalıdır.

Qılınc, teşt gözləyir kənar çıxanı.

Kim bu aləmdən kənara çıxməq istəsə (Allahı axtarmaq fikrinə düşsə) onu ölüm gözləyir.

Bu uca barigah – uca bir hasar,
İçində əsirdir bütün xəyallar.

Uca barigah ve **uca hasar** – maddi aləm, kainat demekdir. Yəni bütün bizim fikirlərimiz, xəyallarımız içinde yaşadığımız bu varlıqla hüdudlaşmışdır.

142

Yuxuda gördüğün canlı, ya cansız
Sənin öz şəminin odudur yalnız.

Yuxuda gördüklərin fövqəladə bir şey deyil, onlar sənin öz fikir-xəyalının məhsuludur.

143

Gövhəri almazla deşərək dedi...

Yəni sözlərini almaz kimi kəskin və parlaq mənalarla birləşdirib danışmağa başladı.

144

Rumipərəst hindli doymaq bilmədi,
Öz hind qılincını çəkərək dedi.

Rumipərəst – yəni Yunandan, Rumdan (burada isə rumlu İskəndərdən) xoşu gələn deməkdir. **Hind qılincını çəkərək** – yəni qılinc kimi kəskin dili ilə danışmağa başlayaraq...

145

Hindli bu şərabdan məst olub qaldı...

Burada şərab İskəndərin sözlori deməkdir. Yəni: İskəndərin dedikləri hindlini heyran etdi.

146

Bu küpdə olan rəng yalnız bircədir.

Bu küpdə – bu dünyada deməkdir. Misranın mənası: bu dünya üçün bütün insanlar bərabərdir.

147

Rühulqüdüs – İskəndər nəzərdə tutulur.

148

Qoy açısından bu sırrı ağlın açarı:

Necə çiçək açmış yerin baharı?

149

İnsan öyrənməli, bilməlidir ki, bu dünya necə yaranmışdır.

Padişah beləcə dür'lər saçdı,

Bağlı xəzinənin ağızını açdı.

İskəndər öz mənalı sözleri ilə mübahisə açdı və filosoflar söhbətə başladılar.

150

Bunlar andırırdı müşkü, kafuru,

Yarısı mayedi, yarısı quru.

Kafurun təbiətindəki nəmlik və müşkün təbiətindəki quruluq, eyni zamanda, kafurun ağılığı ilə – yer, torpaq nəzərdə tutulur.

151

Hürmüz də əl atdı qıfla sarı,

Zənciri çeynədi əqlin açarı.

Bəhs olunan mövzu barədə fikir demək növbəsi Hürmüz çatanda o da məsələni öz anladığı kimi dərinəndən izah etməyə başladı

152

Mayedən doğurmaq – yaratmaq deyil,

Kəndxuda başqadır, xuda başqa, bil!

Bir kəs ki, əql ona ad verib: Qadir,
Özü bildiyini özü xəlq edir.

Hazır bir maddədən – mayedən bir şey yaratmaq qüdrət, allahlıq deyildir.
Şərt odur ki, yoxdan, heç nədən bir şey yaradasan; allahlıq budur. Bu qüdrətə
ancaq Allah malikdir.

¹⁵³ Bu zidd qüvvələri bir yerə qatdı,
Ağılı, hünerli insan yaratdı.

Zidd qüvvələr – bir-birinə zidd keyfiyyətlərə malik olan dörd ünsür (su,
od, torpaq, hava) deməkdir.

Yəni Allah insanı bu dörd ziddiyyətli maddədən yaratdı.
¹⁵⁴ Hər camı ayrıca alıb nuş etdi.

İskəndər bəhsdə iştirak edən hər filosofun sözlərinə ayrı-ayrı, diqqətlə
qulaq asdı.

¹⁵⁵ Nizami, bu qapı açar götürməz,
İlk nəqş bağlananda görmeyib heç kəs.

Nizami, kainatın – varlığın bu əsrarına ağıl çatmaz, yaradılışın başlan-
ğıcını heç kəs görməmişdir, əzəl nəqşini oxumaq mümkün deyil.

¹⁵⁶ Bu gizli sözləri, fikirləri sən
Neçin lal dillərə isnad edirsən?

Lal dillər – özü ölüb getmiş filosoflara işarədir.

¹⁵⁷ Yəmə çörəyini yad süfrələrdə,
Öz süfrən üstünə gəl çəkmə pərde.

Lal dillər ifadəsində olduğu kimi burada da guya Xızır Nizamiyə öz
sözlərini ölüb getmiş filosoflara isnad etməməyi söyləyir.

¹⁵⁸ Mərhəmət umarlar qara torpaqdan,
Torpaqdan yaxşıdır ancaq sağ insan.

Nizami öz dövründəki hakimlərin əsil elmə qiymət vermədiklərindən və
ölüləri dirilərdən üstün tutduqlarından şikayətlənir, diriləri daha çox sevmək
lazım gəldiğini söyləyir.

¹⁵⁹ Hoqqabaz torpaqda sehirbazlıq var,
Həm möhrə oğurlar, həm də oynadar.

Burada və bundan aşağıdakı misralarda Nizami torpağın sehrbazlığını,
yəni onun ölü bədənləri quru xəzelləri udub, təkrar canlı heyvanlar, yaşıll
otlar, nəbatat şəklində meydana çıxardığını söyləyir.

¹⁶⁰ İstədi çalışıb sirləri örtən
Yeddi qat sūrməni silsin tamamən.

İskəndər kainatın sirlərini kəşf etməyə çalışdı, həqiqəti örtən yeddi qat
sürmə rəngli, dumanlı göy pərdələrini açıb axtardığını tapmaq istədi.

¹⁶¹ Qərbədə bir tayfa var, özü köçəri,
Nasikdir adları, yoxdur dirləri.

Şərqdə bir tayfa var, xislətdə mələk,
Onlara layiqdir Mənsək ad vermək.

Nasik – ümumi mənasında abid, zahid, Allaha ibadət edən, xüsusi mənada isə mifik bir tayfadır ki, güya Qərbdə heç bir dinə bağlanmayaraq və heç bir ibadətgaha malik olmayıaraq çöllərdə yaşamışdır.

Mənsək – ibadət yeri, dini ayinlərin icra olunduğu yer. Burada isə ibadət və perəstiş olunmağa layiq, məlek xisletli tayfa mənasında işlənmişdir.

¹⁶² Nasikdən Mənsəkə çək qoşunları,
Keç sonra Habiləndən Qabilə sari.

Ordunu qərbən şərqə çək, sonra da cəmubdan şimala tərəf apar.

Qabil və Habil – dini əfsanələrə görə Adəmin oğlanlarıdırıllar. Guya qısqanlıq və paxılıq nəticəsində Qabil Habili öldürmiş, sonra peşman olmuşdur. Bu dünyada insanın ilk cinayəti hesab edilir.

Şərq əsatirində guya Habilin nəslini cənubda, Qabilin nəslini isə şimalda imiş.

¹⁶³ İşıq bəxş edərsən sən də o şəxsə.

Sən də o adama ədalət göstərib yaxşılıq edərsən.

¹⁶⁴ Sən də qaranlıqdan bir pay ver ona.

Sən də o adama zülm elə, cəza ver, yamanlıq et.

¹⁶⁵ Allah tərəfindən gəlmİŞ mükəmməl

O “Sifri-əzəm”dən başqa üç gözəl

Nəsihətnamə də keçirdi elə...

Sifri – kitab; “**Sifri-əzəm**” – Tövratın beş cildindən böyüyü. **Üç nəsihətnamə** – Ərəstunun, Əflatunun və Sokratın “Nəsihətnamə”ləri. İskəndər “Sifri-əzəm”dən ve bu nəsihətnamələrdən öz işlərində rehbərlik göstərən əsərlər kimi istifadə edərmiş.

¹⁶⁶ O, bir gün çıxaraq öz ac təxtinə...

Ac təxtinə – fil sümüyündən qayrılmış təxto.

¹⁶⁷ Mədəndən gövərlər çıxarmaq üçün...

Ağlılı fikirlər, gözəl tədbirlər söyləmək üçün.

¹⁶⁸ Diltək itiləyib qələmi, yenə

Qamışdan qənd səpdi kağız üstünə.

Qamışdan qənd səpdi – yəni qamış qələmlə qiymətli, şirin sözlər yazdı. Burada eyni zamanda şeker qamışına işaret edilir.

¹⁶⁹ Naqqaya qonşudur sədef dəryada,

Qılınc yox, dürr verir şaha dünyada.

Sədef dənizdə nəhənglə bir yerde olur. Lakin o, tacları bəzəyən incilər verdiyi halda, nəhəngin belində qılınca bənzər tikanlar olur.

¹⁷⁰ Qardaşın qanını alma qardaşdan,

Tamam ayrı şeydir çünki südlə qan.

Qardaş qardaşla ana südünə şerik olurlar; amma qan – cinayət işlərində onlar şerik deyillər. Birisi bir günaha batıbsa, onun cəzasını o birinə vermək olmaz.

171 Paslanıb kəsməsə qılincın əgər,
Qızıl ver, daşları dəmirə döndər.

Qılincın pas tutsa, onunla bir iş görə bilməsən, kızıl ver ki, daş kimi bərk olan düşməni dəmir kimi əridib yumşaldasan.

172 Xalqın məclisində mütrübək şad ol,
Sərvsən, kibrən, çalış, azad ol.

Öz şəxsi mənfəətini güdmə, xalq ilə birgə şad ol. Belə olmasın ki, xalq şad olanda sən kədərə batasan; lovğalıqdan, dikbaşlıqdan uzaqlaş.

173 Bəzəmə üzünü sən reyhansayaq,
Özgenin əlində ol nurlu çıraq.

Gül-çiçək kimi üzünü bəzəmə, çıraq kimi ol ki, yanaraq başqasına fayda verəsən.

174 Qızıl ya sahibi xoşdur? – Sorma sən.
Düyün bənddən pisdir, bənd də düyündən.

Qızıl sahibi qızıl kisəsinə vurulmuş bir düyün kimi, qızıl isə sahibinin ayaqlarına vurulmuş bənd kimidir. Hər ikisi pisdir.

175 Geniş ətekli ol, çünki meyvələr
Geniş əteklərə daha çox düşür.

Səxavətlı, əliaçıq ol ki, özün də səxavət və əliaçıqlıq görəsən, ruhun bol olsun.

176 Həmişə düz gedən piyada əsgər
Vəzir olan kimi əyri yol gedir.

Bəzi adamların yüksək vəzifə və rütbəyə çatdıqları zaman lovğalanıb yollarından azmalarını Nizami şahmat fiqurlarının hərəkətləri ilə müqayisə edir. Məlum olduğu kimi, şahmatda əsgər (piyada) yalnız düz istiqamətdə hərəkət edə bilər. Lakin o, taxtanın son xanasına çatdıqda vəzir olur və bu zaman yana da (əyri yola da) hərəkət edə bilir.

177 Bəd gündə ulduzdan olma bədgüman.

Yaman vəziyyətə düşəndə bədbin olma, ümidsizliyə qapılıb taleyin uğursuzluğundan şikayetlənmə.

178 Göyə atılan daş yerə tez düşər,
Bu qısa müddətde işlər dəyişər.

Pis vəziyyət çox tez – bir daşın göyə atılıb yerə düşməsi müddətində dəyişib yaxşılaşa bilər.

179 Çalış ki, kirpiyin olsun almaztək,
Ayiq ol, ölkənin keşiyini çek.

Oyanıb qalxanda Günəş yuxudan,
Müşkə kafur səpdi sanki asiman.

Müşk – qara, kafur-ağ, yeni səhər Günəş doğanda müşkə kafur səpilən kimi oldu hava işıqlandı.

Əsildir, yüksəkdir o da gövhərtək,
Özünü həmişə qorusun gərək.

Şah nəcabət əhlidir, onun vücudu gövhər kimi qiymətlidir, buna görə də xətərə düşə bilər. Deməli, o özünü, əsil-nəsəbini həmişə mühafizə etməlidir.

Dünya tikanlıdır, kirpiyik biz də,
İynə var, tikan var xislətimizdə.

Dünyani naşaq yerə pisləməliyik, çünkü əgər dünyanan üstü zülm tikanları ilə doludursa, bizim də təbiətimiz kirpi kimi tikanlıdır, demək, ikimiz də – dünya da, biz də bir-birimizə bənzəyirik.

İki qarşı qızın başladı bəhsı,
Dünyani götürdü onların səsi.

Bizim dünyani pisləməyimiz iki bədxasiyyət, qarımış qızın bir-birini pisləməyinə bənzər.

Yeddi qat yanar od içrə, nəhayət,
Kabablıq ət üçün nədir bu zəhmət?

Yeddi qat yanar od – dünya deməkdir. Yəni bu keşməkeşli, mərəkeli dünyada bu qədər arzu və ehtirası əsir olmaq nə üçündür?

Üç gün ötüb keçdi, yene asiman,
Rum-zənci oyunu oynayan zaman.
İskəndər buyurdu qoca Sokrata
Vursun üzüyündən muma möhr o da.

Rum-zənci oyunu – burada **rum** (rumlu) – ağ, **zənci** isə – qara mənasında işlənmişdir. Asimanın **rum-zənci oyunu oynaması** – səhərlə axşamın, gündüzlə gecənin bir-birini izləməsini bildirir.

Mənası: üçüncü gün səhər olanda İskəndər əmr etdi ki, Sokrat öz bilik üzüyünün möhrünü onun mum kimi hər naxışı qəbul edən istedadlı ağılna vursun, onun üçün nəsihətnamə düzəltsin.

Dürler çıxarmaqçın daldı ümməna.

Sokrat İskəndərə gözəl, mənalı nəsihətlər vermək üçün fikrə getdi.

Yeməyi heç yemə dəniz kimi tek,
Yediyin olmasın acı, dəniztək.

Dəniz suyu acı olur. Güya acılıq ona görədir ki, dəniz hər şeyi özbaşına təklidkədə udur.

Beytin mənası: xudbin və xəsis olma, yeməyi tək yemə. Belə etsən, yediyin nuş olmaz, ağızin dada gəlməz.

Vaxtında evindən çıxarsan əger,
Qapına müşktək etir sepiłər.

Bundan əvvəlki beytdən də aydın olur ki, xəsislik edib yeməyi evində saxlasan, onun üfunəti çox evlərə yayılacaq. Əliaçiq olub onu qonşulara versən, onların məhəbbətini qazanarsan, haqqında yaxşı sözlər yayılar.

Tək bircə fətiրə, gəl, qane ol sən,
Düşün, Güneşdən ki, artıq deyilsən.

Burada fətiր yuvarlaq Güneş qürsü ilə müqayisə edilir. Yəni dünyada acgöz olma, bir çörəklə kifayətlən, düşün ki, parlaq Güneş də bir qürs (daire) ilə kifayətlənir.

Quraqlıq olanda, bilmirsən bunu,
Zirəyə verərlər zirə suyunu?

Rəvayətə görə, guya zirə bitkisinə su verilmir. Quraqlıq vaxtı: zirə – sənə su vereceyəm, – deyən sahibinin vədile, ümidiyle yaşayır. Buna görə də zirə suyu ifadəsi aldadıcı, yalançı vəd və ümid mənasını daşıyır.

Elə sür kəcavə çəkən dəvəni,
Filik ayağına salmasın səni.

Az qan tök, az zülm elə, işini elə ehtiyatla apar ki, şahlığın bərbad olmasın; **dəvə** (ədalət, qanun) səni **filik** (xalqın, rəsiyyətin) ayağı altına salıb paymal etməsin.

Bu harin göy atdan daim et həzər,
O bir ejdahadır, gəlinə bənzər.

Burada **harin göy at** – fələk, asiman mənasındadır. Yəni bu dünyamın gərdisi aldadıcıdır, əslində o, kinli bir ejdahadır, lakin zahirdən gözəl bir gəlinə bənzər.

Bağla torpaq kimi dinclik kəməri.

Sokratın dilindən deyilən bu sözlər yerin sabit, hərəkətsiz olması barədə idealist fəlsəfi nəzəriyyəyə işaretdir.

Mən “Xosrovnamə”ni yazmaqçün rəvan...

“Xosrovnamə” – “İqbalname” (yaxud “Xirədnamə”) deməkdir. Xosrov – böyük Şah. Əsər İskəndərə həsr edildiyi üçün onu “Xosrovnamə” də adlandırmaq olar.

Yuxudan məhrumdu o nərgiz gözəl,
Sərvimdə görmədim gənclikdən əsər.
Bənövşə üstünü basmış yasəmən,
Öz qızılğülümü solğun gördüm mən.

Şair öz bədəninin üzvlərini müxtəlif bitkilərə bənzədir: **nərgiz** – gözəl, **sərv** – boy, qamət; **bənövşə üstünü basmış yasəmən** – yəni saçlar ağarmışdır. **Qızılğülü** solğun gördüm – al yanaqlarımı, üzümü solub-saralmış gördüm. Demək, daha qocalmışam.

196

Sikkəni bu qədər sürtülmüş görçək...

Sifətimi rövnəqdən düşmüş görəndə...

197

Dövlət divanından pozdu adını,
Zəhmət divanına yazdı adını.

Dövlət divanı – hakimiyyət mövqeyi, şahlıq; **zəhmət divanı** – peyğəmberlik.

¹⁹⁸ **Bisrək** – güclü dəvə, qıvrıq və tez yeriyən olur.

¹⁹⁹ **Büxti** – Xorasan dəvəsi.

²⁰⁰ **Naqə** – diş dəvə.

²⁰¹ Qaldırdı balıqdan Aya bayraqı.

İskəndər bayraqını qaldırıb yola düşdü.

²⁰² Yunanlar Okyanos deyərdi ona.

Nizami **Okyanos** sözünü bilavasitə yunancadan götürmüştür.

²⁰³ **Müəyyəb** – eybacər. **Müəlləq** – asılı, asılmış.

²⁰⁴ Örtüyə bürünər bir az gedərək,
Çünki yer altından keçsin o gərək.

Guya Günəş əvvəl dənizdən keçdiyi üçün onun ipək sularına bürünər, sonra da yerin altından keçdiyi üçün yerin örtüyünü örtər.

²⁰⁵ Alım cavab verdi: “Həmin isti su

Çoxunun abrını tökmüş, doğrusu”.

Bu sıri çox adamlar gəzib axtarmış, tapa bilmədikləri üçün biabır olmuşlar.

²⁰⁶ **Qəssasə** – bir cins mifik, dəhşətli dəniz nəhəngi.

²⁰⁷ O çıxsın, etəkdə qoysun oğlanı,
Balası zəncirtek saxlar aslanı.

Aslan üçün balası zəncir kimidir: balası harada olsa, özü də orada olmalıdır. Burada atanın öz övladına məhəbbətinin qüdrətindən söhbət gedir.

²⁰⁸ **Ziyəhat** – diri, yaşayan.

²⁰⁹ Ulduzlu gecənin od tutub canı,

Sanki əqrəb çalıb xallı ilanı

Nizami yay gecəsindəki səmannı xallı ilana, ulduzların sayışmasını isə əqrəb vurmuş ilanın həraretdən çırpınmasına oxşadır.

²¹⁰ Gecənin camına gün axıb doldu

Gün batıb axşam oldu.

²¹¹ Bu yeddi xalvarlıq təbli çaldıran
Xoruza əmr edib verdirəndə ban...

Yeddi xalvarlıq təbli çaldıran – yeddi təbəqəli göyləri işıqlandıran günəş deməkdir.

Beytin mənası: səhər olub Günəş doğanda, xoruzlar banlayanda...

²¹² Tutiyə dönübən, ey şad könül, sən,

Yadına Hindistan düşüb deyəsən...

Tutuquşu əsasən isti ölkələrdə, xüsusən, Hindistanda yaşayır. Oradan başqa ölkələrə aparılan tutuquşu daima öz vətənini arzularmış. Bu beytədə şair öz qəlbini tutuquşuna, eşq və gənclik dövrünü Hindistana bənzədir.

Beytin mənası: tutuquşu Hindistana uçmaq istədiyi kimi, könlüm də gəncləşmək, sevinmək istəyir.

²¹³ Yolları cəhənnəm istisi sardı,

Gündən balığın da beli qizardı.

Hava Günəşdən o qədər qızmışdı ki, istilikdən (məlum əfsanəyə görə) yerin altında olan balıq da qizardı.

²¹⁴ Padişah buyurdu: o gözəl dilbər

Yaqut sandığından saçın saf gövhər.

İskəndər əmr etdi ki, o gözəl qız yaqt kimi qırmızı dodaqlarını (ağzımı) açıb gövhər kimi sözlər söyleşin.

²¹⁵ Nur alır gözümüz gündən, gündüzdən,

Rəvəmi gözləri gün ala bizdən?

Bütün gözlər Günəşdən nur aldığı halda Güneş (yeni İskəndər) necə bizim gözümüzü bizdən uzaqlaşdır? Burada gözümüzü sözü, haqqında səhbət gedən bütün, heykəlin üzündəki iki parlaq gövhəri bildirir.

²¹⁶ Sabah öz möhrünü göstərən zaman

Atəşpərəst oldu hindli Qaraxan.

İkinci gün günəş çıxanda **hindli Qaraxan atəşpərəst** oldu – gecənin gündüzlə əvəz olunmasına işarədir.

²¹⁷ Beytlər yayılır bəhrdən çölə,

Heç kəs bu bəhrdə yazmayıb hələ.

Burada birinci misrada **bəhr** sözü dənizi, ikinci misrada əruz vəzninin bəhrini bildirir.

Yəni bu dənizdən sahile elə xoş nəğmələr yayılır ki, bunları heç bir şair heç bir bəhrdə (vəzndə) deməmişdir.

²¹⁸ Bəzədi göyləri ağ Çin ipəyi,

Yer açdı üzündən qara örəpəyi.

Ağ Çin ipəyi – burada Günəşin işığı, **qara örəpək** – gecənin zülməti mənasında işlənmişdir.

Beytin mənası: Günəş çıxdı, yerin üstündən qaranlıq çəkildi.

²¹⁹ Kim görüb ki, dəniz gəmiyə minə!

Burada **dəniz (dərya)** sözü **gəmiyə** minib gedən İskəndərə işarədir.

²²⁰ Dəniz dünyasında bir dünya getdi.

Bu misrada ikinci **dünya** sözü İskəndəri bildirir.

²²¹ Gecənin hindusu bu göy çadırdan

Yeddi rud boyunca ip çekən zaman...

Rud – nəhr, böyük çay; **yeddi rud** – yeddi iqlim-dünya, aləm... **Hindu** – qaranlıq; **çadır** – səma. Burada **çay** dünya çadırının ipinə bənzədir.

²²² İp üstə oynadı şah bir hindlitək...

Şah ip kimi ince və təhlükeli bir yol ilə getdi.

²²³ **Qılavuz** – yol göstərən, bələdçi.

²²⁴ Qırmızı pərdəni göy yiğan zaman
Düşdü qızıl teşti uca damından.

Günəş özü teştə, işığı isə qırmızı pərdəyə oxşadılır.

Beytin mənası: axşam olanda Günəş qızıl teşt kimi göydən enir.

²²⁵ Onların səsləri dəhşətlər saçdı,
Xoruzun boynundan zəngləri açdı.

Xoruzun boynundan zəngləri açdı – xoruzun banlamasına son verdi.
Səhər açılarkən təbil səsləri xoruzların səsini batırı.

²²⁶ Dəccalın təbliyi sanki çalınan.

Dəccal – xristiyanlarda İsanın düşməni, müsəlmanlarda Məhəmmədin düşməni; yalançı Mehdi; guya qiyamətdə təbilini çalıb zühur edəcək.

²²⁷ Günəş öz evinə edəndə şitab
İstdən aslanlar oldular kabab.

Günəşin evi – astronomiyada Aslan bürcü (Əsəd bürcü) deməkdir.

Beytin mənası: Günəş Aslan bürcünə girəndə – yayın ən isti vaxtı gələndə meşədəki aslanlar da istidən bışdırı.

²²⁸ Günəşi göylərdə dolanan zaman
Sancıb saralmadı əqrəbtək xəzan,
Tüstülenən bir teşt vardi əlinde,
Gəzib od saçırı o, Zəngdə, Çində.
Yırtırı aslantək iti çaynağı
Gah öküz sağrısı, gah gur dırnağı.

Əqrəb sözü burada Əqrəb bürcü mənasındadır. Astronomiyaya görə, Günəş Əqrəb bürcünə girəndə havalar soyumağa, qış yaxınlaşmağa başlayır.

Aslan sözü də Aslan bürcünü bildirir. Günəş bu bürcə girəndə havalar çox isti olur. **Zəng** və **Çin** sözləri burada ekvatora **yaxın isti** ölkələri bildirir. **Sancıb saralmadı əqrəbtək xəzan** – yəni hələ payız girməmişdi.

Bəytlerin mənası: yay fəslidi, günəş çox yandırıcı idi, hər çıxanda yerə od saçırı, herarəti ilə öküzlərin sağrısını və dağ eşşeyinin (gurun) dırnaqlarını yandırırdı.

²²⁹ Bu yeddi budaqlı, altı cəhətli,
Dövrəsi, meydani, yeri vüsətli
Sərvdən ucaldı qaibanə səs:
"Daha fatehlikdən əl çək, bəsdir, bəs!"

Burada sərv – dünya, maddi aləm deməkdir; **altı cəhet** – sağ, sol, ön, arxa, üst, alt – aləmin altı cəheti; **yeddi budaq isə** – yeddi fələk, yeddi qat asiman deməkdir.

²³⁰ İskəndər sözünü yazanda katib
Yalnız beşcə hərfə ifadə edib
Beş hərfə müvafiq etdin beş səfər...

İskəndər sözü ərəb əlifbası ilə (اسکندر) beş hərfle yazılır ki, bu da “s” (س), “k” (ك), “n” (ن), “d” (د), “r” (ر) hərflərindən ibarətdir. Beş səfər dedikdə, Nizami İskəndərin Misir, İran, Hindistan, Rus və Çin səfərlərinə işarə edir.

²³¹ Əmanət aldığı mayəni yenə
Gərək qaytarayıdı tələb edənə.

Maye burada dörd ünsür mənasındadır. Yəni vücudunu müvəqqəti təşkil edən ünsürləri geri qaytarmaşan – torpağı torpağa, odu oda suyu suya, havanı havaya tapşırmalısan.

²³² Ayı yəhərləyən həmin İskəndər
Ölüm yatağına baş əyib inlər.

Ayı yəhərləyən – şöhrəti göylərdə gəzən. Yəni: şan-şövkəti bütün dünyaya yayılmış İskəndər başını yerə qoyub ölüm yatağında can verirdi.

²³³ Nədənsə gecikib quşların səsi,
Çal, suğdi quşunun gəlsin naəsi.

Suğd – qədimdə Səmərqəndin yaxınlığında bir şəhər olmuş ki, orada yaxşı musiqi aləti qayırarlarmış. **Suğdi quşu** – məcazi mənada simli musiqi alətini – rübabı bildirir.

Beytin mənəsi: səhər quşunun, xoruzun səsi gəlmir. Müğənni, sən suğdi quşunu – rübabı çal, kədərli nəğmə yayılsın.

²³⁴ Nəbzi, qarurəsi olundu təhlil.

Qarurə – sıdiyi təhlil etmək üçün işlənən qab, cihaz. Yəni xəstəliyinin səbəbi axtarıldı, öyrənildi.

²³⁵ **Bəhri-Qülzüm** – Qırmızı dəniz.

²³⁶ Qünnücdən Qülzüma oldum hökmüran,
Şimşək qılincımı gördü Qiyrəvan.

Qünnüc – Hindistanda ən qədim şəhərlərdən biridir ki, vaxtile bir hind dövlətinin mərkəzi olmuşdur. **Qülzüm** – Qırmızı dəniz sahilində Suveyş kanalının yaxınlığında şəhər. **Qiyrəvan** – Afrikada Tunis məmləkətində məşhur bir şəhər olmuşdur.

Beytin mənəsi: Şərqdən qərbə qədər bütün ölkələri fəth etmişdim.

²³⁷ Yudum məcəslüğü dünya üzündən,
Rus dənizində də od qaladım mən.

Məcusluq – atəşpərestlik, zərdüştilik.

Tarixdən məlumdur ki, İskəndər zərdüştiliyə düşmən olmuş, atəşkədəleri yixib məhv etmişdir.

İkinci misrada Nizami İskəndərin ruslarla müharibələrini nəzərə alır ki, bu müharibələri o, “Şərəfnamə”də təsvir etmişdir.

²³⁸ Hətta Sərəndibə gedib çıxaraq
Adəmin izinə basdım mən ayaq.

Sərəndib – Seylon adasının hindcədə adıdır.

Əfsanəyə görə, guya Adəm cənnətdən qovulduğda Sərəndib adasına atılmışdır.

²³⁹ Ölüm girdabına düşməmiş, gərək
Suya qalxan tutam ləngiməyərək.

Günəş batanda onun qürüsü su üzərində qalxana bənzəyir, batarkən bu qalxan suyun üstündə işıq kimi yayılır. İskəndər burada – girdaba düşməmişdən qabaq qalxanı suyun üstünə tutmalıymış, yəni ölüm yaxınlaşanda təslim olub tərk-silah etmeliyəm, – deyir.

²⁴⁰ Nifrətə layiqdir bu qozbel dayə.

Qozbel dayə – burada qoca dünya demekdir.

²⁴¹ Susuza eyləməz cəhənnəm əlac,
Sən o dörd çeşməli behiştən söz aç.

Dini etiqada görə, cənnətdə kövser, səlsəbil, tehur və təslim adında dörd bulaq və ya arx var. Nizami onlara işaret edir.

²⁴² Sanki ərimişdi şah səhərədək
İyirmi yeddinci gecəki aytək.

Hicri tarixlə ayın iyirmi yeddisində Ay qaralmağa və görünməməyə başlayır. Nizami burada İskəndərin ömrünün sonunu yavaş-yavaş incələn və sənən Ayla müqayisə edir.

²⁴³ Vərəqə əbiri yaydıqca qəşəng,
Kağız dönüb oldu müşkin bir ipək.

Əbir – ənbərin ikinci adıdır; balınaya bənzəyən və Hind okeanı sahilərinə yaxın yerlərdə olan bir balığın qarnından çıxan ətirli maddədir; xoş qoxusu mühafizə olunsun deyə onu ipəyə büküb saxlarlar.

Burada İskəndərin anasına yazdığı sözlər ənbərə, o sözlərin yazıldığı kağız isə ipəyə bənzədir.

²⁴⁴ Məndən – İskəndərdən bu namə getsin,
Dörd yox, bircə olan anama yetsin.

Burada **dörd ana** – dörd ünsür (su, od, torpaq, hava) deməkdir ki, qədim təsəvvürə görə insan vücudu da bunlardan ibarətdir.

Beytin mənəsi: məktubum təbiət hadisələrinə məruz qalmayıb öz doğma anama yetişsin.

245 Şəbdizim sıçradı çaydan o taya,
 Məndən salam olsun dosta, aşnaya.

Yəni ömrüm bitdi, dostlara əlvida!

246 Gecə öz təxtni yüklədi filə,
 Yer saldı donunu göylerək nilə.

Fil – zülmət mənasını verir.

Birinci misranın mənəsi: gecə tamamile qaranlıqlaşdı.

Nil – Hindistanda və Yeməndə bitən bir bitkidən əldə edilən tünd mavi boyadır. İkinci misranın mənəsi: dünya İskəndərin ölümü ilə matəmə batdı.

247 Zənəbin ağızından alaraq zəhər,
 Ayın boğazına onu tökdülər.

Zənəb – quyuqlu ulduz.

Astrologiyaya göre, Ay Zənəb üqdəsində uğursuzluğa düşərdir. Buna görə Zənəb üqdəsi ayın boğazında zəhərdir.

Beytin mənəsi: ay Zənəb nöqtəsinə çatanda artıq gözə görünmür, batır.

248 Çatdı Gudi dağa səxa dalğası

Cudi – Mesopotamiyada yüksək bir dağın adıdır.

249 İpək karxanası bil bu dünyamı,
 Bir yanı sudursa, oddur bir yanı.

İpək karxanasında barama qozasını ocaq üstündəki suda həll edib ipək qayırırlar.

Mənəsi: dünya od ilə su arasındadır, ziddiyyətlərlə doludur.

250 Örtdü qara qanad Rumu sərasər,
 Büründü ölkəni sanki zəncilər.

Ədəbiyyatda məcəzi mənada **rum** – aq, **zəng** və **zənci** – qara demekdir.

Beytin mənəsi: İskəndərin ölümü münasibətə bütün məmləket yasa batdı.

Sanki qara ağa hücum elədi, aq adamlar qara geyindi.

251 Baxdıqca oğlunun bu məktubuna,
 Tumartək qırırlıb açıldı ana.

Tumar – qədim zamanlarda burulub bağlanan məktub və ümumiyyətle, yazılı uzun kağızlardır.

Beytin mənəsi: İskəndərin anası oğlunun son məktubunu oxuyarkən iztirabdan tumar kimi açılıb büküldü.

252 “**Cahanmədxəl**” – Ərəstunun əsərinin adıdır.

253 Xatircəm olmayıñ, – deyirəm ki, mən
 Qara zinqirovlu yeddi hindlidən.

Qədimdə şahlar hindlilərdən gecə damda zinqirovlu keşikçi qoyarlarmış.

Burada Nizami fələyin yeddi damında (göy təbəqələrində) Günəş sistemini təşkil edən yeddi ulduzu yeddi hindliyə bənzədir.

Mənasi: taleyin uğurlu olmasına bel bağlamayın.

²⁵⁴ Pərgarı nəqşədən üzüldü bu dəm

Onun da ömrünə çəkildi qələm.

Pərgar sözü burada **dil**, **nəqşə** – dildən çıxan sözlər mənasında işlənmişdir.

Beytin mənasi: Fərfuriyus sözlərini deyib qurtaranda onun da ömrü tamam oldu.

²⁵⁵ “**Ramişi-can**” – İran klassik musiqi havalarından birisinin adı.

²⁵⁶ Odur yeddi ulduz sirini açan,

Odur səkkizinci qərana sultan.

Qəran – min il deməkdir. **Səkkizinci qəran** – səkkizinci minillik. Köhnə tarixçilər tarixi Adəmdən başlayırdılar. Nizaminin dövründə guya Adəmin cənnətdən yero atılmasından səkkiz min il keçirmiş.

Nizami burada “İqbalmə”ni ithaf etdiyi İzzəddin Məsudu tərif edib deyir ki, Günəş sisteminin yeddi ulduzunun sırrını bilən və səkkizinci minilliyin şahı olan odur.

²⁵⁷ Dəryamdan iki dürr olubdur əyan.

İki dürr sözləri ilə “İqbalmə” poeması və Nizaminin oğlu Məhəmməd nəzərdə tutulur.

²⁵⁸ Müqbil, İqbaldı iki hindli qul

Göndərdim hüzura, olaydı məqbul.

İqbaldı – “İqbalmə” əsərinə, **Müqbil** – Nizaminin oğlu Məhəmmədə işarədir. Eyni zamanda **iqbal** – bəxt, **müqbil** – xoşbəxt deməkdir. Lakin **müqbil** sözü həm də qul mənasında işlənir. Beləliklə, burada “İqbalmə”nin Məhəmməd vasitəsi ilə şaha göndərilməsi ifadə olunur.

²⁵⁹ Qızını mehrlə köçürər ana,

Qardaş duvaq salar onun başına.

Qız – “İqbalmə”ni, **qardaş** isə – əseri şaha aparan Məhəmmədi bildirir.

Yəni ana qızını təmiz, bakırə olaraq köçürür və belə qızın da duvağını özgələr yox, məhz qardaşı başına saldığı kimi, mən də əsərimi başqası ilə yox, öz oğlumla yollayıram.

²⁶⁰ Hüzura göndərdim bu gəlini mən,

Qardaşı tutmuşdur onun əlindən.

Bu beyt də əsərin Məhəmməd tərefindən arxayınlıqla mühafizə edilib bakırə bir gəlin kimi sahibinə çatdırılmasını bildirir.

²⁶¹ Canımı yollayıb bir peşkəş kimi.

Qoşmuşam mən ona ciyərparəmi.

Burada yenə **canımı** – “İqbalnamə”mi, **ciyərparəmi** isə oğlumu deməkdir.

²⁶² Dедим: “Гöвхөр üçün edərlərmi cəng?
Nəğmə gözəl olar, olsa həmahəng”.

Əsərimi tələb edənlərə dedim ki, dürər satıb almaq müharibə etmək deyil; burada zor işə keçməz. Nəğmə o zaman bəyənilər ki, o, musiqi ilə həmahəng ola; belə qiymətli əsəri yalnız sənəti başa düşən şəxs qiymətləndirə bilər.

²⁶³ Saz olsa qarğanın eger bədəni,
O, Bəsti ənciri bilər hər dəni.

Bəsti – Xorasan vilayətində bir şəhərdir ki, gözəl ənciri ilə məşhurdur, qarğıda çox əncir yeyən olur.

Beytin mənası: qarğanın canı sağlam olsa, hər əlinə düşən dən ona Bəsti ənciri kimi dadlı gələr. Səhhətin möhkəmliyi insanı bir çox qayıdan azad edər.

²⁶⁴ Şahın adı kimi o, Məsud olsun.
Şah da bu dastanla qoy Mahmud olsun.

Burada Nizami “İqbalnamə”ni Firdovsinin “Şahname”si ilə, İzzəddin Məsudu da Sultan Mahmud Qəznəvi ilə müqayisə edir.

KİTABIN İÇİNDƏKİLƏR

Kamillik zirvəsi (<i>Zümrüd Quluzadə</i>)	4
“Harda ki, ağıl bir xəzinə tapar”	17
Minacat	18
Sonuncu peyğəmberin tərifi	20
Kitabın yazılışının səbəbi	21
Sözün tərifi və padşahlara nəsihət	30
Padşahın tərifi	32
Təzim xitabəsi	34
Kitabın başlanması	36
İskəndərin başqırxan qul ilə əhvalatı	41
İskəndər ilə çoban dastanı	45
Arşimides ilə çinli kənizin hekayəsi	50
Qibti Mariyənin hekayəsi və onun kimyagərliyi	54
Fağır çörekçinin hekayəsi və onun varlanması	62
Alimlərin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti	70
Əflatunun çalğı aləti qayırması	72
Əflatunun keçmişdən hekayə söyləməsi	77
İskəndərlə Sokratın əhvalatı	81
Hindli həkimin İskəndərlə səhbəti	90
İskəndərin yeddi alım ilə xəlvətə çəkilməsi	98
Ərəstunun dedikləri	100
Valisin dedikləri	101
Bəlinasın dedikləri	102
Sokratın dedikləri	103
Fərfuryusun dedikləri	103
Hürmüzün dedikləri	104
Əflatunun dedikləri	105
İskəndərin dedikləri	106
Nizaminin dedikləri	107
İskəndərin peyğəmberliyə yetişməsi	109

Ərəstunun nəsihətnaməsi	114
Əflatunun nəsihətnaməsi	121
Sokratın nəsihətnaməsi	125
İskəndərin peyğəmbərlik səfərinə çıxması	130
İskəndərin başa sitayış edənlər kəndinə yetişməsi	149
İskəndərin Qəndəhar bütxanəsinə yetişməsi	157
İskəndərin Şimala çatması və Yəcuc səddini bağlaması	173
İskəndərin Ruma qayıtması	183
İskəndərin vəsiyyəti	186
İskəndərin anasına məktub yazması	193
İskəndərin məktubunun anasına çatması	202
Atasının vəfatında İskəndərusun nalə etməsi	204
Ərəstunun ruzgarının sonu	206
Hürmüzün ruzgarının sonu	208
Əflatunun ruzgarının sonu	208
Valisin ruzgarının sonu	209
Bəlinasın ruzgarının sonu	210
Fərfuryusun ruzgarının sonu	211
Sokratın ruzgarının sonu	212
Nizaminin ruzgarının sonu	213
Məlik İzzəddinin mədhi	214
Kitabın sonu	216
İzahlar	221

Nizami Gəncəvi

İSKƏNDƏRNAMƏ
İqbalnamə

“Lider nəşriyyat”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktorlar:	<i>Rauf Cəfərov</i> <i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Alianna Duxanina</i>
Kompyuter yiğicları :	<i>Bəsti Cəfərova</i> <i>Aygün Məmmədova</i>
Korrektorlar:	<i>Elmira Teymurova</i> <i>Pərinaz Səmədova</i>

Yiğılmağa verilmişdir 24.04.2004. Çapa imzalanmışdır 09.11.2004.
 Formatı 60x90 $1/16$. Fiziki çap vərəqi 16. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 160.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
 Bakı, Aşıq Ələsgər küç., 17.